

# **BÜDCƏ SİSTEMİ**

**(DƏRSLİK)**

**BAKİ - 2003**

## MÜNDƏRİCAT

GİRİŞ.....	7
<b>I BÖLMƏ. AZƏRBAYCAN RESPUBLİKASININ BÜDCƏ QURULUŞU VƏ BÜDCƏ SİSTEMİ</b>	
I fəsil. Bütçə, bütçə quruluşu və bütçə sistemi .....	11
1.1. Bütçənin iqtisadi məhiyyəti və rolü.....	11
1.2. Bütçə quruluşu və bütçə sistemi .....	15
1.3. Bütçələrarası münasibətlər, bütçələrin tənzimlənməsi.....	21
II fəsil. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının bütçə hüquqları .....	29
2.1. Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının bütçə hüquqları.....	29
2.2. Yerli özünüidarəorqanlarının bütçə hüquqları.....	36
III fəsil. Azərbaycan Respublikasının bütçə həlkələri....	40
3.1. Azərbaycan Respublikasının dövlət bütçəsi ...40	
3.2. Bələdiyyə (yerli) bütçələri .....	50
IV fəsil. Bütçə təsnifatı .....	58
4.1. Bütçə təsnifatının məzmunu.....	58
4.2. Bütçə təsnifatının elementləri.....	61



## **II BÖLMƏ. BÜDJƏNİN GƏLİRLƏRİ**

<b>V fəsil. Büdjənin vergili və qeyri-vergili gəlirləri .....</b>	<b>71</b>
5.1. Vergilərin mahiyyəti və funksiyaları .....	71
5.2. Azərbayjanın vergi sisteminin təşəkkülü və inkişafı .....	77
5.3. Müasir vergi sistemi və vergilərin təsnifikasi..	
....88	
5.4. Büdjənin qeyri-vergili gəlirləri .....	94
<b>VI fəsil. Hüquqi şəxslərin mənfəət vergisi .....</b>	<b>95</b>
<b>VII fəsil. Fiziki şəxslərin gəlir vergisi .....</b>	<b>104</b>
<b>VIII fəsil. Əlavə dəyər vergisi .....</b>	<b>112</b>
<b>IX fəsil. Aksizlər .....</b>	<b>121</b>
<b>X fəsil. Əmlak vergisi .....</b>	<b>128</b>
10.1. Hüquqi şəxslərin əmlak vergisi .....	128
10.2. Fiziki şəxslərin əmlak vergisi .....	132
<b>XI fəsil. Torpaq vergisi .....</b>	<b>135</b>
<b>XII fəsil. Mədən vergisi .....</b>	<b>140</b>
<b>XIII fəsil. Yol vergisi .....</b>	<b>143</b>
<b>XIV fəsil. Sadələşdirilmiş vergi .....</b>	<b>146</b>
<b>XV fəsil. Dövlət rüsumları .....</b>	<b>149</b>
<b>XVI fəsil. Gömrük rüsumları .....</b>	<b>156</b>

## **III BÖLMƏ. BÜDJƏNİN XƏRJLƏRİ**

<b>XVII fəsil. Büdjə xərjlərinin planlaşdırılması və maliy-yələşdirilməsi.....</b>	<b>165</b>
17.1. Büdjə xərjləri sistemi.....	165
17.2. Büdjə xərjlərinin planlaşdırılmasının əsasları .....	
....170	

<b>XVIII fəsil. Maddi istehsal sahələrinin inkişafına bütçə xərjləri.....</b>	<b>173</b>
<b>18.1. Müəssisələrin maliyyəsi və bütçə .....</b>	<b>173</b>
18.2. İstehsalın inkişafına bütçə xərjləri..... .....	178
<b>XIX fəsil. Qeyri-istehsal sahələri xərjlərinin maliyyələşdirilməsi .....</b>	<b>182</b>
<b>XX fəsil. Ümumdövlət xidmətləri, məhkəmə hakimiyyəti, müdafiə xərjləri, hüquq-mühafizə, təhlükə-sizlik orqanlarının və prokurorluğun saxlanması xərjləri.....</b>	<b>187</b>
<b>XXI fəsil. Mənzil-kommunal təsərrüfatının maliyyələşdirilməsi.....</b>	<b>199</b>
<b>XXII fəsil. Təhsil xərjləri.....</b>	<b>207</b>
22.1. Təhsil üzrə bütçə xərjlərinin sosial mahiyyəti.....	20 9
22.2. Ümumtəhsil məktəblərinin saxlanması xərjlərinin maliyyələşdirilməsi .....	211
22.3 Məktəb-internat və məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin xərjlərinin maliyyələşdirilməsi.....	220
22.4. Kadr hazırlığı xərjlərinin maliyyələşdirilməsi .....	224
<b>XXIII fəsil. Səhiyyə xərjləri.....</b>	<b>229</b>
23.1. Səhiyyə müəssisələrinin saxlanması xərjlərinin tərkibi və quruluşu.....	229
23.2. Səhiyyə işçilərinin əmək haqqı xərjlərinin planlaşdırılması.....	23 3

23.3. Səhiyyə üzrə sair xərjlərinin planlaşdırılması və maliyyələşdirilməsi.....	236
23.4. Əhalinin sağlamlığının qorunması tədbirlərinin maliyyələşdirilməsi.....	242
<b>XXIV fəsil. Sosial müdafiə və sosial tə' minat xərjləri</b> .....	246
<b>XXV fəsil. Dövlət borjları və dövlət zəmanətləri</b> .....	261
25.1. Dövlət borjlərinin və dövlət zəmanətlərinin iqtisadi mahiyyəti, əsas anlayışlar.....	261
25.2. Azərbaycan Respublikasının daxili dövlət borjunun formaları və tərkibi .....	266
25.3. Azərbaycan Respublikasının xarici borjunun formaları və tərkibi .....	273
<b>XXVI fəsil. Bütçədən kənar fondlar və onların sosial-iqtisadi mahiyyəti</b> .....	277
 <b>IV BÖLMƏ. BÜDƏN PROSESİNİN TƏŞKİLİ ƏSASLARI</b>	
<b>XXVII fəsil. Büdən proqnozlaşdırılması</b> .....	283
27.1. Maliyyə-büdən siyaseti .....	283
27.2. Toplu maliyyə planlaşdırılması .....	288
27.3. Büdən proqnozlaşdırılması .....	292
27.4. Büdən layihəsinin tərtibi .....	299
27.5. Büdən layihəsinə baxılması və təsdiq edilməsi .....	305
<b>XXVIII fəsil. Büdənin ijrasının təşkili</b> .....	315
28.1. Büdənin ijrasının əsas prinsirləri .....	315
28.2. Büdənin ijrasında dövlət xəzinədarlığının	

rolu	
.....	325
28.3. Dövlət büджəsinin ijrasına nəzarət	
.....	333
28.4. Büdjənin ijrasının təhlili	339
28.5. Büdjə kəsiri və onun idarə edilməsi	345
<b>V BÖLMƏ. MALİYYƏ VƏ VERGİ ORQANLARININ BÜDJƏNİN İJRASI ÜZRƏ NƏZARƏT İŞİ</b>	
<b>XXIX fəsil. Büdjənin ijrası üzrə maliyyə və vergi nəzarəti</b>	353
29.1. Dövlət büdjəsinin ijrasına maliyyə nəzarəti	353
29.2. Vergi nəzarətinin təşkili formaları və yoxlama üsulları	362
<b>XXX fəsil. Büdjə sistemində informasiya axımının avto- matlaşdırılması</b>	370
30.1. Büdjə prosesində informasiya texnologiyasının rolu	370
30.2. Maliyyənin idarə edilməsində informasiya sistemi-nin rolü	374
30.3. Vergi sistemində proqressiv informasiya texno- logiyaları	378

## **ƏLAVƏLƏR**

**«Büdjə sistemi haqqında» Azərbaycan Respublikasının  
Qanunu ..... 385**

**ƏDƏBİYYAT**  
..... 416

## GİRİŞ

Yeni iqtisadi sistemə keçid dövrünə daxil olan Azərbaycan Respublikasının maliyyə-kredit sistemində – o jümlədən, onun əsas həlqəsi olan büджə sistemində əsaslı islahatlar aparılır. Demokratik prinsiplərə müvafiq olaraq mərkəzi hakimiyyət və yerli özünüidarə orqanlarının təsərrüfat və sosial-mədəni qurujuluq fəaliyyətində mühüm dəyişikliklər baş verir və buna uyğun olaraq respublikanın maliyyə-büджə-vergi qanunverijiliyi də yenidən qurulur və təkmilləşdirilir.

Respublikanın iqtisadi sisteminin sağlamlaşdırılması və inkişaf etdirilməsinin əsas şərtlərindən biri dövlətin təşkilatçılıq rolunun güjləndirilməsidir ki, bu da başlıja olaraq dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu olan büджə vasitəsilə həyata keçirilə bilər. Respublikanın ayrı-ayrı regionlarında məhsuldar qüvvələrin hərtərəfli inkişaf etdirilməsi və yerli özünüidarə orqanları ilə birlikdə kiçik və orta sahibkarlığın inkişafına maliyyə yardımı göstərilməsi üçün dövlət büджəsi xüsusi rol oynayır.

Ona görə də Azərbayjanda dövlət maliyyəsinin, o jümlədən büджə sisteminin nəzəri problemləri və praktiki məsələləri əsaslı surətdə tədqiq olunmalı, yeni şəraitə uyğun olaraq büджə qurujuluğu məsələləri hərtərəfli işıqlandırılmalıdır. Bu istiqamətdə qarşıya çıxan çətinlikləri həll etmək üçün maliyyə-büджə sisteminin hüquqi bazası da paralel surətdə yenidən qurulmalı və təkmilləşdirilməlidir. Əks təqdirdə büджə sisteminin və onun ayrı-ayrı həlqələrinin gəlirlərinin formallaşması və onların xərjlərinin maliyyə təminatı sahəsində mövjud problemlərin həlli çətinləşərdi.

Azərbaycan Respublikası son illərdə iqtisadi-sosial inkişaf sahəsində əhəmiyyətli uğurlar qazansa da bu istiqamətdə bir sıra problemlər mövjuddur və həmin

problemlerin həlli üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müdrik rəhbərliyi altında məqsədyönlü siyasi və iqtisadi-sosial islahatlar aparılır.

Azərbaycan Respublikasının bütjə sistemi və bütjə prosesinin əsasları Azərbaycan Respublikasının Konstitusiyası, «Vergi Məjelləsi», «Bütjə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunverijilik aktları ilə tənzimlənir. Lakin bütjə sisteminin formallaşması və fəaliyyət göstərməsinin bir sıra nəzəri və təjrubi məsələləri hüquqi və iqtisadi jəhətdən müəyyən uyğunsuzluqlarla qarşılışır. Ona görə də Respublikada «Bütjə Məjelləsi»nin işlənib hazırlanması və qəbul edilməsi də olduqja vajibdir.

Azərbaycan Respublikasının bütjə sisteminin qurulması prinsipləri, bütjənin gəlirləri və xərjlərinin formallaşması, bütjənin tərtibi, müzakirəsi və ijrاسının təşkili məsələləri nəinki təkjə bu sahədə çalışan mütəxəssisləri, həm də çoxsaylı vergi ödəyijilərini və bütjə vəsaitini istifadə edən hüquqi və fiziki şəxsləri maraqlandırır. Bu baxımdan təqdim edilən dərslik nəzəri və təjrubi jəhətdən zəruri bilik əldə edilməsinə xidmət edir.

Bütün səviyyələrdən olan bütjələrin formallaşması və istifadə edilməsi ilə bağlı problemlərin həlli ölkədə mövjud sosial gərginliyin aradan qaldırılmasına bilavasitə xidmət edir. Ona görə də iżra hakimiyyəti nümayəndələri, millət vəkilləri, müəssisə və təşkilatların rəhbərləri bütjələrin formallaşması və ijrəsi məsələlərinin injəliklərindən, vergi mexanizminin fəaliyyətindən baş çıxarmalıdırular. Digər tərəfdən, qlobollaşan dünyanın müasir mürəkkəb maliyyə-kredit sistemindən baş çıxara bilən yüksək ixtisaslı mütəxəssisələrə tələbat artmışdır. Təsadüfi deyildir ki, maliyyə-kredit ixtisası üzrə təhsil alan tələbələrin və aspirantların sayı xeyli artmışdır. Respublikamızda «Bütjə sistemi» dərsliyinin olmaması «Bütjə uçotu», «Bütjə

təşkilatlarında maliyyə menejmenti», «Büджənin ijrasinda xəzinədarlıq», «Yerli özünüidarə orqanlarının büdjəlerinin formallaşması və ijrasi» və s. məsələlərin həllində jiddi metodiki çətinliklər meydana çıxır. Təqdim edilən dərsliyi dərj etməklə müəlliflər ümid edirlər ki, bu sahədə mövjud olan boşluğu qismən də olsa ödəyə biləjəklər.

Dərslikdə büdjə sisteminin formallaşması və ijrasi prosesinin həm nəzəri, həm də təjrubi məsələləri ardıl surətdə nəzərdən keçirilmişdir.

*I bölmədə* Azərbaycan Respublikasının büdjə quruluşu və büdjə sistemi nəzərdən keçirilmiş, dövlət hakimiyəti və yerli özünüidarə orqanlarının büdjə hüquqları şərh edilmiş və büdjə təsnifatı verilmişdir.

*II bölmə* bütğənin gəlirlərinə həsr olunmuşdur. Büdjənin bütün həlqələrinin əsas gəlir mənbəyi vergili gəlirlərdən ibarət olduğuna görə müvafiq fəsillərdə vergili gəlirlərin hesablanması və bütğəyə ödənilməsi məsələlərinin işıqlandırılmasına geniş yer verilmişdir.

*III bölmə* bütğə xərjlərinə aid edilmişdir. Burada bütğə xərjlərinin planlaşdırılması və maliyyələşdirilməsinin əsasları göstərilmiş, bütğənin xərjlərinin tərkibi, quruluşu və dinamikası təhlil edilmiş, maddi-istehsal və sosial-mədəni sahələrin inkişafına bütğə xərjlərinin planlaşdırılması və maliyyələşdirilməsi xüsusiyyətlərinə geniş yer verilmişdir.

*IV bölmə* bütğə prosesinin təşkili həsr edilmişdir. Burada, bütğənin tərtibi, müzakirəsi, təsdiqi, bütğənin ijrاسının təşkili məsələlərinin işıqlandırılmasına diqqət yetirilmiş, bütğənin ijrasi dövlət xəzinədarlığının rolu göstərilmişdir. Bölmə bütğə kəsiri və onun idarə edilməsi fəqli ilə yekunlaşır.

*V bölmə* maliyyə və vergi orqanlarının bütğənin ijrasi üzrə nəzarət işinə həsr edilmiş, bütğənin ijrasi üzərində maliyyə nəzarətinin formaları ətraflı şərh edilmişdir. Bu

bölmədə bütçənin informasiya sisteminin avtomatlaşdırılması, maliyyənin idarə edilməsində informasiya sisteminin rolu məsələsinə də əhəmiyyətli yer ayrılmışdır.

Təqdim edilmiş «Bütçə sistemi» dərsliyi «Maliyyə-kredit», «Vergilər və vergitutma», «Vergi işinin təşkili və idarə edilməsi», «Gömrük işinin təşkili və idarə edilməsi», «Sığorta işi» və digər ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kitab həm də iqtisad təmayüllü ixtisaslar üzrə təhsil alan tələbələr, aspirantlar və müəllimlər və eləjə də maliyyə-bütçə problemləri ilə məşğül olan mütəxəssislər üçün də faydalı olacaqdır.

Dərsliyin müəllifləri öz dəyərli məsləhətlərinə görə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Fərhad oğlu Musayevə öz minnətdarlıqlarını bildirirlər.

Müəlliflər ilk dəfə nəşr olunmuş dərsliyin daha da təkmilləşdirilməsi məqsədilə oxujuların verəjəkləri faydalı təkliflərə və iradlara görə onlara əvvəljədən öz təşəkkürünü bildirirlər.

## I BÖLMƏ

### AZƏRBAYJAN RESPUBLİKASININ BÜDJƏ QURULUŞU VƏ BÜDJƏ SİSTEMİ

#### I fəsil. BÜDJƏ, BÜDJƏ QURULUŞU VƏ

# BÜDJƏ SİSTEMİ

## 1.1. Büdjənin iqtisadi mahiyyəti və rolü

Jəmiyyətin iqtisadi-siyasi və sosial strukturunun formallaşması və inkişafının hər bir mərhələsində həyata keçirilən dövlət tənzimlənməsinin böyük rolu vardır. Dövlətin iqtisadi və sosial siyasetinin həyata keçirilməsinin əsas mexanizmi maliyyə sistemi və onun tərkib hissəsi olan büджə sistemidir. Büdjə vasitəsilə dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaranması və istifadəsi həyata keçirilir.

Tarixən "budget" məvhumu ingilis mənşəli söz olub çanta, torba mə'nasında işlənmişdir. XVIII əsrən e'tibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, mə'na e'tibarilə xəzinə sözünə yaxın olmuşdur.

Büdjə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlət və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yiğilması və istifadə olunması əsas maliyyə sənədidir.

Büdjə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərilərinə düşən vəzifə və funksiyaları yerinə yetirir. Belə ki, dövlət büdjə vəsaiti hesabına idarəetmə apparatını və ordunu saxlayır, sosial-mədəni tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf etdirir.

Büdjə dövlətin və bələdiyyələrin əsas maliyyə planı olmaqla, dövlət hakimiyyəti və bələdiyyə orqanlarına onların fəaliyyətini yerinə yetirməyə imkan verir. Büdjə dövlətin maliyyə vəziyyətini eks etdirir və buna əsasən ölkədə vergi siyasetini müəyyən edir. Büdjə ölkədə milli gəlirin və ümumadxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərj istiqamtlərini

müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini həyata keçirir.

Büджə maliyyə münasibətlərini əks etdirən tarixi iqtisadi kateqoriyadır. Onun yaranması və inkişafı dövlətin yaranması və formalاشması ilə bilavasitə əlaqədədir. Dövlət bütçədən özünün funksiyalarının həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə edərək, eyni zamanda iqtisadi və sosial siyasəti də həyata keçirir.

Büджə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul münasibətlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə əks etdirir.

Büджə aşağıdakı funksiyaları həyata keçirir:

- ümumi daxili məhsulun yenidən bölüşdürülməsi;
- iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi;
- dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;
- mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət.

Büджənin *bölüşdürüyü funksiyası* dövlət və yerli özünüdərə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsi formasında özünü biruzə verir. İnkişaf etmiş ölkələrdə müxtəlif səviyyəli bütçələr vasitəsilə ÜDM-un 30-50%-ə qədəri yenidən bölüşdürülr. Azərbaycan Respublikasının ÜDM-u 2001-ci ildə 24,6 trl. manat, dövlət bütçəsinin gəlirləri 3,9 trl. manat, xərcləri isə 4,0 trl. manat olmuşdur. Başqa sözlə, ÜDM-un bölgüsündə dövlət bütçəsi gəlirlərinin xüsusi çəkisi 16,0%, xərclərinin isə xüsusi çəkisi 16,4% olmuşdur. 2002-ci ildə ÜDM-un həjmi 29,9 trl. manat, dövlət bütçəsinin gəlirləri 4,8 trl. manat, xərjləri isə 5,1 trl. manat, gəlirlərin ÜDM-da xüsusi çəkisinin 16,1%, xərjlərin xüsusi çəkisinin isə 17,1% olması proqnozlaşdırılır.

Dövlət büджəsi vasitəsilə ölkənin sosial sahələrinin maliyyələşdirilməsi təmin edilir, iqtisadi rayonların və ayrı-ayrı sahələrin inkişafı tənzimlənir. Dövlət iqtisadi münasibətlərin bu jür tənzimlənməsi vasitəsilə ölkədə məhsuldar qüvvələrin inkişafını tənzimləyir.

Büdjə vasitəsilə ÜDM-un yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir-birilə sıx əlaqədə olan ikitərəfli prosesdir:

- büdjənin gəlirlərinin yaradılması;
- büdjə vəsaitlərinin istifadəsi (büdjənin xərjləri).

Büdjə gəlirləri - Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunverijilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büджsinə, Naxçıvan Muxtar Respublikasının büджəsinə və yerli büdjələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır.

Büdjə gəlirlərinin yaranması prosesində, ijtimali istehsal prosesində yeni yaranan ÜDM-un bir hissəsinin dövlətin və bələdiyyələrin xeyrinə məjburi yenidən bölüşdürülməsi baş verir. Bununla dövlətlə və bələdiyyə orqanları ilə vergi ödəyişləri arasında maliyyə münasibətləri yaranır.

Büdjənin gəlirləri vergi ödəyişlərinə, vergitutma obyektlərinə, alınması üsullarına, ödənişin müddətinə və digər xüsusiyyətlərinə görə fərqlənirlər. Lakin, bununla belə onların ümumi jəhətləri vardır ki, bu da müxtəlif səviyyəli büdjələrin gəlir hissəsinin təşkil edilməsidir. Həmin gəlirlərin pul formasında və nağdsız qaydada daxil olması bütün büdjə səviyyələri üçün xas olan ümumi jəhətdir.

Büdjə gəlirləri vergilərdən, vergi olmayan gəlirlərdən, əsaslı gəlirlərdən və rəsmi qaydada alınan vəsaitlərdən (transfertlərdən) ibarətdir. Vergi gəlirlərinin əsas mənbəyini yenidən bölgü nətijəsində alınan (mənfəət, əmək haqqı, əlavə

dəyər, ssuda faizi, dividendlər və s.) yeni yaradılmış dəyər, gəlirlər və yiğim təşkil edir.

Büdəjninin gəlirləri, yəni vergilərdən daxilolmalar, əsaslı gəlirlər və rəsmi qaydada alınan vəsaitlər dövlətin iqtisadi fəaliyyəti nətijəsində, ya da büdəjə sisteminin səviyyələri üzrə alınmış gəlirlərin yenidən bölgüsü nətijəsində yaranır. Büdəjninin gəlirlərinin strukturunda vergilərdən daxilolmalar 1996-jı ildə 83,3%, 1997-jı ildə 81,6%, 1998-jı ildə 73,1%, 1999-jı ildə 69,3%, 2000-jı ildə 71,4%, 2001-jı ildə isə 73,9%, vergi olmayan gəlirlər isə müvafiq olaraq 15,4%, 9,8%, 8,9%, 14,4%, 17,3% və 5,0 % olmuşdur. 2002-jı ildə vergi daxilolmalarının xüsusi çəkisi 75,7% proqnozlaşdırılır.

Büdəjə gəlirlərinin strukturu dəyişkəndir və konkret iqtisadi şəraitlə əlaqədardır. Məsələn, həyat səviyyəsi yüksək olan ölkələrdə büdəjə gəlirlərinin əsas hissəsini fiziki şəxslərdən alınan vergilər, həyat səviyyəsi aşağı olan ölkələrdə isə dolayı vergilər və hüquqi şəxslərdən alınan vergilər təşkil edir.

Büdəjə xərjləri – büdəjə təsnifatına uyğun olaraq dövlət büdəjsindən, Naxçıvan Muxtar Respublikasının büdəjsindən və yerli büdəjlərdən qanunveriyliliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir.

Büdəjə xərjləri «Büdəjə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa və hər il qəbul olunmuş «Dövlət büdəesi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ayrı-ayrı təşkilatlar üzrə təsdiq olunmuş smetaya əsasən dövlət xəzinədarlıq orqanları vasitəsilə istifadəsi formasıdır.

Büdəjə xərjləri bir çox hallarda transfert xarakteri daşıyır. Büdəjdə xərj maddələri üzrə büdəjə xərjlərinin məbləği müəyyənləşdirilir. Bundan başqa, büdəjə xərjləri hesabına büdəjə vəsaitlərinin dotsiya, subvensiya, subsidiya və büdəjə ssudaları vasitəsilə büdəjə sisteminin səviyyələri üzrə

yenidən bölgüsü baş verir. Bütçə xərjləri bu halda əsasən qaytarılmamaq prinsipi üzrə maliyyələşdirilir. Qaytarılmamaq şərtlə verilən vəsait eyni zamanda bütçə krediti və bütçə ssudaları da ola bilər.

Bütçə xərjlərinin strukturunu hər il növbəti il üçün «Dövlət bütçəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir və bütçə gəlirlərində olduğu kimi iqtisadi, siyasi, iqtisadi və sosial vəziyyətdən asılı olur.

*Bütçənin nəzarət funksiyası* bölgü funksiyası ilə birgə fəaliyyət göstərir və bütçə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarətinin mümkünlüyünü və vajibliyini şərtləndirir.

Bütçə vəsaitlərinin istifadəsinə nəzarət iki formada həyata keçirilir: parlament nəzarəti və inzibati nəzarət.

## 1.2. Bütçə quruluşu və bütçə sistemi

Bütçə quruluşu ölkənin dövlət bütçəsinin və bütçə sisteminin təşkilini, onların ayrı-ayrı həlqələri arasında qarlıqlı münasibətləri, bütçə sisteminə daxil olan bütçələrin fəaliyyətinin hüquqi-təşkilati əsaslarını, bütçələrin tərkib və strukturunu, bütçə vəsaitlərinin yaradılması və istifadəsinin üsullarını müəyyən edir.

Bütçə quruluşunun tərkib hissəsini bütçə sistemi təşkil edir.

Ölkənin vahid bütçə sistemində birləşdirilən dövlət bütçəsinin, ayrı-ayrı müstəqil bütçələrin və dövlət fondlarının məjmusu həmin dövlətin **bütçə sistemini** təşkil edir. Bütçə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasındaki qarlıqlı maliyyə münasibətlərinin təşkili **bütçə quruluşu** adlanır.

Dövlətin bütçə quruluşu mövjud mülkiyyət münasibətləri və dövlətin siyasi-inzibati təşkili ilə müəyyən edilir. Büdçə sisteminin təşkili əsasları, onun ayrı-ayrı həlqələri arasındaki maliyyə münasibətlərinin təşkili prinsipləri dövlətin ali qanunverijiliyi, - Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir


Bütçə sisteminin təşkili prinsipləri müəyyən edilərkən dövlətin inzibati-siyasi təşkili, onun sosial-iqtisadi əsasları nəzərə alınır.

*Konfederativ (ittifaq) dövlət* - müəyyən siyasi və ya hərbi məqsədlərə nail olmaq üçün yaradılan suveren dövlətlərin ittifaqıdır. Belə dövlətin bütçəsi konfederasiyaya daxil oln dövlətlərin üzvlük haqqları əsasında formallaşır. Bu dövlətlərin - konfederasiya üzvlərinin öz bütçələri və vergi sistemi fəaliyyət göstərir.

*Federativ (birləşmiş) dövlət* - bir dövlətin tərkibinə daxil olan dövlət təşkilatı və ya inzibati - ərazi təşkilatının dövlət quruluşu formasıdır. Bu zaman onların mərkəzlə bölünmüş səlahiyyətləri çərçivəsində dövlətçiliyi mövjuddur. Federativ dövlətlərin bütçə sistemi üç həlqəlidir və federal bütçədən, federasiya üzvlərinin bütçələrindən və yerli bütçələrdən ibarətdir. Federativ dövlətin bütçə sisteminə misal olaraq ABŞ-ın, AFR-nin və Rusiya Federasiyasının bütçə sistemini göstərmək olar (şəkil 1).

*Unitar (vahid) dövlətlər* vahid konstitusiya, vahid hüquq sistemi və vahid idarəetmə orqanı, dövlətdə iqtisadi, sosial və siyasi proseslərin mərkəzləşdirilmiş idarəetmə sistemi fəaliyyət göstərir. Unitar dövlətlərde (məsələn, Böyük Britaniya, Fransa və s.) bütçə sistemi dövlət bütçəsindən və yerli özünüidarə orqanlarının bütçəsindən ibarətdir.


## Şəkil 1. Rusiya Federasiyasının birləşmiş bütjə sistemi



Azərbaycan Respublikasında bütjə sistemini Azərbaycan Respublikasının dövlət bütjəsi, Naxçıvan Muxtar Respublikasının bütjəsi və yerli bütjələr təşkil edir. Bu bütjələr arasında münasibətlər, onların formallaşması, prinsipləri, tərtibi prosesi, təsdiqi, ijrəsi və ijrəsinə nəzarət «Bütjə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Azərbaycan Respublikasının bütjə sisteminin quruluşunun sxemi şəkil 2-də göstərilir.

Şəkil 2. Azərbaycan Respublikasının bütjə sistemi



Azərbaycan Respublikasının bütjə sisteminin fəaliyyət prinsipləri aşağıdakılardır:

- bütjə sisteminin vahidliyi;
- bütjə sistemi səviyyələri arasında gəlir və xərjlərin bölgüsü;
- müxtəlif səviyyəli bütjələrin müstəqilliyi;
- bütjələrin gəlir və xərjlərinin, dövlət bütjədən kənar fondlarının həmin bütjələrdə tam əks etdirilməsi;
- bütjənin balanslaşdırılması;
- bütjə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi;
- bütjələrin xərjlərinin ödənilməsinin ümumiliyi;
- aşkarlıq;
- bütjənin həqiqiliyi;

- büджə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri.

1. *Büджə sisteminin vahidliyi* ümumi hüquqi bazanın, pul sisteminin, büджə sənədləşdirilməsi formalarının, büджə prosesi prinsiplərinin eyni olmasını, büджə qanunverijiliyinin pozulmasına görə jərimələrinin tətbiqinin, eyni zamanda büджə sisteminin bütün səviyyələrində büджə xərjlərinin vahid sistemlə maliyyələşdirilməsini, dövlət büджəsi və yerli büджələrin vəsaitlərinin mühasibat uçotunun vahid qaydada aparılmasını nəzərdə tutur.

2. *Azərbaycan Respublikasının büджə sistemi səviyyələri arasında gəlir və xərjlərin bölgüsü* - mərkəzi ijra orqanına və yerli idarəetmə orqanlarına müvafiq gəlir növlərinin və xərjələrinin həyata keçirilməsi üçün səlahiyyətlərinin (tam və ya qismət) verilməsidir.

3. Əsas prinsiplərdən biri *müxtəlif səviyyəli büджələrin müstəqilliyyidi*. Bura daxildir:

- dövlət hakimiyyət orqanlarının və yerli idarəetmə orqanlarının büджə sisteminin hər bir səviyyəsində büджə prosesinin müstəqil həyata keçirilməsi hüququ;

- Azərbaycan Respublikası qanunverijiliyinə əsasən müəyyən edilmiş bütün səviyyəli büджə sistemlərinin xüsusi gəlir mənbələrinin mövjudluğu;

- qanunverijilik əsasında tənzimləyiji büджə gəlirlərinin olması, müvafiq büджələrin gəlirlərinin yaradılması səlahiyyətləri;

- mərkəzi ijra orqanının və yerli idarəetmə orqanlarının müvafiq büджə vəsaitlərinin müstəqil olaraq xərjlənməsi istiqamətinin müəyyən edilməsi;

- mərkəzi ijra orqanının və yerli idarəetmə orqanlarının müvafiq büджələrinin müstəqil olaraq büджə

kəsirinin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi;

• maliyyə ilinin sonunda əmələ gəlmış və bütjə xərjlərinin qənaətlə istifadəsindən yaranmış gəlirlərin mərkəzi xəzinəyə tam məbləğdə köçürülməsi.

4. *Bütjələrin gəlir və xərjlərinin, dövlət bütjədənkənar fondlarının tam əks etdirilməsi* o deməkdir ki, bütjələrin bütün gəlir və xərjləri, bütjədənkənar fondlar və digər daxilolmalar tam və dolğun bütjələrdə, bütjədənkənar fondlarda öz əksini tapmalıdır. Bütün dövlət və bələdiyyə xərjləri Azərbaycan Respublikasının bütjə sistemində jömlənmiş bütjə vəsaitləri, bütjədənkənar fondlar hesabına maliyyələşdirilməlidir.

5. *Bütjənin balanslaşdırılması* - hər bir bütjə balanslaşdırılmalıdır, yəni bütjədə nəzərdə tutulmuş xərjlərin həjmi bütjənin gəlirlərinin və bütjə kəsirinin maliyyələşdirilməsinə sərf edilən məbləğin həjminə uyğun olmalıdır.

6. *Bütjə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi* o deməkdir ki, bütjələrin tərtibi və ijrasi zamanı ijra orqanları və bütjə vəsaiti alanlar müəyyən bütjə vəsaiti hesabına qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olmalıdır.

7. *Bütjə xərjlərinin ödənilməsinin ümumiliyi* o deməkdir ki, bütjənin bütün xərjləri ümumi gəlirdən maliyyələşdirilməlidir.

8. *Aşkarlıq* - təsdiq edilmiş bütjənin və onun ijrasi haqqında hesabatın, bütjənin ijrasi zamanı informasiyanın dolğun verilməsi, eyni zamanda qanunveriji və yerli idarəetmə orqanlarının qərarlarının və digər mə'lumatların açıq nəşri; bütjə layihəsinə baxılması və qərarın qəbul edilməsi üsulunun və digər məsələlərin jəmiyyət və kütləvi

informasiya vasitələri üçün açıq-aşkar olması kimi başa düşülür.

9. *Büdənin həqiqiliyi* müvafiq bölgənin sosial-iqtisadi inkişaf göstərijilərinin və büdənin gəlir və xərjlərinin reallığını göstərir.

10. *Büdə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri* - büdə vəsaitləri konkret məqsədlərin maliyyələşdirilməsi üçün konkret ünvanların sərənjamına verilir.

Büdənin tərtibi, müzakirəsi, təsdiqi və ijrasi zamanı yuxarıda qeyd edilən prinsiplərə riayət olunması gələjəkdə büdənin fayda verəjək şəkildə real yerinə yetirilməsi üçün ilkin şərtlərdir. Bu prinsiplərdən kənarlaşdırıqda büdəyə nəzarət edilməsi və təhlili prosesini çətinləşdirir.

### **1.3. Büdələrarası münasibətlər, büdələrin tənzimlənməsi**

Azərbayjan Respublikasının büdə sisteminə daxil olan bütün səviyyəli büdələr büdələrarası münasibətlər çərçivəsində qarşılıqlı əlaqədədirlər.

Büdələrarası münasibətlər - müvafiq büdələrin formallaşması və ijrasi ilə əlaqədar Azərbayjan Respublikası dövlət büdəsinin Naxçıvan Muxtar Respublikasının büdəsi və yerli büdələrlə qarşılıqlı əlaqəsini ifadə edir.

Büdələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır:

- Azərbayjan Respublikasının büdə sistemi səviyyəsində gəlirlərin bölgüsü;
- Azərbayjan Respublikasının büdə sistemi səviyyəsində tənzimləyiji gəlirlərin bölgüsü;

▪ Azərbaycan Respublikasının bütjə hüququnun, Naxçıvan Muxtar Respublikasının bütjə hüququnun və yerli (bələdiyyə) bütjələri hüquqlarının eyniliyi;

▪ Naxçıvan Muxtar Respublikasının bütjəsinin, yerli (bələdiyyə) bütjələrin Azərbaycan Respublikasının dövlət bütjəsi ilə münasibətlərinin eyniliyi.

Bu prinsiplərə uyğun olaraq dövlət bütjəsindən xərjlərin bə'zi hissəsinin yerli bütjələrə verilməsi mümkündür.

"Bütjə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət bütjəsinin Naxçıvan Muxtar Respublikasının bütjəsi və yerli bütjələrlə qarşılıqlı əlaqəsi gəlir mənbələrinin bölüşdürülməsi vasitəsilə həyata keçirilir. Öz gəlir mənbələri çatışmadıqda ayrı-ayrı bölgələrin təxirəsalınmaz sosial-iqtisadi problemlərini həll etmək üçün dövlət bütjəsindən Naxçıvan Muxtar Respublikasının bütjəsinə və digər bütjələrə dotsiya, subvensiya, subsidiya verilməsi nəzərdə tutula, onlara bütjə borju (ssuda) ayrıla bilər.

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununun 6-jı maddəsində nəzərdə tutulduğu kimi, yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli bütjə gəlirləri hesabına maliyyələşdirmək mümkün olmadıqda yerli bütjə kəsirini ödəmək üçün dövlət bütjəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrinin müəyyən edilməsi və ya dövlət bütjəsindən dotsiya və subvensiya ayrılması mümkündür.

Hər bir bütjənin xərjinin tə'min olunması üçün müvafiq gəlirləri olmalıdır. Büdjələrin gəlirləri xüsusi və tənzimləyişi gəlirlərdən ibarətdir.

*Büdjələrin xüsusi gəlirləri* - Azərbaycan Respublikasının qanunverijiliyinə uyğun olaraq gəlir

növlərinin tam və ya qismən müvafiq bütjələrə təhkim edilməsidir.

Bu müvafiq bütjələrə, dövlət bütjədənkənar fondlarına Azərbaycan Respublikasının qanunverijiliyi əsasında təhkim olunmuş vergilər, gəlirlər, normativ aktlarla müəyyən edilmiş vergi olmayan gəlirlər, eyni zamanda əvəzsiz ödənişlər aiddir.

Bütjdənin xüsusi gəlirlərinə qeyri-vergi gəlirləri aiddir:

- dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gəlirlər;

-Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, həmçinin müvafiq orqanların tabeçiliyində olan bütjdə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki-hüquqi, inzibati və jinayət məs'uliyyəti, o jümlədən jərimələr, müsadirələr, kompensasiyalar tətbiq edilməsi nəticəsində alınan vəsaitlər, həmçinin Azərbaycan Respublikasının bütün səviyyələrdə olan dövlət hakimiyyəti orqanlarına vurulmuş ziyanın ödənilməsindən alınan vəsaitlər və ijbari qaydada götürülən məbləğlər;

- Azərbaycan Respublikasının bütjdə sisteminin digər səviyyəli bütjələrindən maliyyə yardımı və bütjdə ssudası kimi alınan gəlirlər;

- digər qeyri-vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr.

Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından alınan vəsaitlər tam həjmdə müvafiq bütjdə köçürürlər.

Azərbaycan Respublikası bütjdə sisteminin bütün səviyyəli bütjələrinə dövlət və ya bələdiyyə mülkiyyətinin özəlləşdirməsi prosesində alınan vəsaitlərin köçürülməsi qaydası, müxtəlif səviyyəli bütjələr arasında onların bölünməsi normativləri, həmçinin özəlləşdirmənin təşkilinə

məsrəflərin ölçüsü Azərbaycan Respublikasının özəlləşdirmə haqqında qanunu ilə müəyyən edilir.

Fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və xariji dövlətlərin hökumətləri tərəfindən əvəzsiz köçürürlən vəsaitlər bütğənin gəlirlərinə hesaba götürülür.

Bütğənin gəlirlərinə həmçinin qarşılıqlı hesablaşmalar üzrə əvəzsiz köçürmələr hesaba götürülə bilər. Qarşılıqlı hesablaşmalar üzrə Azərbaycan Respublikası vergi və bütğə qanunverijiliklərində dəyişikliklər aparılması ilə əlaqədar Azərbaycan Respublikası bütğə sisteminin müxtəlif səviyyəli bütğələri arasında vəsaitlərin verilməsi, bütğə haqqında qanunda nəzərdə tutulmayan xərjlərin maliyyələşməsi üzrə səlahiyyətlərin və ya gəlirlərin verilməsi üzrə əməliyyatlar başa düşülür.

Xüsusi gəlirlər yerli bütğələrin gəlirlərinin bir hissəsini təşkil edirlər. Yerli iżra orqanlarının (bələdiyyələrin) üzərinə düşən funksiyaların yerinə yetirilməsi, bölgənin sosial-iqtisadi inkişafını, yerli bütğələrin tarazlaşdırılmasını həyata keçirmək üçün onlara dövlət bütğəsi (həmçinin Naxçıvan Muxtar Respublikasının bütğəsi) tərəfindən bütğə tənzimlənməsi qaydasında tənzimləyiji gəlirlər verilir.

*Bütğələrin tənzimləyiji gəlirləri* - bu dövlət bütğəsinin yerli (bələdiyyə) bütğələrə növbəti maliyyə ili üçün və ya uzun müddətə normativlər əsasında tə'yin olunmuş maliyyə vəsaitidir.

Bütğələrin tənzimləyiji gəlirlərinə transfert ödənişləri də daxildir. Transfertlər dövlət bütğəsindən bölgələrin maliyyə problemini həyata keçirmək üçün xüsusi fondlara ayrılan vəsaitlərdir. Transfertlər 1996-jı ildə 41,0 mlrd. manat, 1997-jı ildə 13,0 mlrd. manat, 1998-jı ildə 13,0 mlrd. manat, 1999-jı ildə 61,0 mlrd. manat, 2000-jı ildə isə 111,0 mlrd. manat təşkil etmişdir. Dövlət bütğəsinin gəlirlərində transfertlərin xüsusi çəkisi 1996-jı ildə 2,0%, 1997-jı ildə

0,5%, 1998-jı ildə 0,5%, 1999-jı ildə 2,1%, 2000-jı ildə isə 3,1% olmuşdur.

Ərazi bütçələrinin tarazlaşdırılması üçün dotsasiya, subvensiya və subsidiyalardan geniş istifadə edilir.

*Dotsasiya* - dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə, onların gəlir və xərjlərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.

*Subvensiya* – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.


*Subsidiya* – dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə, yerli bütçələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

*Bütçə ssudası* – dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə, yerli bütçələrə və hüquqi şəxslərə, yerli bütçələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

Qeyd etmək lazımdır ki, yerli bütçələrə maliyyə yardımı kimi verilən dotsasiya, subvensiya və subsidiya üsulları kifayət qədər təkmilləşdirilməyib. Bütçələrin bu mənbələri əslində həvəsləndirmə xarakterinə malik olmalıdır, lakin onlar yerli ijra orqanlarında himayədarlıq əhval-ruhiyyəsi yaradır. Bu da əslində yerli (bələdiyyə) ijra orqanlarının səlahiyyət və vəzifələrinin məhdudluğundan xəbər verir. Vəsaitlərin bu formada verilməsi təjribəsi yerli ijra orqanlarında təsərrüfat təjribəsinin inkişafına imkan vermir, bölgədə baş verən iqtisadi və sosial proseslərə tə'sir etmə imkanlarını, bütçələrinin gəlir hissəsinin yerinə yetirilmə imkanlarını azaldır, maliyyə nəzarətini zəiflədir və

son nətijədə maliyyə vəsaitlərindən bütjə ilində qeyri-səmərəli istifadə olunur. Bu çatışmazlığı aradan qaldırmaq üçün yerli (bələdiyyə) bütjələrin, yerli vergi, gəlir və sair daxilolmaların hesabına möhkəmləndirilməsi sahəsində konkret tədbirlər həyata keçirilməlidir.

### Şəkil 3. Yerli bütjələrin xüsusi və tənzimləyiji gəlirlərinin ümumi sxemi



Respublikamızın müstəqillik əldə etdiyi dövrdən bütjələrarası münasibətlərdə gəlirlərin bölgüsü üsulları inkişaf edir və formalaşır.

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın bütjə sisteminde gəlirlərin bütjələr arasında bölgüsü üfüqi şəkildə həyata keçirilirdi. Bu onunla xarakterizə olunurdu

ki, dövlət bütçəsi və ya yerli bütçələr demək olar ki, eyni müstəvi üzərində idi və onların hər birinin gəlirləri, rüsumları mövjud idi. Ona görə də yerli bütçələrə maliyyə yardımı göstərmək çətin idi, çünki bu bütçələrin hər biri ayrılıqda fəaliyyət göstərirdi, onlara yardım üçün heç bir hüquqi əsas yox idi. Bu şəraitdə yerli bütçələrin formallaşması modeli aşağıdakı kimi idi:

$$G=G_x$$

burada,  $G$  - gəlirlərin həjmi;  
 $G_x$  - xüsusi gəlirlərin həjmi.

Bütçə gəlirlərinin həjmi xərjlərin ölçüsünü müəyyən edirdi.

Gəlirlərin bölgüsünün belə sistemi bir çox ölkələrdə XX əsrin ortalarınadək mövjud idi. Bu sistem bütün səviyyəsi bütçələrin maliyyə asılılığını aşağı salırdı, belə ki, bütçələr öz xüsusi vergiləri hesabına formalşarırdı. İjtimal tələblərə (təhsil, səhiyyə, yaşayış yerlərinin abadlaşdırılması) bütçə xərjlərinin artması ilə əlaqədar olaraq yerli bütçələrin gəlirləri bu xərjləri ödəmək qabiliyyətində deyildilər. Ərazilərə dövlət tərəfindən maliyyə yardımı üçün qanunverijiliklə müəyyən edilmiş mexanizm tam formalşamamışdı. Bütün bunlar yerli bütçələrə, yerli təsərrüfata, jəmiyyətin sosial inkişafına mənfi tə'sir edirdi.

Belə olduğu halda yerli bütçələrin (rayon, şəhər) öz gəlirləri ilə yanaşı, onlara tənzimləyişi gəlirlər də daxil olmağa başladı. Yerli bütçələrin vəsaitlərinin artması ilə əlaqədar onların üzərinə əhalinin həyatı tələbatı olan təhsil, səhiyyə, mənzil-kommunal təsərrüfatı, yerli və ərzaq sənayesi və başqa sahələrin maliyyələşdirilməsi vəzifələri qoyuldu. Bu da öz növbəsində yerli bütçələrin foramlasdırılması prinsipini dəyişdi. Yerli bütçələrin həjmi

yerli təsərrüfata çəkiləjək xərjlərin həjmi ilə müəyyən olunurdu. Bu xərjlərin tə'min edilməsi üçün yuxarı bütjdədən lazımlı olan tənzimləyiji gəlirlər ayrıldı. Beləliklə, yerli bütjdələr aşağıdakı model üzrə formalaşmağa başlandı.

$$X = G_X + G_t$$

burada, X- xərjlərin həjmi;

$G_X$  -xüsusi gəlirlərin həjmi;

$G_t$  - tənzimləyiji gəlirlərin həjmi.

Bu modelin üstünlüyü ondan ibarətdir ki, 1) bütün bütjdələrin mənbələrinin vahidliyi əldə edilmiş; 2) bölgələrə maliyyə yardımının mexanizmi yaradılmış; 3) ölkə hakimiyyəti ərazinin iqtisadi və sosial inkişafını tənzimləmək üçün real vasitələr əldə edilmişdir.

Lakin, bununla belə bütjdələr arasında vəsaitlərin bölgüsünün bu jür qaydasının bir sıra çatışmamazlıqları var idi: 1) yerli bütjdələrin xüsusi gəlirlərinin səviyyəsi aşağı düşür; 2) belə bir sistem ayrı-ayrı bölgələrin dövlət bütjdəsindən daha çox vəsait almağa sövq edir; 3) eyni zamanda vəsaitlərin dövlət bütjdəsində mərkəzləşdirilməsinə, bölgələrin maliyyə vəsaitlərinə olan tələblərinin məhdudlaşdırılmasına, sosial sahədə yaranmış problemlərin həllində mərkəzlə bölgə arasındakı ziddiyətlərin yaranmasına gətirib çıxarırlar.

Hal-hazırda yerli (bələdiyyə) bütjdələrin maliyyə çatışmamazlığını nəzərə alaraq onların fəaliyyətini tə'min etmək məqsədilə dövlət bütjdəsindən maliyyə vəsaiti ayrılır. Yerli özünüidarəetmə orqanlarının fəaliyyət dairəsinin geniş olmamasından bir çox vergi və vergi olmayan gəlirlər dövlət bütjdəsinə ödənilir. Buna görə də təhsil, səhiyyə, mənzil-kommunal təsərrüfat xərjləri dövlət bütjdəsinin yerli xərjlərindən ayrılır.

## II fəsil. DÖVLƏT HAKİMİYYƏTİ VƏ YERLİ ÖZÜNÜİDARƏ ORQANLARININ BÜDJƏ HÜQUQLARI

### 2.1. Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının bütçə hüquqları

Hüquqi və iqtisadi ədəbiyyatlarda "büджə" anlayışına müxtəlif aspektlərdə yanaşılır. İqtisadi kateqoriya kimi, bütçə dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun və bələdiyyələrin pul vəsaiti fondlarının yaradılması və istifadəsi prosesində əmələ gələn iqtisadi münasibətləri ifadə edir. Hüquqi kateqoriya kimi, bütçə dövlətin və ya bələdiyyələrin əsas maliyyə planını, gəlirlərin və xərjlərin siyahısını təşkil edir.

*Büджə hüququ – bütçənin quruluşunu, bütçə prosesini, yəni gəlir mənbələrinin təyin edilməsi, gəlirlərin və xərjlərin bütçə növləri arasında bölüşdürülməsi, bütçənin tərtibi, müzakirəsi, təsdiqi və ijrasi qaydalarını, habelə bütçənin ijrاسının təşkili sahəsində bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məjmusudur.*

*Büджə hüququ maliyyə hüququnun tərkib hissəsi olmaqla dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi ilə əlaqədar olaraq ayrı-ayrı dövlət orqanları arasında əmələ gələn təşkilati-maliyyə münasibətlərini tənzimləyir. Büджə hüququ normaları maddi və prosesual normalara ayırlır.*

*Maddi normalar Respublikanın, inzibati ərazi vahidlərinin bütçə quruluşunu, bütçə hüquqlarını müəyyən edən normalardır. Dövlət bütçəsinin gəlirlərinin tərkibini,*

*mənbələrini, bütçə xərjlərinin təyinatını, gəlirlərin və xərjlərin bütçə səviyyələri arasında bölüşdürülməsini müəyyən edən normalar maddi-hüquqi normalara aiddir.*

*Prosesual normalar dövlət bütçəsinin tərtibi, müzakirəsi, təsdiqi, ijrasi qaydalarını, habelə bütçənin ijrasi haqqında hesabatların müzakirəsi və təsdiqi qaydalarını tənzimləyir.*

*Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, yerli hakimiyət orqanlarının, o jümlədən bələdiyyələrin bütçə hüquqlarının ümumi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında və Naxçıvan Muxtar Respublikanın Konstitusiyasında təsbit edilmişdir.*

*Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məjlisinin səlahiyyətinə Azərbaycan Respublikasının vahid dövlət bütçəsini işləyib hazırlanmaq, müzakirə etmək, təsdiq etmək və onun ijrاسına nəzarət etmək, bütçənin ijrasi haqqında hesabatı təsdiq etmək, dövlət bütçəsini formalaşdırmaq üçün vergi və gəlirləri müəyyən etmək aiddir.*

*Azərbaycan Respublikasının İqtisadi Siyasət Komissiyası bütçənin formalaşması və müzakirəsində fəal iştirak edir.*

*Azərbaycan Respublikasının Milli Məjlisi Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət bütçəsini təsdiq edir və onun ijrəsinə nəzarət edir. Milli Məjlis vergilər, rüsumlar və digər ödənişlər haqqında ümumi qaydaları müəyyən edir.*

*Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının dövlət bütçəsini Azərbaycan Respublikasının Milli Məjlisinin müzakirəsinə və təsdiqinə jari ilin oktyabr ayının 15-dən gej olmayaraq təqdim edir.*

*Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı iżra orqanı olmaqla Azərbaycan Respublikası dövlət bütçəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim*

*edir, Azərbaycan Respublikası dövlət bütçəsinin ijrəsini təmin edir.*

*Naxçıvan Muxtar Respublikası Ali Məjlisi Naxçıvan Muxtar Respublikasının bütçəsini təsdiq edir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Muxtar Respublika bütçəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məjlisinə təqdim edir, Muxtar Respublikasının bütçəsinin ijrəsini təmin edir.*

*Yerlərdə özünüidarənin təşkili Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Yerlərdə yerli özünüidarəni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələrin iżlaslarında yerli vergilər və ödənişlər müəyyən edilir, yerli bütçələr və onun ijrəsi haqqında hesabatlar təsdiq edilir.*

*Yerli vergilər və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir.*

*Dövlət bütçəsinin vəsaitləri hər il üzrə təsdiq olunmuş «Dövlət bütçəsi haqqında» Qanunla müəyyən edilmiş qaydada və müvafiq normalara uyğun istifadə olunur.*

Dövlət bütçəsi vəsaitlərinin baş sərənjamçısı - dövlət bütçəsinin xərjlərinin təşkilatlar üzrə təsnifati ilə müəyyən edilən, bütçə vəsaitlərini tabeçilikdə olan sərənjamçılara və bütçə vəsaitləri alanlara bölüşdürmə hüququ olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikası hakimiyyəti orqanı, yerli özünüidarəetmə orqanı və bütçə idarələridir. Məsələn, 2002-jı il üçün dövlət bütçəsinin vəsaitləri Azərbaycan Respublikasının «Vergi Məjəlləsi»nə, «Bütçə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununa və «Azərbaycan Respublikasının 2002-ci il üçün dövlət bütçəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq bölmələrə və istiqamətlərə yönəldilir:

- ümumdövlət xidmətləri xərjləri;

- qanunverijilik və ijra hakimiyyəti, yerli özünüidarətmə orqanlarının saxlanması xərjləri;
- beynəlxalq təşkilatlara üzvlük haqqı;
- xariji dövlətlərə iqtisadi yardım xərjləri;
- elm xərjləri;
- müdafiə xərjləri;
- məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanması xərjləri;
- təhsil xərjləri;
- səhiyyə xərjləri;
- sosial müdafiə və sosial tə'minat xərjləri;
- mədəniyyət, injəsənət, KİV, bədən tərbiyəsi və din sahəsində fəaliyyətin xərjləri;
- mənzil-kommunal təsərrüfatı xərjləri;
- yanajaq və enerji kompleksi xərjləri;
- kənd təsərrüfatı, meşə təsərrüfatı, baliqçılıq və ovçuluq xərjləri;
- digər kateqoriyalara aid edilməyən fəaliyyət və xidmətlərin xərjləri;
- sənaye və tikinti xərjləri;
- nəqliyyat və rabitə xərjləri;
- iqtisadi fəaliyyətlə bağlı digər xərjlər;
- turizm xərjləri;
- çoxsahəli inkişaf layihələrinin xərjləri;
- əsas bölmələrə aid edilməyən xərjlər və s.

Dövlət və yerli idarəetmə orqanları səviyyəsində büdənin hüquq münasibətlərinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri aşağıdakılardır:

- Azərbaycan Respublikasının bütjə sisteminin təşkilinin və fəaliyyətinin ümumi prinsiplərinin müəyyən edilməsi;
- bütjə sisteminin səviyyələri arasında vergilərin və digər gəlirlərin dürüst müəyyən edilməsi, həmcinin bütjələrarası tənzimlənmə qaydasında respublika bütjəsinin vergilərinin, rüsumlarının və digər gəlirlərinin Azərbaycan Respublikası bütjə sisteminin müxtəlif səviyyəli bütjələr ararsında bölüşdürülməsi;
- Azərbaycan Respublikası bütjə sisteminin müxtəlif səviyyəli bütjələri arasında xərjlərin həyata keçirilməsi səlahiyyətlərinin dürüst müəyyən edilməsi;
- Azərbaycan Respublikası bütjə sisteminin bütün səviyyəli bütjələrinin layihələrinin tərtibi və baxılması, Azərbaycan Respublikası bütjə sisteminin bütün səviyyəli bütjələrinin təsdiq edilməsi və ijrasi, bütjənin ijrasi haqqında hesabatın təsdiq edilməsi və onların ijrاسına nəzarətin həyata keçirilməsi əsaslarının müəyyən edilməsi;
- Azərbaycan Respublikası bütjə sisteminin bütün səviyyəli bütjələrinin gəlirlərinin formalasdırılması, bütjdən xərjlərin həyata keçirilməsinin əsaslarının müəyyən edilməsi;
- dövlət və bələdiyyə qarşılıqlı bütjə əlaqələrinin həyata keçirilməsinin əsaslarının müəyyən edilməsi;
- dövlət bütjəsinin və bütjdənkənar dövlət fondlarının bütjələrinin ijrasi haqqında hesabatların tərtib və təsdiq edilməsi qaydalarının müəyyən edilməsi;
- Azərbaycan Respublikasının və yerli özünüidarəetmə orqanlarının qarşılıqlı münasibətlərinin, Azərbaycan Respublikasının və yerli özünüidarəetmə orqanlarının borjlarının müəyyən edilməsi;

- Azərbaycan Respublikasının dövlət qarşılıqlı əlaqələrinin və xarici dövlətlərə kreditlərin verilməsinin, həmçinin Azərbaycan Respublikasının dövlət borjunun idarə edilməsinin həyata keçirilməsi;
- dövlət büджəsinin və büdjədənkənar dövlət fondlarının büdjələrinin gəlirlərinin formalasdırılması qaydalarının müəyyən edilməsi;
- dövlət büджəsinin və büdjədənkənar dövlət fondlarının xərjlərinin həyata keçirilməsi;
- dövlət büджəsindən yerli büdjələrə maliyyə yardımlarının, büdjə ssudalarının və dotsasiyalarının verilməsi qaydalarının və şərtlərinin müəyyən edilməsi;
- minimum dövlət sosial standartlarını, dövlət və ya bələdiyyə xidmətləri üzrə vahid maliyyə məsrəflərinə norma və normativlərinin müəyyən edilməsi;
- Azərbaycan Respublikasının büdjə təsnifatının təsdiq edilməsi;
- Azərbaycan Respublikasının büdjə sisteminin bütün səviyyəli büdjələri üçün vahid formada büdjə sənədlərinin və hesabat formalarının müəyyən edilməsi;
- xarici borjun formalasdırılması, ödənilməsinin və ona xidmətin tə'min edilməsi, dövlət xarici qarşılıqlı əlaqələrin siyahısının və həyata keçirilməsinin qaydalarının müəyyən edilməsi;
- büdjədənkənar dövlət fondlarının siyahısının və büdjələrinin formalasdırılması qaydalarının, onların fəaliyyətinin idarə edilməsinin müəyyən edilməsi;
- Azərbaycan Respublikası büdjə qanunverijiliyinin pozulmasına görə məs'uliyyətə jəlbedilmə qaydalarının və əsaslarının müəyyən edilməsi.

Büджənin hüquq münasibətlərinin tənzimlənməsi sahəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aşağıdakılardır:

- yerli büджələrin layihələrinin tərtib edilməsi və baxılması, yerli büджələrin təsdiq edilməsi və ijra edilməsi, onların ijra edilməsinə nəzarətin həyata keçirilməsi və yerli büджələrin ijrasi haqqında hesabatların təsdiq edilməsi qaydalarının müəyyən edilməsi;

- bələdiyyə mülkiyyətinin istifadəsindən gəlirlərin, yerli vergi və rüsumların, digər gəlirlərin yerli büджələrə yönəldilməsi qaydalarının müəyyən edilməsi;

- yerli büджələrdən maliyyə yardımının və büджə ssudalarının verilməsi;

- bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi.

«Büджə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu büджə gəlirlərini formallaşması və dövlət məqsədli büджə fondları vəsaitlərinin formallaşması sahəsində dövlət ijra orqanlarının səlahiyyətlərini tənzimləyir. Gəlirlərin yeni növləri, onların ləğvi və ya dəyişdirilməsi Azərbaycan Respublikasının vergi qanunverijiliyində dəyişiklik edilməsi yolu ilə mümkünlüyü müəyyən edilmişdir. Dövlət ijra orqanı həmçinin yeni vergi olmayan gəlir növlərini tətbiq, ləğv və ya dəyişdirə bilər. Bu zaman Vergi Məjəlləsində müvafiq düzəlişlər edilməli və büджə qanunverijiliyi toplusu olan Büджə Məjəlləsi qəbul edilməlidir.

Vergi Məjəlləsi dövlət büджəsinin, Naxçıvan Muxtar Respublikası büджəsinin və yerli büджələrin gəlirlərini müəyyənləşdirmişdir. Burada büджə sisteminin müxtəlif səviyyəli büджələri arasında gəlirin və xərjlərin bölgüsü tənzimlənir.

«Büdjə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun V maddəsi məqsədli büdjə fondlarının yaradılmasını müəyyən edir. Məqsədli büdjə fondları dövlət büджəsinin, Naxçıvan Muxtar Respublikasının büджəsinin və yerli büdjələrin tərkib hissəsi kimi yaradıla bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilərlər. Məqsədli büdjə fonları üzrə daxilolmalar və xərjlər büdjələrin gəlir və xərj hissəsində ayrıja göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir. Məqsədli büdjə fondlarının vəsaitləri başqa təyinat üçün xərjlənə bilməz və ilin sonuna onun hesabında qalan qalıq məbləği büdjə nəfinə silinə bilməz.

## **2.2. Yerli özünüidarə orqanlarının büdjə hüquqları**

Yerli büdjələrin fəaliyyətinin hüquqi əsasları bir sıra qanunverijilik aktlar ilə tənzimlənir. Bu qanunverijilik aktları aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Konstitusiyasını IV bölməsinə görə (maddə 144,145) bələdiyyələrin səlahiyyətinə yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, yerli büdjənin və onun ijrasi haqqında hesabatların təsdiq edilməsi daxil edilir.

2. Azərbaycan Respublikasının «Büdjə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu yerli büdjələrin tərtibi, müzakirəsi, təsdiqi və ijrاسının Azərbaycan Respublikasının qanunverijiliyi ilə müəyyən edilməsi qaydalarını tənzimləyir.

3. Azərbaycan Respublikasının Vergi Məjelləsi Azərbaycan Respublikasının vergi sisteminə daxil edilən vergilərin qruplar üzrə tə'yinatını müəyyən etmişdir:

- dövlət vergiləri;

- muxtar respublika vergiləri;
- yerli vergilər (bələdiyyə vergiləri).

Eyni zamanda burada yerli vergilərin tərkibinə daxil olan vergilər, rüsumlar və ödənişlər müəyyən edilmişdir.

4. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun IV fəslinə görə, yerli özünüidarəetmənin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquqlarının məhdudlaşdırılması qadağan edilir.

Konstitusiya quruluşunun qorunması, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin tə'min edilməsi məqsədilə vətəndaşların yerli özünüidarəəni həyata keçirmək hüquqları yalnız qanuna əsasən və qanunda müəyyənləşdirilmiş müddətə məhdudlaşdırırla bilər (maddə 47).

Bu Qanuna əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz (maddə 48).

5. «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanununda (maddə 5) qeyd edildiyi kimi, yerli büджənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdjənin vəsaiti barədə sərənjam vermək müstəsna hüququ ilə tə'min edilir.

Azərbaycan Respublikasının qanunverijilik və iżra hakimiyyəti orqanlarının bələdiyyələrin büdjə fəaliyyətinə mədaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir.

Bələdiyyə yerli büdjənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərənjam verir.

Bələdiyyə yerli büdjənin iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, iżra və onun iżrasına nəzarət edir.

Yerli bütçələrin gəlirləri xüsusi gəlirlər, dövlət və ərazi vergi və rüsumlarından ayrılan gəlirlər hesabına formalasdırılır.

Yerli bütçələrə bələdiyyə mülkiyyətində olan əmlakın istifadəsində əldə olunan gəlirlər və yerli özünüidarəetmə orqanlarının, onların tabeliyində olan bütçə idarələrinin göstərdikləri pullu xidmətlərdən əldə olunan gəlirlər tam şəkildə daxil edilir.

Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər tam şəkildə yerli bütçələrə daxil edilir.

Azərbaycan Respublikası bütçə sisteminin bütün səviyyəli bütçələrin xərijlərinin formalasdırılması vahid metodoloji əsaslara, minimum bütçə tə'minatı və Azərbaycan Respublikasının hökuməti tərəfindən müəyyən edilən dövlət xidməti göstərilməsi üzrə maliyyə məsrəfləri normativlərinə əsaslanır.

Azərbaycan Respublikası muxtar qurumunun dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları onlarda olan maliyyə imkanlarının uçotu ilə dövlət, bələdiyyə xidmətlərinin göstərilməsinə maliyyə məsrəfləri normativlərinin artırılması hüququna malikdirlər.

Azərbaycan Respublikasının bütçə qanunverjiliyinə əsasən müxtəlif səviyyəli bütçə səlahiyyətləri müəyyən edilir. Qanunverjilik orqanı, yerli özünüidarəetmə orqanları bütçəyə baxıb, onu və ijrasi haqqında hesabatı təsdiq edir, bütçənin ijrasisinə sonrakı nəzarəti həyata keçirir, Azərbaycan Respublikasının bütçə sisteminin müxtəlif səviyyəli bütçəsinin ijrasisinə nəzarəti həyata keçirən orqanların hüquqi statusunu müəyyən edir və formalasdırır, Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının bütçə qanunverjiliyinin digər hüquqi normativ aktlarına, yerli özünüidarəetmə orqanlarının aktlarına uyğun olaraq digər səlahiyyətləri həyata keçirirlər.

Qanunverijilik orqanları analoji səlahiyyətləri bütjdənəkənar dövlət fondlarına münasibətdə də həyata keçirirlər.

Azərbaycan Respublikasının bütjdə qanunverijiliyinin pozulmasına görə məs'uliyyət növlərinin tətbiq edilir. Bu məs'uliyyət növləri aşağıdakılardır:

- bütjdə haqqında qanuna (qərara) ijrə edilməməsi;
- bütjdə vəsaitlərinin məqsədsiz istifadə edilməsi;
- bütjdə vəsaitlərini alanlara bütjdə vəsaitlərinin tam və vaxtında köçürülməməsi;
- bütjdə vəsaitlərini alanlara bütjdə vəsaitlərinin vaxtında hesaba götürülməməsi;
- bütjdənin ijrəsi ilə bağlı hesabatların və digər mə'lumatların vaxtında təqdim edilməməsi;
- bütjdə vəsaitlərini alanlara bütjdə öhdəlikləri haqqında bildirişlərin vaxtında çatdırılmaması;
- bütjdə bölgüsünün bütjdə haqqında qanuna (qərara) uyğun olmaması;
- bütjdə təxsisatları haqqında bildirişlərin, bütjdə öhdəlikləri limitləri haqqında bildirişlərin təsdiq olunmuş xərjlərə və bütjdə bölgüsünə uyğun olmaması;
- bütjdələrin gəlirlərinin, bütjdənəkənar dövlət fondlarının gəlirlərinin və Azərbaycan Respublikası bütjdə sisteminə digər daxil olmaların mütləq hesaba götürülməsinə riayət edilməməsi;
- bütjdələrin və bütjdənəkənar dövlət fondlarının hesabına götürüləjək vəsaitlərin ödəmə sənədlərinin vaxtında ijrə edilməməsi;
- bütjdələrin layihələrinin və bütjdələrin ijrəsi haqqında hesabatların vaxtında təqdim edilməməsi;
- qəbul edilmiş bütjdə öhdəliklərinin təsdiq edilməsindən imtina edilməsi;

- bədəjə öhdəliklərinin vaxtında təsdiq edilməməsi, təsdiq edilmiş bədəjə öhdəlikləri üzrə ödəmələrin vaxtında həyata keçirilməməsi;

- bədəjə bölgüsünə daxil edilmiş və təsdiq edilmiş bədəjə öhdəlikləri limiti ilə nəzərdə tutulmuş xərjlərdən artıq xərjlərin maliyyələşdirilməsi;

- dövlət və bələdiyyə xidmətinin göstərilməsinə maliyyə məsrəfləri normativlərinə riayət olunmaması;

- bədəjə kəsirinin, dövlət və bələdiyyə borjlarına, xidmət edilməsinə xərjlərin həddlərinin ölçülərinə riayət olunmaması;

- mövjud qanunlara uyğun olan digər əsaslar.

Bədəjə qanunverijiliyini pozanlara qarşı aşağıdakı tədbirlər həyata keçirilir:

- bədəjnənin ijrəsi prosesinin lazımı qaydada olmaması haqqında xəbərdarlıq;

- xərjlərin blokirovkası;

- bədəjə vəsaitlərinin götürülməsi;

- kredit təşkilatlarında hesablar üzrə əməliyyatların dayandırılması;

- jərimələrin tətbiq edilməsi;

- müamilələrin hesablanması;

- mövjud qanunlar çərçivəsində digər ölçülər.

Maliyyə orqanlarının vahid bədəjə (xəzinə) hesablarından onların kateqoriyalar üzrə sərənjamları və ödəniş tapşırıqları olmadan vəsaitlərin silinməsi mümkün deyildir.

Göstərilən silinməni həyata keçirmək üçün vahid bədəjə (xəzinə) hesabında vəsait çatışmadıqda onlar bədəjə hesabına daxil olduqja və ya mərkəzi xəzinədən Xəzinəarası köçürmə sərənjamı (XAKS) ilə vəsait ayrıldıqda mümkünündür.

Büdjə idarələrinin şexsi hesablarından, onların sərənjamı olmadan vəsaitlərin işlənməsi mövjud qanunlar ilə müəyyən edilən hallarda həyata keçirilir. Bu silinmənin qaydasını Milli Bank Maliyyə Nazirliyi ilə razılışdırılmışla müəyyən edir.

### **III fəsil. AZƏRBAYJAN RESPUBLİKASININ BÜDJƏ HƏLQƏLƏRİ**

#### **3.1. Azərbayjan Respublikasının dövlət büджəsi**

Bildiyimiz kimi, dövlətin idarəetmə funksiyasını hakimiyyət orqanları həyata keçirir. Onların vəzifələrinin yerinə yetirilməsi, ümumdövlət tədbirlərinin maliyyə tə'minatının həyata keçirilməsi üçün mərkəzləşdirilmiş maliyyə fondu - dövlət büdjəsi yaradılır.

Dövlət büdjəsi haqqında Azərbayjan Respublikasının qanunverijiliyi Azərbayjan Respublikasının Konstitusiyasından, bu qanuna müvafiq olaraq hər büdjə ili üzrə qəbul edilən dövlət büdjəsi haqqında qanundan, «Büdjə sistemi haqqında» Azərbayjan Respublikasının Qanunundan və digər qanunverijilik aktlarından ibarətdir.

***Dövlət büdjəsinin*** məqsədi ölkənin iqtiladi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunverijiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin

toplanmasını və istifadəsini təmin etməkdir. Dövlət bütjdəsi ümumdövlət hakimiyyət və idarəetmə orqanlarının, elm, təhsil, səhiyyə, sosial və digər sahələrin inkişafının maliyyələşdirilməsini həyata keçirir.

Eyni zamanda dövlət bütjdəsi vəsaiti iqtisadiyyatın struktur dəyişikliklərinin maliyyələşdirilməsinə, istehsal sferasında perspektiv istiqamətlərinin inkişafına, yeni ərazi-istehsal komplekslərinin mənimsənilməsinə yönəldilir. Dövlət bütjdəsi təhsilin, səhiyyənin, mədəniyyətin, injəsənətin, idmanın və kütləvi informasiya vasitələrinin inkişafında böyük rol oynayır.

Bütün bu problemlərin həlli üçün son dövrlərdə Azərbaycan Respublikasının Milli Məjlisi bir sıra qanunlar və məjəllələr qəbul etmişdir. Bunların arasında 2001-ci ildən etibarən fəaliyyət göstərən «Vergi Məjəlləsi», 2002-ci ilin iyul ayından fəaliyyət göstərən «Büджə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunudur ki, Azərbaycan Respublikasının vergi və bütjdə sistemi, dövlət bütjdəsinin vergiləri, vergi olmayan gəlirləri və xərjləri təsnifləşdirilir.

**Dövlət bütjdəsinin gəlirləri** ölkənin bütjdə fondunun formallaşdırılması prosesində dövlətin müəssisə, təşkilatlar və əhali arasında yaranan iqtisadi münasibətlərini eks etdirir.

Dövlət bütjdəsinin gəlirləri Azərbaycan Respublikasının qanunverijiliyi ilə müəyyən olunmuş vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar hesabına formallaşır.

Azərbaycan Respublikasının ərazisində qanunverijiliklə müəyyən olunmuş tədiyələr üzrə daxilolmaların dövlət bütjdəsi ilə digər bütjdələr arasında bölgüsü, bölgələrin inkişaf proqramları nəzərə alınmaqla hər il üzrə qəbul olunan dövlət bütjdəsi haqqında qanunla tənzimlənir.

Dövlət bütjəsinin gəlirlərinin tərkibinə aşağıdakı *gəlir növləri* daxildir:

- «Vergi Məjəlləsi»ndə göstərilmiş dövlət vergiləri (fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, ƏDV, aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, yol vergisi, mə'dən vergisi, sadələşdirilmiş vergi);

- gömrük rüsumları və digər gömrük ödənişləri;
- dövlət rüsumları və birdəfəlik rüsumlar.

Dövlət bütjəsinin *vergi olmayan gəlirlərinə* aşağıdakılardaxildir:

- dövlət mülkiyyətində olan əmlakin istifadəsindən alınan gəlir, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının səlahiyyəti çərçivəsində olan bütjə təşkilatları tərəfindən göstərilən pullu xidmətlərdən gəlir;

- mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlir;
- inzibati tədiyələr və rüsumlar;
- jərimələr və sanksiyalar üzrə daxilolmalar;
- vergi olmayan sair daxilolmalar.

Jədvəl 1-dən göründüyü kimi, dövlət bütjəsinin gəlirlərinin əsas mənbəyiin bütün illərdə vergilərdən daxilolmalar təşkil edir. Gəlirlərin içərisində əsas yeri 2001-jî



ildə ƏDV –25,7%, mənfəət vergisi – 20,3%, aksizlər – 18,0%, fiziki şəxslərdən gəlir vergisi – 16,4% təşkil edir. Qeyd etmək lazımdır ki, büджə gəlirlərində dolayı vergilərin xüsusi çəkisi artmaqdə, fiziki şəxslərin gəlir vergisinin və mənfəət vergisinin xüsusi çəkisi azalmaqdə davam edir.

Jədvəl 2-dən göründüyü kimi, vergilərdən daxilolmaların ÜDM-da xüsusi çəkisinin 1998-1999-ju illərdə azalmasına baxmayaraq növbəti illərdə artımı təmin edilmişdir. Belə ki, vergilərdən daxilolmaların ÜDM-da xüsusi çəkisi 1996-jı ildə 13,4%, 1997-jı ildə 14,3%, 1998-jı ildə 10,5%, 1999-ju ildə 10,6%, 2000-jı ildə artaraq 11,8%, 2001-jı ildə 11,8% təşkil etmiş, 2002-jı ildə 12,1% proqnozlaşdırılmışdır.

Azərbaycan Respublikasında dövlət büdjəsindən aşağıdakı xərjlər maliyyələşdirilir:

- Azərbaycan Respublikası Prezidentinin, Milli Məjlisinin, Hesablama Palatasının, Mərkəzi seçki

komissiyasının, Mərkəzi ijra hakimiyyəti orqanlarının fəaliyyətinin tə'min edilməsi;

- məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının fəaliyyətinin təmin edilməsi;

- dövlət əhəmiyyətli beynəlxalq fəaliyyətin həyata keçirilməsi;

- milli müdafiə və dövlətin milli təhlükəsizliyinin tə'min edilməsi, hərbi-sənaye kompleksinin fəaliyyətinin təminatı;

- dövlət mülkiyyətinin saxlanması;

- Azərbaycan Respublikasının dövlət borjunun ləğv edilməsi;

- seçkilərin və referendumların keçirilməsi;

- dövlət investisiya programının həyata keçirilməsi;

- sənaye sahələrinin dövlət tə'minatı;

- elmi-tədqiqat işlərinin aparılması;

- ətraf mühitin mühafizəsi;

- fövqəladə halların nətijələrinin aradan qaldırılması;

- bazar infrastrukturunun inkişafı;
- kütləvi informasiya vasitələrinin işinin təşkili;
- yerli büджələrə maliyyə yardımı;
- dövlət, bələdiyyə strukturlarının səlahiyətləri çərçivəsində digər xərjlər və s.

Azərbaycan Respublikası dövlət büджəsi xərjlərinin tərkibi və quruluşu jədvəl 3-də göstərilmişdir.

Jədvəldən göründüyü kimi, büджə vəsaitlərinin əsas hissəsi təhsil, sosial müdafiə və sisial təminat və müdafiə xərjlərinə yönəldilmişdir. Belə ki, 1997-jı ildə təhsil xərjləri ümumi jərjlərin 19,2%-ni, sosial müdafiə və sisial təminat xərjləri 17,8%-ni, müdafiə xərjləri 12,0%-ni təşkil edirdi, 2001-jı ildə bu xərjlər artaraq müvafiq olaraq 23,0%, 18,1%, 13,2% təşkil etmişdir. Ölkəmizin müharibə şəraitində

olduğuna baxmayaraq müdafiə xərjlərinin xüsusi çəkisinin 2002-jı ildə aşağı düşmə meylini görürük.

Təsərrüfat sahələrinin inkişafı ilə bağlı olan xərjlər isə bütjdə xərjlərinin 4-5%-ni təşkil edir. Burada əsas yeri kənd təsərrüfatı, meşə təsərrüfatı və bağçılıq təsərrüfatı ilə bağlı çəkilən xərjlər təşkil edir.

Əsas bölmələrə aid edilməyən xərjlərin aşağı düşmə meyli görünür. 1996-jı ildə 11,2%-dən 2001-jı ildə 4,0%-dək enmişdir.

Dövlət bütjdəsi xərjlərinin ÜDM-da xüsusi çəkisi jədvəl 4-də göstərildiyi kimidir.

Jədvəldən göründüyü kimi, bütjdə xərjlərinin ÜDM-da xüsusi çəkisi sabit deyil. 2000-jı ildə xərjlərin xüsusi çəkisi azalaraq 17,0%, 2001-jı ildə isə 16,4% təşkil etmiş, 2002-jı ildə isə 17,1% proqnozlaşdırılmışdır.

Ümumiyyətlə, bütjdə xərjlərinin təxminən 66,0%-i sosial məqsədlərə, o jümlədən 30,0%-i əmək haqqı fonduna, 7,8%-i əmək haqqına üstəlik xərjlərə, 9,0% dərman və ərzaq



Jədvəl 4. Dövlət büджəsi xərjlərinin ÜDM-da  
xüsusi çəkisi<sup>1</sup>

<i>Göstərijil şər</i>	<i>1996</i>	<i>1997</i>	<i>1998</i>	<i>1999</i>	<i>2000</i>	<i>2001</i>	<i>2002 (proq.)</i>
Xərjlər, mlrd.ma n	2409,3	2943,5	2641,7	3257,2	3761,8	4037	5130
ÜDM-da xüsusi çəkisi	19,6	20,1	16,4	17,8	17,0	16,4	17,1

---

<sup>1</sup> Azərbaycanın iqtisadi icmali, 2001.

xərjlərinə və 19,0%-i əhaliyə pensiya, müavinət, təqaüd və s. ödənişlərə yönəldilib.

### *3.2. Bələdiyyə (yerli) bütçələri*

Yerli vətəndaş birliklərinin yaradılmasının hüquqi bazası «Yerli özünüidarəetmə haqqında Avropa xartiyası»nda, Azərbaycan Respublikasının yerli özünüidarəetməyə dair sənədlər toplusunda öz əksini tapmışdır.

*Yerli özünüidarə* dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məs'uliyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real bajarığı başa düşülür.

Yerli özünüidarənin təşkili haqqında Azərbaycan Respublikası Konstitusiyasının 142-jı maddəsində yerli özünüidarənin bələdiyyələr vasitəsilə həyata keçirilməsi təsbit olunub.

**Bələdiyyə** – qanunla müəyyən olunmuş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 33-jü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalاشan yerli bütçənin vəsaitləri, bələdiyyələrin bütjdənəkənar fondları daxil edilir.

«Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin maliyyəsinin formallaşması və istifadəsi prinsiplərini, yerli bütjdə prosesinin əsaslarını və bu sahədə bələdiyyələrin

səlahiyyətləri və onların müvafiq ijra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini ifadə edir.

Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının Konstitusiya ilə, «Büdəjə sistemi haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında», «Bələdiyyələrin statusu haqqında», «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktlar ilə tənzimlənir.

Bələdiyyələrin maliyyəsinin əsaslarını aşağıdakılardan təşkil edir:

- yerli bütçə vəsaitləri;
- bələdiyyələrin bütçədən kənar fondları;
- yerli özünüidarəetmə orqanlarına mənsub dövlət və bələdiyyə qiymətli kağızları;
- bələdiyyə mülkiyyətində olan sair pul vəsaitləri.

Bələdiyyə maliyyəsinin əsasını yerli bütçələr təşkil edir. *Yerli bütçə* – bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitutiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün formallaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli bütçələrin formalşdırılmasını, tərtibi, müzakirəsi və təsdiqi, ijrəsına nəzarət «Büdəjə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir.

Yerli bütçələrin iqtisadi mahiyyəti onun tə'yinatında öz əksini tapır və aşağıdakı funksiyaları həyata keçirir:

- yerli bələdiyyə orqanlarının fəaliyyətinin maliyyə tə'minatı olan pul fondlarının yaradılması;
- bu fondların təsərrüfatın müxtəlif sahələri arasında bölgüsü və istifadə olunması;

- bu orqanların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət.

Yerli büdəjənin tərtibi və ijrasi prosesində büdəjə sisteminin qanunverijiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdəjə təsnifatından istifadə olunur. Yerli büdəjənin yerinə yetirilməsinə xidmət göstərmək və işi səmərəli təşkil etmək üçün bələdiyyələr Dövlət xəzinədarlığının ərazi (rayon) orqanları ilə müqavilələr bağlaya, yaxud da yerli büdəjənin vəsaitləri hesabına bələdiyyə xəzinədarlığı yarada bilərlər.

Yerli büdəjənin müstəqilliyi öz daxili mənbələrinin olması və bələdiyyənin yerli büdəjə vəsaiti haqqında sərənjam vermək müstəsna hüququ ilə tə'min edilir. Azərbaycan Respublikasının qanunverijilik və ijrə hakimiyyəti orqanlarının bələdiyyələrin büdəjə fəaliyyətinə müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir. Bələdiyyə yerli büdəjənin maliyyə ilinin sonuna əmələ gəlmış sərbəst qalıqlarına müstəqil sərənjam verir.

Qanun yerli büdəjələrin möhkəmlənməsi üçün dövlət üzərinə aşağıdakı əlavə məsliyyətləri qoyur:

1) investisiya və pul-kredit siyaseti əsasında istehsal sferasının inkişafına şərait yaratmaq;

2) yerli sosial-iqtisad inkişaf programlarını yerli büdəjə gəlirləri hesabına maliyyələşdirmək mümkün olmadıqda yerli büdəjə kəsirinin ödəmək üçün dövlət büdəjəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrini müəyyən etmək və ya dövlət büdəjəsindən dotasıya və subvensiya ayırmaq;

3) yerli büdəjənin gəlirlərinin azalması və ya xərjlərinin artması baş verdikdə uyğun azalma və ya artma məbləğlərinin müvafiq qərar qəbul edən orqan tərəfindən kompensasiya edilməsi.

Büdjə ili yanvarın 1-də başlanır və dekabrın 31-də qurtarır.

*Yerli büджələrin gəlirləri* aşağıdakı mənbələr hesabına formalaşır:

I. Yerli vergilər və ödənişlər, o jümlədən bələdiyyələrin öz ərazilərində yerləşən və orada hasil edilən təbii ehtiyatların istifadəçilərindən alınan haqq. Azərbaycan Respublikasının «Vergi Məjəlləsi»ndə nəzərdə tutulmuş yerli vergilər (bələdiyyə vergiləri) bunlardır:

- fiziki şəxslərin torpaq vergisi;
- fiziki şəxslərin əmlak vergisi;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mə'dən vergisi;
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

II. Yerli ödənişlərin tərkibi aşağıdakılardır:

1. Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə (divar) reklamı yerləşdirilməsi və yayımı üçün ödəniş.

2. Azərbaycan Respublikasının qanunverijiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi, kirayəyə və istifadəyə verilməsindən daxil olan ödəniş.

3. Bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar tijarət, ijtimali iaşə və digər xidmətlərə görə ödəniş.

4. Bələdiyyə ərazisində mehmanxana, stasionar-kurort və turizm xidmətləri göstərən şəxslərdən alının ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada şərti maliyyə vahidinin 1 mislindən çox olmamaqla müəyyən edilir.

5. Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanajaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti

dayanajaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada şərti maliyyə vahidinin 0,1 mislindən çox olmamaqla müəyyən edilir.

Qanunverijilikdə nəzərdə tutulduğu kimi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi həm bələdiyyələrin, həm də dövlət büджəsinin təşkilində əsas və sabit mənbədir. Onun dərəjələri vergi qanunverijiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir.

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununda yerli büdjənin minimum tə'min olunması zəruriliyi nəzərdə tutulur. Qanunun 41.2 maddəsində göstərilir ki, əgər minimum yerli büdjənin mədaxil hissəsi göstərilən (yə'ni, bələdiyyələrə təhkim olunan) gəlir mənbələrinin hesabına tə'min edilə bilmirsə, onda dövlət orqanları dövlət büdjəsinin digər gəlir mənbələrini bələdiyyələrə verə bilər və bu zaman yerli büdjələrin əvvəlki ildən keçən sərbəst qalıqları hesaba alınmur.

Yerli büdjələrin xərjlərinin həjmi və istiqamətləri büdjə təsnifatına uyğun olaraq bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

Yerli büdjələrin xərjlərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdjənin kəsiri) dövlət büdjəsindən alınan dotsasiya ilə örtüлə bilər.

***Yerli büdjənin xərjlər*** hissəsini aşağıdakı maddələr təşkil edə bilər:

- yerli əhəmiyyətli məsələlərin həlli ilə əlaqədar xərjlər, o jümlədən yerli sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərjləri;

- sosial-müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekologiya proqramlarının maliyyələşdirilməsi üçün çəkilən xərjlər;

- dövlət orqanları tərəfindən bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi, o jümlədən subvensiya hesabına xərjlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər və b.

Xərjlərinin öz gəlirləri hesabına tə'min olunmayan hissəsi (kəsir) dövlət büджəsindən alınan dotsasiya və subvensiya vasitəsilə örtülə bilər. Bələdiyyə Şuraları yuxarı dövlət təşkilatlarına subvensiyaların məqsədə uyğunluğunu sübut etməli və həmin vəsaitin alınmasına jəhd göstərməlidirlər.

Dövlət büджəsindən dotsasiya, subvensiya və ssuda alan yerli büdjənin xərjlərinin hesablaşmasında tətbiq olunan normativlər dövlət büdjəsinin xərjlərinin hesablanması üçün tətbiq olunan xərj normativlərindən yüksək ola bilməz. Dotsasiyanın maksimum həddinin hesablaşmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formallaşmasında xüsusi çəkisi və digər amillər nəzərə alınır.

Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunverijilik və ijra hakimiyyəti orqanları tərəfində ayrılan məqsədli vəsait, o jümlədən subvensiya hesabına xərjlərin maliyyələşdirilməsi yerli büdjələrin məxarij hissəsində ayrıja sətirlə göstərilir.

«Azərbaycan Respublikasının 2001-ci il dövlət büdjəsinin ijrəsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən yerli büdjələrə dotsasiya 1484,5 mln. Manat həjmində ayrılmış dövlət büdjəsi xərjlərində xüsusi çəkisi 0,3% olmuşdur, 2002-ci ildə 0,5% həjmində proqnozlaşdırılmışdır.

Bələdiyyələr dövlət bütçəsindən dotsiya nəzərdə tutulan yerli bütçə layihəsini tərtib edərkən müvafiq ijrə hakimiyyəti orqanına<sup>1</sup> mayın 1-dək lazımı hesablamalar verirlər.

Bələdiyyələr ölkə qanunverijiliyi ilə müəyyən edilmiş qaydada bütçədən kənar fondlar yarada bilər. Belə fondlar məqsədindən asılı olaraq müddətli və müddətsiz ola bilərlər. Müddətli bütçədən kənar fondlar, adətən, konkret problemin həlli başa çatdırıqdan sonra fəaliyyəti dayandırılır. Müddətsiz bütçədən kənar fondlar isə, çox hallarda, yerli sosial-müdafia və sosial inkişaf məsələlərinin müəyyən istiqaməti üçün nəzərdə tutulur. Bələdiyyələrin bütçədən kənar fondlarının yaradılması, onların gəlir mənbələrinin və xərjlərinin müəyyənləşdirilməsi məsələləri, ölkə qanunverijiliyinə uyğun olaraq həll edilir.

Yerli bütçənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən müəssisələrin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli programlar əsasında formalasır.

Yerli bütçələrin layihəsinin müzakirəsi və təsdiqi qaydası qanunverijiliyə uyğun olaraq bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

Növbəti maliyyə ili üçün dövlət bütçəsindən dotsiya nəzərdə tutulan yerli bütçənin layihəsi jari ilin dekabr ayının 25-dən gej olmayaraq bələdiyyənin qərarı şəklində təsdiq edilir.

Yerli bütçənin kassa ijrəsi bələdiyyənin müraciəti əsasında dövlət xəzinədarlığı vasitəsi ilə və ya

---

<sup>1</sup> Burada müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

qanunverijiliklə müəyyən edilmiş digər üsullarla həyata keçirilir.

Bələdiyyələrin gəlir və xərj əməliyyatları onların müraciətləri əsasında dövlət xəzinədarlığı vasitəsilə həyata keçirildikdə uçot-hesabatın təşkili üzrə texniki xidməti dövlət xəzinədarlığı təmin edir. Bələdiyyələrin maliyyə əməliyyatları dövlət xəzinədarlığı vasitəsilə həyata keçirildiyi halda, belə əməliyyatlar üzrə ödəmə və uçot-hesabat işlərinin aparılması qaydaları qanunverijiliklə müəyyən edilir.

Bələdiyyələr bütjdə ilindən sonrakı ilin birinci iş günü gəlir və xərjlər üzrə əməliyyatların dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsindən imtina edə bilərlər.

Yerli bütjdələrin ijrasi prosesində bələdiyyələr bütjdənin dəqiqləşdirilməsi barədə qərar verə və dövlət bütjdəsinə alınmış məqsədli vəsait istisna olmaqla, mədaxil və məxarij maddələrində bütjdə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişikliklər apara bilərlər.

Yerli bütjdələrin ijrasi zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar bütjdə ili qurtardıqda başa çatır. Bu müddət ərzində istifadə olunmamış vəsait bələdiyyələrin sərənjamında qalır.

Bələdiyyələr Nizamnamədə müəyyən edilmiş qaydada bütjdənin ijrasi haqqında hesabatı təsdiq edir və bu barədə bələdiyyənin ərazisində yaşayan əhaliyə məlumat verilir.

Əgər bələdiyyə bütjdəsinin ijrasi prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, kəsrin son həddi aşmasına gətirib çıxararsa, sekvestr mexanizmi tətbiq edilə bilər. Sekvestr müdafiə olunmuş maddələr istisna olunmaqla, bütjdənin bütün yerdə qalan maddələri üzrə məxarijin mütənasib surətdə azaldılmasından ibarətdir.

Yerli bütjdənin ijrəsinə bələdiyyə nəzarət edir. Bələdiyyələr qanunverijilik və ijrə hakimiyyəti orqanlarının

onlara verdikləri səlahiyyətlər çərçivəsində maliyyə vəsaitlərindən istifadəyə nəzarət edirlər.

Bələdiyyələrin regional inkişafının ən aktual problemlərinə şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, regionun sosial-iqtisadi məsələləri və b. daxildir. Bunların həllinə büджədən ayrılmış vəsaitlərin daha səmərəli istifadəsi tə'sir etməlidir. Şəhərlərdə mövjud olan inhisarçılıq bələdiyyələrin fəaliyyətində bir çox problemlər yaradırlar. Bələdiyyələrin Konstitusiya və mövjud qanunverijilik çərçivəsində fəaliyyəti problemlərin həllində mühüm rol oynayajaqdır.

## **IV fəsil. BÜDJƏ TƏSNİFATI**

### **4.1. Bütçə təsnifatının məzmunu**

Tərkibinə, mənbəyinə, istifadə istiqamətinə və digər təyinatlarına görə bütçənin gəlirləri və xərjləri müxtəlifdir.

Azərbaycın Respublikasının bütçə sisteminə daxil olan bütçələr və bütçə təşkilatları, habelə bütçədən kənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o jümlədən bütçə təşkilatlarının bütçədən kənar əməliyyatlarının) müqayisəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında vahid bütçə təsnifatı tətbiq olunur.

Bütçə təsnifatı bütçə gəlirlərinin təsnifatından, bütçə xərjlərinin funksional, iqtisadi, təşkilati və sair prinsiplər əsasında tərtib olunmuş təsnifatından ibarətdir. Bütçə təsnifatının gəlirlər, funksional, iqtisadi, təşkilati və sair üzrə tərkibi qanunverijiliklə müəyyən edilir.

Bütçə təsnifatının strukturu və tərkibi Azərbaycan Respublikasının qanunverijiliyinə əsasən müəyyən edilir.

Qruplaşdırılmanın xarakteri və onların quruluş prinsipləri bütçə gəlirlərinin və xərjlərinin sosial-iqtisadi

məzmunu, təsərrüfatın strukturu və idarəetmə sistemi ilə müəyyən edilir. Gəlirlərin mənbələrinin reqlamentləşdirilməsi və bütjə xərjlərinin məqsədlərinin müəyyən edilməsi bütün bütjə prossesinin fəaliyyətinin və səmərəliliyinin mühüm şərtləridir. Bu ilk növbədə, daxil olan vəsaitlər və sərf edilən xərjlər üzərində maliyə nəzarətinin həyata keçirilməsinə şərait yaradır və bütjə intizamının yerinə yetirilməsini tə'min edir.

Azərbaycan Respublikasının bütjə təsnifatı Azərbaycan Respublikasının bütjə sisteminin bütün səviyyəli bütjələrinin gəlirlərinin və xərjlərinin, həmçinin bu bütjələrin kəsirlərinin maliyələşdirmə mənbələrinin qruplaşdırılması ilə müəyyən edilir və Azərbaycan Respublikasının bütjə sisteminin bütün səviyyəli bütjələrinin tərtib edilməsində və ijrəsində, onun göstərijilərinin müqayisə edilməsində istifadə olunur.

*Qruplaşdırmanın şəffaflığı və dəqiqliyi* bütjə təsnifatı qarşısında qoyulan mühüm tələbdür.

1. Bütjə təsnifatı elementləri üzrə qruplaşdırılmış göstərijilərdən bəjariqla istifadə edilməsi bütjə vəsaitlərinin real hərəkətini görməyə imkan verir və bu iqtisadi və sosial proseslərin gedişinə fəal tə'sir göstərir.

2. Plan və hesabat göstərijilərinin müqayisəsi və təhlili bütjə fondlarının yaradılması və istifadəsi haqqında əsaslı nətijə çıxarmağa, təklif verməyə və pul vəsaitlərinin iqtisadi və sosial inkişafın əsas istiqamətlərinə yönəldilməsinə imkan verir.

3. Gəlirlərin və xərjlərin detallaşdırılması, qruplaşdırılması bütjəyə daxil olan göstərijilərin yoxlanmasını asanlaşdırır, daxil olmaların dinamik inkişafını, müxtəlif gəlirlərin və xərjlərin xüsusi çəkisini və ya hər hansı bir ehtiyajın təlabatının ödənilməsini müəyyən edir.

4. Təsnifat smetaların və bütjdələrin məjmusuna şərait yaradır, onların iqtisadi təhlilini asanlaşdırır, vəsaitlərin vaxtında bütjdədə jəmlənməsinə, onlardan məqsədli istifadəsinə nəzarəti sadələşdirir. Büjdənin ijrası haqqında hesabat üzrə gəlir və xərjlərin müqayisəsinə şərait yaradır, maliyyə intizamına riayət edilməsinə, vəsaitlərin qənaətlə istifadəsinə, maliyyə planlarının yerinə yetirilməsinə nəzarətə imkan verir.

5. Müxtəlif səviyyəli bütjdə sistemlərinin müstəqilliyi şəraitində təsnifat bütün bütjdə növlərinin tərtibi və ijrasına vahid metodoloji baxımdan yanaşılmasına, bütjdə göstəriyilərinin sahələr və ərazilər üzrə müqayisəsinə əsas verir.

Büjdə təsnifatı bütün bütjdə idarə və təşkilatları üçün **vajibdir** və Azərbaycan Respublikasının bütjdə qanunverijiliyi ilə müəyyən edilmiş tələblərə uyğun qurulur.

1991-ci ilə qədər bütjdə təjrübəsində iki jür təsnifləşdirmə mövjud idi:

- ittifaq bütjdəsinin və müttəfiq respublikaların respublika bütjdəsinin gəlir və xərjlərinin təsnifati;

- muxtar respublikaların respublika bütjdəsinin və yerli bütjdələrin gəlir və xərjlərinin təsnifati.

Büjdə gəlirlərinin və xərjlərinin qruplaşdırılmasının eyniliyi onların vahid SSRİ Dövlət bütjdəsində birləşməsinə imkan vermişdir.

İdarəetmə metodlarının inkişafı nətijəsində bütjdə təsnifatı dəyişilir və təkmilləşdirilir.

Müstəqil Azərbaycan Respublikasının dövlət bütjdəsi təsnifatının tərkibi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 5 avqust 1996-ci il tarixli İ-54 sayılı əmri ilə təsdiq olunmuş, 17 sentyabr 1997-ci il tarixli İ-66 sayılı və 3 avqust 1998-ci il tarixli İ-63 sayılı əmrlərlə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının dövlət bütjdəsinin

təsnifati ilə tənzimlənir. Mövjud təsnifatda maliyyə sistemində aparılan islahatlarla əlaqədar müvafiq dəyişikliklərin aparılması zərurəti yaranır.

## **4.2. Bütçə təsnifatının tərkib elementləri**

Bütçə təsnifatının tərkibi araşdırılmazdan əvvəl onun yaranma tarixinə nəzər salmaq lazımdır.

Hələ XIX əsrin əvvəllərində rus iqtisadçısı M.Speranskiy özünün "Maliyyə planı"nda xərjlərin təsnifatını yaratmışdır.

Dövlət xərjlərinin ixtisar edilməsi bu qaydalara əsaslanırdı: zəruri xərjləri saxlamaq, faydalıları sonraya saxlamaq, artıq xərjləri isə kənara qoymaq. Əlbəttə, bu prinsip I Aleksandrın hökmranlığı dövüründə Rusiyada bütçə kəsirinin bütçə xərjlərində 85%-ə çatdığı bir şərait üçün nəzərdə tutulmuşdur.

Xərjlər təsnifatını yaradarkən M.Speranskiy bү bölgünü 5 meyara ayırmışdır:

Birinci meyar – *idarəetmə növünə görə*. Yəni burada idarəetmə orqanına xərjlərin nəzərdə tutulduğu göstərilir. Belə bölgü inzibati mənsubiyyətinə uyğun olaraq maliyyə vəsaitlərinin bölgüsünü nəzərdə tutur.

İkinji meyar – *zərurilik səviyyəsinə görə*. Bu halda xərjlər zəruri, faydalı, artıq, faydasız xərjlərə bölünür. Faydalı xərjlər o zaman zəruri olar ki, onlar xalq təsərrüfatı sahələrinin inkişafına sərf edilmiş olsun.

Üçüncü meyar – *xərjlərin məkanlığına görə*. Burada xərjlərin ümumdövlət və yerli əhəmiyyətli olması nəzərdə tutulur. Ümumdövlət xərjləri dövlət bütçəsindən, yerli əhəmiyyətli xərjlər isə yerli bütçələrdən maliyyələşdirilməlidir.

Dördüncü meyar – *xərjlərin müddətliyidir*. Bu xərjlər adı və fövqəladə xərjlərə bölünür. Heç bir adı xərj fövqəladə xərjlərə kifayət edə bilməz. Fövqəladə hallar üçün nəzərdə tutulan vəsaitlər hazırda ehtiyat fondundan ödənilir.

Beşinci meyar – *sabitlik*. Xərjlərin ümumi həjmi daimi və dəyişkən ola bilər.

Bu jür təsnifatı qəbul edib xərjlər üzrə maddələrin növlərinə görə elə qruplaşdırmaq olar ki, hər bir xərj növünə görə onların idarə edilməsi, zəruriliyi, məkanlığı, müddətliliyi və sabitliyi tə'min edilmiş olsun.

Dövlət bütğəsinin mühüm funksiyalarının həyata keçirilməsi istifadə olunan bütğə və hesabların təsnifatları ilə sıx bağlıdır. Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən təsbit olunmuş dövlətin gəlirləri və xərjlərinin ətraflı funksional və iqtisadi təsnifatı dövlət bütğəsi və hesabların müqayisəsini aparmaq üçün beynəlxalq standart kimi qəbul olunmuşdur. Bütgə təsnifatının hansı səviyyədə qəbul olunması dövlət bütğəsinin maliyyə intizamı və nəzarəti, səmərəli makroiqtisadi idarəetmə, dövlət vəsaitlərinin səmərəli istifadəsi vasitəsi kimi nə dərəjədə xidmət göstərməsi göstərijisidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1993-jü ildə bütğə gəlirləri və xərjlərinin funksional, iqtisadi və inzibati (təşkilatlar üzrə) təsnifatını hazırlanmışdır. Həmin dövrdə Azərbaycan Respublikasında qəbul edilmiş və hazırda fəaliyyətdə olan, üç növə bölünən xərjlər üzrə bütğə təsnifatı müəyyənləşdirilmişdir:

- *funktional*, dövlətin əsas funksiyalarının həyata keçirilməsi üçün bütğə vəsaitlərinin səviyyələr üzrə qruplaşdırılmasıdır;

- *iqtisadi*, bütün səviyyəli bütğələrin iqtisadi məzmununa görə qruplaşdırılmasıdır;

– *təşkilati*, dövlət bütçəsi vəsaitlərinin baş sərənjamçılar arasında bölüşdürülməsi üzrə qruplaşdırılmasıdır.

Vahid bütçə təsnifatının strukturu və tərkibi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Beynəlxalq Valyuta Fonduunun Dövlət Maliyyə Statistikasının tərtibi qaydaları (A Manual on Goverment Finance Statistics) adlı sənədində əks edilən beynəlxalq standartlara əsasən müəyyən edilir.

Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası dövlət bütçəsinin təsnifatı fəaliyyət göstərir və bu təsnifatın strukturuna aşağıdakılardaxildir:

1. Azərbaycan Respublikası dövlət bütçəsi gəlirlərinin təsnifatı;
2. Azərbaycan Respublikası dövlət bütçəsi xərjlərinin funksional təsnifatı;
3. Azərbaycan Respublikası dövlət bütçəsi xərjlərinin iqtisadi təsnifatı;
4. Azərbaycan Respublikası dövlət bütçəsinin daxili və xariji maliyyələşdirmə mənbələrinin təsnifatı;
5. Azərbaycan Respublikası dövlət daxili və xariji borjunun növləri üzrə maliyyələşdirmənin təsnifatı;
6. Azərbaycan Respublikası dövlət bütçəsi xərjlərini təşkilatlar üzrə təsnifatı.

**I. Azərbaycan Respublikası dövlət bütçəsi gəlirlərinin təsnifatı** müxtəlif səviyyəli bütçələrin gəlirlərinin qruplaşmasını təşkil edir və müxtəlif səviyyəli bütçələrin gəlirlərinin formallaşması mənbəyini müəyyən edən Azərbaycan Respublikasının qanunverijilik aktlarına əsaslanır.

Gəlirlər bölməsi onların mənbələri və alınması qruplarına görə konkret gəlir növlərini birləşdirir.

Gəlirlər 4 bölməyə bölünürler:

1. "Vergilərdən daxilolmalar" bölməsinə (kod 1) aşağıdakı köməkçi bölmələr daxildir:

- gəlirlərdən (mənfəətdən) vergilər (kod 1.1);
- məjburı dövlət sosial siğorta haqları (kod 1.2);
- əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər (ehtiyat) (kod 1.3);
- mülkiyyətdən vergi (kod 1.4);
- mal və xidmətlərdən alınan daxili vergilər (kod 1.5);
- xarici iqtisadi fəaliyyətlə bağlı vergilər (gəlirlər) (kod 1.6).

Öz növbəsində köməkçi bölmələr konkret vergi növlərinə və rüsumlara bölünürələr. Məslən, mülkiyyətdən vergilərə daxildir:

- torpaq vergisi (kod 1.4.1);
- əmlak vergisi (kod 1.4.2);
- hədiyyələrdən və vərəsə qalan əmlakdan vergi (kod 1.4.3);
- qiymətli kağızlarla əməliyyatlardan vergi (kod 1.4.4).

2. "Vergi olmayan gəlirlər" bölməsinə (kod 2) aşağıdakı köməkçi bölmələr daxildir:

- mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər (kod 2.8);
- inzibati tədiyələr və rüsumlar (kod 2.9);
- jərimə və sanksiyalar üzrə daxilolmalar (kod 2.10);
- dövlət idarəciliyi daxilində dövlət qulluqçularının sosial tə'minata və təqaüd fondlarına ayırmalar (kod 2.11);
- vergi olmayan sair daxilolmalar (kod 2.12).

3. "Əsaslı gəlirlər" bölməsinə (kod 3) aşağıdakı köməkçi bölmələr daxildir:

- əsaslı vəsaitlərin özəlləşdirilməsi (kod 3.13);
- dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar (kod 3.14);

- torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar (kod 3.15);
- qeyri-rəsmi mənbələrdən əsaslı ödənişlər (transfertlər) (kod 3.16).

4. "Rəsmi qaydada alınan vəsaitlər (transfertlər)" bölməsinə (kod 4) aşağıdakı köməkçi bölmələr daxildir:

- xarijdən alınan vəsaitlər (kod 4.17);
- digər səviyyəli bütçələrdə alınan vəsaitlər (kod 4.18).<sup>1</sup>

**II. Azərbaycan Respublikası dövlət bütçəsi xərjlərinin funksional təsnifatı** Azərbaycan Respublikasının dövlət bütçəsi xərjlərinin funksional təsnifatı dövlətin əsas funksiyalarının yerinə yetirilməsinə istiqamətləndirilmiş maliyyəni əks etdirən müxtəlif səviyyələrdə bütçə xərjlərinin qruplaşdırılmasıdır və dövlətin əsas funksiyalarının yerinə yetirilməsinə yönəldilən bütçə vəsaitlərini, o jümlədən Azərbaycan Respublikası dövlət hakimiyyəti və yerli iżra hakimiyyəti və yerli iżra hakimiyyəti orqanlarının qəbul etdikləri normativ hüquqi aktların həyata keçirilməsinin maliyyələşdirilməsini, hakimiyyətin digər səviyyələrinə verilən ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsinin maliyyələşdirilməsini özündə əks etdirir.

Azərbaycan Respublikası dövlət bütçəsi xərjlərinin funksional təsnifatının birinci səviyyəsi dövlətin funksiyalarının yerinə yetirilməsinə bütçə vəsaitlərinin xərjlənməsini müəyyən edən bölmə aid edilir.

Bu təsnifatın birinci səviyyəsi aşağıdakı bölmələri əhatə edir:

- ümumi dövlət xidmətləri xərjləri (kod 1);

---

<sup>1</sup> Qeyd: vergilərdən daxilolmalar (bölmə 1) + vergi olmayan gəlirlər (bölmə 2) = CARI GƏLİRLƏR.

Cari gəlirlər + əsaslı gəlirlər (bölmə 3) + rəsmi qaydada alınan vəsaitlər (bölmə 4) = ÜMUMİ GƏLİRLƏR.

- müdafiə xərjləri (kod 2);
- məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanması xərjləri (kod 3);
- təhsil xərjləri (kod 4);
- səhiyyə xərjləri (kod 5);
- sosial-müdafiə və sosial-tə'minat xərjləri (kod 6);
- mədəniyyət, injəsənət, KİV, bədən tərbiyəsi və din sahəsində fəaliyyətə çəkilən xərjlər (kod 7);
- mənzil-kommunal təsərrüfatı xərjləri (kod 8);
- yanajaq və enerji kompleksi xərjləri (kod 9);
- kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq təsərrüfatı xərjləri (kod 10).

Azərbaycan Respublikası dövlət büджəsi xərjlərinin funksional təsnifatının ikinji səviyyəsinə bölmələr hündürdən dövlətin funksiyalarının yerinə yetirilməsinə büджə vəsaitlərinin istiqamətlərini konkretləşdirən köməkçi bölmələr daxildir.

Dövlət büdjəsinin məqsədli xərj maddələrinin təsnifatı Azərbaycan Respublikası dövlət büdjəsi xərjlərinin funksionla təsnifatının üçünjü səviyyəsini təşkil edir və Azərbaycan Respublikası dövlət büdjəsi xərjlərinin funksional təsnifatının yarımbölmələrinin hündürdən dövlət büdjəsi vəsaitlərinin baş sərənjamçısının konkret fəaliyyət istiqamətləri üzrə maliyyələşdirilməsini eks etdirir.

Büdjə xərjləri növlərinin təsnifatı Azərbaycan Respublikası dövlət büdjəsi xərjlərinin funksional təsnifatının dördüncü səviyyəsini təşkil edir və büdjə xərjlərinin məqsədli maddələr üzrə maliyyələşməsinin istiqamətlərini təfsilatı ilə göstərir.

Məsələn, "Mənzil-kommunal təsərrüfatı xərjləri" (kod 8) bölməsi aşağıdakı paraqraflara bölünür:

- mənzil-istismar idarələri (kod 8.0.1);

- mənzil-kommunal təsərrüfatının tikinti, tə'mir-tikinti təşkilatları (kod 8.0.2);
- mənzil-kommunal təsərrüfatı müəssisələri, kombinatları (kod 8.0.3);
- mehmanxanalar (kod 8.0.10);
- şəhərlərin abadlaşdırılması (kod 8.0.13) və s.

**III. Azərbaycan Respublikası dövlət bütğəsi xərjlərinin iqtisadi təsnifatı** iqtisadi məzmununa görə bütün səviyyəli bütğələrin xərjlərinin qruplaşdırılmasıdır.

Təsnifat aşağıdakı xərj maddələrini təşkil edir:

• əməyin ödənişi, malların alınması və xidmətlərin haqqının ödənilməsi (kod 1);

- faizlər üzrə ödənişlər (kod 2);
- subsidiyalar və jari ödənişlər (kod 3);
- əsaslı fondlara əsaslı vəsait qoyuluşu (kod 4);
- dövlət ehtiyatlarının yaradılması (kod 5);
- torpaq və qeyri-maddi aktivlərin alınması (kod 6);
- əsaslı ödənişlər (kod 7);
- ölkə daxilində qaytarılan məbləğ çıxıldığdan sonra kreditlərin verilməsi (kod 8);
- xarijə qaytarılan məbləğ çıxıldığdan sonra kreditlərin verilməsi (kod 9).<sup>1</sup>


Öz növbəsində bölmələr xərj növlərinə və xərj maddələrinə bölünürler.

Bütğə xərjlərinin iqtisadi məzmununa görə bölgüsünü əsaslı xərjlərdə göstərmək olar:

**əsaslı xərjlər (kod 4)**

---

<sup>1</sup> Qeyd: Ümumi xərclər, qaytarılan məbləğ çıxıldığdan sonra kreditlərin verilməsi = Ümumi xərclər + Qaytarılan məbləğ çıxıldığdan sonra kreditlərin verilməsi.  
Ümumi xərclər = Cari xərclər + Əsaslı xərclər.



**IV. Azərbaycan Respublikası dövlət bütçəsinin daxili və xariji maliyyələşdirmə mənbələrinin təsnifatı** bütün səviyyələrdə bütçələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası hökuməti tərəfindən borj və ya jəlb edilmiş vəsaitlərin qruplaşdırılmasıdır.

1. **Daxili maliyyələşdirmə** mənbələrinə aşağıdakılardaxildir:

- digər dövlət orqanlarından alınan vəsaitlər (kod 1);
- Azərbaycan Respublikasının Milli Bankından alınan vəsaitlər (kod 2);
- depozit banklarından alınan vəsaitlər (kod 3);
- sair daxili maliyyələşdirmə (kod 4);
- digər kateqoriyalara aid edilməyən sair daxili maliyyələşdirmə (kod 5).

2. **Xariji maliyyələşdirmə** mənbələrinə aşağıdakılardaxildir:

- beynəlxalq iqtisadi təşkilatlardan alınan vəsaitlər (kod 6);
  - xariji dövlətlərdən alınan vəsaitlər (kod 7);
  - sair xariji borjalar (kod 8);
  - bank hesablarında vəsait qalıqlarının dəyişilməsi (xariji valyutada) (kod 9).

**V. Azərbaycan Respublikası dövlət daxili və xariji borjunun növləri üzrə maliyyələşdirmənin təsnifatı** Azərbaycan Respublikası hökumətinin daxili borj öhdəlikləri və xariji öhdəliklər üzrə borjların və xariji öhdəliklər üzrə borjların növlər üzrə qruplaşdırılmasıdır. Buraya daxildir:

**1. Daxili maliyyələşdirmə** mənbələrinə aşağıdakılardaxildir:

- uzunmüddətli dövlət daxili uduşlu istiqrazları (kod 1);
  - qısamüddətli istiqrazlar və veksellər (kod 2);
  - başqa kateqoriyalara aid olmayan uzunmüddətli ssudalar (kod 3);
  - başqa kateqoriyalara aid olmayan qısamüddətli ssuda və avanslar (kod 4);
  - sair öhdəliklər (kod 5);
  - bank hesablarında vəsait qalıqlarının dəyişilməsi (kod 6).

**2. Xarici maliyyələşdirmə** mənbələrinə aşağıdakılardaxildir:

- uzunmüddətli istiqrazlar (kod 7);
  - qısamüddətli istiqrazlar və veksellər (kod 8);
  - başqa kateqoriyalara aid olmayan uzunmüddətli ssudalar (kod 9);
  - başqa kateqoriyalara aid olmayan qısamüddətli ssuda və avanslar (kod 10);
  - sair öhdəliklər (kod 11);
  - bank hesablarında vəsait qalıqlarının dəyişilməsi (kod 12).

**VI. Azərbaycan Respublikası dövlət bütçəsi xərjlərinin təşkilatlar üzrə təsnifati** dövlət bütçəsindən birbaşa bütçə vəsaitlərinin bölüşdürülməsini əks etdirən xərjlərin qruplaşdırılmasıdır.

Bu təsnifatda konkret olaraq bütçə vəsaitləri alan təşkilatların fəsillər üzrə siyahısı qeyd olunur:

- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (kod 005);
  - Azərbaycan Dövlət Neft Şirkəti (kod 006);
  - Hərbi Sənaye Kompleksi (kod 017);

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (kod 054);
  - Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası (kod 074);
    - Azərbaycan Respublikası Təhsil Nazirliyi (kod 075);
    - Azərbaycan Respublikası Maliyyə Nazirliyi (kod 092);
  - Azərbaycan Respublikası Vergilər Nazirliyi (kod 093);
    - Azərbaycan Respublikası Milli Məjlisi (kod 123);
    - Azərbaycan Respublikası Prezident Aparatı (kod 124);
  - Azərbaycan Respublikası Nazirlər Kabineti (kod 125);
    - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (kod 128);
      - Azərbaycan Respublikası Prokurorluğu (kod 129);
      - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (kod 131);
    - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (kod 152);
      - Büdjdənəkənar fondlar (kod 184) və s. Jəmi 199 fəsil.

Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının bütçələrinin təsnifati ayrija qruplaşdırılır, müvafiq bütçələr tərəfindən birbaşa alıjılar müəyyənləşdirilir və bütçə vəsaitlərinin bölüşdürülməsi birbaşa həyata keçirilir.

## **II BÖLMƏ**

### **BÜDJƏNİN GƏLİRLƏRİ**

## V fəsil. BÜDJƏNİN VERGİLİ VƏ QEYRİ- VERGİLİ GƏLİRLƏRİ

### 5.1. Vergilərin mahiyyəti və funksiyaları

**Büdjə gəlirləri** dövlətin funksiyalarının yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitləridir. Onlar pul vəsaitləri fondlarının formalaşması prosesində yaranmış iqtisadi münasibətləri eks etdirir və müxtəlif səviyyəli hakimiyət orqanlarının fəaliyyətinin həyata keçirilməsinə xidmət edir.

Ölkənən dövlət quruluşundan asılı olaraq büdjə gəlirləri unitar (vahid), mərkəzi (dövlət) büdjənin və yerli büdjələrin gəlirlərini təşkil edirlər.

Büdjə gəlirləri dövlət gəlirlərindən fərqli olaraq daha dar mə'na kəsb edir; bütün səviyyəli büdjələrin maliyyə vəsaitlərindən başqa buraya büjdən kənar fondların və bütün dövlət sektorunun vəsaitləri də daxildir.

Büdjə gəlirlərinin əsas maddi mənbəyini milli gəlir təşkil edir. Əgər maliyyə tələbatının ödənilməsi üçün bu vəsait kifayət etməzsə, dövlət milli sərvəti maliyyələşdirməyə jəlb edir.

Milli gəlirin bölüşdürülməsinin əsas üsulunu büdjə gəlirlərində üstünlük təşkil edən vergilər təşkil edir. Dövlət büjdəsinin gəlirlərində vergilərdən daxilolmalar 9/10 hissəni təşkil edirlər.

**Vergilər** - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə tə'minatı məqsədi ilə vergi ödəyişlərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büjdəsinə və yerli büdjələrə köçürürlən məjburi, fərdi, əvəzsiz ödənişlərdir.

Vergilər insan sivilizasiyasının yarandığı vaxtdan mövjuddur. Dövlətin təşkilinin ilkin mərhələsində

vergiqoymanın ilkin forması qurban gətirmə olmuşdur. Qurban verilməsi əslində könüllü olmasına baxmayaraq qeyri-rəsmi olaraq məjburi xarakter daşıyırırdı.

İlk müstəqil vergi sistemlərindən biri Qədim Romanın vergi sistemidir. Roma vətəndaşları öz əmlaklarına və ailə vəziyyətinə görə təqdim etdiyi ərizəyə əsasən vergiyə jəlb olunurdular. Verginin həjmi xüsusi olaraq seçilmiş mə'murlar tərəfindən beş ildən bir müəyyən edilirdi. E.ə. IV-III əsrlərdə vergi sisteminin inkişafı həm ümumdövlət, həm də yerli (kommunal) vergilərin yaranmasına səbəb oldu.

E.ə. IV və III əsrlərdə Roma dövləti inkişaf edirdi, yeni dövlətlər – müstəmləkələr yaradılırdı. Vergi sistemində də dəyişikliklər baş verirdi. Koloniyalarda kommunal vergilər və biyar vergiləri tətbiq edilirdi.

Roma dövlətinin maliyyə təsərrüfatının yenidən təşkili Avqust Oktavianın (e.ə. 63-jü il – eramızın 14-jü ili) əsas vəzifələrdən biri idi. O bütün əyalətlərdə vergiqoymanın həyata keçirilməsinə nəzarət məqsədilə maliyyə təşkilatlarını yaratdı.

Roma əyalətlərində gəlirlərin əsas mənbəyini torpaq vergisi təşkil edirdi. Bu verginin dərəjəsi torpaq sahəsinin gəlirinin 1/10 hissəsini təşkil edirdi. Bundan başqa meyvə ağajlarına vergilər də mövjud idi.

Roma imperiyasında birbaşa vergilərlə yanaşı vasitəli vergilər də mövjud idi. Qədim Romada dolayı vergilər arasında ən mühümləri bunlar idi: 1%-li dövriyyə vergisi, 4% dərəjəsində qul satışından alınan xüsusi dövriyyə vergisi, bazar qiyməti ilə qulların azad olunmasından alınan 5% dərəjəli vergi. Eramızın IV əsrində imperator Avqust 5%-li varislik vergisi tətbiq etdi. Bu vergi növü anjaq Romanın özündə tətbiq edilirdi. Vergi məqsədli xarakter daşıyırırdı. Alınan vəsait professional əsgərlərin pensiya tə'minatına yönəldilirdi.

Bir çox təsərrüfat ənənələri Qədim Romadan Vizantiyaya keçdi. VII əsrədək Vizantiyada 21 növ birbaşa vergi olmuşdur. Bunların arasında: torpaq vergisi, jan vergisi (hər bir insana), ordunun tə'min edilməsinə vergi, atların alınmasına vergi, biyar vergisindən azad olmaq üçün əsgərlərdən alınan vergi, məhsulların satışına tətbiq olunan ödənişlər, dövlət aktlarının verilməsinə ödənişlər və s.

XVII əsrin sonu XVIII əsrin əvvəllərində Avropa ölkələrində inzibati dövlətlər yaranmağa başlandı. Bununla yanaşı mə'mur aparatı yarandı, birbaşa və vasitəli vergilərdən ibarət səmərəli vergi sistemi formalaşdı. Vasitəli vergilərin arasında aksizlər xüsusi rol oynayırdılar. Bu vergi adətən şəhərə daxil olan və xarij olan məhsullara, alkoqollu içkilərə və tütün mə'mulatına tətbiq olunurdu. Aksizin dərəjəsi 5-25% arasında olurdu.

Birbaşa vergilərin əsasını jan vergisi və gəlir vergisi təşkil edirdi. Bu vergilərdən zadəganlar və keşişlər azad edilirdi.

«Əmək dəyər nəzəriyyəsi»nin müəllifi ingilis iqtisadçısı U.Petti (1623-1687) «Vergilər və yiğimlar haqqında» elmi əsərində vasitəli vergiqoymaının üstünlükleri haqqında qeyd edir. O sübut edirdi ki: «Gəlirlərin yiğimində aksızlərin rolu böyükdür. Birinjisi, ona görə ki, hər bir şəxs istehlak etdiyi qədər aksiz vergisi ödəməlidir. Bu vergini heç kimə məjburı ödətmək mümkün deyil, çünki ilkin tələbat mallarını çox istehlak edənlər bu vergini asanlıqla ödəyirlər. İkinjisi, heç kim ikinji dəfə eyni şeyə görə vergi ödəmir.

Üçüncüüsü, ödənişin belə formasında ölkənin inkişafı, sənayesi barədə mə'lumat əldə etmək olar».

İlk vergi nəzəriyyələrindən biri mübadilə nəzəriyyəsidir. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar asayışın gözlənməsi, xariji müdaxilənin

qarşısının alınması və s. ilə bağlı xidmətləri vergilər vasitəsilə dövlətdən alırlar. Bu nəzəriyyənin nümayəndələri fransız iqtisadçıları Sebastyen Le Pretr de Voban (1633-1707) və Şarl Lui Monteksye (1689-1755) olmuşlar.

Həmin illər vergiqoymanın elmi nəzəriyyəsi işlənib hazırlanmışdı. Bu nəzəriyyənin banisi şotlandiya iqtisadçısı və filosofu Adam Smit (1772-1823) olmuşdur. O F.Akvinskinin məşhur mülahizəsini inkar edərək qeyd edirdi ki, «vergilər onun üçündür ki, o ödənsin – bu azadlığın əlamətidir. Hər bir vergi ödəyijinin onun imkanı olduğu zaman və müəyyən edilmiş qaydada ödəməsi məqsədə uyğundur. Hər bir vergi elə tərtib edilməlidir ki, o əhalidən anjaq müəyyən məbləğdə və az miqdarda alınsın».

M.Keyns (1883-1946) vergiqoymada proqressivliyin tərəfdarı olmuşdur. O belə hesab edirdi ki, proqressiv vergi sistemi kapital qoyuluşunun həvəsləndi-rilməsinə xidmət edir. M.Keynsin nəzəriyyəsinə əsasən, vergilər iqtisadi sistemdə «elastik» hərəkət edir. Yüksək (proqressiv) vergilər onun fikrinjə müsbət rol oynayırlar. Büdənin tərkib hissəsi olmaqla bu iqtisadi kateqoriya iqtisadiyatda balanslaşdırma rolu oynayır.

XX əsrin 50-jı illərində Çikaqo Universitetinin iqtisadiyyat professoru Milton Fridman tərəfindən sürülen monetarizm vergi nəzəriyyəsi pulun kəmiyyət nəzəriyyəsinə əsaslanırdı. Onun fikrinə görə, iqtisadiyyatın tənzimlənməsini pul dövriyyəsi vasitəsilə həyata keçirmək olar. Bu zaman vergilər pul dövriyyəsinə tə'sir göstərirler. Vergilər vasitəsilə artıq pul kütləsi dövriyyədən çıxarılır.

A.Laffer nəzəriyyəsinə görə gizli iqtisadiyyatın inkişafı vergi sistemi ilə eks əlaqədədir, yə'ni vergilərin artımı gizli iqtisadiyyatın artımına, vergilərdən leqal və qeyri-leqal yayınmalara gətirib çıxarır.

A.Laffer bütçəyə vergi ödənişlərinin ümumi gəlirin 30% həjmində tə'yin olunması tərəfdarı idi. Büdjəyə gəlirin 40-50%-i həjmində vergi alınması əhalinin əmanətlərinin azalmasına gətirib çıxarır, bu da iqtisadiyyatın bu və ya digər sahələrinə investisiya qoyuluşunun və vergilərin azaldılmasına gətirib çıxarır.

Neoklassik nəzəriyyə vergi problemlərinə xüsusi olaraq yer ayırmışdır. Belə ki, ingilis iqtisadçıları İ.Fişer və N.Kaldor vergiləri obyektlərə bələrək istehlaka əsasən tətbiq edilməsinin tərəfdarı idilər. Buradan da istehlaka görə verginin tətbiqi ideyası yarandı.

A.Smitin nəzəriyyəsinə əsaslanan müasir iqtisadi nəzəriyyə vergi sisteminin quruluşunun 5 əsas prinsipini işləyib hazırlamışdır:

1. *Ədalət prinsipi*. Bu prinsipə görə vergilər ödəyijilərin maddi imkanları nəzərə alınmaqla ödənilməli və əhalinin gəlirləri bərabər qaydada vergiyə jəlb edilməlidir.

2. *Müəyyənlilik prinsipi*. Verginin məbləği, ödəmə müddəti, ödəmə qaydası və faiz dərəjəsi aydın olmalıdır.

3. *Münasiblik, uyğunluq prinsipi*. Vergi ödəyijiləri vergi borjunu ona münasib vaxtda və uyğun formada ödəməlidir.

4. *Səmərəlilik prinsipi*. Vergiqoymada bu prinsip iqtisadi artıma və sahibkarlığın inkişafına xidmət etməlidir.

5. *Sadəlik prinsipi*. Vergilərin hesablanması asan və sadə olmalıdır.

Beləliklə, vergilər bir iqtisadi kateqoriya olmaqla tarixi xarakter daşıyır. Onlar jəmiyyətin tarixi inkişafı ilə əlaqədar dəyişmişlər. Bazar münasibətlərinə əsaslanan ölkə iqtisadiyyatı jəmiyyətin o maraqlarını tə'min etməlidir ki, onlar bazarla az tənzimlənmiş olsun və ya bazar münasibətlərindən kənardə mövjud olmuş olsun.

**Vergi elementləri** vergilərin ödənilməsində istifadə olunan anlayışlardır. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyijisi və vergitutma elementləri müəyyən edilmiş olsun.

*Verginin subyekti* – vergitutma obyektlərindən vergi ödəyən istənilən hüquqi və ya fiziki şəxsdir, yəni ödəyijisidir.

*Vergitutma obyekti* – gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri və ya Vergi Məjəlləsi ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

*Vergitutma bazası* – vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətjə ifadəsidir.

*Vergi dövrü* – vergi ödəyijiləri tərəfindən ödənilən vergilərin təqvim ilinin və ya müəyyən vaxtın bitdiyi dövrdür.

*Vergi dərəjəsi* – vergitutma bazasının ölçü vahidinə hesablanan vergilərin həjmidir.

*Vergi güzəştü* – mövjud qanunveriğiliyə uyğun olaraq subyektlərin vergi ödəməkdən qismən və ya tam azad etmə və ya möhlət verilməsidir;

*Vergi sanksiyası* – vergi qanunverigiliyinin pozulması faktı müəyyən edilərkən vergi yükünün artırılmasıdır.

**Vergilərin funksiyaları** – onun mahiyyətinin hərəkətdə əks etdirilməsi kimi başa düşülür. Funksiya bu iqtisadi kateqoriyanın ijtimal tə'yinatının gəlirlərin dəyər e'tibarılə bölgüsünün və yenidən bölgüsünün həyata keçirilməsini göstərir. Buradan vergilərin *bölgü funksiyası* meydana gəlir ki, bu da mərkəzləşdirilmiş bölgü münasibətlərini əks etdirir.

*Fiskal funksiyası* vasitəsilə vergilərin ən əsas ijtimal tə'yinatı həyata keçirilir – büджət sistemi və büdjədənkənar fondlarda dövlətin mərkəzləşdirilmiş maliyyə ehtiyatları yaranır.

*Nəzarət funksiyası* vasitəsilə vergi mexanizminin səmərəliliyi qiymətlən-dirilir, maliyyə ehtiyatlarının hərəkətinə nəzarət tə'min edilir, vergi sistemi və büджə siyasetində dəyişikliklərin edilməsinin vajibliyi aydınlaşdırılır.

Vergi-maliyyə münasibətlərinin nəzarət funksiyası bölgü funksiyasının fəaliyyəti şəraitində baş verir. Vergilərin bölgü funksiyasının bir sıra xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər ondan ibarətdir ki, əvvəllər vergilərin bölgü funksiyası fiskal xarakter daşıyırıdı. Ölkənin təsərrüfat həyatına aktiv müdaxiləsi bu funksiyada tənzimləyiji xüsusiyyəti yaratdı və bu da vergi mexanizmi vasitəsilə həyata keçirilir.

*Tənzimləyiji funksiya* vergi mexanizmləri vasitəsilə dövlətin qarşıya qoymuş olduğu müəyyən məqsədlərə nail olunmasına xidmət edir. Bu funksiya vasitəsi ilə vergilər, təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə əhəmiyyətli təsir göstərir, kapital yiğimini güjləndirir, və ya zəiflədir, ödəniş qabiliyyətli tələbi artırır və ya azaldır. Bu funksiyanın stimullaşdırıcı məqsədi bu və ya digər iqtisadi proseslərin inkişafının müəyyən edilməsinə yönəldilib.

Vergi tənzimləyijilərində *həvəsləndirmə funksiyası* fəaliyyət göstərir. Həvəsləndiriji funksiya imtiyazlar, güzəştlər vasitəsilə həyata keçirilir. Bu ödəniş obyektinin, vergiqoyma bazasının azaldılmasında, vergi dərəjəsinin aşağı salınmasında əks olunur.

## **5.2. Azərbayjanın vergi sisteminin təşəkkülü və inkişafı**

Vergilər dövlətin yarandığı gündən jəmiyyətdə iqtisadi münasibətlərin zəruri həlqəsini təşkil edir. Dövlət quruluşunun inkişafı və dəyişməsi ilə əlaqədar olaraq vergi sistemində də dəyişikliklər baş verir.

Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü *qazidağ*, *maraq* və *xarq* idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini "jan vergisi" mə'nasında işlənib. Əvvəller ümumiyyətlə, vergi mə'nasında olan "xaraq" termini də elə həmin dövrdə (III-IV əsrələr) torpaq vergisinə aid edilib.

I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırıldı. Torpaq siyahısı hələ Kavadın dövründə tutulmağa başlanmış, oğlu I Xosrovun zamanında başa çatdırılmışdır. Vergi vahidi 1/10 hektara bərabər olan *qarib* sayılmağa başladı. Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq müxtəlif idi.

I Xosrovun dövründə əmlakın qədərindən asılı olaraq 20-50 yaşlı kişilərdən 12, 8, 6 və 4 dragma *jan vergisi* müəyyən edilmişdi. Kubar nəsillər, ə'yanlar, döyüşçülər, katiblər, kahinlər və mə'murlar jan vergisindən azad idilər. Vergilərin ödənilməsi çətin olduğundan dörd aydan bir, ildə üç dəfə alınırıldı. Torpaq və jan vergisi ilə yanaşı əhalidən başqa vergilər də tutulurdu.

VIII əsrə müsəlman qanunverijiliyinə – şəriətə görə *jizyə* hər il anjaq kişilərdən, özü də onların sənət və ya tijarətdən əldə etdikləri qazanjdan asılı olaraq alınırıldı. Varlılar 48, ortabablar 24, yoxsullar isə 12 dirhəm ödəyirdilər. Əgər jan vergisi – *jizyə* anjaq qeyri-müsəlmanlardan alınırdısa, torpaq vergisi – *xəraj* həm müsəlmanlardan, həm də başqa dinlərə e'tiqad edənlərdən

alınırıldı, anjaq qeyri-müsəlmanlar bu vergini ikiqat həjmdə ödəyirdilər.

Əgər Əməvilər dövründə natura ilə ödənəcək vergilərin mühüm hissəsini təşkil edirdi, Abbasilər dövründə vergilərin anjaq bir hissəsi natura ilə ödənilirdi. Özü də bu natura içərisində zinət şeyləri və ərəblərdə az tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbası xəlifəsi əl-Mənsurun dövründə (754-775) xüsusən geniş tətbiq edilməyə başlanılmışdı.

Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775-785), onun sərənjamına görə xərajalma sistemi dəyişildi. Misahə xəraji – torpağın sahəsinə görə alınan vergi əvəzinə **müqasəmə** xəraji – məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan torpaqlardan məhsulun yarısı, *dəliyə* və *kirbə* ilə suvarılan torpaqlardan məhsulun 1/3-i, *duləblə* suvarılan torpaqlardan məhsulun 1/4-i alınırıldı. Lakin əl-Mehdinin dövründə meyvə ağajlarına, zeytun və üzüm bağlarına xəraj qoyuldu.

Torpaq vergisi və jan vergisindən əlavə aşağıdakı vergilər alınırıldı: **xüms** – mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5 bərabər olan vergi; **zəkat** – yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; **zəkat əl-fitr** – oruğluğun başa çatması münasibətlə verilən pay – fitrə; **sədəqə** – yoxsullara verilən ianə; **uşr** – məhsulun 1/10 bərabər vergi.

**Xüms** – pul və ya natura şəklində dinj yolla ələ keçirilmiş əmlakdan, əmək haqqından, mə'dən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırıldı. Dəyəri ailənin illik xərijindən artıq olan əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik məxarijdən çox olanda xüms ödənilməli idi.

**Zəkat** – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan başqa), giləmeyvələr, daş-qas və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləşdirilirdi.

**Zəkat əl-fitrə** – ildə bir dəfə, orujluq ayının başa çatması münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa məhsullara bərabər idi.

**Uşr** – hər il əkinçilik, heyvandarlıq, balıqcılıq məhsullarından satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa məhsullardan natura ilə alınan onda bir vergisi idi.

Şirvanda (Bakıda) bunlardan başqa neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu.

IX-XI əsrlərdə Azərbayjanda feodal münasibətləri inkişaf etmişdi. Torpaq mülkiyyəti forması olan mülk (və ya əmlak torpaqları) xüsusi mülkiyyət olub, onu almaq, satmaq, irs vermək, bağışlamaq, girov qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xəraj, yəni yeni *torpaq vergisi* verirdi.

Torpaqdan istifadə müqabilində kəndlilədən alınan vergi *uşr* və ya *üşur* (onda bir), sonralar isə xəraj adlanırdı. Xəraj toplamaq üçün ayrı-ayrı adamlara verilən ijazə kağızına qəbalə deyilirdi. Xəraj əvvəllər əsasən məhsulla alınırdı. Azərbayjan kəndliləri X-XI əsrlərdə xərajin müəyyən hissəsini pulla ödəyirdilər. Bu, hələ o zaman Azərbayjanda əmtəə-pul münasi-bətlərinin inkişaf etdiyini göstərir. IX əsr tarixçiləri Azərbayjandan ildə 4-4,5 milyon dirhəm xəraj toplandıqlarını qeyd edirlər.

Xərajdən başqa müsəlman ailəsi öz əmlakına görə nəzir verirdi ki, buna da zəkat və ya sədəqə deyilirdi. Müsəlman olmayan əhalidən jan vergisi – *jizya* alınırdı.

Əhalidən ən'ənəvi vergilərdən əlavə səljuq döyüşçüləri üçün silah və şərab tədarük etmək, onların atlarını nallamaq üçün mal-üs-silah, şərab bahası, nal bahası kimi vergi, şəhər sənətkarlarından isə onların hazırladığı sənət məhsullarından pay alınmağa başlandı. Ümmümiyyətlə, XI-XIII əsrin əvvəllərində əhalinin müxtəlif təbəqələrinin *xəraj*, *üşr*, *jizya*, *haqq*, *alaf*, *nüzl*, *avariz*, *qismət*, *təyyarət*, *dəraib* və bir çox başqa vergi, rüsum və mükəlləfiyyətlər ödədiyi mə'lumdur.

Monqol zülmü altında olan əhali dövlətə və feodallara 40 jür vergi və rüsum verirdi. Torpaq vergisi "xəraj" natura ilə alınırdı və ilk Hülakülər dövründə taxıl məhsulunun 70%-ni təşkil edirdi. Jan vergisi "qopçur" adlanırdı. Oturaq əhali bu vergini 1-7 dinaradək pulla, köçərilər isə mal-qara ilə verirdilər. Monqol qoşunlarının saxlanması üçün əhali üzərinə xüsusi vergi – *tajar* qoyulmuşdu.

Hökmdarlar əhalidən bazar qiymətindən aşağı qiymətə müxtəlif istehlak malları alır və ya tajirləri bazar qiymətlərindən yuxarı qiymətə məhsul almağa məjbur edirdilər. Gömrükxanalarda *baj* alınırdı. Mövjud vergilər zəhmətkeşlərin gəlirinin 3/4 hissəsini aparırdı.

Vergi toplamaqla ayrija idarə - divan məşğul olurdu. Divan vergiləri ya dövlət dargaları vasitəsilə, ya da vergi yiğmaq hüququnu ijarəyə vermək (müqatiə) yolu ilə toplanırdı. Azərbayjanın jənub vilayətlərində toplanan vergi 210 tümənə (1 tümən - 10 min dinar), şimal vilayətlərində toplanan vergi isə 54 tümənə çatırdı. Vergi verə bilməyənlərə ijbari əmək müəyyən edilirdi.

XV əsrдə Azərbayjanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin mövjud olduğu bir dövrdə otuzdan çox adda

vergi və mükəlləfiyyət mövjud idi və bu ağır vergi sitemi əhalini əzirdi. *Maljəhət* (və ya bəhrə) əsas vergi olmuşdur. Uzun Həsənin "Qanunnamə"sində əsasən bəhrə əldə edilən məhsulun 1/5 hissəsini təşkil etmişdir. Kəndlilər istifadə olunmuş suyun müqabilində də bəhrə vergisi ödəyirdilər. Hərbicilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məjmusu *ixrajat* adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına toplanan vergilər *siltaqat* arlanırdı. Kəndlilər feodal ziyaflərinin təşkilinin ağırlığını çəkirdilər (*şilənbəha*, *süfəbəha* və b. mükəlləfiyyətlər). Yerli inzibati-polis mə'murunun (*dərujəki*), vergiyiğən mə'murların (*ümayizamne*), ruhani başçıların (*rəsm əlvüzərə*) xeyrinə toplanan vergilər mövjud idi. Maldarlardan *çobanbəyi* vergisi alınırdı. Məjburi bəxşışlər sistemi də mövjud idi. Bu bəxşışlər torpaq sahiblərinə, şahın mə'murlarına, xidmətçilərinə veriliirdi (*düşüllük*, *novruzı*, *peşkəş*, *eydi* və s.). Dövlətin və feodalların xeyrinə toplanan vergilər yerinə yetirilməli olan mükəlləfiyyətlər (*çərik*, *tərk*, *ulaq*, *ulam*, *biyar* və s.) əhalini müflisləşdirdi.

XVI-XVII əsrlərdə Azərbaycan kəndlisi aşağıdakı vergiləri və mükəlləfiyyətləri ödəyirdi: *torpaq və gəlir vergisini* – maljəhət, bəhrə, xəraj - natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəsini təşkil edirdi. Bu vergi sahibkar ilə dövlət arasında bölündürdü. Birinciyyə 1/10, ikinciyyə 2/10 hissə çatırdı. *Bağbaşı* – məhsulun 1/10-nə bərabər idi. *Çobanbəyi*, *çöl pulu* – örүsdə heyvanları otarmaq üçün alınırdı. *Dəh-yek* (onda bir) – iri feodal torpaqlarından götürülən gəlirlərin 10 faizi alınırdı. *Jüftbaşı* – torpağı əkib-bejərmək üçün bir jüt qoşqu vasitəsi olanlardan alınırdı. *Dəzgahbaşı* – hər bir toxuju dəzgahından istehsal edilən məhsuldan alınan vergi idi. *İxrajat* – XVI əsrədə ümumi və müxtəlif vergilərin məjmusu mə'nasında işlənirdi: dövlət janişinləri, hərbi

xidmətdə olanların və ə'yanların tələbatını ödəmək üçün alınırıldı.

**Ot-alafa** - yük heyvanları, atlar üçün alınırıldı. **Ulafa** (ərzaq) - bir nəfərin (hərbçi, janişin və s.) yaşaması üçün alınan vergi idi. Bu iki vergi bə'zən pulla da alınırıldı. **Konalqa** - ə'yanların kəndlinin evində düşərgə salmaq hüququ idi. Kəndli ə'yanı, onu müşaiyət edənləri yataqla tə'min etməli, yedirtməli, atlarını yemləməli idi. **Tə'yin** isə şəhər və kəndlərdə xariji dövlətlərin səfirlərinə və onları müşaiyət edənlərə qulluq etmək üçün əhalidən alınan məbləğ idi. **Ulaq və ulam** - kəndli şah çaparlarının ixtiyarına minik, yüksək, qosqu atları verməli idi. I Şah Abbasın əmri ilə alafa, ulafa, biyar, ulaq, peşkəş, salami, şiltaqat kimi əvvəljədən nəzərdə tutulmamış, təsadüfi səjiyyə daşıyan bütün töyjü növləri «ixrajat» və «əvazirat»a daxil edilmişdi. **Rüsum** - dövlət janişnləri və ruhanilər üçün natura ilə alınan vergi idi. **Səvari** - əhalinin hakim sülalənin üzvlərinə - sərkərdələrə, yeni fəth edilmiş yerlərə gələn tanınmış adamlara (Novruz bayramı münasibətilə) verdiyi hədiyyə idi. O, bə'zən novruzi adlanırıldı. **Tərh** - dövlətə və feodala məxsus olan malın bazar qiymətindən yuxarı zorla kəndliyə satılması və yaxud, dövlətə və feodala lazımı olan malın bazar qiymətindən aşağı qiymətə alınması idi. **Dəstəndaz** - aşağı səviyyəli dövlət ijraediji şəxslərin xidmətinə görə verilən vergi idi. **Başpulu** - yetkin kişi jinsinə mənsub şəxslərdən alınırıldı. **Otaqxərji** (həmçinin *yurtanə*) - hər evdən, hər ailədən alınan vergi idi. **Jizyə** - xristianlardan alınırıldı. **Biyar** - kəndlinin feodal və ya dövlət üçün zorla, pulsuz işləməsi idi. Bütün ailə üzvləri növbə ilə 2 gündən 6 günə qədər biyara getməli idi. **Çərik** - döyüşən orduya kənar vilayətlərdən göndərilənlərdən alınırıldı. Bunlardan başqa *tüstü pulu*, *alaçıq pulu* və s. alınırıldı.

1699-1702-jı illərdə əhalinin yeni siyahıya alınması keçirildi. Bu siyahıya alınma zamanı vergilər 3 dəfə artırıldı.

XVIII əsrin I yarısında vergi və mükəlləfiyyətlərin ağırlığı rəiyyət və elatların boynuna düşürdü. İranda mövjud olan vergilər Azərbayjanda da tətbiq olunurdu: torpaq vergiləri (*maljəhat*, *usş*, *çobanbəyi*), adambaşına alının vergi (*sərşomari*, *jizya*), qoşunları saxlamaq üçün (*ulufa*, *sursat*, *əsb-e çapar*), hərbi qulluq mükəlləfiyyəti (*çərik*), şah və dövlət mə'murlarının xeyrinə toplanan vergi (*ruşmat*, *təhzilat*, *peşkəş*, *xərj-e tə'yin mütərəddin*), dövlət və feodallar üçün görüləjək işlər (*bikar* və *əvazir*), torpaqbası vergisi (*rahdari*) və s.

XVIII əsrin II yarısında Azərbayjanda xanlıqlar dövründə əsas vergini *maljəhat* (Naxçıvan və Şirvan xanlıqlarında bu vergi *bəhrə* adlanırdı) təşkil edirdi. Müxtəlif xanlıqlarda onun həjmi 1/10-lə 1/3 arasında tərəddüd edirdi. Feodallar otlaqlardan istifadə müqabilində rəiyyətdən *çopbaşı* adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan *bağbaşı* adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Kəndlilərdən *toypulu* da alınırındı. Əgər toy kəndlinin ailəsində olurdusa, onda o bəyə toyxərji verməli idi. Toy bəyin ailəsində olurdusa, onda bəy kəndlidən toypulu tələb edirdi. Hər bir kəndli həyətindən *otaqxərji* deyilən vergi də yişilirdi.

Mirzə Jamal Qarabağ xanlığında vergi və mükəlləfiyyətlər haqqında maraqlı mə'lumatlar verir. O yazır ki, hər il Novruz bayramında sərkərdələrə xanın adından müxtəlif hədiyyələr - xələtlər, atlar, silahlar bağışlanırdı. Feodallar da bunun müqabilində xana öz adlarına layiq hədiyyələr gətirirdilər. İbrahimxəlil xan səfərdə olarkən və ya hər hansı yerdə düşərgə qurarkən minbaşıların, yüzbaşıların, bəylərin, ağaların əksəriyyəti, bə'zi döyüşülər, katiblər, eşik-ağası, dərgalar və yolçular

xanın mətbəxindən yemək alırdılar. Çox vaxt xanın mətbəxinin bir günlük xərji onlarla qoyundan, qırq puddan artıq düydən və s. ibarət olurdu. Bütün bunlar çoxlu xərj tələb edirdi və əsasən istehsalçıların istismarı hesabına ödənilirdi.

Vergi sistemində ən mühüm dəyişiklik 1819-ju ildə Şəki əyalətində həyata keçirilmişdi. Natural vergilərin yerinə pul vergiləri qoyulmuşdu. Ərzaqla toplanan vergi çoxluq təşkil edirdi.

Vergilərin bölünməsi sistemi və yiğilması üsulu bir-birindən fərqlənirdi. Məsələn, Şirvan əyalətində vergilər hər kənd, Qarabağ əyalətində hər kəndli həyəti, Lənkəran əyalətində isə mahallar üzrə tə'yin olunurdu. Çar hökuməti əvvəlki vergi sistemində də dəyişikliklər və əlavələr etdi. Natural vergiləri pul vergiləri əvəz etməyə başladı. Qarabağ və Talış əyalətlərində pul rentasının xüsusi çəkisi artdı. Quba əyalətində ərzaq vergisi üstünlük təşkil edirdi. Bakı əyalətində də kəndlilərin vergiləri xeyli artmışdı.

XIX əsrin əvvəllərində Şimali Azərbayjanda bəy rəiyyətlərinin vergi və mükəlləfiyyətlərinin sayı 35-ə çatırdı. Bu mükəlləfiyyətlərin içərisində ən ağır və zəhmətlisi işləyib ödəmə idi.

Sahibkar rəiyyətlərinin ən geniş yayılmış vergi forması *maljəhət, salyana, dargalıq, at arpası* və s. idi. Bütün bu mükəlləfiyyətlər natural xarakter daşıyırırdı.

Maljəhət kənd təsərrüfatı bitkisi məhsulundan torpaq sahibkarının xeyrinə ayrılan hissədən ibarət idi. O, adətən dənli bitkilər məhsulunun 1/10, pambıq və ipək məhsulunun isə 1/5 hissəsi həjmində toplanırdı.

Dargalığın həjmi çox vaxt məhsulun 20%-dək artırdı.

Sahibkar kəndliləri bəy atlarının yemlənməsi üçün feodallara "at arpası" deyilən daha bir natural mükəlləfiyyət

ijra etməyə borju idi. Rəiyyətlərin məhsulunun 20%-ə qədəri at arpasının ödənilməsinə gedirdi.

Rəiyyətlərin pul mükəlləfiyyətləri də (*jütbaşı, bağbaşı, toy pulu və bayramlıq*) rəngarəng idi. Jütbaşı - jütə qoşulan öküzlər üçün alınırıldı; bağbaşı - meyvə, üzüm və tut bağları üçün yiğilan vergi idi; toy pulu - hər toya görə müxtəlif məbləğlərdə alınırıldı (məsələn, Şirvan əyalətində hər toydan gümüş pulla 3 manat), bayramlıq - novruz və qurban bayramları günü alyığılırdı.

XIX əsrin 40-jı illərində hər sahibkar rəiyyəti həyətinin sahibkarın xeyrinə ödədiyi vergi və mükəlləfiyyətlər pul hesabı ilə ildə Qarabağ qəzasında 25 manata, Nuxa qəzasında 5 manat 31 qəpiyə çatırdı.

Dövlət xəzinəsinə müxtəlif növ rüsumlar da ödənilirdi. Həmin rüsumlar aşağıdakılardan ibarət idi:

- gerb rüsumu;
- əvəzsiz yolla mülkiyyətə keçən əmlakdan rüsumlar;
- dövlət qulluğunda olan mə'murların maaşlarından tutulan rüsumlar;
- diplomlar və qramotalardan rüsumlar;
- makler və notariat kitablardan rüsumlar;
- ixtiralar üçün patent alınmasına görə rüsumlar;
- əmlakın sigorta olunmasına görə rüsumlar;
- yüksək sür'ətli qatarlarla daşınan sərnişinlərdən və onların yüklərindən rüsumlar.

Gerb rüsumunun xəzinəyə ödənilməsi gerb rüsumu haqqında nizamnamə ilə tənzimlənirdi.

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbayjanda toplanılan vergilərin əsas hissəsini dövlət *torpaq vergisi* və *əsgəri vergi* təşkil edirdi. Sonra isə *tijarət və sənaye fəaliyyətindən vergilər* və *aksız vergiləri* gəlirdi. Vətəndaşların gəlirlərindən tutulan vergilər isə həmin məbləğin çox az

hissəsini təşkil edirdi. Həmin dövrdə mövjud olmuş rüsumların bə'ziləri isə (məsələn, gerb rüsumu) zaman keçdikdə aradan çıxmışdır.

XX əsrin əvvəllərində vergilər üç istiqamətdə müəyyənləşdirilmişdir: birbaşa vergilər, dolayı vergilər və rüsumlar. Bunların arasında mə'dən vergisi, torpaq vergisi, əmlak vergisi xüsusilə fərqlənirdi və büджə gəlirlərinin çox hissəsini təşkil edirdi.

1919-ju ilin aprelində sonralar dövlət vergi siyasetinin formallaşmasında əsas rol oynamış ən mühüm qanun da Maliyyə Nazirliyindən daxil olmuşdur. Qanun jəmi 2 bənddən ibarət olsa da onun böyük əhəmiyyəti var idi, çünkü ilk dəfə olaraq bu qanunla kapital vergisinin müstəqil vergilərdən qəti tə'yin olunmuş vaxt və tarif dərəjəsi müəyyən edildi. Kapital vergisi hər 100 manata 30 manat olmaqla ilin başlangıcında anjaq fevralın 1-dən gej olmayıaraq ödənilirdi, gəlir vergisi isə ilin sonunda, gəlirin həjmi aydınlaşdıqdan sonra ödənilirdi.

Qanun martın 15-də qəbul olundu, iyulun 23-də isə parlament öz qanunu ilə gəlirin yaşayış minimumunun dövlət vergisinə jəlb olunmayan hissəsini 1000 rubldan 5000 rubladək artırdı.

Yeni iqtisadi siyaset dövründə (1921) aşağıdakı vergi növləri mövjud idi: *kənd təsərrüfatı vergisi, mə'dən vergisi, gəlir vergisi, təsərrüfat dövriyyəsindən alınan torpaq rentası, varislik rüsumu, aksızlər, gömrük rüsumları* və b.

1923-25-jı illərdə aşağıdakı vergilər fəaliyyətdə idi: birbaşa vergilər – kənd təsərrüfatı vergisi, istehsal vergisi, gəlir-əmlak vergisi, renta vergisi, gerb rüsumu, vərəsəliklə keçən əmlakdan vergi. Vasitəli vergilər – aksızlər və gömrük vergisi.

Azərbayjanda SSRİ tərkibində olduğu dövrə bir sıra vergilər mövjud olmuşdu: *əhalidən alınan gəlir vergisi* (1943), *subaylardan, tək adamlardan, kiçik ailələrdən alınan vergilər* (1944), *kənd təsərrüfatı vergisi* (1953), *tikililərdən alınan vergi, torpaq vergisi, nəqliyyat vasitələri sahiblərinən vergilər, kolxoz bazarlarından birdəfəlik rüsum, gömrük və dövlət rüsumu* və s.

Müharibədən sonra əhalidən tutulan vergilər nisbətən azaldılmışdı. Hərbi vergi (1946) ləğv edildi və subaylardan alınan vergi azaldıldı.

Dövlət bütçəsinə 1979-jü ildən e'tibarən aşağıdakı vergilər daxil edilmişdir: *dövriyyə vergisi, dövlət müəssisələrinin mənfəətindən vergi, əsas vəsaitlərdən və dövriyyə fondlarından ödənişlər, renta ödənişləri, mənfəətin sərbəst qalığı, kinofilmlərin baxışından alınan gəlirdən vergi, kolxoz və kooperativ təşkilatlarından gəlir vergisi, meşə vergisi, dövlət əmlakının satışından alınan gəlirdən vergi, digər vergilər və rüsumlar.*

1991-ci ildən Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra öz müstəqil bütçə və vergi siyasetini həyata keçirməyə başlamışdır. Bu dövr ərzində, mə'lum olduğu kimi, bir çox qanunlar qəbul edilmiş, vergilərin növləri və dərəjələri, dövlət rüsumları müəyyən edilmişdir. Bazar iqtisadiyyatı münasibətlərinin formalşması ilə əlaqədar olaraq qanunlarda dəyişikliklər edilmiş və son nəticədə, 2001-ci ildə «**Vergi Məjəlləsi**» qüvvəyə minmişdir.

### 5.3. Müasir vergi sistemi və vergilərin təsnifatı

*Azərbaycan Respublikasının müasir vergi sistemi* 2001-ci ildən qüvvədə olan «**Vergi Məjəlləsi**» ilə müəyyən edilir və dövlət və yerli vergilərin, onların prinsiplərinin, formalarının

tətbiqi üsullarının dəyişdirilməsi, ləgvi, ödənilməsinin tə'min edilməsi üsullarının, vergi nəzarətinin həyata keçirilməsinin, vergi qanunverijiliyinin pozulmasına görə məs'uliyyətə jəlb edilməsi yollarının məjmusudur. Qısaja desək, müəyyən edilmiş qaydada tutulan vergi, yiğim, rüsum və digər ödənişlərin məjmusu vergi sistemini təşkil edir.

Müasir vergi sistemi sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla bazar münasibətləri tələblərinə əsaslanır.

Vergi sistemi:

1) büджə gəlirlərinin yıgilmasını tə'min edir;  
2) əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin formallaşması və yenidən bölgüsü xüsusiyyətləri nəzərə alınmaqla bütövlükdə və təsərrüfatın ayrı-ayrı sahələrində istehsalın və istehlakın tənzimlənməsi üçün şərait yaradır.

Müasir vergi sisteminin əsas prinsipləri müəyyən edilmişdir və bunlardır:

1. Hər bir hüquqi və fiziki şəxs mövjud qanunverijilik çərçivəsində vergi ödəməlidir;
2. Vergilər jəmiyyətin və dövlətin inkişafının maliyyə tə'minatı məqsədilə tətbiq edilir;
3. Vergilər siyasi, ideoloji, etnik, konfessional və bu kimi digər kriteriyalardan asılı olmayaraq tətbiq edilir;
4. Vahid iqtisadi məkana və Azərbaycan Respublikasının vergi sisteminə zidd olan vergilər tətbiq edilə bilməz.

Müxtəlif səviyyəli büджələrə daxil olan vergiləri vergitutma obyektiñə, vergi dərəjələrinin quruluşu xarakteriñə və istifadəsinə görə müxtəlif əlamətlərə görə təsnifləndirmək olar.

***Vergitutma obyektiñə*** görə vergilər birbaşa və vasitəli vergilərə bölünür.

**Birbaşa vergilər** – vergi ödəyijilərinin bilavasitə gəlirlərindən və əmlaklarından müvafiq dərəjələrlə dövlət tərəfindən alınan vergilərdir. Məsələn, fiziki şəxslərdən gəlir vergisi, mənfəət vergisi, torpaq vergisi və b.

Birbaşa vergilər real və xüsusi vergilərə bölünür.

**Real vergilər** vergi ödəyijilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulların və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilir.

**Xüsusi vergilər** vergi ödəyijilərinin maliyyə vəziyyətindən asılıdır və gəlir mənbəyindən və ya bəyannaməyə görə ödənilir.

**Vasitəli vergilər** – məhsulların qiymətinə, məhsul satışı dövriyyəsinə, iş və xidmətlərə əlavə kimi tətbiq edilir. Bunlara aksizlər, ƏDV, fiskal inhisar, gömrük rüsumları aiddir.

**Universal** vasitəli vergiyə ƏDV aiddir. Bu vergi Vergi Məjəlləsində qoyulmuş məhdudiyyətlər istisna olmaqla bütün məhsullara, iş və xidmətlərə tətbiq edilir.

**Fərdi** vasitəli vergiyə aksizlər aiddir. Bu istehsalın müəyyən mərhələsindəki dövriyyəsinə, ayrı-ayrı mal növlərinə və xidmətlərinə tətbiq edilir.

**Fiskal inhisar** – bilavasitə dövlət inhisarında olan mallara, istehsala və ya satışa qoyulan vasitəli verginin bir növüdür. Bir qayda olaraq, dövlət kütləvi istehlak mallarının istehsalını, satışını öz inhisarında saxlayır. Fiskal inhisar tam və ya qismən ola bilər. **Tam** inhisarçılıq şəraitində dövlət istehsali və müəyyən növ satışçı inhisarda saxlayır, **qismən** inhisarçılıq şəraitində isə dövlət ya təkjə istehsali, ya da hər hansı bir məhsulun satışını öz inhisarında saxlayır. Dövlət fiskal inhisarı ağır vasitəli vergidir, belə ki, onun tətbiqi nəticəsində kütləvi istehlak malları bahalaşa bilər və onda əhalinin həyat səviyyəsinə tə'sir edə bilər. Ona görə də

verginin bu növü Azərbaycan Respublikasında tətbiq edilmir.

**Gömrük rüsumları** – Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixraji zamanı alının ödənişlərdir.

Azərbaycan Respublikasında bazar münasibətlərinin formallaşması müxtəlif səviyyəli büджələrin gəlirlərinin yaranmasında köklü dəyişiklik etdi.

Büdjənin vergi gəlirlərinin əsas xüsusiyyətləri aşağıdakılarda özünü biruzə verir:

1. Vergi gəlirləri hüquqi əslaslara arxalanır.
2. Vergi qanunverijiliyi vergilərin **dövlət strukturu səviyyəsi** üzrə bölgüsünü nəzərdə tutur.
3. Vergi qanunverijiliyi müxtəlif səviyyəli büdjələrdə vergi daxil olmalarını möhkəmləndirir və tənzimləyiji səviyyələrdə bölgüsünü nəzərdə tutur.
4. Vergi sistemi vergi yığıminının vahid prinsip, vahid mexanizm əsasında qurur. Vergilərin düzgün hesablanması, vaxtında və tam ödənilməsi üzrə nəzarəti vergi orqanları həyata keçirir.
5. Dövlət büdjəsi ilə yerli büdjələr arasında vergi qanunverijiliyi əsasında səlahiyyətlərin bölgü **vahid yanışma prinsipi** əsasında həyata keçirilir.

Azərbaycan Respublikasında 2001-ci ildən fəaliyyətdə olan Vergi Məjəlləsi vergi sisteminin təşkilati - hüquqi əsaslarını müəyyən edir, ölkəmizin iqtisadi maraqlarının qorunmasına, vergi hüquqlarının müdafiəsinin tə'min olunmasına, vergi sistemi sahəsində münasibətlərin tənzimlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının Vergi Məjəlləsi vergilərin sayının azaldılmasını, səmərəsiz vergilərin ləğv edilməsini nəzərdə tutur. Dövlət və yerli vergilər üzrə vergiqoyma

prosesində yaranmış hüquq pozuntuları Vergi Məjəlləsi və Məjəlləyə uyğun vergi qanunverijiliyinin normativ aktları ilə tənzimlənir.

Vergi Məjəlləsi dövlət strukturunun səviyyələri üzrə büджə gəlirlərinin bölgüsünü həyata keçirir və aşkarlıq, vahidlik, ədalətli vergi sistemi prinsiplərini nəzərdə tutur.

Azərbaycan Respublikasının Vergi Məjəlləsi vergi və rüsumların müəyyən büджələrə yiğilmasından asılı olaraq, onları dövlət vergilərinə, muxtar respublika vergilərinə və yerli (bələdiyyə) vergilərə ayırır. Belə bölgü Azərbaycanın unitar dövlət quruluşundan irəli gəlir.

**Dövlət vergiləri** – vergi sisteminin əsasını təşkil edir və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergiləri nəzərdə tutur. Dövlət vergilərinin siyahısı, vergiqoyma obyektləri, imtiyazların növləri və dərəjələri, vergi ödəyijiləri, vergilərin ödənilməsi qaydaları və onların büджə yə və büdjədənkənar fondlara hesablanması dövlət ijra strukturlarının müvafiq aktlarına əsasən tətbiq edilir. Normativ qanunverijilik aktlarına qərarlar, əmrlər, sərənjamlar, qaydalar, təlimatlar və əsasnamələr daxildir.

Onlar dövlət reyestrinin normativ aktlarına daxil edilir və müvafiq olaraq fərdi nömrəyə və dövlət qeydiyyatına malik olurlar.

Dövlət vergilərinə aşağıdakılardan daxildir:

- fiziki şəxslərin gəlir vergisi;
- hüquqi şəxslərin mənfəət vergisi;
- hüquqi şəxslərin torpaq vergisi;
- hüquqi şəxslərin əmlak vergisi;
- əlavə dəyər vergisi;
- aksizlər;
- mə'dən vergisi;
- yol vergisi;
- sadələşdirilmiş vergi.

Dövlət vergiləri mütləq qaydada həyata keçirilir və Azərbaycan Respublikasının bütün ərazisində ödənilir.

Dövlət vergilərinin bir çoxu tənzimləyiji büджə gəlirlərinə aid edilir.

Yerli vergilər və rüsumlar hüquqi və fiziki şəxslərin yerli büdjələrə mütləq qaydada ödədikləri ödənişlərdir.

*Yerli vergilər (bələdiyyə vergiləri)* dedikdə müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məjburı ödənişlər müvafiq qanunla müəyyən edilir.

Yerli büdjələrin gəlirləri xüsusi gəlirlər, dövlət və ərazi tənzimləyiji vergi və rüsumlarından ayrılan vergilər hesabına formalasdırılır.

Yerli büdjələrə bələdiyyə mülkiyyətində olan əmlakın istifadəsindən əldə olunan gəlirlər və yerli özünüidarəetmə orqanlarının, onların tabeliyində olan büджə idarələrinin göstərdikləri pullu xidmətlərdən əldə olunan gəlirlər, bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər daxildir.

Yerli büdjələrin gəlirlərinə aşağıdakı yerli vergilər, rüsumlar, haqqalar və ödənişlər daxildir:

- fiziki şəxslərin torpaq vergisi;
- fiziki şəxslərin əmlak vergisi;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mə'dən vergisi;
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi;
- reklam haqqı;
- kurort, mehmanxana, avtomobilərin dayanajaqları üçün rüsumlar;
- pul, sey lotereyalarının satışından daxilolmalar;
- digər rüsumlar və ödənişlər.

Növbəti maliyyə ilinə dövlət büджəsi haqqında qanun ilə müəyyən edilən normativlər üzrə dövlət büджəsinin xüsusi gəlirləri muxtar qurumun büджəlrinə və yerli büджələrə verilə bilər.

Azərbaycan Respublikasının muxtar qurumun büджəsinin xüsusi gəlirləri yerli büджələrə faiz payı ilə tam və qismən verilə bilər. Faiz payı muxtar qurumun qanunverijilik orqanı tərəfindən təsdiq edilir.

Yerli özünüidarəetmə orqanlarının hüquqi aktları ilə müəyyən edilmiş dərəjələr (normativlər) üzrə yerli büджələrin gəlirləri digər səviyyəli büджələrə verilə bilər.

Yerli özünüidarəetmə orqanları yerli vergi və rüsumlar tətbiq edir, Azərbaycan Respublikasının vergi qanunverijiliyi ilə verilən hüquqlar çərçivəsində yerli özünüidarəetmənin nümayəndəli orqanlarının vergi qanunverijiliyinə dəyişikliklər və əlavələr edilməsi haqqında hüquqi aktları növbəti maliyyə ilinə yerli büdjə təsdiq edilənədək qəbul edilir.

Jari maliyyə ilində qüvvəyə mindirilməsi nəzərdə tutulan özünüidarəetmə orqanlarının yerli vergi və rüsumlara dəyişikliklər və əlavələr edilməsi haqqında hüquqi aktların qəbul edilməsinə, yalnız müvafiq büdjənin təsdiq edilməsi haqqında hüquqi akta dəyişikliklər və əlavələr edildikdən sonra yol verilir.

#### **5.4. Büdjənin qeyri-vergili gəlirləri**

Dövlət büджəsinin gəlirlərinin formallaşmasında vergilərdən daxil olmalarla yanaşı vergi olmayan gəlirlər də xüsusi yer tutur.

Azərbaycan Respublikasının dövlət bütçesinin gəlirlərinin təsnifatında vergi olmayan gəlirlərin növləri öz əksini tapmışdır.

Vergi olmayan gəlirləri aşağıdakılardır:

I. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətdindən gəlirlər:

Büdət təşkilatlarının xüsusi vəsaitlərinin daxilolması.

Maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan daxilolmalar:

Qeyri-maliyyə dövlət müəssisələrindən gəlirlər;

Qeyri-maliyyə dövlət müəssisə və təşkilatları tərəfindən alınmış büdət ssudaları üzrə faizlərin ödənilməsi;

Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər;

Pul-şey lotereyaları üzrə daxilolmalar;

Qeyri-maliyyə dövlət müəssisələrindən sair gəlirlər.

Maliyyə təşkilatlarından gəlirlər:

Azərbaycan Respublikası Milli Bankının mənfəətdindən daxilolmalar;

Maliyyə təşkilatları tərəfindən alınmış büdət ssudaları üzrə faizlərin ödənilməsi;

Maliyyə təşkilatlarından alınan dividendlər;

Maliyyə təşkilatlarından sair gəlirlər.

II. Xariji dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər:

Xariji qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər;

Daxili xüsusi sektordan daxil olan mülkiyyətlə bağlı gəlirlər;

Mülkiyyətdən daxil olan sair gəlirlər.

III. İnzibati tədiyələr və rüsumlar (dövlət rüsumları, birdəfəlik rüsumlar, yol polisinin aldığı rüsumlar və s.).

IV. Jərimə və sanksiyalar üzrə daxilolmalar.

«Azərbaycan Respublikasının 2001-ci il dövlət bütçəsinin ijrasi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən dövlət rüsumlarının dövlət bütçəsinin gəlirlərində xüsusi çəkisi 2,0%, birdəfəlik rüsumların - 0,1%, vergi olmayan sair gəlirlərin - 3,1%, dövlət əmlakının ijarəyə verilməsindən daxilolmalar - 0,3%, banklardan alınan dividendlər - 0,03% olmuşdur. 2002-ci il üçün dövlət rüsumlarının həjmi 115 mlrd. manat, vergi olmayan sair gəlirlər isə 202 mlrd. manat, dövlət əmlakının ijarəyə verilməsindən daxilolmalar 10 mlrd. manat, banklardan alınan dividendlər 6,6 mlrd. manat proqnozlaşdırılmışdır.

## *VI fəsil. HÜQUQI ŞƏXSLƏRİN MƏNFƏƏT VERGİSİ*

**Mənfəət vergisi** – hər bir dövlətin vergi siyasetinin mühüm elementidir. Mənfəət vergisi bütçənin gəlir hissəsinin formallaşmasının mühüm hissəsini təşkil edir. Dövlət bütçəsinin gəlirlərində mənfəət vergisi öz həjminə görə ƏDV-dən sonra ikinci yeri tutur. 2001-ci ildə dövlət bütçəsinə 588,2 mlrd. manat mənfəət vergisi daxil olmuşdur ki, bunun da ÜDM-da xüsusi çəkisi 2,4% olmuşdur. 2001-ci ildə vergi daxilolmalarında mənfəət vergisinin xüsusi çəkisi 20,3% təşkil etmiş, 2002-ci ildə 14,6%-dək, 2003-jü ildə 12,6%-dək azaldılması nəzərdə tutulmuşdur. Bu jür azalmanın başlıja səbəbi vergi ödəyijilərinin 95%-ə qədərinin sadələşdirilmiş sistem üzrə vergi ödəyijiləri kimi fəaliyyəti gəstərməsindən ibarətdir. Vergi dərəjəsinin aşağı salınması bu vergi növü üzrə daxilolmaların 60 milyard manata yaxın azalması ilə nətijələnəjəkdir.

Hüquqi şəxslərin mənfəət vergisinin ÜDM-da xüsusi çəkisi aşağıdakı jədvəldə öz əksini tapmışdır:

## *Jədval 5. Mənfəət vergisinin ÜDM-da xüsusi çəkisi, faizlə<sup>1</sup>*

<i>Göstərilmələr</i>	<i>1996</i>	<i>1997</i>	<i>1998</i>	<i>1999</i>	<i>2000</i>	<i>2001</i>	<i>2002</i>	<i>2003</i>
Vergilərdən daxil olmalar	12,0	13,3	10,7	10,2	10,8	11,8	15,8	18,6
Mənfəət vergisi	4,3	2,9	2,1	1,9	2,7	2,4	2,8	2,3

Mənfəət vergisi 1992-jı ildə keçirilmiş vergi islahatı nətijəsində tətbiq edilmişdir. Ona qədər büджənin gəlir hissəsinin formallaşması fondlara görə haqq, renta ödənişləri, mənfəətin sərbəst qalığı və mənfəətdən ödəmələr formasında həyata keçirilirdi.

Azərbaycan Respublikasında hüquqi şəxslərin mənfəət vergisi Vergi Məjəlləsinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin *ödəyişləridir*.

Fiziki şəxs olmayan hər hansı xariji şəxs Vergi Məjəlləsinin 137-jı maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyinjə, ona müəssisə kimi baxılır (maddə 137: «Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə gəliri (bu fəaliyyətlə bağlı birgə xərji çıxmaqla) hesablaşdırıldıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq,

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

vergiyə jəlb edilən gəliri bu fəaliyyətin iştirakçıları arasında böllürlər»).

Rezident müəssisə üçün *vergitutma obyekti* onun mənfəətidir. Vergi ödəyijisinin gəliri (vergidən azad edilən gəlirdən başqa) ilə Vergi Məjəlləsinin 108-ci maddəsində göstərilən, gəlirdən çıxılan xərj arasındaki fərq mənfəətdir (maddə 108: «Gəlirdən çıxılmayan xərjlərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərjlər gəlirdən çıxılır»).

Azərbaycan Respublikasında daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisələri bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin əldə edilməsinə çəkilən xərjlər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.

Azərbaycan Respublikasındaki nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən əldə edilən qeyri-rezident müəssisənin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrə bu jür gəlirə aid olan xərjlər çıxıldıqdan sonra vergi tutulur.

Vergi ödəyijisi vergi ili ərzində vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər.

**Kassa metodu** ilə uçot aparan vergi ödəyijisi gəliri əldə edəndə gəlir onun sərənjamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərjlərini yalnız bu xərjləri çəkdiyi zaman çıxmalıdır.

Vergi ödəyijisinin nağd pul vəsaitinin aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərənjamçısı ola biləjəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olajağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır.

Vergi uçotunun məqsədləri üçün vergi ödəyijisi kassa metodundan istifadə etdikdə, xərjin çəkilməsi vaxtı, xərjin faktiki çəkildiyi vaxt sayılır.

**Hesablama metodu** ilə uçot aparan vergi ödəyijisi gəlir əldə edilməsinin və xərj çəkilməsinin faktiki vaxtından asılı olmayıaraq gəlirini və xərjini müvafiq surətdə gəlir almaq hüququnun əldə etdiyi və ya xərjinin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Müvafiq məbləğ vergi ödəyijisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyijisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirse, bu vaxt gəliri almaq hüququ əldə edilmiş hesab edilir.

Vergi ödəyijisi vergi uçotunun aparılması məqsədilə hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərjin çəkilməsi vaxtı aşağıdakı şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

- vergi ödəyijisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;

- maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;

- əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlerinin bütün öhdəliklərini şərtsiz yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

Mənəfət vergisindən aşağıdakı müəssisə və təşkilatlar **azaddırlar**:

- xeyriyyə təşkilatlarının gəliri (sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa);

- qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;

- beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri (sahibkarlıq fəaliyyətindən ələd etdikləri gəlirdən başqa);

- dövlət hakimiyyəti orqanlarının, büdjdə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri;
- Azərbaycan Respublikasının Milli Bankının və onun qurumlarının və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (Fondun vəsaitlərinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla) gəlirləri;
- alınmış sığorta ödənişləri;
- sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri (sahibkəliq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa).

Aşağıdakı hallarda ***güzəştlər*** edilir:

- əllillərin ijtimai təşkilatlarına məxsus olan işçilərin ümumi sayının azı 50 faizi əllillərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəjəsi 50 faiz azaldılır;
- vergi tutulan məbləğ istehsal tə'yinatlı kapital qoyuluşunun maliyyələşdirilməsinə və ya bu məqsədlər üçün alınmış və istifadə edilmiş bank kreditlərinin ödənilməsinə müəssisənin faktiki çəkdiyi xərjlər məbləğində azaldılır.

Hal-hazırda müəssisələrin mənfəətindən ***25% dərəjəsi*** ilə vergi tutulur.

Azərbaycan Respublikasının regionları üzrə müəssisələr 25% dərəjəsi ilə hesablanmış mənfəət vergisini aşağıdakı miqdarda ödəyirlər:

- Gənjə, Sumqayıt, Mingəçevir və Əli Bayramlı şəhərlərində (həmin şəhərlərin tabeliyində olan qəsəbələr də daxil olmaqla) – 80%;
- dağ rayonlarında və Naxçıvan Muxtar Respublikasında – 40%;
- digər rayonlarda (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) – 60%.

Qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən

ümmümi gəlirdən (ƏDV və aksizlər çıxılmaqla) aşağıdakı dərəjələrlə vergi tutulur:

– rezident müəssisənin və ya sahibkarın lizinq, o jümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə riskin siğortasına və ya təkrar siğortasına dair müqaviləyə uyğun olaraq siğorta ödəmələri – 4%;

– Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşimalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri - 6%;

– rezident müəssisə tərəfindən ödənilən dividenddən - ödəmə mənbəyindən 10%;

– rezident banklarına və ya qeyri-rezident bankların Azərbaycan Respublikasındaki daimi nümayəndəliyinə kreditlər (ssudalar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu jür nümayəndəliyin adından ödənilən faizlərdən, Azərbaycan mənbəyindən əldə edilmişdirse, ödəniş mənbəyindən 10%;

– muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər - 10%;

– daşınan və daşınmaz əmlak üçün ijarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındaki daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royləti gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirse, ödəmə mənbəyindən 10% dərəjəsi ilə vergi tutulur.

Xarijdən alınmış borjlar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədiklərin faizlərin faktiki məbləğləri (hemablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizləri aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit

hərrajında olan və ya hərrajlar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Milli Bankının dərj etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Qeyri-rezidentin daimi nümayəndəliyinin mənfəət vergisindən əlavə olaraq bu nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentin xeyrinə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10% vergi tutulur.

Rezidentin daimi nümayəndəliyinin hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbayjanda vergi ödənilərkən nəzərə alınır.

Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20%-dən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20%-dən çoxunun sahibdirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir.

Azərbaycan Respublikasında, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən xariji hüquqi şəxsin Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi mənfəətinin müəyyən edilməsinə imkan verən ayrıja uçotun aparılmadığı hallarda, xariji hüquqi şəxsin mənfəətinin Vergilər Nazirliyinin rə'yini əsasında vergi ödəyijisi ilə müvafiq vergi orqanı arasında razılışdırılmış ümumi üsul əsasında müəyyən edilə bilər. Bu məqsəd üçün aşağıdakı me'yarlardan biri qəbul edilir:

- Azərbaycan Respublikasında məhsul (iş, xidmət) satışından gəlirin məbləği;
- Azərbaycan Respublikasında fəaliyyətlə əlaqədar olaraq xərjlərin məbləği;

- Azərbayjan Respublikasındakı daimi nümayəndəliyin işçilərinin sayı;

Xariji hüquqi şəxsin Azərbayjan Respublikasında fəaliyyəti ilə əlaqədar əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir:

Xariji hüquqi şəxsin belə fəaliyyətlə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında:

$$M = \frac{G}{100 + R} \times R$$

burada,

M – xariji hüquqi şəxsin mənfəəti;

G – xariji hüquqi şəxsin Azərbayjan Respublikasındakı fəaliyyətindən əldə etdiyi gəlir;

R – şərti rentabellik normasıdır.

Xariji hüquqi şəxsin belə fəaliyyətlə əlaqədar xərjləri əsasında:

$$M = \frac{X}{100} \times R$$

burada,

X – xariji hüquqi şəxsin Azərbayjan Respublikasındakı fəaliyyəti ilə bağlı xərjləridir.

Vergi orqanı xariji hüquqi şəxsin mənfəətini həmin xariji hüquqi şəxsin Azərbayjan Respublikasındakı nümayəndəliyinin işçilərinin sayının onun ümumi işçilərinin sayında xüsusi çəkisi göstərijisi əsasında xariji hüquqi şəxsin

məjmu mənfəətinin bölüşdürülməsi üsulu ilə aşağıdakı qaydada müəyyən edir:

$$M = M_m \times \frac{N_1}{N_2}$$

burada,

$M_m$  - xariji hüquqi şəxsin məjmu mənfəəti;

$N_1$  - daimi nümayəndəliyin işçilərinin sayı;

$N_2$  - xariji hüquqi şəxsin ümumi işçilərinin sayı.

Xariji hüquqi şəxsin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

Xariji hüquqi şəxsin Azərbaycan Respublikasında əldə etdiyi mənfəətinin yalnız bir hissəsi vergiyə jəlb olunduğu halda, vergi orqanı vergiyə jəlb olunan mənfəəti müyyən etmək üçün aşağıdakı me'yarlardan istifadə edə bilər:

- xariji hüquqi şəxsin Azərbaycan Respublikasında vergiyə jəlb olunan fəaliyyətin həyata keçirilməsi üçün sərf etdiyi iş vaxtının nümayəndəliyin ümumi iş vaxtında xüsusi çəkisi;

- xariji hüquqi şəxsin Azərbaycan Respublikasında vergiyə jəlb olunan fəaliyyətin həyata keçirilməsinə çəkdiyi xərjlərinin, onun Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi fəaliyyətlə bağlı ümumi xərjlərdən xüsusi çəkisi;

- xariji hüquqi şəxsin Azərbaycan Respublikasında vergiyə jəlb olunan gəlirlərinin fəaliyyətindən əldə olunan ümumi gəlirlərdən xüsusi çəkisi.

Xariji hüquqi şəxsin mənfəətindən vergi şərti üsulla hesablanarkən mənfəət vergisi üzrə müvafiq dövr üçün qanunverijiliklə nəzərdə tutulan güzəştlər verilir.

Mənfəət vergisinin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Vergi ödəyijiləri hesabat ilindən sonrakı ilin aprel ayının 1-dək vergi orqanlarına bəyannamə təqdim edirlər.

## *VII fəsil. FİZİKİ ŞƏXSLƏRİN GƏLİR VERGİSİ*

*Əhalidən alınan vergilərin iqtisadi mahiyyəti bütğə və digər fondların formalasdırılması prosesində dövlət ilə fiziki şəxslər arasında yaranmış pul münasibətləri ilə xarakterizə olunur.*

Fiziki şəxslərdən alınan vergilərin iqtisadi mahiyyəti onun *fiskal* və *tənzimləyi* funksiyalarında əks olunur.

Müxtəlif ölkələrdə əhalidən alınan vergilərin müxtəlif forma və növləri mövjuddur, lakin onların əsasını da vergiqoyma prinsipləri təşkil edir.

Gəlir vergisi dövlətin gəlirlərinin formalasmasının əsas mənbə-lərindən biridir. O əhalinin gəlirlərinin müxtəlif mənbələrini əhatə edir.

Gəlir vergisi XVII- XIX əsrlərdə kapitalist istehsal üsulu zamanı yaranmışdır.

1992-ci ilin yanvarın 1-dən Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisinin prinsipjə yeni sistemi yarandı. Hal-hazırda fəaliyyətdə olan fiziki şəxslərin gəlir vergisi sisteminin əsas prinsipi sosial və digər mənşəyindən asılı olmayaraq vergi ödəyijilərinin bərabərliyi prinsipidir. Bu o deməkdir ki, vergi ödəyijiləri qanun qarşısında bərabərdir, müəyyən səviyyəli gəlir əldə edən vergi ödəyijiləri üçün vergi dərəjələri eynidir.

Fiziki şəxslərin gəlir vergisinin dövlət bütğəsində xüsusi çəkisi yüksəkdir. Əhalinin gəlirləri artıqja verginin bu növünün də xüsusi çəkisi artır. 1996-ci ildən etibarən gəlir

vergisi vergi daxilolmalarında artaraq 12,7%-dən 1997-ci ildə 15,5%-ə, 1998-ci ildə 24,3%-ə çatmış, 1999-jü ildən etibarən azalaraq 23,2%-ə, 2000-ci ildə 18,4%-ə, 2001-ci ildə isə 16,4% təşkil etmiş, 2002-ci ildə 11,1%-dək, 2003-jü ildə 9,5%-dək azalması nəzərdə tutulur.

### *Jədvəl 6. Fiziki şəxslərin gəlir vergisinin ÜDM-da xüsusi çəkisi, faizlə<sup>1</sup>*

Göstəri-jilər	1996	1997	1998	1999	2000	2001	2002	2003
Vergilər-dən daxil olmalar	12,0	13,3	10,7	10,2	10,8	11,8	15,8	18,6
Fiziki şəxslərin gəlir vergisi	1,5	2,0	2,6	2,4	2,0	1,9	1,8	1,8

*Rezident vergi ödəyijisinin* gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

*Qeyri-rezident vergi ödəyijisinin* gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirdən ibarətdir.

Gəlirlərə aşağıdakılardır:

- muzdlu işlə əlaqədar əldə edilən gəlir;

---

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər.

Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o jümlədən əvvəlki iş yerindən, yaxud gələjək muzdlu işdən alınan gəlirdir.

Muzdlu işlə əlaqədar əldə edilən gəlirə aşağıdakılardaxildir:

- fiziki şəxsə banklararası kredit hərrajında olan faiz dərəjəsindən aşağı faiz dərəjəsi ilə ssuda verildiyi halda – bu tipli ssudalar üzrə banklararası kredit hərrajında olan faiz dərəjəsinə uyğun ödənilməli olan məbləğlə aşağı faiz dərəjəsinə uyğun məbləğ arasdakı fərq;
- işə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda – bu jür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri;
- işçinin xərjlərinin əvəzi ödənildiyi halda – ödənən vəsaitin məbləği;
- işçinin işə götürənə olan borjunun və ya öhdəliyinin başlandığı halda – həmin borjun və ya öhdəliyin məbləği;
- işə götürən tərəfindən həyatın yiğim sığortası üzrə sığorta haqları ödənildiyi halda, sığorta haqları ilə sığorta ödənişləri arasında fərq istisna olmaqla, sığorta olunanın həmin sığorta üzrə aldığı sığorta ödənişi. Həyatın yiğim sığortası üzrə sığorta qanunverijiliklə müəyyən edilmiş qaydada xariji ölkələrdəki sığortaçı vasitəsilə aparıldıqda – işə götürənin sığorta haqları ilə əlaqədar çəkdiyi xərjlər.

Faktiki e'zamiyyə xərjlərinin və ya digər işgüzar xərjlərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.

Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılardaxildir:

- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
  - sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsinə görə alınan gəlir;
  - əsas vəsaitlərin satılmasından və ya ijarəyə verilməsindən alınan gəlir;
  - gəlirdən çıxılan, kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.
- Fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılardaxildir:
- fiziki şəxslərin mükafat şəklində əldə etdiyi gəlir;
    - dividend;
    - əmlakın ijarəyə verilməsindən gəlir;
    - royləti;
  - vergi ödəyijisinə bağışlanmış borjun məbləği;
  - sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
    - təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (hədiyyə verildiyi halda – onun bazar qiyməti ilə dəyəri istisna olmaqla);
    - vergi ödəyijisi aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (əmək haqqından başqa);
    - həyatın yiğim sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındaki fərq.

Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün müəyyənləşdirilmiş gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə jəlb edilən gəlirdir.

Ödəmə mənbəyindən vergi tutulduğu halda, *vergitutma obyekti vergiyə jəlb olunan gəlirdir.*

Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyijisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə jəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyijiləridir.

Vergiyə jəlb olunan gəlir, konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirlərdən çıxılan məbləğ arasındaki fərqdir. Azərbaycan Respublikasında verginin minimal dərəjəsi 12, maksimal dərəjəsi 35%-dir.

Fiziki şəxslərin aylıq gəlirindən vergi aşağıdakı dərəjələrlə tutulur:

<b>Vergi tutulan aylıq gəlirin məbləği</b>	<b>Verginin məbləği</b>
100000 manatadək	Vergi tutulmur
100001-1000000 manatadək	100000 manatdan çox olan məbləğin 12 faizi
1000001-5000000 manatadək	108000 manat + 1000000 manatdan çox olan məbləğin 25 faizi
5000000 manatdan çox olduqda	1108000 manat + 5000000 manatdan çox olan məbləğin 35 faizi

Fiziki şəxslərin illik gəlirindən aşağıdakı dərəjələrlə vergi tutulur:

<b>Vergi tutulan illik gəlirin məbləği</b>	<b>Verginin məbləği</b>
1200000 manatadək	Vergi tutulmur
1200001-12000000 manatadək	1200000 manatdan çox olan məblə- ğin 12 faizi
12000001-60000000 manatadək	1296000 manat + 12000000 manat- dan çox olan məbləğin 25 faizi
60000000 manatdan çox	13296000 manat + 60000000

olduqda	manat-dan çox olan məbləğin 35 faizi
---------	---

Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:

- Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir;
- Azərbaycan Respublikasının rezidenti və ya vətəndaşı olmayan və vergi ilində Azərbaycan Respublikası ərazisində üst-üstə 182 gündən az olan şəxsin iş yerindən gəlir;
- təqvim ili ərzində alınan hədiyyə, maddi yardım və miraslar;
- hədiyyələrin, təhsil və ya müalijə haqlarını ödəmək üçün maddi yardımın dəyəri aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 mislinədək, xarijdə müalijə haqlarını ödəmək üçün maddi yardımın dəyəri – 100 mislinədək, mirasların dəyəri – 1000 mislinədək olarsa;
- hədiyyə, maddi yardım və miras vergi ödəyijsinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri;
- əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri;
- alimentlər;
- müvafiq ijrə hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büджəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımalar;
- daşınan maddi əmlakın satışından və ya ijarəyə verilməsindən gəlir;
- bütün sigorta ödənişləri, o jümlədən sigorta olunanın ölümü və ya bədən xəsarəti nəticəsində verilən sigorta ödənişləri;

- vergi ödəyijisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakın təqdim edilməsindən gəlir;
- dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri;
- kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər;
- sənətkarlıq sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri;
- lotereyalardan əldə olunan uduşların dəyəri;
- kompensasiya xarakterli ödəmələr, o jümlədən hərbi qulluqçuların pul və ya natura şəklində tə'minatı;
- yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri;
- beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri aylıq gəlirin vergi tutulmayan məbləğinin 200 mislinədək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə 10 mislinədək.

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri vergi tutulmayan məbləğin 20 misli miqdarında azaldılır:

- Azərbaycan Respublikasının Milli Qəhrəmanları;
- Sover İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
- Şöhrət ordeninin hər üç dərəjəsi ilə təltif edilmiş şəxslər;
- I və II qrup müharibə əlliəri;
- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşülərin dul arvadları (ərləri);
- müharibə veterani adı almış şəxslər;
- Çernobil AES-də qəza, mülki və ya hərbi tə'yinatlı obyektlərində digər radiasiya qəzaları nəticəsində şüa xəstəliyinə və şüa ilə əlaqədar xəstəliyə tutulmuş və ya xəstəlikləri keçirmiş şəxslər.

I və II qrup əllillərin (müharibə əllillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri aylıq gəlirin vergi tutulmayan məbləğinin 3 misli miqdardında azaldılır:

- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin ijrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar;

- 1990-jı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nətijəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar;

- Əfqanistana və döyük əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və tə'lim-yoxlama toplantılarına çağırılmış hərbi vəzifəli şəxslər;

- daimi qulluq tələb edən uşaqlıqdan xəstə uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum.

Qohumluq dərəjəsindən asılı olmayıaraq himayəsində aži üç nəfər, o jümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri vergi tutulmayan məbləğinin 1 misli qədər azaldılır.

Aşağıdakılar himayədə aid edilmirlər:

- təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər;
  - dövlət tə'minatında olan şəxslər;
- xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanması görə qəyyumlardan haqq alınmayan

uşaqlar, habelə tam dövlət tə'minatındakı məktəblər yanında internatlarda olan uşaqlar.

Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu yerdə həyata keçirilir.

Gəlir vergisi üçün vergi ili təqvim ili sayılır.

### *VIII fəsil. ƏLAVƏ DƏYƏR VERGİSİ*

Əlavə dəyər vergisi (ƏDV) 1954-jü ildə fransız iqtisadçısı **M.Lore** tərəfindən təklif edilmişdir. Qərbi Avropada bu vergi növü 60-jı illərin sonu, 70-jı illərin əvvəllərində tətbiq edilmişdi: 60-jı illərin sonunda Almaniyada, Fransada, İsveçrədə, Danimarkada, Niderlandda, 70-jı illərin əvvəllərində Belçikada, İngiltərədə, İtaliyada, Lüksemburqda, Norveçdə.

ƏDV-nin geniş yayılmasına Avropa İqtisadi Birliyinin (AİB) qərarı səbəb olmuşdur. ƏDV AİB ölkələrində əsas vasitəli vergi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu mö'təbər Avropa təşkiltinə daxil olmağın əsas şərti, namizəd ölkələrdə ƏDV sisiteminin fəaliyyətinin mövjudluğudur, buna görə də hazırda bu vergi Avropanın praktik olaraq bütün ölkələrində fəaliyyət göstərir. Vergi daxilolmalarının 14% bu verginin payına düşür. ƏDV-nin populyarlığının əsas səbəbləri bunlardır:

- AİB-nə daxil olmağın mümkünluğu;
- istehlak vergisi hesabına dövlət xərjlərinin artırılması. ƏDV digər vergilərə nisbətən ölkənin büджəsinə daxilolamaların artırılmasına şərait yaradır;

- ƏDV texniki vəsaitlərin və müəyyən sənəd dövriyyəsi sisteminin köməyi ilə operativ vergi əməliyyatlarının keçirilməsinə imkan yaradır.

ƏDV vasitəli vergilər qrupuna daxildir. Azərbaycan Respublikasında ƏDV 1 yanvar 1992-ci ildə tətbiq edilməyə başlanılmışdır. 2001-ci ilədək "Əlavə dəyər vergisi haqqında"

Azərbaycan Respublikası Qanununa əsasən 20% dərəjə ilə hesablanıb ödənilirdi. Dövlət tərəfindən tənzimlənən qiymət

və tariflərlə satılan malların (işlərin və xidmətlərin) satışından, habelə alış və satış qiymətləri arasındaki fərqdən

ƏDV 16,67 faiz dərəjə ilə hesablanırdı.

ƏDV-nin nümunəsi *dövriyyədən vergi* sayılırdı. Onun hesabına keçmiş SSRİ-də bütğənin gəlir bazasının xeyli hissəsi formalasdırdı. Dövriyyədən vergi 30-ju illərdə keçirilən iqtisadi islahatlar nətijəsində tətbiq edilmiş və 60 ilə yaxın ömür sürmüştür. Bu illər planlı iqtisadiyyat, qiymətlərin, istehsalın və əhalinin gəlirlərinin mərkəzləşdirilmiş tənzimlənməsi dövrü idi. Dövriyyə vergisi qiymət tənzimləyiji rolunu oynayırdı. Müəyyən məhsullar üzrə (avtomobil, araq, tütün) dövriyyə vergisi maya dəyərinə nisbətən qiymətləri artırırdı və vasitəli vergi xarakterinə malik idi. Lakin dövriyyə vergisi vahid dərəjəyə malik deyildi. Ona görə qiymətlərin səviyyəsi (xüsusi olaraq ərzaq məhsullarına, hərbi texnikaya, dərman məhsullarına, uşaq məhsullarına, kitablara və d.) sün'i olaraq azaldılırdı.

Dövriyyə vergisi bütövlükdə bütğəyə götürülürdü. Onun hesablanmasının əsas üsulu qiymətlər arasındaki fərq üsulu idi. Verginin məbləği sənayenin topdansatış qiyməti ilə müəssisənin topdansatış qiyməti arasındaki fərq kimi hesablanıb ödənilirdi. Belə bir sistem planlı təsərrüfatın tələbatını tə'min edirdi və planlı iqtisadiyyatın məhdud elementini təşkil edirdi.

Bazar münasibətlərinə keçilməsi sərbəst bazar qiymətlərinin formallaşmasını və tətbiq edilmiş topdansatış və pərakəndə qiymətlərin ləğvini tələb edirdi. Yeni iqtisadi şəraitdə dövriyyə vergisinin əvvəlki qaydada mərkəzləşdirilmiş tətbiqinin mümkünüyü aradan çıxdı, dövlət bütjəsinin əvvəlki qaydada doldurulması məqsədilə başqa vergi növünün tətbiq edilməsi zərurəti yarandı. Dünya təjrübəsi göstərdi ki, dövriyyə vergisini əvəz edə bilən iki vergi növü mövjuddur. Bu ƏDV və pərakəndə satışdan vergi idi. Onlar istehsaldan tutulan vergilər idi və əhali pul xərjlədikdə bu vergiləri ödəyirlər. Son 30 il ərzində inkişaf etmiş ölkələr istehsal vergisinə keçməyə başlamışlar. Xüsusilə, ƏDV populyar idi, çünki onun dövriyyə vergisinə oxşar xüsusiyyətləri mövjuddur. Hər biri çoxpilləlidir və son istehlaka qədər əmtəənin hərəkətini hər bir mərhələsində tətbiq olunur. Lakin dövriyyə vergisindən fərqli olaraq, hesablanmış ƏDV məbləğindən əmtəənin hərəkətinin əvvəlki mərhələlərində ödənilmiş ƏDV çıxılır.

Vergi Məjəlləsinin 153-jü maddəsinə əsasən ƏDV malların istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi və tədavülü prssesində onların dəyərinə əlavənin bir hissəsinin, həmçinin ölkə ərazisinə gətirilən və vergi tutulan bütün malların dəyərinin bir hissəsinin bütjdəyə tutulması formasıdır. ƏDV mallar istehsalının və göndərilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bütün mərhələlərində ödənilir.

ƏDV-nin bütjdə üçün müəyyən üstünlükleri vardır: bu gəlirlərin sabit və daimi mənbəyidir. O istehlakçı üçün onun ödənilməsindən yayınmasına çətinlik törədir. ƏDV-nin fiskal mahiyyəti böyükdür. 2000-ji ildə dövlət bütjəsinə təxminən 572 mlrd. manat, 2001-ji ildə isə 1266 mlrd. manat (745 mlrd. manat Vergilər Nazirliyi tərəfindən) ƏDV daxil olmuşdur ki, bunun da bütjdə gəlirlərində xüsusi çekisi

müvafiq olaraq 22,4% və 32,3% olmuşdur. 2002-jı ildə bu göstəriji 34,2%, 2003-jü ildə isə 31,3% planlaşdırılmışdır.

ƏDV-nin ÜDM-də xüsusi çəkisi aşağıdakı jədvəldə öz çəkisini tapmışdır:

**Jədvəl 7. Əlavə dəyər vergisinin ÜDM-da xüsusi çəkisi, faizlə<sup>1</sup>**

Göstəriji lər	1996	1997	1998	1999	2000	2001	2002	2003
Vergilər- dən daxil ol malar	12,0	13,3	10,7	10,2	10,8	11,8	15,8	18,6
ƏDV	2,3	3,0	3,1	2,6	2,4	4,7	5,4	5,8

**ƏDV-nin ödəyijisi** kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs, o jümlədən rezident və qeyri rezident hüquqi və fiziki şəxslər ƏDV-nin ödəyijisidir.

Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal **vergitutma obyekti**dir.

Vergidən azad edilən malların göndərilməsindən, işlər görülməsindən və xidmətlərin göstərilməsindən başqa, Azərbaycan Respublikasının ərazisində müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində mallar göndərilməsi və xidmətlər göstərilməsi vergi tutulan əməliyyatlar sayılır.

Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki ardıljal 3 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həjmi aylıq

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

gəlirin vergi tutulmayan məbləğinin 1250 mislindən artıq olan şəxs həmin dövr başa çatdıqdan sonra 10 təqvim günü ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir.

Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Bu zaman vergi ödəyijisinin əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həjmi nəzərə alınır.

Vergi ödəyijisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatı hansı tarixin əvvəl başlanmasından asılı olmayaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

- məjburı qeydiyyat zamanı – qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin birinji günündə;

- könüllü qeydiyyat zamanı – qeydiyyat haqqında ərizənin verildiyi aydan solnrakı hesabat dövrünün birinji günündə;

- vergi ödəyijisinin qeydiyyatı haqqındaki ərizəsində göstərilən tarixdə.

Malların idxalı, vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunverijiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

Vergi ödəyijisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Vergi ödəyiji malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirlər, belə mallardan (işlərdən,

xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi vergi tutan əməliyyat sayılır.

Vergi ödəyijisinin qeydiyyatı ləğv edilirsə, ləğv etmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.

ƏDV-dən azad olunan mallar ixraj edilərkən vergiyə sıfır (0) dərəjə ilə jəlb edilməlidirlər. Aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəjəsi ilə tutulur.

1) xariji ölkələrin diplomatik və anoloji nümayəndəliklərin rəsmi istifadəsi, həmcinin bu nümayəndəliklərin diplomatik, inzibati və texniki işçilərinin, o jümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlər;

2) xarıjdən alınan əvəzsiz maliyyə yardımçıları (qrantlar) hesabına malların alınması, işlərin görülməsi, xidmətlərin göstərilməsi və bunların idxalı;

3) Vergi Məjelləsi ilə nəzərdə tutulan xidmətlərin ixraji;

4) beynəlxalq və tranzit yük və sərnişin daşınması. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi.

5) Azərbaycan Respublikasının Milli Bankına qızıl və digər qiymətlilərin göndərilməsi.

Vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ƏDV-nin hesab-fakturasının verildiyi vaxt sayılır. Əgər əməliyyatın aparıldığı gündən sonrakı 5 gün ərzində ƏDV-nin hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat

aşağıdakı vaxtlarda aparılmış hesab edilir:

- malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxt, yaxud

- malların göstərilməsi onların daşınmasını nəzərdə tutursa, daşınmanın başlangıçı vaxtda.

Mallar satılarkən onun qiyməti ƏDV-nin məbləği qədər artırılmalıdır. ƏDV nəzərə alınmaqla formalasılmış qiymətin tərkibində verginin məbləğini təyin etmək üçün verginin hesabat dərəjəsi nəzərdə tutulur. Hesabat dərəjəsi əmtəənin vergi də nəzərə alınmaqla formalasılmış qiymətinin tərkibində ƏDV-nin payını müəyyən edir.

**ƏDV-nin dərəjəsi** hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin **18 faizidir**. ƏDV malın (işin, xidmətin) vergi tutulan dəyərinə əlavə edilmir.

**ƏDV sıfır (0) dərəjə** ilə də tutulur. Azad olunan əməliyyatlar üzrə mallara (işlərə, xidmətlərə) ƏDV tətbiq edilmir.

Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.

Vergi tutulan əməliyyatdan büджəyə hesablanmalı olan verginin məbləği vergi dərəjəsinin vergi tutulan əməliyyatın dəyərinə (ƏDV-siz) tətbiqi yolu ilə müəyyən edilir.

Özündə ƏDV-ni eks etdirən və buraxılış qiymətləri səlahiyyətli dövlət orqanı tərəfindən tənzimlənən məhsulların təqdim edilməsi üzrə əməliyyatlar zamanı ƏDV buraxılış qiymətini 1,18-ə böldükdən sonra vergi dərəjəsinin tətbiqi yolu ilə müəyyən edilir.

Malların ixrajından başqa, malların təqdim edilməsinin, işlərin görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən **ƏDV tutulmur**:

- özəlləşdirmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakin dəyəri, habelə dövlət əmlakının ijarəyə verilməsindən alınan ijarə haqqının büджəyə ödənilməli olan hissəsi;

- maliyyə xidmətlərinin göstərilməsi;
- milli və ya xariji valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin, qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi;
- Azərbaycan Respublikasının Milli Bankının aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə valyuta sərvətlərinin, xarijdə istehsal edilmiş Azərbaycan Respublikasının pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətlilərin idxali;
- müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı bir əmlakin qoyulması;
- tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünüidarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, ijarə haqları, yiğimlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
- beynəlxalq təşkilatların, xariji dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xariji hüquqi və fiziki şəxslərin ayırdıqları kreditlər və borjlar hesabına, həmçinin bu kreditlər və borjlar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı, 49 faizdən çox olmamaqla, həmin pay hesabına malların alınması, işlər görülməsi, xidmətlər göstərilməsi və bunların idxali;
- orta məktəb dərslikləri, uşaq ədəbiyyatlarının və büджədən maliyyələşdirilən dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti;
- dəfn və qəbiristanlığın mərasim xidmətləri;
- Azərbaycan Respublikası Milli Bankının qanunverijilikdə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi;

- kütləvi informasiya vasitələri məhsullarının alqısatqısının bütün növləri üzrə dövriyyələr, mətbü kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olunmaqla).

İdxalın digər növləri müvafiq ijra hakimiyyəti orqanı tərəfindən ƏDV-dən azad edilə bilər.

ƏDV-nin ödəyijisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə *hesab-fakturasını* verməyə borjludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin vergi hesab-fakturası verməyə hüququ yoxdur.

Vergi hesab-fakturası jiddi uçotu aparılan sənəd olmaqla müvafiq ijra hakimiyyəti orqanının müəyyənləşdirdiyi forma üzrə hazırlanan və özündə aşağıdakı mə'lumatları əks etdirən sənəddir:

- vergi ödəyijisinin və alıcıının (sifarişçinin) adı;
- vergi ödəyijisinin və alıcıının (sifarişçinin) eyniləşdirmə nömrəsi;
- yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı;
- vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həjmi;
- aksizli mallarda aksizin məbləği;
- vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği;
- vergi hesabat-fakturasının verilmə tarixi;
- hesab-fakturanın sıra nömrəsi;
- qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və sıra sayı;
- vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı.

Vergi ödəyijisi malın alınmasına (işlərin, xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasına mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra beş gündən gej olmayaraq verməyə bojludur.

ƏDV-nin ödəyijiləri olmayan alıjlara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, vergi hesab-fakturası əvəzinə qəbz və ya çək verilə bilər.

ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gej olmayaraq verilir.

## IX fəsil. AKSİZLƏR

**Aksız** aksizli malların satış qiymətinə daxil edilən, aksizli malları istehsal edən və satan vergi ödəyijilərindən tutulan dolayı vergilərdir. Bütün dolayı vergilər kimi aksizlər əmtəənin qiymətini formalasdırır və faktiki olaraq onun ödənilməsi alıjlara üzərinə keçirilir. Formal olaraq bu verginin ödəyijiləri aksizli mal istehsal və ya satan müəssisələrdir. Lakin aksizin qiyməti əmtəənin qiymətinə daxil edildiyindən, faktiki olaraq onun ödəyijiləri aksizli malların istehlakçılarıdır. Aksız yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət bütğəsinə tutulması məqsədilə müəyyən edilir.

Aksizlər X-XI əsrlərdə yaranmış və ilk dəfə olaraq spirtli içkilərin üzərinə qoyulmuşdur. Sonrakı yüz il ərzində spirtli içkilərin aksizə jəlb edilməsi geniş vüs'ət almağa başladı. XIX əsrin əvvəllərindən e'tibarən spirtli içkilərə aksizlərin alınması qanuniləşdirildi, araşa və pivəyə tətbiq edilməyə başlandı. 1838-ci ildə aksiz tütünə tətbiq edildi. 1848-ci ildən kibritə, 1887-ci ildən neftdən alınan yaqlara tətbiq olundu.

Aksızlər XX əsrin əvvəlində bütjə gəlirlərinin 70%-ni tə'min edirdilər. Vergitutma obyektini ilkin tələbat malları (duz, qənd, çay, kibrit və d.) və kütləvi istehlak malları (spirtli içkilər, tütün mə'mulatı) təşkil edirdi.

Planlı təsərrüfatın və inzibati idarəciliyin möhkəmləndiyi bir dövrdə aksızların rolu azalmağa başladı, 1930-ju ildə keçirilən vergi islahatı bütün aksızları ləğv etdi. XX əsrin 90-jı illərin əvvələrində Azərbayjanda gedən siyasi-iqtisadi proseslər dövlət bütjəsinin gəlir mənbəyi kimi aksızların rolunu artırdı.

Aksizə jəlb edilən məhsulların siyahısı və dərəjəsi Azərbaycan Respublikasının Hökuməti tərəfindən müəyyən edilir. Hazırda bu məhsullara etil spirti, araq, likor-araq mə'mulatı, çaxır, pivə, tütün mə'mulatı, neft və neft məhsulları və d. daxildir.

Aksızların tənzimləyiji əhəmiyyəti o biri vasitəli vergilərə nisbətən azdır. Məhsullara tətbiq edilən aksızlar bütövlükdə dövlət bütjəsinə daxil olur.

Aksız vergisinin vergilərdən daxil olmalarda xüsusi çəkisi 1996-jı ildə aksız vergisinin vergi daxil olmalarında xüsusi çəkisi 7,7%, 1996-jı ildə 12,0%, 1997-jı ildə 9,9% təşkil etdiyi halda, 1998-jı ildə 3,8%, 1999-jı və 2000-jı illərdə 3,9%-dək azalmış, 2001-jı ildə kəskin artaraq 14,1% olmuşdur. 2002-jı ildə bu göstəriyinin 10,4%-dək, 2003-jü ildə isə 4,9%-dək enməsi gözlənilir.

## *Jədvəl 8. Aksız vergisinin ÜDM-da xüsusi çəkisi, faizlə<sup>1</sup>*

Göstəriji lər	1996	1997	1998	1999	2000	2001	2002	2003
Vergilər- dən daxil olmalar	12,0	13,3	10,7	10,2	10,8	11,8	15,8	18,6
Aksız vergisi	1,4	1,3	0,4	0,4	0,4	2,1	1,6	0,9

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksızlı mallardan, vergidən azad edilən mallar istisna olmaqla, digər mallardan vergi tutulur.

Azərbaycan Respublikası ərazisində aksızlı malların istehsalı və ya idxali ilə məşğul olan bütün hüquqi və ya fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksızlı malları istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyijisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri *aksızın ödəyijiləridirlər*.

Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı aksızın ödəyijisidir. Bu halda istehsalçı aksız məbləğlərini sifarişcidən almalıdır.

***Vergitutma obyekti*** aksız dərəjəsinin növündən asılıdır. Əgər aksız dərəjəsi faizlə müəyyən olunmuşdursa, vergitutma bazası vasitəli vergilər nəzərə alınmaqla, aksızlı malların buraxılış qiymətinə görə müəyyən edilir.

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir:

- Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması;

- idxal malları üçün Azərbaycan Respublikasının Gömrük Məjəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.

*Azərbaycan Respublikasının ərazisində istehsal olunan mallar üçün vergi tutulan əməliyyatın məbləği* vergi ödəyijsinin müştəridən və ya hər hansı digər şəxsden, o jümlədən barter əsasında, aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir.

*Idxal malları üçün vergi tutulan əməliyyatın məbləği* Azərbaycan Respublikasının Gömrük Məjəlləsinə uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyəridir (aksiz və ƏDV çıxılmaqla). Aksızlər üçün vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:

- respublika ərazisində istehsal olunan mallar üçün – malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt;

- malların idxalı üçün – gömrük qanunverijiliyinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt.

**Aksizli malların ixraji sıfır (0) dərəjəsi** ilə vergiyə jəlb olunur.

Yeni qəbul edilmiş Vergi Məjəlləsinə uyğun olaraq, aksızların hesablanması və alınması qaydalarının dəyişdirilməsi ilə əlaqədar yeni aksiz dərəjələri tətbiq olunur.

Vergi Məjəlləsinin qüvvəyə minməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2001-jı il 19 sayılı qərarına əsasən daxili bazarın

tələbatını tam ödəmək, neft məhsullarının istehsalından bütjeyə daxil olmaların tənzimlənməsi məqsədilə yeni aksiz dərəjələri tətbiq edilmişdir: A-72/76 markalı avtomobil benzininin topdansatış qiymətinə – 114,92%, A-92/93 markalı benzinə – 135,69%, A-95/98 markalı benzinə – 144,5%, V-91/115 markalı təyyarə benzininə – 106,58%; dizel yanajağına – 17,31%, yağa – 16,96%, reaktiv myhərrik yanajağına – 8,24%, ağ neftə – 3,82%. Aksizlər neft məhsullarının yalnız daxili bazarda satışı zamanı yiğlir, ixraj zamanı tətbiq olunmur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında istehsal olunan içməli spirtin, pivənin, spirtli içkilərin və tütün mə'mulatlarının aksiz dərəjələri haqqında» 07 mart 2001-jı il tarixli 61 sayılı qərarı ilə aksizli malların dərəjələri aşağıdakı kimi müəyyəndəşdirilmişdir:

-İcməli spirt (o jümlədən tərkibində 80%-dən az spirt olmayan denaturallaşdırılmamış etil spirti; tərkibində 80%-dən az spirt olan denaturallaşdırılmamış etil spirti)	
90%	
-Araq – likyor və likyor mə'mulatları	50%
-Tündləşdirilmiş içkilər	50%
-Tündləşdirilmiş içki materialları	50%
-Konyak	35%
-Konyak materialları	35%
-Şampan şərabı	35%
-Tünd şərablar	25%
-Süfrə şərabı	25%
-Şərab materialları	25%
-Pivə	15%
-Bütün növ tütün mə'mulatları	22%

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2001-ji il 20 sayılı qərarına əsasən xarijdən gətirilən tütün və alkoqollu içkilərə tətbiq olunan yeni aksız dərəjələri aşağıdakı kimi müəyyən edilmişdir: idxal olunmuş 1 min siqaret üçün (1 dənəyə 0,5 sent) 5 dollar aksız tətbiq olunur. Alkoqollu məhsulların müxtəlif növlərinə aşağıdakı aksız dərəjələri tətbiq olunur: araq və konyak – 1 litr üçün 3 dollar, müxtəlif çaxır növləri – 1,5 dollar, pivə – 0,7 dollar.

Aşağıdakı hallarda mallar *aksizdən azad edilir*:

– fiziki şəxsin fərdi istehlakı üçün üç litr alkoqollu içkinin və üç blok siqaretin idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobil lərlə gələn şəxslər həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanajaq;

– Azərbaycan Respublikasının ərazisindən tranzitlə daşınan mallar;

– təkrar ixraj üçün nəzərdə tutulan mallar istisna edilməklə malların Azərbaycan Respublikasının ərazisinə müvəqqəti idxalı;

– təkrar ixraj üçün nəzərdə tutulan və girovla tə'minat verilən mallar.

Yuxarıda göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olunsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin tə'siri altına düşərsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

Məhsulun aksizli buraxılış qiyməti aşağıdakı kimi müəyyən edilir:

$$D = Q \times (100 + S) / 100$$

burada,

Q – istehsal xərjləri və mənfəət daxil olmaqla məhsulun qiyməti;

S – aksiz dərəjəsi.

Aksiz dərəjəsi məhsulun aksizli qiymətində aksizin məbləğinin xüsusi çəikisinin faizlə ifadəsidir:

$$S = A / D \times 100\%$$

burada,

A- aksizin məbləğidir.

Aşağıdakı mallar aksizli mallara aid edilir:

- içməli spirit, pivə və spirtli içkilərin bütün növləri;
- tütün mə'mulatı;
- neft məhsulları.

Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar idxlə edildikdə aksiz gömrük orqanları tərəfindən tutulur.

Aksizli malları göndərən vergi ödəyijisi mali qəbul edənə vergi hesab-fakturası yazmalı və verməlidir. Mallar pərakəndə qaydada göndərildikdə, vergi hesab-fakturası əvəzinə qəbz və ya çək verilə bilər.

Azərbaycan Respublikasında aksiz tutulan mallara aksiz markaları tətbiq edilir. Aksizli mallara aksiz markalarının tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Aksiz tutulan mallara, o jümlədən idxlə mallarına aksiz markalarının tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında» 8 yanvar 2001-jı il tarixli 10 sayılı qərarı ilə tənzimlənir.

Aksiz tutulan mallara, o jümlədən idxlə mallarına aksiz markalarının tətbiqi qaydaları müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə aksizli malları markasız idxlə etmək, saxlamaq (şəxsi məqsədlər

üçün istisna olmaqla) və ya satmaq qadağandır və həmin mallar dövlət nəfinə alınır. Dövlət nəfinə alınmış aksiz markası olmayan aksizli malların satışı Vergi Məjəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Vergi orqanları markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyijilərinin müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü jihazları, plomblar qurması və digər tədbirləri göstərməklə aksizli malların uçota alınmayan markalanmadan aksiz markası ilə markalanmalı olan markalanmamış malların siyahıya alınması və məs'ul saxlamaya qoyulması Qaydalarına uyğun olaraq, müəyyən edilmiş prosedura əsasında aksizləri ödəmədən istehsal binasının hüdudlarından kənara çıxarılmasının qarşısının alınmasını tə'min etməlidirlər.

Aksiz markası ilə markalanmalı olan markalanmamış malların siyahıya alınması, siyahıya alınmış malların vergi ödəyijisində məs'ul saxlanmaya qoyulması Qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən təsdiq edilir.

## *Xüsusi. ƏMLAK VERGİSİ*

### **10.1. Hüquqi şəxslərin əmlak vergisi**

Azərbaycan Respublikasının ərazisində əmlak vergisi haqqında Qanun 1 yanvar 1992-ci ildən tətbiq edilmişdir. Verginin bu növü ümumi zəruri ödənişdir, hüquqi şəxslərin əmlak vergisinə və fiziki şəxslərin əmlak vergisinə bölünür. Əmlak vergisinə jəlb edilmənin məqsədi aşağıdakılardan ibarətdir:

1) bütjə xərjlərini maliyyələşdirmək üçün bütün səviyyəli bütjələrin sabit gəlir mənbəyini tə'min etmək;

2) müəssisələrdə artıq əmlakın satışına maraq yaratmaq və ya onun istehsal prosesinə jəlb edilməsini tə'min etmək.

Hələ ki, verginin bu növünün dövlətin gəlir hissəsindəki xüsusi çəkisi yüksək deyil. Tətbiq olunmağa başlandığı ilk dövrlərdə əmlak vergisinin respublikanın dövlət bütjəsinin gəlir hissəsinin formallaşmasında payı o qədər də yüksək olmamışdır. Belə ki, 1996-jı ildə jəmi 0,05%, 1997-jı ildə 1,4%, 1998-jı ildə 1,3%, 1999-jı ildə 2,5%, 2000-jı ildə 2,3%, 2001-jı ildə 2,1% təşkil etmiş, 2002-jı ildə 1,8%, 2003-jü ildə 2,2% planlaşdırılmışdır. Təsərrüfat subyektlərinin əmlakının real qiymətləndirilməsinə keçid verginin mahiyyətinin və xüsusi çəkisinin artmasına imkan verəjəkdir. Müəssisələrin əmlak vergisi təşkilatların fəaliyyətinin maliyyə nəticələrinə aiddir. Bu verginin ödənilməsinə çəkilən xərjlər mənfəət vergisinə vergiqoyma bazasını azaldır.

Azərbaycan Respublikasının «Vergi Məjəlləsi»nə əsasən müəssisələrin balansında olan əsas vəsaitlər və avtonəqliyyat vasitəleri üçün ödənilən vergi *müəssisələrin əmlak vergisidir*.

Rezident müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər *əmlak vergisinin ödəyijiləridir*.

## *Jədvəl 9. Əmlak vergisinin ÜDM-da xüsusi çəkisi, faizlə<sup>1</sup>*

Göstəriji lər	1996	1997	1998	1999	2000	2001	2002	2003
Vergilər-dən daxil olmalar	12,0	13,3	10,7	10,2	10,8	11,8	15,8	18,6
<b>Əmlak vergisi</b>	<b>0,01</b>	<b>0,2</b>	<b>0,1</b>	<b>0,3</b>	<b>0,2</b>	<b>0,2</b>	<b>0,2</b>	<b>0,4</b>

Vergitutma obyektləri aşağıdakılardır:

- müəssisələrin balansında olan əsas vəsaitlərin (binalar, tikililər, qurğular, maşınlar, avadanlıqlar) orta illik dəyəri;
- müəssisələrin balansında olan avtonəqliyyat vasitələri;
- Azərbayjanda özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün – yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri.

Vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə jəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur.

Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.

Əmlak vergisi müəssisənin əmlakının *orta illik qalıq dəyərinə* əsasən hesablanır.

Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.

Əmlak vergisinin ödəyişiləri jari vergi kimi hər rübüñ ikinji ayının 15-dən gej olmayaraq əvvəlki ildəki əmlak vergisinin 25%-i həjmində vergi ödəyir.

Büdəyə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.

Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin aprel ayının 1-dək vergi orqanına verir. Illik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği gəlirdən çıxılmalara aid edilir. Müəssisələrin əmlak vergisi dövlət büdəyəsinə ödənilir.

Vergi və ya jari vergi ödəməsi Məjəlle ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyijsindən ödənilməmiş vergi və ya jari vergi məbləğinin 0,05%-i məbləğində faiz tutulur.

Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.

Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərinin *1% dərajəsi* ilə əmlak vergisi ödəyirlər. Avtonəqliyyat vasitələrinə görə illik əmlak vergisini həmin vasitələrin mühərrikinin həjminə görə (1 kub sm hesabı ilə) aylıq gəlirin vergi tutulmayan məbləğindən aşağıdakı dərəjələrlə ödəyirlər:

- minik avtomobiləri - 0,01%;
- yük daşıyan avtonəqliyyat vasitələri və avtobuslar - 0,02%.

Dövlət hakimiyyəti orqanları, büdət təşkilatları və yerli özünüidarəetmə orqanları, Milli Bank və onun qurumları, dövlət fondları və əllillərin ijtimal təşkilatları əmlak vergisini ödəməkdən azaddır.

Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində *azaldılır*:

- ekologiya, yanğından mühafizə və ya mülki-müdafia üçün istifadə edilən obyektlərin;
- məhsul ötürüjü kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürüjü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;
- müəssisənin balansında olan və vergiyə jəlb edilən avtonəqliyyat vasitələrinin;
- təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin tə'yinatı üzrə istifadə etdiyi obyektlərinin;
- 25%-dək amortizasiya olunan maşınların, avadanlıq və hesablama texnikasının.

Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddırlar.

Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:

- müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür;
- müəssisə hesabat ili ərzində yaradıldıqda, onun əmlakının yaradıldığı tarixə və ilin sonuna balans üzrə qalıq

dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur;

- müəssisə hesabat ili ərzində ləğv edildikdə, onun əmlakinin ilin əvvəlinə və ləğv edildiyi tarixə balans üzrə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

## **10.2. Fiziki şəxslərin əmlak vergisi**

Fiziki şəxslərin şəxsi mülkiyyətində olan binalar, avtonəqliyyat, su və hava nəqliyyatı vasitələri üçün ödənilən vergilər *fiziki şəxslərin əmlak vergisi* adlanır.

*Fiziki şəxs* Azərbaycan Respublikasının vətəndaşları, habelə vətəndaşə olmayan şəxslər adlanırlar.

Şəxsi mülkiyyətində jari ilin yanvarın 1-nə tikililəri və ya onların hissələri olan rezident və qeyri-rezident fiziki şəxslər, həmçinin avtonəqliyyat, su və hava nəqliyyatı vasitələri olan rezident fiziki şəxslər *əmlak vergisinin ödəyişiləridir*.

Rezident və qeyri-rezident fiziki şəxslərin şəxsi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (binaların), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnika (avtonəqliyyat vasitələri), su və hava nəqliyyatı vasitələrinin dəyəri *vergitutma obyektidir*.

Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı mə'muratlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, oyunjaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika

mə'mulatlarının bədii işlənməsi, bədii tikmə, aqaj materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq e'malatxanalarının binaları və ya binaların bu e'malatxanalar yerləşən hissələri əmlak vergisinə jəlb edilmir.

Binaların ijarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının, Şöhrət Ordeninin hər üç dərəjəsi ilə təltif edilmiş şəxslərin, I və II qrup müharibə əllillərinin, həlak olmuş, və yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin), 1941-1945-jı illərdə arxa jəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin, müharibə veteranı adı almış şəxslərin, Çernobil AES-da qəza, mülki və ya hərbi tə'yinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o jümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, tə'limlər və başqa işlər nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləğləri aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,5 misli qədər azaldılır.

Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının, Şöhrət Ordeninin hər üç dərəjəsi ilə təltif edilmiş şəxslərin, I və II qrup müharibə əllillərinin, həlak olmuş, və yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin), 1941-1945-jı illərdə arxa jəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin, müharibə veteranı adı

almış şəxslərin, Çernobil AES-da qəza, mülki və ya hərbi tə'yinatlı atom obyektlərində digər radiasiya qəzaları nətijəsində, habelə nüvə qurğularının hər hansı növləri, o jümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, tə'limlər və başqa işlər nətijəsində şüa xəstəliyinə vəşüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin avtonəqliyyat vasitələrinə görə ödəməli olduğu əmlak vergisinin məbləği aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 faizi qədər azaldılır.

Fiziki şəxslər əmlak vergisini aşağıdakı dərəjələrlə ödəyirlər:

- onların şəxsi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyəri aylıq gəlirin vergi tutulmayan məbləğinin (gəlirin vergi tutulmayan məbləği yüz min manatdır) 300 mislinədək olduqda vergi tutulmur. 300 mislindən çox olan məbləğin isə 0,1%-i;

- su və hava nəqliyyatı vasitəsinin mühərrikinin həjminin 1 kub.sm üçün aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,02%-i;

- mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün – onların bazar qiymətinin 1%-i.

Fiziki şəxslər avtonəqliyyat vasitələrinə görə illik əmlak vergisini həmin vasitələrin mühərrikinin həjminə görə

(1 kub.sm hesabı ilə) aylıq gəlirin vergi tutulmayan məbləğindən aşağıdakı dərəjələrlə ödəyirlər:

- minik avtomobilləri - 0,01%;

- yük daşıyan avtonəqliyyat vasitələri və avtobuslar – 0,02%.

Binalar üzrə əmlak vergisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada binaların hər il yanvarın 1-i vəziyyətinə müəyyənləşdirilən inventar dəyərinə əsasən hesablanır.

Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq, müəyyən edilmiş qaydaya uyğun olaraq hesablanır.

Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən mə'lumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımı mə'lumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək müvafiq orqana təqdim edir.

Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxslən tutulur.

Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyişlərinə iyunun 1-dən gej olmayaraq verməlidirlər.

Jari il üçün verginin məbləği bərabər hissələrlə, həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi ilə müəyyən edilmiş ödəmə vaxtına həmin əmlakın sahibi tərəfindən ödənilir.

Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) bütçəyə ödənilir.

Avtonəqliyyat vasitələri üzrə əmlak vergisi avtonəqliyyat vasitələrinin qeydiyyatdan və ya illik texniki baxışdan keçirilməsi üçün müəyyən edilmiş vaxtda ödənilir. Verginin ödənilməsini təsdiq edən sənəd olmadıqda, avtonəqliyyat vasitəsinin qeydiyyatı, yenidən qeydiyyatı və ya texniki baxışı keçirilmir.

## XI fəsil. TORPAQ VERGİSİ

*Torpaq vergisi* torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il hesablanan vergidir.

Tətbiq olunmağa başlandığı ilk dövrlərdə torpaq vergisinin respublikanın dövlət bütçəsinin gəlir hissəsinin formallaşmasında payı jüzi olmuşdur. Vergi daxil olmalarında əmlak vergisinin xüsusi çəkisi 1996-jı ildə jəmi 0,3%, 1997-jı ildə 1,1%, 1998-jı ildə 1,4%, 1999-jı ildə 2,2%, 2000-jı ildə 1,3%, 2001-jı ildə isə 2,1% olmuşdur. 2002-jı ildə vergi daxil olmalarında torpaq vergisinin xüsusi çəkisinin 1,15%-dək, 2003-jü ildə isə 0,9%-dək azaldılması gözlənilir (jədvəl 12).

Fiziki şəxslər, habelə müəssisələr torpaq sahələri barədə özlerinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırular.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr *torpaq vergisinin ödəyijiləridir*.

### **Jədvəl 10. Torpaq vergisinin ÜDM-da xüsusi çəkisi, faizlə<sup>1</sup>**

---

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

<i>Göstəri-jilər</i>	<i>1996</i>	<i>1997</i>	<i>1998</i>	<i>1999</i>	<i>2000</i>	<i>2001</i>	<i>2002</i>	<i>2003</i>
Vergilərdən daxil olmalar	12,0	13,3	10,7	10,2	10,8	11,8	15,8	18,6
<b>Torpaq vergisi</b>	0,04	0,1	0,2	0,2	0,1	0,25	0,2	0,2

*Torpaq vergisinin dərəjəsi* kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 faizidir.

Torpaq vergisi torpaq vergisi ödəyijilərindən müəyyən olunmuş qaydada mülkiyyətinə və ya istifadəsinə verilmiş vergiyə jəlb edilən torpaq sahələrinə, o jümlədən tikinti və qurğuların tutduğu torpaq sahələrinə, habelə tiknti və qurğuların saxlanması üçün zəruri olan torpaq sahələrinə görə tutulur.

Bu torpaqlara aşağıdakılardaxildirdir:

- kənd təsərrüfatı fəaliyyətinin həyata keçirildiyi torpaqlar;
- fərdi mənzil tikintisi, bağ evi, qaraj tikintisi və digər tikinti məqsədli torpaqlar;
- sənaye, tikinti, nəqliyyat, rabitə, energetika və başqa təyinatlı torpaqlar;
- sağlamlıq və istirahət təyinatlı torpaqlar;
- istehsal fəaliyyəti üçün istifadə edilən dövlət, meşə və su fondu torpaqları;
- Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunun altında yerləşən istehsal fəaliyyətinə jəlb olunan torpaqlar.

Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən kənd təsərrüfatı torpaqlarının tə'yinatı, joğrafi

yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirilir.

Sənaye, tikinti, nəqliyyat, rabitə, tijarət-məişət xidməti və digər xüsusi tə'yinatlı yaşayış fondlarının həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə aşağıdakı jədvəldə aylıq gəlirin vergi tutulmayan məbləğindən faizlə müəyyən olunan dərəjələr tətbiq olunur (jədvəl 11).

Torpaq vergisi üzrə müəyyən güzəştlər tətbiq edilmişdir. Aşağıdakı torpaqlar torpaq vergisinə jəlb edilmir:

- yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;

- dövlət hakimiyyəti orqanlarının, büdət təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasının Milli Bankının və onun qurumlarının, habelə Azərbaycan Respublikasının Dövlət Neft Fonduun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;

- istehsal fəaliyyətinə jəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;

- dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.

Aşağıdakı şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 faizi qədər azaldılır:

- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
- Şöhrət ordeninin hər üç dərəjəsi ilə təltif edilmiş şəxslərin;

- I və II qrup müharibə əllillərinin;
- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);
  - 1941-1945-ci illərdə arxa jəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
  - qanunverijiliklə müəyyən edilmiş qaydada müharibə veterani almış şəxslərin;
- Çernobil AES-də qəza, mülki və ya hərbi tə'yinatlı atom obyektlərində digər radiasiya qəzaları nətijəsində, şüa xəstəliyi ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.

Müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəjələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gej olmayaraq vergi orqanına verirlər. Bu qaydada hesablanmış torpaq vergisinin məbləği gəlirdən çıxılmalara aid edilir.

Fiziki şəxslərə torpaq vergisi hər il iyulun 1-dək hesablanır və tə'diyə bildirişləri avqustun 1-dən gej olmayaraq onlara çatdırılır.

Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gej olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi

müəyyən edilmiş ödəmə vaxtında torpağın sahibi tərəfindən ödənilir.

## XII fəsil. MƏDƏN VERGİSİ

*Mədən vergisi* Azərbaycan Respublikasının ərazisində, o jümlədən Xəzər dənizinin (gölünün) Azərbayjana mənsub şəfindəki faydalı qazıntıların çıxarılmasına görə tutulur.

Mədən vergisi dövlət bütçəsində xüsusi yer tutur və getdikdə onun xüsusi çəkisi artmaqdadır. 1996-jı ildə etibarən faydalı qazıntılar fəal olaraq vergiya jəlb edilməyə başlanmış və həmin ildə mə'dən vergisi vergilərdən daxil olmaların 2,5%-ni təkkil etmiş, 1997-jii ildə 16,3% olmuş, 1998-jı ildən etibarən azalaraq 10,2%, 1999-ju ildə 9,3%-ə, 2000-jı ildə 9,9%-ə, 2001-jı ildə 8,2%-ə qədər enmişdir. Lakin, 2002-jı ildə verginin bu növünün xüsusi çəkisinin 11,6%, 2003-jü ildə isə 10,5% olması proqnozlaşdırılır.

*Jədvəl 12. Mədən vergisinin ÜDM-da xüsusi çəkisi, faizlə<sup>1</sup>*

Göstəri-jilər	1996	1997	1998	1999	2000	2001	2002	2003
Vergilər-dən daxil olmalar	12,0	13,3	10,7	10,2	10,8	11,8	15,8	18,6
Mədən vergisi	0,3	2,2	1,1	0,9	1,1	1,0	1,4	1,9

Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyijiləridir.

Mədən vergisi Azərbaycan Respublikasının ərazisində, Xəzər dənizi daxil olmaqla, çıxarılan faydalı qazıntılarının ayrı-ayrı növlərinin topdansatış qiymətinə tətbiq edilir.

Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyijisinin faydalı qazıntılar üçün müəyyən etdiyi əlavə dəyər vergisiz sonunju faktiki buraxılış qiyməti (bazar qiymətindən aşağı olmayan), bu qiymət səlahiyyətli dövlət orqanları tərəfindən tənzimləndikdə isə tənzimlənən qiymətlər nəzərdə tutulur.

Mədən vergisinin dərəjələri faydalı qazıntıların növündən asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

### *Jədvəl 13. Mədən vergisinə jəlb edilən faydalı qazıntıların vergi dərəjələri*

Mədən vergisinə jəlb olunan faydalı qazıntıların adı	Mədən vergisinin dərəjələri (%-lə)
Xam neft	26
Təbii qaz	20
<b>Filiz faydalı qazıntıları:</b>	
Qara metal (dəmir filizi, hematit)	3
Əlvan metallar (mis, qurğuşun, sink, alüminium xammalı, molibden, kobalt)	4
Nəjib metallar (qızıl, gümüş)	6
Nadir metallar (jivə, sürmə)	4
<b>Qeyri-filiz faydalı qazıntıları:</b>	
Mişar daşları	10
Üzlük daşları (mərmər, qobbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)	8
Seolit, barit	4
Yüngül doldurujular (keramzit, aqloporit) istehsalı üçün gillər	4

Kərpij-kiramid gilləri	<b>4</b>
Vulkan külü və pemza	<b>3</b>
Tikinti və kvars qumları	<b>4</b>
Sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)	<b>4</b>
Daş duz	<b>5</b>
Yüksək möhkəmliyə malik çinql xammalı	<b>6</b>
Qiymətli və yarımqiymətli bəzək daşları	<b>5</b>
Yodlu bromlu sular	<b>5</b>
Mineral sular	<b>8</b>

Mədən vergisi müəyyən olunmuş vergi dərəjələrini yerin təkindən çıxarılmış ayrı-ayrı növ faydalı qazıntıların topdansatış qiymətinə tətbiq etməklə hesablanır.

Dağ rayonlarında mineral suların istehsalı ilə məşğul olan müəssisələr və fiziki şəxslər mədən vergisini yuxarıda nəzərdə tutulan vergi dərəjəsinin 50 faizi miqdardında ödəyirlər.

Hesablanmış mədən vergisinin məbləği gəlirdən çıxılan xərjlərə aid edilir.

Xam neftin və qazın hasılıtı zamanı mədən vergisi hesablanarkən hasil edilmiş neftin və qazın miqdardından texnoloji proseslə əlaqədar olaraq quyuya geri vurulan neftin və qazın miqdarı müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən müəyyən edilən normativlər əsasında çıxarılır.

Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntılarının çıxarıldığı aydan sonrakı ayın 20-dək ödənilir.

Mədən vergisinin ödəyijiləri hər ay hesabat ayından sonrakı ayın 20-dən gej olmayıaraq vergi orqanına, yerli büджələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə mədən vergisinin bəyannaməsini təqdim edirlər.

Müəyyən edilən qaydada hesablanmış mədən vergisi məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət bütçəsinə ödənilir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli bütçəyə ödənilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpij-keramid gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik çinqıl xammalı aid edilir.

### *XIII fəsil. YOL VERGİSİ*

Azərbaycan Respublikası ərazisində sərnişin və yük daşımıASI ilə məşğul olan qeyri-rezident müəssisə və fiziki şəxslərdən avtomobil yollarından istifadəyə görə tutulan vergi *yol vergisi* adlanır. Bu verginin tətbiq edilməsində əsas məqsəd Azərbaycan Respublikasının ərazisinə daxil olan avtomobil nəqliyyatı vasitələri sahiblərinin Azərbaycanın avtomobil yollarından istifadəyə görə vergiyə jəlb edilməsidir.

Azərbaycan Respublikası ərazisinə daxil olan və respublika ərazisindən sərnişin və yük daşımıASI üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyri-rezident fiziki şəxslər *yol vergisinin ödəyijiləridir*.

Azərbaycan Respublikası ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələri *vergitutma obyektidir*.

Avtonəqliyyat vasitələrinin növündən, oturajaqların sayından, yük götürmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlıqdan, Azərbaycan Respublikasının ərazisində qət edilən məsafədən, təhlükəli yüklerin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələrindən vergi aşağıdakı dərəjələrlə hesablanır:

- Minik avtomobiləri üçün - 15 ABŞ dolları;
- Avtobuslar üçün oturajaq yerlərininin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

Ölkə ərazi-sində qaldığı müddət	Oturajaq yerlərinin sayı 12-dək olanda	Oturajaq yerlərinin sayı 13-dən 30-dək olanda	Oturajaq yerlərinin sayı 31 və çox olanda
1 gün üçün	15 ABŞ dolları	20 ABŞ dolları	25 ABŞ dolları
1 həftəyədək	30 ABŞ dolları	40 ABŞ dolları	50 ABŞ dolları
1 aya qədər	100 ABŞ dolları	140 ABŞ dolları	175 ABŞ dolları
3 aya qədər	300 ABŞ dolları	400 ABŞ dolları	500 ABŞ dolları
1 ilə qədər	1050 ABŞ dolları	1400 ABŞ dolları	1750 ABŞ dolları

- Yük avtomobiləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

Ölkə ərazisində qaldığı müddət	4 (dörd) oxa qədər olanda	4 (dörd) ox və çox olanda
1 gün üçün	20 ABŞ dolları	30 ABŞ dolları
1 həftəyədək	40 ABŞ dolları	80 ABŞ dolları
1 aya qədər	140 ABŞ dolları	280 ABŞ dolları
3 aya qədər	400 ABŞ dolları	800 ABŞ dolları
1 ilə qədər	1400 ABŞ dolları	2800 ABŞ dolları

Verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklerin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:

- 37 tondan 41 tonadək olduqda – 0,15 ABŞ dolları;
- 41 tondan 51 tonadək olduqda – 0,30 ABŞ dolları;
- 51 tondan 61 tonadək olduqda – 0,45 ABŞ dolları;

- 61 tondan 71 tonadək olduqda – 0,60 ABŞ dolları;
- 71 tondan 81 tonadək olduqda – 0,75 ABŞ dolları;
- 81 tondan çox olduqda – 1,8 ABŞ dolları.

Təhlükəli yüklerin daşınmasına görə yuxarıda (3-jü bənddə) göstərilən verginin məbləği aşağıdakı qədər artırılır:

- az təhlükəli yükler üçün – 100 faiz;
- təhlükəli yükler üçün – 200 faiz;
- xüsusi təhlükəli yükler üçün – 400 faiz.

Azərbaycan Respublikasının ərazisində qalma müddətindən asılı olaraq xariji dövlətlərin avtonəqliyyat vasitələrinə hesablanmış verginin məbləği aşağıdakı faizlər qədər artırılır:

- 2 gündən 7 günədək – hər gün üçün 20 faiz;
- 7 gündən 30 günədək – hər gün üçün 30 faiz;
- 30 gündən sonra – hər gün üçün 40 faiz.

Xariji dövlətlərin avtonəqliyyat vasitələrindən vergi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman tutulur və bir bank günü ərzində dövlət büджəsinə keçirilir. Avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində qalma müddətində asılı olaraq hesablanmış vergi məbləği isə onlar Azərbaycan Respublikasının ərazisini tərk etdikləri zaman gömrük orqanları tərəfindən tutulur.

#### **XIV fəsil. SADƏLƏŞDİRİLMİŞ VERGİ**

Azərbaycan Respublikasının Vergi Məjəlləsinə uyğun olaraq 2001-ci ilin yanvar ayından tətbiq olunan *sadələşdirilmiş vergi* vergilərin ən sadəsidir. Bu verginin ödənilməsində əsas məqsəd ilk növbədə kiçik biznesin nümayəndələri və fərdi

sahibkarlar üçün vergilərin hesablanması və büdjəyə keçirilməsi prosedurunu sadələşdirməkdir.

Vergi Məjəlləsinin XI fəslinin müddəələri nəzərə alınmaqla ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatların

həjmi aylıq gəlirin vergi tutulmayan məbləğinin 1250 mislindən az olan, habelə döbvriyyəsindən asılı olmayaraq avtomobil nəqliyyatı vasitələri, o jümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyijisi olmaq hüququna malikdirlər.

Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yoxdur:

- aksizli mallar istehsal edən şəxslər;
- kredit və sigorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
- qeyri-dövlət pensiya fondları;
- əmlakın ijarəyə verilməsindən və roylətidən gəlir əldə edənlər;
- mülkiyyətdə aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 min mislindən artıq məbləğdə əmlakı olanlar.

Hesabat dövrü ərzində vergi ödəyijisi tərəfindən (avtomobil nəqliyyatı vasitələri, o jümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər olan vergi ödəyijilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həjmi vergitutma obyektidir.

Avtomobil nəqliyyatı vasitələri, o jümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər olan vergi ödəyijilərinin vergiyə jəlb edilən dövriyyəsi müvafiq ijra hakimiyyəti orqanı tərəfindən regionlar üzrə yüksəltürmə qabiliyyətindən və oturajaq yerlərinin sayından

asılı olaraq nəqliyyat vasitələrinin ayrı-ayrı növləri üzrə müəyyən olunmuş şərti dövriyyəyə uyğun olaraq müəyyən edilir.

Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyijisi deyildirlər.

Sadələşdirilmiş vergi (avtomobil nəqliyyatı vasitələri, o jümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər olan vergi ödəyijilərdən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyijilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatın həjmindən) və satışdan kənar gəlirlərdən aşağıdakı dərəjə ilə hesablanır:

- Bakı şəhərində - 4 faiz;
- digər şəhər və rayonlarda, Naxçıvan

Muxtar Respublikasında - 2 faiz.

Avtomobil nəqliyyatı vasitələri, o jümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər olan vergi ödəyijiləri 10 faiz dərəjəsi ilə vergi ödəyirlər.

Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının digər şəhər və rayonlarında, o jümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyijilərinə bu regionlar üzrə müəyyən edilmiş vergi dərəjəsi o halda tətbiq edilir ki, vergi ödəyijiləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmmiş olsunlar.

Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan Muxtar Respublikasında vergi uşotuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş

verginin ödəyijiləri vergini Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəjəsi ilə ödəyirlər.

Müxtəlif vergi dərəjələri ilə vergiyə jəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda aparılmalıdır. Belə uçot aparılmışdılə ən yüksək vergi dərəjəsi tətbiq edilir.

Sadələşdirilmiş sistem üzrə vergi ödəyən müəssisələrin əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həjmi aylıq gəlirin vergi tutulmayan məbləğinin 1250 mislindən artıq olduqda, həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına məlumat və ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə və ümumi qaydada vergilərin hesablanması və ödənilməsini tə'min etməyə borjludurlar.

Hesabat dövrü üçün sadələşdirilmiş sistemin məbləği Vergi Məjəlləsi ilə müəyyən edilmiş vergi dərəjəsini hesabat dövrünün ümumi hasilatının həjminə tətbiq etməklə hesablanır.

## *XV fəsil. DÖVLƏT RÜSUMLARI*

Rüsum – vergi və yiğim kateqoriyalı ödəniş növüdür. Rüsum ödəyijiləri müvafiq dövlət orqanları ilə və insanlarla müəyyən iqtisadi münasibətlərə girən şəxslərdir. Rüsumların ən geniş yayılmış formaları qeydiyyat, möhür rüsumu, poçt, məhkəmə və vərəsəlik rüsumlarıdır. Sərhəddən keçirilən mallardan alınan rüsumlar gömrük rüsumlarıdır.

Orta əsrlərdə rüsumlar yollardan, körpülərdən (yol rüsumu) istifadəyə görə dövlət, şəhərlər və feodallar tərəfindən tutulan yiğimlar idi. Mərkəzləşdirilmiş dövlət hakimiyyətinin güvlənməsi ilə əlaqədar olaraq rüsumlar dövlətin inhisarına çevrilmişdir. Müasir dövrdə rüsumlar

vergilərin müxtəlif formasını təşkil edir. Rüsumlar dövlət və yerli idarəetmə orqanlarının müəyyən funksiyalarının həyata keçirməsi ilə bağlı müvafiq xərjlərin ödənilməsi üçün nəzərdə tutulur.

Rüsumların növləri xidmətlərin xarakterindən asılı olaraq dəyişir.

Azərbayjan qanunverjiliyi rüsumlarının 3 əsas növünü həyata keçirir: dövlət rüsumu, gömrük rüsumu və birdəfəlik rüsumlar.

**Dövlət rüsumu** dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdjdəsinə ödənilən məjburı ödənişdir. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:

- məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi;
- notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması;
- vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;
- Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayış vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayış əjnəbilərə qeydiyyat vəsiqəsi verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul və ya vətəndaşlığından çıxma;
- Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;
- sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı

digər hüquqi hərəkətlər, habelə ijazələrin bəzi növlərinin verilməsi;

- xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi;

- hüquqi şəxslərin dövlət qeydiyyatı və təkrar qeydiyyatı;

- qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi;

- Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən ijazənin verilməsi;

- əmlaka mülkiyyət hüququna, o jümlədən torpağa mülkiyyət, ijarə və istifadə hüququna dair sənədlərin verilməsi və girovun dövlət qeydiyyatı.

Dövlət rüsumunun ödəyijiləri işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əjnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslərdir. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Notariat hərəkətlərinin aparılmasına, beynəlxalq avtomobil daşımalarını tənzimləyən ijazənin verilməsinə, habelə sənaye mülkiyyəti obyektlərinin qeydiyyata alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun 15 faizi dövlət rüsumu tutan orqanların xüsusi hesabına, 85 faizi isə dövlət bütçəsinə keçirilir.

Dövlət rüsumları milli valyutada nağd və ya köçürmə yolu ilə dövlət bütçəsinə ödənilir. Dövlət rüsumunun dövlət bütçəsinə nağd şəkildə ödənilməsi barədə ödəyijiyyə müəyyən edilmiş formada bank qəbzinin əсли, ödəyijinin hesabından

köçürüldükde isə ödənişin ijrasını təsdiqləyən bank sənədi verilir.

Dövlət rüsumlarının həjmi və onların ÜDM-da xüsusi çəkisi aşağıdakı jədvəldə göstərilmişdir.

**Jədvəl 14. Dövlət rüsumları və onların ÜDM-da xüsusi çəkisi**

Göstərijilər	1996	1997	1998	1999	2000	2001	2002	2003
Gömrük rüsumları (mlrd.man.)	38	32	46	81	80	79	115	115
ÜDM-da xüsusi çəkisi, %-la	0,3	0,2	0,3	0,4	0,4	0,3	0,4	0,4

Jədvəldən göründüyü kimi, dövlət rüsumlarının həjminin artma meyli vardır, lakin ÜDM-da xüsusi çəkisi uzun illər sabit qalmaqdadır. Bunun da əsas səbəbi rüsum ödənişlərinin əvvəlki illərə nisbətən azaldılmasından ibarətdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-jı il 98 sayılı qərarına əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət bütğəsindən qismən və ya tamamilə qaytarılır:

- dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə;

- ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının ijrasından imtina edildikdə;

- məhkəmələr tərəfindən iş üzrə ijrəata xitam verildikdə.

Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyijsinin yazılı müraciətinə

əsasən 45 gün müdətində ona qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 45 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun bütjdən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.

Dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri rüsumun düzgün tutulması və dövlət bütjdəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar.

Dövlət rüsumunun düzgün hesablanması və vaxtında dövlət bütjdəsinə köçürülməsinə nəzarət müvafiq ijra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Aşağıdakilar dövlət rüsumu ödəməkdən azad olunurlar:

- əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə – iddiaçılar;
- aliment alınması barədə iddialar üzrə – iddiaçılar;
- şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandırınan ölümü nətijəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar;
- müəlliflik mübahisələri üzrə – müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə – iddiaçılar;
- istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə – iddiaçılar;
- zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə – sosial siğorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;

- sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə – sosial təminat orqanları;
- borjludan tutulmalı olan, lakin borj tutan şəxsin hesabına keçirilməyən məbləğə görə iddilar üzrə – iddiaçılar;
- jinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin barədə prokuror tərəfindən verilən iddilar üzrə – iddiaçılar;
- aliment verməkdən, sıkəst etmə və ya səhhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məjburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərjlərin tələb olunması üzrə – polis orqanları;
- jinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;
- inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər;
- qanunsuz olaraq qəti imkan tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə – tərəflər;
- məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə – büджə təşkilatları, Milli Bank və onun qurumları;
- başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə – dövlət orqanları;
- öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar;
- məhkəmə qərarlarından verilən şikayətlər üzrə – işdə iştirak edən şəxslər;

- qiyabi ijraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinji instansiya məhkəmələrinə verilən ərizələr üzrə – tərəflər;

- yeni açılmış hallara görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə – tərəflər;

- məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məjburı köckünlər, habelə Çernobil AES-də qəza nətijəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:

- doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

- təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri aparıllarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borj öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə – təminatlı kreditor və əmlak inzibatçısı;

- mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə – birinji qrup işləməyən əllillər, qaçqınlar və məjburı köckünlər;

- mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə – «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların

arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

- pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.

Doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məjburi köckünlər və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Aşağıdakı hallarda dövlət rüsumu alınmir:

- diplomatik pasport almaq üçün;

-Azərbaycan Respublikası ilə xariji dövlətlər arasında mülki, ailə və jinayət işlərində hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı-ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə;

-dövlət nümayəndə heyətinin tərkibində xariji ölkələrə ezam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə;

- Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanması dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsinə görə;

- Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakın mühafizəsinə görə.

Azərbaycan Respublikasına gələn aşağıdakı ejnəbilərdən dövlət rüsumları alınır:

- dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;
- dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;
- müdafiə xətti ilə səfər edənlərdən.

Azərbaycan Respublikasına qrup halında gələn ejnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsinə və ya onun etibar müddətinin artırılmasına görə dövlət rüsumu tutulur.

Patent kooperasiyası haqqında müqaviləyə (PTS) uyğun ixtira, faydalı model barəsində iddia sənədinin milli fazaya daxil olması və digər hüquqi hərəkətlər üçün ödənilən rüsumun məbləği ixtira, faydalı model barəsində iddia sənədinin verilməsi və digər hüquqi hərəkətlər üçün müəyyən edilən məbləğə bərabər tutulur.

Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə müvafiq ijra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumun məbləği şərti maliyyə vahidinin 10,0 misli həjmində müəyyən edilir.

Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.

Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar mülkiyyət şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu tutulmur.

Dövlət rüsumunun dərəjəsi şərti maliyyə vahidiin (5500 manat) məbləğinin misli ilə müəyyən edilir.

#### *XVI fəsil. GÖMRÜK RÜSUMLARI*

Gömrük işi dövlət mexanizminin tərkib hissəsi olub, daxili və xarici siyasetin bir formasıdır. Ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi, pul emissiyası, xarici siyaset kimi gömrük işi də dövlət inhisarı sferasına daxildir, bununla anıq dövlət aparatı məşğul olur.

SSRİ-nin dağıılması nəticəsində Azərbaycan Respublikası bir müstəqil dövlət kimi öz gömrük sərhədini, gömrük xidmətini və gömrük hüququnu yaratdı. Azərbaycan Respublikasında gömrük işinin təşkili aşağıdakılara tənzimlənir:

- Azərbaycan Respublikasının qanunları ilə;
- Azərbaycan Respublikası Prezidentinin qərarları ilə;
- Azərbaycan Respublikası hökumətinin sərənjamaları ilə;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aktları ilə;
- Dövlət Gömrük Komitəsinin mərkəzi və ijtira hakimiyyətinin aktları ilə.

Gömrük işini və gömrük hüququnu tənzimləyən əsas sənəd *Azərbaycan Respublikasının Gömrük Məjəlləsidir*. Gömrük Məjəlləsi gömrük işinin hüquqi, iqtisadi və təşkilati məsələlərini müəyyən edir, gömrük tənzimlənməsi məsələlərində əsaslı qanunverijilik aktıdır, xarici iqtisadi fəaliyyətin və gömrük orqanlarının iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir.

Gömrük işi malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin qaydaları və şərtlərini, gömrük ödənişlərinin alınmasını, gömrük rəsmiləşdirilməsini, gömrük nəzarəti və gömrük siyasetinin həyata keçirilməsinin digər vasitələrini təşkil edir.

Dövlət büджəsinin gəlirlərində Dövlət Gömrük Komitəsi tərəfindən yıgilan vergi və rüsumların xüsusi çəkisi

qeyri-sabitdir. 1996-jı ildə bu göstəriji 13,5 %, 1997-jı ildə 16,8 %, 1998-jı ildə 24,1 %, 1999-jı ildə 23,7 %, 2000-jı ildə 20,2 %, 2001-jı ildə 20,9 % olmuş, 2002-jı ildə 19,2 %, 2003-jü ildə isə 16,7 % proqnozlaşdırılmışdır. Belə bir tendensiya Azərbaycan Respublikası ərazisinə idxal məhsullarının azalmasını göstərir. Respublikamızda əvvəller idxal olunan məhsullar istehsal olunduğundan Vergilər Nazirliyi tərəfindən yiğılan vergilərin xüsusi çəkisinin artmasına səbəb olmuşdur və bu proses davam edir.

**Jədvəl 15. Gömrük rüsumları və gömrük vergiləri,  
(mlrd. man.)**

Göstərijilər	1996	1997	1998	1999	2000	2001	2002	2003
Dövlət Gömrük Komitəsi üzrə	272,0	430,0	561,0	662,0	720,0	822,0	920,0	102,0
Əlavə dəyər vergisi	152	173	233	248	385	522	545	652
Gömrük rüsumları	112	234	287	314	311	261	290	300
Aksiz	8	15	32	40	14	32	75	60
Tranzit yol vergisi	0	8	10	10	10	8	10	8

Jədvəldən göründüyü kimi, Dövlət Gömrük Komitəsi tərəfindən yiğılan vergi və rüsumlar arasında ən yüksək xüsusi çəki ƏDV-nə məxsusdur. Belə ki, 1997-jı ildə bu göstəriji 40,2 %, 1998-jı ildə 41,5 %, 1999-jı ildə 45,0 %, 2000-jı ildə 53,5 %, 2001-jı ildə 63,5 % olmuş, 2002-jı il üçün 59,2 %, 2003-jü il üçün 63,9 % proqnozlaşdırılmışdır. 2000-jı ildə gömrük rüsumlarının xüsusi çəkisi 43,1 %-dən etibarən azalmağa başlamış, 2003-jü il üçün 29,4 % proqnozlaşdırılmışdır. Bu jür meyl aksizlərdə də müşahidə olunur. Tranzit yol vergisi isə demək olar ki, dəyişməz qalır.

Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunverijiliyi Gömrük Məjəlləsindən, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının qanunundan və Azərbaycan Respublikasının digər qanunverijilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasında gömrük işi hüquqmühafizə orqanları rolunu oynayan və vahid sistem təşkil edən gömrük orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının gömrük işini aparan iżra hakimiyyəti orqanı<sup>1</sup> haqqında Əsasnamə müvafiq iżra hakimiyyəti orqanı<sup>2</sup> tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının gömrük orqanları öz səlahiyyətləri çərçivəsində ölkənin iqtisadi təhlükəsizliyini tə'min edir, gömrük rüsumları, vergilər və digər gömrük ödənişləri alırlar.

*Azərbaycan Respublikasının gömrük tarifi* - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xariji iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəjələrinin məjmusudur.

**Gömrük rusmları** - Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixraji zamanı alınan ödənişlərdir.

Idxal gömrük rüsumlarının dərəjələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tə'yin edilir. Azərbaycan Respublikasının əlverişli tijarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün idxal gömrük rüsumlarının dərəjələrinin son həddi Azərbaycan Respublikasının Milli Məjlisi tərəfindən müəyyən edilir.

<sup>1</sup> Burada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.

<sup>2</sup> Burada müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

İxraj gömrük rüsumlarının dərəjələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xariji iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının əlverişli tijarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixraj gömrük rüsumlarının dərəjələrinin son həddi Azərbaycan Respublikasının Milli Məjlisi tərəfindən tə'yin olunur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetin 12 aprel 2001-ci il tarixli 80 sayılı qərarı ilə «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxlər rüsumlarının dərəjələri»ni, «Azərbaycan Respublikasından ixraj zamanı ixraj gömrük rüsumuna jəlb olunan malların siyahısı və ixraj rüsumlarının dərəjələri»ni və «Görük rəsmiləşdirilməsinə görə alınan gömrük yiğimlarının miqdarı»ni təsdiq etmişdir.

Gömrük rüsumları xariji iqtisadi fəaliyyətdə tətbiq olunur. Gömrük rüsumlarının yiğilmasında qarşıya qoyulan əsas vəzifələr bunlardır:

- dövlət bütçəsinin gəlirlərini tə'min etmək;
- milli məhsul istehsalçılarını xariji rəqabətdən qorumaq;
- idxlər və ixrajın əmtəə strukturunun səmərələşdirilməsi;
- istehsalın və istehlakın strukturunda dəyişikliklərə şərait yaratmaq.

Iqtisadi mahiyyətinə görə gömrük rüsumlarının aşağıdakı növləri vardır:

- idxlə;
- ixraj;
- tranzit gömrük rüsumları.

1. Xariji malların daxili bazara daxil olması nətijəsində gömrük orqanları tərəfindən *idxal gömrük rüsumları* alınır. 1996-jı ildən etibarən gömrük rüsumlarının artımı müşahidə olunur. Belə ki, 1996-jı ildə büджə gəlirlərində xüsusi çəkisi 5,6%-dən 1997-jı ildə 9,1%-dən, 1998-jı ildə 12,3%-dək artmış, 1999-ju ildə azalaraq 11,2%-ə, 2000-jı ildə 8,7%-ə, 2001-jı ildə isə 6,7%-ə enmişdir. Ümumiyyətlə, gömrük vergi və rüsumlarının büджə gəlirlərində xüsusi çəkisi 2000-jı ildə 20,2%-dən 2001-jı ildə 20,9%-dək artmışdır. ÜDM-da xüsusi çəkisi bu iki ildə sabit olmuş və 3,3% təşkil etmişdir.

Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq aşağıdakı xüsusi növ rüsumlar tətbiq edilir:

- xüsusi rüsumlar;
- antidempinq rüsumları;
- kompensasiya rüsumları.

*Xüsusi rüsumlar* aşağıdakı hallarda tətbiq olunur:

- mallar Azərbaycan Respublikası gömrük ərazisinə bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vuran və ya ziyan vura biləjək kəmiyyətdə və şərtlərlə gətirildiyi təqdirdə müdafiə tədbiri kimi;
- digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrışękilik və digər hərəkətlərinə javab tədbiri kimi.

*Antidempinq rüsumları* idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixraj olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.

*Kompensasiya rüsumları* Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixraji zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir idxlə bu qəbildən olan malların yerli istehsalçılara ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.

**2. *İxraj gömrük rüsumları*** məhdud mal qrupuna tətbiq olunur, belə ki, onların geniş tətbiqi ixrajin inkişafına mane ola bilər. Bir qayda olaraq, ixraj rüsumları injəsənət əsərlərinin və qədim əşyaların ölkədən aparılması zamanı daha geniş tətbiq olunur.

**3. *Tranzit gömrük rüsumları*** gömrük tarifi əsasında ölkədən malların keçirilməsi zamanı tətbiq olunur.

**Gömrük tarifi** gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəjələrinin məjmusudur. Gömrük tarifi məhsulun kodunu, malın qısaja olaraq adını, gömrük rüsumu və rüsum dərəjələri ilə tətbiqi vahidini özündə əks etdirir.

Azərbaycan Respublikasında aşağıdakı gömrük rüsumları tətbiq edilir:

- advalor – malların gömrük dəyərinə görə faizlə hesablanan;
- spesifik – mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan;
- kombinə edilmiş – hər iki növü birləşdirməklə hesablanan.

Gömrük rüsumunun həjmi malın gömrük dəyərindən və tarifindən asılıdır.

Malın gömrük dəyərinin müəyyən edilməsi sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təjribədə qəbul

olunmuş ümumi prinsiplerinə əsaslanan gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir.

Gömrük dəyəri mal gömrük sərhədindən keçirilərkən deklarant tərəfindən gömrük orqanına bəyan edilir.

Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı mə'lumatlar dəqiq, kəmiyyəti tə'yin oluna bilən və sənədlərlə təsdiq edilmiş mə'lumatlara əsaslanır.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən **malların gömrük dəyəri** aşağıdakı üsullarla müəyyən edilir:

- gətirilən malların sövdələşmə qiyməti ilə;
- eyni malların sövdələşmə qiyməti ilə;
- dəyərin toplanması üsulu ilə;
- dəyərin çıxılması üsulu ilə;
- ehtiyat üsulu ilə.

Gətirilən malların sövdələşmə qiymətinə uyğun olaraq qiymətləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə edilə bilmədiyi halda, növbəti üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonraki üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla tə'y'n etmək mümkün olmadıqda həyata keçirilir.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın gömrük dəyəri həmin mal Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən gətirilən mal üçün faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiymətidir.

Eyni malların sövdələşmə qiyməti üsulundan istifadə olunduqda malın gömrük dəyərinin müəyyən edilməsi üçün eyni malların sövdələşmə qiyməti aşağıdakı şərtlər nəzərə alınmaqla əsas götürülür:

- fiziki xüsusiyyətlərinə görə;
- keyfiyyətinə və bazardakı nüfuzuna görə;
- malın mənşə ölkəsinə görə;
- istehsalçısına görə.

*Tarif güzəştləri* (tarif preferensiyaları) dedikdə, Azərbaycan Respublikasının tijarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsum qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum dərəjələrinin aşağı salınması, malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür.

### *III BÖLMƏ*

#### *BÜDJƏNİN XƏRJLƏRİ*

#### *XVII fəsil. BÜDJƏ XƏRJLƏRİNİN PLANLAŞDIRILMASI VƏ MALİYYƏLƏŞDIRİLMƏSİ*

##### **17.1. Bütçə xərjləri sistemi**

Bütçə sisteminin əsas təyinatı – dövlət və yerli idarəetmə orqanlarının üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu funksiyaların xarakterindən asılı olaraq *bütçə xərjləri sistemi* formalasır. İstiqamət və növlər üzrə bütçə xərjlərini aşağıdakı qruplara bölmək olar:

## XƏRJLƏR

Ümumdövlət xərjləri;  
Müdafıə;  
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları və prokurorluq,  
Elm, təhsil;  
Səhiyyə;  
Sosial müdafiə və sosial tə'minat;  
Mədəniyyət, inşəsənət, KİV, bədən tərbiyəsi, idman, gənjlər siyasəti;  
Mənzil-kommunal təsərrüfatı;  
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq;  
Sənaye və tikinti;  
Nəqliyyat, rabitə və s.

Bu blokların hər birinə bütjə vəsaitinin istifadəsinin konkret istiqamətləri daxildir. Bütjə xərjlərinin tərkibinə daha ətraflı olaraq onun funksional təsnifatında baxa bilərik.

1. İqtisadi mahiyyətindən asılı olaraq bütjənin ümumi<sup>1</sup> xərjləri əsaslı və jari xərjlərə bölünür.

**Bütjənin əsaslı xərjləri** – bütjə xərjlərinin bir hissəsi olmaqla innovasiya və investisiya fəaliyyətini tə'min edir. Buraya əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər, ölkə daxilində kreditlərin verilməsi, xarija kreditlərin verilməsi, xarıjdən kreditlərin qaytarılması və s. daxildir.

Bütjənin əsaslı xərjlərinin tərkibində inkişaf bütjəsi formalasdırıla bilər. İnkişaf bütjəsinin formalasdırılmasının qaydası və şərtləri qanunla müəyyən olunur.

**Bütjənin jari xərjləri** – Azərbaycan Respublikası bütjəsinin iqtisadi təsnifatı ilə əlaqədar əsaslı xərjlərə daxil

<sup>1</sup> Qeyd: Ümumi xərclər, qaytarılan məbləğ çıxıldıldan sonra kreditlərin verilməsi  
= Ümumi xərclər + qaytarılan məbləğ çıxıldıldan sonra kreditlərin verilməsi

edilməyən dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, büджə idarələrinin jarı xərjlərini təşkil edir. Buraya əməyin ödəniş fondu, əmək haqqına üstəlik, malların alınması və xidmətlərin haqqının ödənilməsi, faizlər üzrə ödənişlər, daxili borj üzrə ödənişlər, subsidiyalar, transfertlər, mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xariji ölkələrə jarı ödənişlər və s. daxildir.

Büджə vəsainin verilməsi aşağıdakı formalarda həyata keçirilir:

- büджə idarələrinin saxlanmasına təxsisatlar;
- dövlət və bələdiyyə sazişləri üzrə fiziki və hüquqi şəxslərin istehsal etdikləri məhsulların, yerinə yetirdikləri iş və xidmətlərin ödənilməsinə xərjlər;
- əhaliyə ödənişlər, yəni Azərbaycan Respublikasının qanunverijiliyi, Naxçıvan Muxtar Respublikasının qanunverijiliyi, yerli özünüidarəetmə orqanlarının hüquqi aktları ilə müəyyən edilən əhaliyə məjburi ödənişlərin verilməsinə təxsisatlar;
- dövlət hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar əsasında büджə xərjlərinin artırılmasına və ya büджə gəlirlərinin azalmasına gətirən əlavə xərjlərin kompensasiya edilməsi üçün təxsisatlar;
- hüquqi şəxslərə büджə kreditləri;
- fəaliyyətdə olan və ya yeni yaradılan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar;
- Azərbaycan Respublikasının büджə sisteminin müxtəlif səviyyəli büdjələrinə, büdjədənkənar dövlət fondlarına verilən büджə ssudaları, subsidiyalar, dotasiyalar və subvensiyalar;
- xariji ölkələrə kreditlər;

– borj öhdəlikləri, o jümlədən dövlət borjlarının ödənilməsi və onlara xidmət göstərilməsi ilə bağlı vəsaitlər.

1. Büdjə vəsaiti alan müəssisə və təşkilatlar tabeçiliyindən asılı olaraq idarəçilik əlamətlərinə görə bölünürlər.

2. Büdjə sisteminin maliyyələşdirilmə səviyyəsindən asılı olaraq, büdjə xərjləri dövlət və yerli xərjlərə ayrıılır.

Dövlət büjdəsindən aşağıdakı funksional növlü xərjlər maliyyələşdirilir:

– Azərbaycan Respublikası Prezident aparatının, Azərbaycan Respublikası Milli Məjlisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, mərkəzi ijrə hakimiyyətinin və onların ərazi orqanlarının fəaliyyətinin tə'min edilməsi, növbəti maliyyə ilinə dövlət büjdəsi haqqında qanun təsdiq edilən zaman müəyyən edilən siyahı üzrə ümumdüzlət idarəetməsinə çəkilən xərjlər;

– məhkəmə sisteminin fəaliyyət göstərməsinə çəkilən xərjlər;

– dövlət maraqlarına uyğun beynəlxalq fəaliyyətin həyata keçirilməsi (dövlətlərarası müqavilələrin və beynəlxalq maliyyə təşkilatlarının, beynəlxalq mədəni, elmi əməkdaşlıq üzrə müqavilələrin maliyyə tə'minatı) xərjləri;

– milli müdafiə və dövlətin təhlükəsizliyinin tə'min edilməsi, sənayenin müdafiə sahələrinin konversiyasının həyata keçirilməsi;

– əsaslı tədqiqatlar və elmi-texniki inkişafa yardım;

– dəmir yolu, hava və dəniz nəqliyyatına dövlət himayəsi;

– ölkə miqyaslı fövqəladə halların və təbii fəlakətlərin nəticələrinin ardan qaldırılması;

– kosmik fəzanın tədqiqatı və istifadə edilməsi;

– dövlət mülkiyyətində və ya Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının tabeliyində olan idarələrin saxlanması;

– dövlət mülkiyyətinin formalaşdırılması xərjləri;

– Azərbaycan Respublikasının dövlət borjunun ödənilməsi və ona xidmət edilməsi;

– Azərbaycan Respublikasının qanunverijiliyinə əsasən təyin edilmiş dövlət pensiya və müavinətlərin, digər sosial ödənişlərin həyata keçirilməsi üzrə büджədənkənar dövlət fondlarına kompensasiyalar;

– dövlət material ehtiyatlarının, qiymətli metal və qiymətli daşlar üzrə dövlət ehtiyatının artırılması;

– Azərbaycan Respublikasında seckilərin və ümumxalq səsverməsinin, referendumların keçirilməsi;

– dövlət investisiya programlarının həyata keçirilməsi;

– digər səviyyəli büdjələrin gəlirlərinin azaldılmasına və xərjlərin artırılmasına gətirən Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının qərarlarının həyata keçirilməsinin tə'min edilməsi;

– hakimiyyətin digər səviyyəsinə verilən ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsinin tə'min edilməsi;

– bələdiyyələrə maliyyə yardımı;

– sair dövlət əhəmiyyətli xərjlər.

Yerli büdjələrdən aşağıdakı funksional növlü xərjlər maliyyələşdirilir:

– yerli özünüidarəetmə orqanlarının saxlanması;

– bələdiyyə mülkiyyətinin formalaşdırılması və onun idarə edilməsi;

– yerli özünüidarəetmə orqanlarının tabeliyində və bələdiyyə mülkiyyətində olan təhsil, səhiyyə, mədəniyyət,

- bədən tərbiyəsi və idman, kütləvi informasiya və digər idarələrin təşkili, saxlanması və inkişafı;
- bələdiyyə ijtimai asayışının mühafizəsi orqanlarının saxlanması;
  - bələdiyyə mənzil – kommunal təsərrüfatının təşkili, saxlanması və inkişafı;
  - yerli əhəmiyyətli yolların saxlanması və bələdiyyə yol tikintisi;
  - bələdiyyə ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması;
  - məişət tullantılarının ləğv edilməsi və yenidən e'mal edilməsinin təşkili;
  - bələdiyyə orqanlarının tabeliyində olan dəfn xidməti yerlərinin saxlanması;
  - yerli özünüidarəetmə orqanlarının tabeliyində və bələdiyyə mülkiyyətində olan idarələrin və əhalinin nəqliyyat xidmətinin təşkili;
  - yanğından mühafizənin təşkili;
  - bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi;
  - yerli özünüidarəetmə orqanları tərəfindən qəbul edilən ərazi məqsədli proqramların həyata keçirilməsinin tə'min edilməsi;
  - bələdiyyə borjlarının ödənilməsi və onlara xidmət edilməsi;
  - bələdiyyə arxivlərinin saxlanması;
  - bələdiyyə seçkilərinin və yerli ümumxalq səsvermələrinin keçirilməsi;
  - sair yerli əhəmiyyətli xərjlərin maliyyələşdirilməsi.

## **17.2. Büdjə xərjlərinin planlaşdırılmasının əsasları**

**Büdəjə təşkilatı** – vüdəjə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən bütəjə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır. Bu təşkilatlara vəsaitlərin ayrılması **bütəjə planlaşdırılması** vasitəsilə həyata keçirilir.

Bütəjə xərjlərinin planlaşdırılmasının əsas üsulları bunlardır:

- programlı-məqsədli;
- normativli.

**Büdəjə xərjlərinin planlaşdırılmasının programlı-məqsədli üsulu** iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədli programlara uyğun olaraq ayrılan bütəjə vəsaitlərinin sistemli planlaşdırılmasıdır. Maliyyə vəsaitlərinin planlaşdırılmasının bu üsulu konkret program və layihələr əsasında maliyyə ehtiyatlarının səmərəli bölgüsü üçün vəsaitlərin jəmləşdirilməsinə və məqsədli istifadəsinə, nəzarətin yaxşılaşdırılmasına yardım edir. Bütün bunlar vəsaitlərin səmərəli mənimşənilməsinin səviyyəsini artırır.

Tədbirlərin və layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin həjmi planlaşdırmanın və maliyyələşdirməni **smeta qaydası** əsasında müəyyən edir. Büdəjə təşkilatlarının smetaları üzrə xərjlərin hesablanmasıının əsasını onların fəaliyyət göstərijilərinin (məsələn, təhsil üzrə şagirdlərin, qrupların, siniflərin sayı və s.) həjmi, təşkilatın fəaliyyət müddəti və maliyyə normaları təşkil edir. Əhalinin sosial müdafiəsi üzrə tədbirlərin (pensiya, müavinət və s.) planlaşdırılması zamanı bu vəsaitləri alanların sayı və ödənişlərin müəyyən edilmiş normaları nəzərə alınır.

**Xərjlərin və ödənişlərin planlaşdırılmasının normativ üsulu** əsasən bütəjə təşkilatlarının maliyyələhdirləməsi üçün onların smetasının tərtibi zamanı istifadə olunur. *Normalar*

qanunverijilik aktları əsasında müəyyən olunur və aşağıdakı növlərə ayrıılır:

– sosial tələblərin tə'min olunmasının natural göstərijilərinin pulla ifadəsindən ibarət olan maliyyə normaları (məsələn, büджə təşkilatlarında əhalinin qida ilə, dərman vasitələri ilə, yumşaq inventarla tə'min olunması xərjlərinin normaları);

– fərdi ödəniş normaları (məsələn, əmək haqqı dərəjəsi, müavinət, təqaüd və s. normaları);

– orta statistik göstərijilər əsasında əvvəlki bir neçə il, eyni zamanda konkret dövrdə jəmiyyətin maddi-maliyyə imkanları üzrə götürülmüş normaları (məsələn, binanın saxlanması, tədris xərjləri və s. normaları).

Normalar *mütləq* (hökumət və ya yerli ijra orqanları tərəfindən tətbiq olunur) və ya *fakultativ* (nazirlik, baş idarələr tərəfindən tətbiq olunur) ola bilər.

Büджə normaları *fərdi* (ayrı-ayrı xərj növləri üzrə) və *birləşdirilmiş* (məjmu xərjlər və ya təşkilat üzrə bütövlükdə) ola bilər.

Natural göstərijilər (xidmət edən işçilərin sayı və binanın ölçüsü və s.) və maliyyə normaları əsasında **xərjlərin büджə smetası** tərtib olunur və aşağıdakı kimi ola bilər:

– fərdi – ayrı-ayrı təşkilatlar və ya tədbirlər üçün tərtib olunur;

– ümumi – eyni tipli təşkilatlar və ya tədbirlər üçün tərtib olunur;

– mərkəzləşdirilmiş – mərkəzləşdirilmiş qaydada həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün nazirlik və baş idarələr tərəfindən tərtib olunur (avadanlıqların alınması, tikinti, tə'mir işləri və s.);

– *ijmal* – burada həm fərdi və həm də mərkəzləşdirilmiş tədbirlərin smetaları birləşdirilir, yəni

bütövlükdə nazirlik və ya baş idarələrin ijmal smetası tərtib olunur.

Büdjə təşkilatının smetasında aşağıdakılardan əks olunur:

1. Təşkilatın rekvizitləri (onun adı, maliyyələşdirən büdjə, smetanı təsdiq edən şəxsin imzası, təşkilatın möhürü və s.);

2. İjmal xərjlər (əmək haqqı fondu, əmək haqqına üstəlik, material xərjləri, istehsal və sosial inkişaf fondu, maddi həvəsləndirmə və digər fondlar);

3. İjmal gəlirlər (büdjədən maliyyələşdirmə, əhaliyə əlavə pullu xidmət, təşkilatlara müqavilə əsasında xidmət göstərilməsi, digər daxil olmalar);

4. Təşkilatların istehsal-xidmət göstərijiləri;

5. Xərjlərin və gəlirlərin hesablanması və əsaslandırılması.

Büdjə təşkilatlarının təsdiq olunmuş smetası onların saxlanması üçün büdjədən ayrılan vəsaitin illik məbləğini, rüblük bölgüsünü və məqsədli təyinatını göstərən plan maliyyə sənədidir.

Büdjə təşkilatlarının smetalarının tərtibi aşağıdakı məsələlərin həllinə imkan verir:

– büdjə təşkilatlarının dövlət maliyyələşdirilməsi ilə tə'min edilməsi;

– nəzərdə tutulan layihə xərjlərinin təhlili və vəsaitlərinin istifadəsi haqqında hesabatlar;

– vəsaitlərin səmərəli və qənaətlə xərjlənməsinə nəzarət.

Büdjə planlaşdırılmasının və büdjə təşkilatlarının maliyyə tə'minatının təkmilləşdirilməsinə dövlət və yerli büджələrin minimal dövlət sosial standartları, sosial və maliyyə normalarına keçilməsi tə'sir etməlidir.

Büджə prosesinin tərkib hissəsi olmaqla bütçə planlaşdırılması maliyyəçi alımların və təjribəli mütəxəssislərin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bütçə planlaşdırılmasının təkmilləşdirilməsi sahəsində daim iş aparır.

## **XVIII fəsil. MADDİ İSTEHSAL SAHƏLƏRİNİN İNKIŞAFINA BÜDJƏ XƏRJLƏRİ**

### *18.1. Müəssisələrnin maliyyəsi və bütçə*

Dövlət reyestrinin ümumi xarakteristikası göstərir ki, iqtisadiyyatın bütün sahələrində aparılan islahatlar ölkə ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinin say və tərkibinə tə'sir göstərmmiş, islahatlarla əlaqədar olaraq yeni müəssisə və təşkilatlar yaranmış, dövlət mülkiyyətində olan müəssisələrin bir hissəsi xüsusi bölməyə keçmiş, bir hissəsi ləğv olmuş, onların strukturunda dəyişikliklər baş vermişdir. Bir sıra xırda müəssisələr birləşmiş, bir zaman sərbəst olan törəmə müəssisə baş bölmənin struktur bölməsinə çevrilmişdir. Nəticədə, 2000-ci ilin yanvar ayının 1-nə olmuş vəziyyətlə müqayisədə 2001-ci ilin yanvar ayının 1-nə Dövlət reyestrində olan müəssisələrin sayı ümumilikdə artmış, 55799 vahid olmuşdur (artım 3,8% olmuşdur). Dövlət müəssisələrinin sayı 12,7%, qeyri-dövlət müəssisələrinin sayı isə 0,7% artmışdır. Müəssisələrin ümumi sayında qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 72,4% təşkil etmişdir. Burada əsas yeri, 93,2% xüsusi mülkiyyətli kiçik müəssisələr təşkil edir. Xariji mülkiyyətli müəssisələrdə artım 9,9% təşkil etmişdir.

Müəssisələrin sayı və strukturu haqqında mə'lumat aşağıdakı jədvəldə əks olunur:

## Jədvəl 16. Müəssisələrin sayı və strukturu, ədəd<sup>2</sup>

Göstərijilər	01.01. 1997	01.01. 1998	01.01. 1999	01.01. 2000	01.01. 2001
<i>Jəmi müəssisələrin sayı</i>	<b>44295</b>	<b>49049</b>	<b>52338</b>	<b>53780</b>	<b>55799</b>
<i>Dövlət müəssisələri</i>	13571	13622	13678	13647	15385
Qeyri-dövlət müssisələri o jümlədən:	30724	35427	38660	40133	40414
Xüsusi mülkiyyətli kiçik müəssisələr	29629	33794	36426	37590	37658
Qarışiq mülkiyyətli müəssisələr	493	653	801	875	922
Xariji mülkiyyətli müəssisələr	602	989	1433	1668	1834

Müəssisələrin artım tempi, ilk növbədə onun iqtisadi, o jümlədən maliyyə göstərijilərinin qənaətbəxş olması ilə izah olunur.

*Müəssisələrin maliyyəsi* dövlətin maliyyə sisteminin mühüm bölməsi olmaqla maddi istehsal sahələrində jəmiyyətin ümumi daxili məhsulunun bölüşdürülməsi yolu ilə mərkəzləşdirilmiş pul vəsaitləri fonduna daxil olan və büджə sisteminin gəlirinin əsas hissəsini tə'min edən ilkin pul yiğimi yaranır.

Maddi istehsal sferasında olan müəssisələrin maliyyələşdirilməsi xüsusi vəsait (əsasən mənfəət və amortizasiya), jəlb edilmiş vəsait (banklardan və maliyyə bazarından), büджə vəsaiti və büdjədən kənar fondlar hesabına həyata keçirilir.

Son illər müəssisələrin maliyyələşdirilməsi strukturunda xüsusi vəsaitlərin rolu artmış və büdjədən

---

<sup>2</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

maliyyələşdirmə azalmışdır. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin maliyyəsi özünü maliyyələşməyə əsaslanır.

**Gəlirlər və xərjlər balansı** – bütçə planlaşdırılmasının həjmini və mənbəyini müəyyən edən əsas sənəddir.

Müəssisənin gəlir və xərjlər balansında onların pul formasında gəlirləri, xərjləri, əsas və digər fəaliyyət növləri üzrə maliyyə nətiyələri, satışdankənar gəlirlər və xərjlər üzrə bütçəyə ödənişlər və bütçə vəsaitləri əks olunur.

Müəssisənin gəlir və xərjlər balansı iki hissədən ibarətdir:

1. Gəlirlər və daxilolmalar;
2. Xərjlər və xarijolmalar (ayırmalar).

**"Gəlirlər və daxilolmalar"** bölməsində aşağıdakı göstərijilər əks olunur:

- satışdan gəlir;
- əsaslı tikinti üzrə toplanan vəsait;
- tikintində pay iştirakı qaydasında daxil olan vəsait;
- uzunmüddətli kreditlər və borjlar;
- digər daxilolmalar.

**"Xərjlər və xarijolmalar"** bölməsində aşağıdakılar əks olunur:

- jari xərjlər;
- geniş təkrar istehsala, sosial sahələrin saxlanması, elmi-tədqiqat işlərinə çəkilən xərjlər;
- uzunmüddətli kreditlərin və borjların ödənilməsi və kreditlərə və borjlara görə faizlər;
- digər xərjlər.

Mövjud bütçə təsnifatına uyğun olaraq xərjlərin tərkibinə maddi istehsal sahələrinə, mənzil-kommunal təsərrüfatına çəkilən xərjlər, sənaye və tikinti xərjləri daxildir.

Son illər büджə vəsaitlərinin çox hissəsi dövlət sektoruna, kapital qoyuluşunun maliyyələşdirilməsinə yönəldilir.

Maddi istehsal sahəsinə çəkilən xərjlərdə büджə maliyyələşdirilməsinin həjminin azalması aşağıdakı səbəblərə görə baş vermişdir:

1) təsərrüfat subyektlərinin öz partnyorları və dövlət qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə tam əmlak məs'uliyyətinin tətbiqi ilə əlaqədar olaraq, müəssisələrə dotasiyaların verilməsinin get-gedə dayandırılması;

2) mərkəzləşdirilmiş kapital qoyuluşunun azaldılması və müəssisələrin özəlləşdirilməsi ilə əlaqədar olaraq dövlətin istehsalat investisiyalarında iştirakının azaldılması;

3) bir çox ərzaq və sənaye məhsullarında qiymətlərdəki fərqli ödənilməsinə çəkilən əvvəlki dotasiyanın dayandırılması;

4) büджə vəsaitlərinin istifadəsinə nəzarətin güjləndirilməsi.

Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq büджə vəsaitlərinin xərjlənməsində köklü dəyişikliklər baş verdi. Büdjə vəsaiti daha iri və dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə yönəldilir:

- dünya bazarlarında rəqabətə tab gətirən məhsul istehsal edə bilən sənaye sahələrinin inkişafına yönəldilən tədbirlərin həyata keçirilməsinin maliyyələşdirilməsi;

- büdjə vəsaiti hesabına həyata keçirilən və eyni zamanda dövlət tə'minatı verilən yüksək səmərəli investisiya layihələrinin həyata keçirilməsinin maliyyələşdirilməsi;

- yarmıcıq qalmış obyektlərin layihə xərjlərinin həyata keçirilməsi;

- aqrar sənaye kompleksinin sabitliyinin tə'min edilməsi məqsədilə, bazar mexanizmi bazasında onun işinə yardım edilməsi;

- istehsal və sosial-məişət infrastrukturunun təkmilləşdi-rilməsi üçün maliyyə imkanlarının yaradılması və s.

Son illər sənayenin və tikintinin maliyyələşdirilməsinə dövlət büджəsi xərjlərin xüsusi çəkisi azalmışdır. Bunu aşağıdakı jədvəldə görmək olar:

Jədvəl 17. Sənaye və tikinti xərjlərinin maliyyələşdirilməsində dövlət büджəsinin xüsusi çəkisi<sup>1</sup>

Göstərijilər	1997	1998	1999	2000	2001	2002	2003
Dövlət büджəsinin xərjləri – jəmi	100	100	100	100	100	100	100
Sənaye və tikinti xərjləri	0,5	0,4	0,3	0,4	0,3	0,4	1,3

Sənaye və tikinti xərjlərinin maliyyələşdirilməsində büdjə vəsaitinin azalması sənaye məhsulu istehsalının azalması, ziyanla işləyən müəssisələrin artması və dövlət tərəfindən verilən dotasıyanın dayandırılmasından irəli gəlir.

İqtisadiyyatın real sektorunda yaranmış neqativ vəziyyəti aradan qaldırılması məqsədilə bu sahədə bir sıra dövlət proqramları həyata keçirilir. Buraya daxildir:

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002.

«Azərbaycan Respublikasının 2002-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanunu

- müəssisələrdə vergi ödənişlərinin ümumi həjminin azaldılması;
- büджəyə jari ödənişlərin ödənilməsi şərtilə müəssisə borjlarının restrukturizasiyası;
- müəssisələrə öz məhsullarını maya dəyərindən aşağı qiymətə satılmasına ijazə verilməsi;
- Azərbayjan ixrajına yardım edilməsi.

İqtisadiyyatın baza sahələrinin böhran vəziyyətindən çıxarılması real investisiyaların, yəni kapital qoyuluşunun artırılması vasitəsilə mümkündür.

## **18.2. İstehsalın inkişafına bütğə xərjləri**

**Real investisiyalar** müəssisələrin dinamik inkişafını tə'min edir və aşağıdakı vəzifələri yerinə yetirməyə imkan verir:

- 1) maliyyə və maddi ehtiyatlar yiğimi hesabına sahibkarlıq fəaliyyətinin genişləndirilməsi;
- 2) yeni müəssisələrin yaradılması;
- 3) yeni biznes sahələrinin mənimsənilməsi nətijəsində diversifikasiya.

*İnvestisiya fəaliyyətinin subyektlərini* investorlar, sifarişçilər, iş ijracıları, investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri təşkil edirlər.

İnvestitorlar uzun müddətli investisiya qoyuluşu formasında xüsusi, borj və jəlb edilmiş vəsaitin məqsədli istifadəsini tə'min edirlər.

*Sifarişçilər* investorlar, həmçinin investora məxsus investisiya layihələrinin həyata keçirilməsinə səlahiyyəti çatan hər hansı fiziki və hüquqi şəxslər ola bilərlər. Əgər sifarişçi investor deyilsə, o müqavilə ilə müəyyən olunmuş

investisiyalardan müəyyən dövr və səlahiyyət çərçivəsində istifadə və sərənjam vermək hüququna malikdir.

İvestisiya fəaliyyətinin *istifadə obyektləri* investorlar, həmçinin investisiya fəaliyyəti obyektləri yaradan hüquqi və fiziki şəxslər, dövlət və bələdiyyə orqanları, xariji dövlətlər və beynəlxalq təşkilatlar ola bilərlər.

Azərbaycan Respublikasında investisiya fəaliyyəti obyektləri aşağıdakılardır:

- iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilmiş əsas fondlar;
- qiymətli kağızlar;
- elmi-texniki məhsul və mülkiyyətin digər obyektləri;
- əmlak hüququ və intellektual mülkiyyət hüququ.

Azərbaycan Respublikasının dövlət investisiya siyasəti sahəsində iqtisadi islahatların keçirildiyi dövrdə jiddi dəyişikliklər baş vermişdir. Büdjdən əsaslı tikintiyə vəsaitin azaldılması ilə yanaşı müəssisələrin və digər mənbələr hesabına yaranan büdjdənkənar fondların bu sahələrə kapital qoyuluşu artdı.

Hazırda kapital qoyuluşu məqsədli proqramların maliyyələşdirilməsinə yönəldilir. Məqsədli proqramların həyata keçirilməsi nəticəsində təsərrüfatın mühüm sahələrinə maliyyə vəsaiti ayrılmazı imkanları da genişlənir.

Bir çox müəssisələrin maliyyə vəziyyətinin pisləşməsi, büdjdə maliyyələşdirilməsinin kəskin azalması, yüksək faiz dərəjəsi şəraitində uzunmüddətli kreditlərin alınmasındaki çətinliklər, təsərrüfat fəaliyyətinin tənzimlənməsinin hüquqi bazasının yaradılması və digər faktlar investisiya aktivliyinə mənfi tə'sir göstərir.

İstehsal və qeyri-istehsal tə'yinatlı obyektlər üzrə kapital qoyuluşu aşağıdakı jədvəldə eks olunur:

**Jədvəl 18. İstehsal və qeyri-istehsal tə'yinatlı obyektlər  
üzrə kapital qoyuluşu (faizlə)<sup>1</sup>**

<i>İl lər</i>	<i>Jə mi kapital qoyuluşu</i>	<i>O jümlədən obyektlər üzrə:</i>	
		<i>İstehsal tə'yinatlı</i>	<i>qeyri- istehsal tə'yinatlı</i>
<i>1 990</i>	100	63,5	36,5
<i>1 995</i>	100	54,7	45,3
<i>1 996</i>	100	77,6	22,4
<i>1 997</i>	100	77,6	22,4
<i>1 998</i>	100	83,7	16,3
<i>1 999</i>	100	87,8	12,2
<i>2 000</i>	100	81,8	18,2
<i>2001</i>	100	80,2	19,8

Jəmi kapital qoyuluşunda istehsal tə'yinatlı obyektlərə investisiya qoyuluşunun nisbəti qeyri-istehsal tə'yinatlı obyektlərə qoyulan investisiyalara nisbətən yüksəkdir.

**Jədvəl 19. İqtisadiyyata investisiya qoyuluşu  
(milyon dollar)<sup>2</sup>**

<i>Göstərijilər</i>	<i>1 997</i>	<i>1 998</i>	<i>1 999</i>	<i>1 000</i>	<i>2 001</i>

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

<sup>2</sup> Orada

<b>Jəmi investisiyalar o jümlədən:</b>	<b>849</b>	<b>1 044</b>	<b>2 714</b>	<b>1 654</b>	<b>1 580</b>
Daxili investisiyalar	87	59	80	19	92
Xariji investisiyalar	462	585	234	135	188
onlardan: birbaşa investisiyalar	068	085	91	88	13
Kreditlər və ssudalar	04	27	39	93	13
digər investisiyalar	90	73	04	54	62

Ümumiyyətlə, investisiyaların artım tempı 1999-jı ildən e'tibarən aşağı düşür. Aşağı meyl özünü xüsusiilə birbaşa investisiyalarda və qismən də xariji investisiyalarda göstərir.

Müasir dövrdə dövlətin investisiya strategiyasına aşağıdakı mərhələlər daxildir:

- 1) inflyasiyanın qarşısının alınması, müəssisələrin və əhalinin investisiya fəaliyyətinin stimullaşdırılması;
- 2) büdəjə kəsirinin azaldılması, onun daxili mənbələr hesabına örtülməsi, daxili maliyyə vəsaitlərinə əsaslanıb istehsala investisiya qoyulması;
- 3) investorların və səhmdarların hüquq və maraqlarının tam qorunması. Bunun üçün təkjə qanunverijiliyin təkmilləşdirilməsini deyil, eyni zamanda müəssisələrin səmərəli idarə edilməsinin təşkilini həyata keçirmək lazımdır. Müəssisələrin bütün mülkiyyət növlərinin dövlət tərəfindən tənzimlənməsi;
- 4) özəl investisiyalar vasitəsilə investisiya prosesinin həyata keçirilməsi;
- 5) işləyən müəssisələrdə büdəjə maliyyələşdirilməsinin məqsədli proqramlarla həyata keçirilməsi.

Mərkəzləşdirilmiş investisiya qoyuluşunun yerləşdirilməsi hər bir investisiya programının iqtisadi səmərəliyinin ilkin ekspertizasının keçirilməsindən sonra, rəqabət əsasında həyata keçirilməsi zərurətini yaradır.

6) investisiya lahiyələrinin pay əsasında dövlət-kommersiya maliyyələşdirməsi, eyni zamanda layihələrin xariji investisiyaların jəlb edilməsi vasitəsilə həyata keçirilməsi.

İnvestisiya fəaliyyətinin dirçəldilməsi təkjə ayrı-ayrı müəssisələrin deyil, eyni zamanda dövlətin də problemidir.

Bu problem hər dəfə növbəti bütçənin tərtibi zamanı meydana çıxır. Lakin, əsas çətinlik ölkənin daxili mənbələrinin məhdudluğundan və özəl investorların iqtisadi tənəzzül dövründə investisiyaların istehsal sahələrinə qoya bilməməsindən ibarətdir. İnflyasiyanın və vergilərin yüksək olması müəssisələri praktik olaraq daxili maliyyə mənbələrisiz qoymuşlar. Bank faizlərinin yüksək dərəcələri orta və uzunmüddətli kreditlərin alınmasında problemlər yaratmışdır.

Əsas kapitala birbaşa investisiyaların strukturunda, maliyyələşdirilmə mənbələrində bazar münasibətlərinin inkişafı ilə əlaqədar müəyyən dəyişikliklər baş vermişdir:

1) əgər 70-80-jı illərdə əsas maliyyələşmə mənbəyi bütçə vəsaiti idisə (50-60%), indiki zamanda onlar 20-25%-dək enmişdir;

2) vəsaitlərin alınması mənbələrində də dəyişikliklər baş vermişdir. Büdə subyektlərdən ayrılan vəsaitin xüsusi çekisi artdılmışdır;

3) mərkəzləşdirilmiş bütjdənəkənar investisiya fondlarının, ayrılan investisiyaların ümumi həjmi artmışdır;

4) kommersiya banklarının iqtisadiyyatın real sektoruna kredit qoyuluşunun aktivliyi zəifləmişdir;

5) əhalinin vəsaitləri demək olar ki, investisiya sahəsinə jəlb edilmir.

## **XIX fəsil. QEYRİ-İSTEHSAL SAHƏLƏRİ XƏRJLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ**

**Sosial infrastruktura.** Müasir jəmiyyətdə əhalinin həyat tə'minatında qeyri-istehsal sahələri böyük rol oynayır. Təhsil, səhiyyə, mədəniyyət, injəsənət, sosial tə'minat və digər sahələrinin daxil olduğu sosial infrastrukturə ölkənin təsərrüfat kompleksində mühüm yer tutur. 2002-ci ilin mə'lumatına görə Azərbayjanda sosial infrastrukturə sahələrində çalışanlar ümumi sayı işçi əhalinin 20-22%-ni təşkil edir.

Sosial infrastrukturun inkişafı maddi istehsalın inkişaf səviyyəsindən, burada yaradılan milli gəlirlərin həjmindən və onun istehsal və qeyri-istehsal sahələri arasında bölgüsündən asılıdır. İnfrastruktura məhsuldar qüvvələrə hərtərəfli tə'sir edir. İjtimali əmək bölgüsü prosesinin güjləndiyi bir şəraitdə maddi istehsal sahələrinin sosial infrastrukturasız fəaliyyəti demək olar ki, mümkün deyil. Sosial infrastruktura müəssisə və təşkilatlarının təqdim etdiyi maddi və mə'nəvi sərvətlər əhalinin şəxsi tələbatını ödəməklə yanaşı, işçi qüvvəsinin təkrar istehsalı və istehsalın intensivləşdirilməsinin mühüm amilləridir. İnfrastruktur iqtisadi inkişafın sosial sür'ətləndirilijisidir.

İstehsalın və ijtimali əmək bölgüsünün miqyasının genişlənməsi, ETT-nin, istehsal münasibətlərinin inkişafı, istehlak strukturunun dəyişməsi və əhalinin sosial tələbatının artımı ilə müşaiyət olunan həyat tərzinin dəyişməsi nəticəsində infrastrukturun mahiyyəti də dəyişir. İnfrastruktura sahələrinə sərf edilən janlı əmək ölkənin milli gəlirlinin həjmini artırır. Sosial infrastruktura təşkilatlarının

inkışafının zəruriliyi onunla izah edilir ki, mövjud infrastruktura hələ də əhalinin tələbatını tam ödəmir. Sosial infrastruktura sahələrinə sərf edilən maliyyə vəsaitlərinin həjminin artması tələb olunur.

Müasir şəraitdə sosial infrastrukturun saxlanması və inkişafına aşağıdakı mənbələrdən maliyyə vəsaiti sərf edilir:

- büджə vəsaiti;
- büdjədənkənar fondlar;
- müəssisələrin və əhalinin vəsaiti.

**İjtimali istehlak fondları** büjdənin, büdjədənkənar fondların və müəssisələrin sosial infrastrukturunasına yönədirilən vəsaitidir. Onların əsas tə'yinatı jəmiyyətin sosial inkişafı və əhalinin sosial müdafiəsi ilə bağlıdır. İjtimali istehlak fondlarının vəsaitləri əhaliyə pensiyaların, müavinətlərin verilməsinə, təhsilin, səhiyyənin, sosial tə'minat xidmətlərinin həyata keçirilməsinə xidmət edir.

### *Jədvəl 20. Sosial sahələrə sərf edilən dövlət xərjlərinin dinamikası<sup>1</sup>*

<i>Göstərijilər</i>	<i>ÜDM-da xüsusi çəkisi, %-la</i>						
	<i>1997</i>	<i>1998</i>	<i>1999</i>	<i>2000</i>	<i>2001</i>	<i>2002</i>	<i>2003</i>
<b>Jəmi xırılər</b>	<b>18,6</b>	<b>16,3</b>	<b>19,8</b>	<b>21,5</b>	<b>16,4</b>	<b>17,2</b>	<b>19,6</b>
Təhsil	3,6	3,6	4,8	5,2	3,8	3,7	3,7
Səhiyyə	1,2	1,0	1,1	1,3	0,9	0,9	0,9
Sosial müdafiə və sosial tə'minat	3,3	3,8	3,7	3,8	3,0	3,1	3,3
Mədəniyyət, injə-sənət, kütləvi	0,5	0,5	0,5	0,6	0,5	0,4	0,5

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

informasiya, idman							
Mənzil-kommunal xidmətləri	0,6	0,4	0,4	0,5	0,3	0,3	0,4

**Büdəjə təxsisatları.** İjtimai istehlak fondlarının 2/3 hissəsini büdəjə təxsisatları təşkil edir. Buna görə də bu fondlar əhaliyə büdəjə sistemi vasitəsilə aşağıdakı xərjlərlə çatdırılır:

1. Sosial-mədəni tədbirlərə xərjlər;
2. Mənzil-kommunal təsərrüfatı xərjləri.

Sosial-mədəni tədbirlərə və mənzil-kommunal təsərrüfatına büdəjə təxsisatları əhalinin sosial-mədəni və mənzil-təsərrüfat xərjləri xidmətləri ilə minimum həjmdə maliyyə tə'minatının Konstitusiya hüquqlarıdır.

Bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı qaydada öz əksini tapmışdır:

1. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır (maddə 35).

2. Hər kəsin sosial tə'minat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlliyyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial tə'minat hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir (maddə 38).

3. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz ijbari ümumi orta təhsil almaq hüququnu tə'min edir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı

şəxslərin təhsili davam etdirilməsinə dövlət zəmanət verir (maddə 42).

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu yerli özünüidarəetməni həyata keçirmək üçün yerli dövlət tə'minatlarını müəyyənləşdirmişdir.

Yerli sosial müdafiə programları bələdiyyələr tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial tə'minatından əlavə sosial tə'minatlar təyin edir. Həmin tə'minatlar mütəmadi və birdəfəlik ola bilərlər.

Yerli sosial müdafiə və sosial inkişaf programlarının məqsədi dövlətin həyata keçirdiyi sosial inkişaf programlarında nəzərdə tutulmayan məsələləri və yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin programlar təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanması və istifadə edilməsi, mənzil tikintisi, su təjhiratının və kanalizasiya təsərrüfatının təşkili, informasiya xidmətinin təşkili, KİV fəaliyyəti üçün şərait yaradılması və yerli infrastrukturun digər sahələrini əhatə edir.

Bu vəsaitlərin həjmi, tərkibi və strukturu, onların müxtəlif səviyyəli büджələr arasında bölgüsü aşağıdakı jədvəldə öz əksini tapır:

Jədvəl 21. Dövlət və yerli büджələrin sosial infrastruktura çəkdiyi xərjləri, 2002-ju il<sup>1</sup>

Xərjlərin istiqamətləri	Dövlət bütçəsinin xərjləri	Mərkəzləşdirilmiş xərjlər	Yerli xərjlər
Elm	100	97,2	2,8

<sup>1</sup> «Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikasının Qanunu

Təhsil	100	14,6	85,4
Səhiyyə	100	23,9	76,1
Sosial tə'minat	100	90,1	9,9
Mədəniyyət, injəsənət, KİV, bədən tərbiyəsi, gənjlər siyasəti və idman tədbirləri	100	58,8	41,2
Mənzil-kommunal təsərrüfatı	100	3,4	96,6

Jədvəldən göründüyü kimi, orta hesabla sosial infrastrukturun inkişafına dövlət bütçəsinin çəkdiyi xərjlər 48% (1999-ju ildə bu göstəriji 50,4% olmuşdur), yerli bütçələrin çəkdiyi xərjlər isə 52% iəşkil etmişdir. Yerli bütçələrin çəkdiyi xəljlər içərisində mənzil-kommunal təsərrüfatı xərjləri, təhsil, səhiyyə xərjləri üstünlük təşkil edir. Göründüyü kimi, bələdiyyələrin formalasdığı bir dövrdə yerli bütçələrin sosial sahələrinin maliyyələşdirilməsində rolu artmaqdadır.

## **XX fəsil. ÜMUMDÖVLƏT XİDMƏTLƏRİ, MƏHKƏMƏ HAKİMİYYƏTİ, MÜDAFİƏ XƏRJLƏRİ, HÜQUQ-MÜHAFİZƏ, TƏHLÜKƏSİZLİK ORQANLARININ VƏ PROKURORLUĞUN SAXLANMASI XƏRJLƏRİ**

Azərbaycan Respublikasında idarəetmə orqanları sistemi bütün səviyyələrdə hakimiyyət, qanunverijilik, ijra, məhkəmə, prokurorluq və təhlükəsizlik orqanlarının məjmusunu təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlət hakimiyyəti sistemi qanunverijilik, ijra, məhkəmə hakimiyyətinin bölüşdürülməsi prinsiplərinə əsaslanır.

Azərbaycan Respublikasında qanunverijilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məjlisi həyata keçirir (maddə 81).

Azərbaycan Respublikasında ijra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur (maddə 99).

Yerli səviyyələrdə idarəetməni bələdiyyələr həyata keçirir. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə əsaslanır, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

Azərbaycan Respublikasında mövjud qanunverijiliyə əsasən dövlət və yerli idarəetmə aparatının saxlanmasına xərjlər hər il, optimallıq prinsipinə əsasən dövlət bütğəsində təsdiqlənir.

«Azərbaycan Respublikasının 2002-ci il dövlət bütğəsi haqqında» Azərbaycan Respublikası Qanununda dövlət idarəetmə xərjləri ümumi xərjlərin 17,0%-ni təşkil edir. Bu xərjlərin 89,6%-i mərkəzləşdirilmiş, 10,4%-i isə yerli bütğələr hesabına həyata keçirilir.

Ümumi dövlət xidməti xərjlərinin ÜDM-da xüsusi çəkisi aşağıdakı jədvəldə əks olunur:

Jədvəl 22. Ümumi dövlət xidməti xərjlərinin ÜDM-da xüsusi çəkisi, %-lə<sup>1</sup>

Göstərijilər	1996	1997	1998	1999	2000	2001	2002	2003
Xərjlər və xalis	17,6	18,6	16,3	19,8	21,5	16,4	17,2	19,6

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

<b>borjlar</b>							
O jümlədən: Ümumi dövlət xidməti xərjləri	1,0	1,3	1,2	1,5	1,8	2,2	2,9

*Qanunverijilik və ijra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanması xərjlərinə* daxildir: Azərbaycan Respublikasının Milli Məjlisi aparatının, Azərbaycan Respublikasının Prezidenti aparatının, Naxçıvan Muxtar Respublikasının Ali Məjlisi aparatının, Azərbaycan Respublikasının Nazirlər Kabineti aparatının, yerli bələdiyyə orqanlarının, Azərbaycan Respublikasının nazirliykləri, Dövlət komitələri, baş idarələri və başqa ijra orqanlarının mərkəzi aparatının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aparatının, yerli ijra hakimiyyəti başçıları aparatının, Azərbaycan Respublikasının xarijdə olan səfirlilik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin saxlanması xərjləri.

Ümumdövlət xidmətləri xərjlərinə həmçinin, beynəlxalq təşkilatlara üzvlük haqları, xariji dövlətlərə iqtisadi yardım xərjləri, elm xərjləri, başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərjləri daxildir.

*Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərjlərinə* daxildir: Azərbaycan Respublikasının Prezidentinin seçki, Azərbaycan Respublikasının Milli Məjlisinə və Azərbaycan Respublikasının yerli bələdiyyə orqanlarına seçkilərin keçirilməsi, Ümumxalq səsverməsi (referendumlar) keçirilməsi, xalq məhkəmələrinə seçkilərin keçirilməsi, respublikada əhalinin siyahıya alınması ilə bağlı xərjlər.

İdarəetmə aparatının saxlanması xərjlərinin həjmi ştat siyahısı jədvəlləri və xərjlər smetası əsasında müəyyən edilir.

Ştat jədvəlində vəzifələrin struktur bölmələr üzrə adı, hər vəzifə üzrə ştat vahidinin sayı, vəzifə maaşlarının sxemi,

əmək haqqına əlavələr, vəzifə maaşları üzrə aylıq əmək haqqı fondu, hər bir vəzifədə maksimum və minimum əmək haqqı göstərilir.

**İdarəetmə orqanlarının maliyyələşdirilməsi** Azərbaycan Respublikasının «Dövlət bütçəsi haqqında» Qanunu, Azərbaycan Respublikasının dövlət bütçəsinin təsnifatı və bütçənin ijrasi prinsipləri əsasında həyata keçirilir.

Sməta üzrə təxsisatların həjmi bütçədə təsdiq olunmuş məbləğdən asılı ola bidməz. Büdjə vəsaiti yalnız məqsədli tə'yinatı üzrə və təyin edilmiş müddətdə istifadə edilməlidir.

Yerli idarəetmə orqanları üzrə xərjlərin hesablanması müvafiq struktur bölmələri həyata keçirir. Zəruri təxsisatların həjmi təsdiq olunmuş tarif, norma və normativlər əsasında hesablanır. Xərjlərin müəyyən edilməsi zamanı xərjlər qrupuna birləşdirən fərdi və birləşdirilmiş normalar tətbiq oluna bilər. Xərjlər iqtisadi və funksional təsnifat kodlarına uyğun olaraq həyata keçirilir.

**İdarəetmə aparatının saxlanması xərjlərinin** tərkibinə əmək haqqı, əmək haqqına üstəlik, təsərrüfat, e'zamiyyət və digər ödənişlər daxildir.

İllik əmək haqqı fondu əmək haqqının orta aylıq məbləğini işçilərin orta illik sayına və 12 aya vurmaqla hesablanır.

Əmək haqqının orta dərəjəsi ştat jədvəli ilə təsdiq olunmuş vəzifə maaşları üzrə aylıq əmək haqqı fondu ştat vahidinə bölməklə hesablanır.

**Malların alınması və xidmətlərin haqqının ödənilməsi xərjlərinə** dəftərxana ləvazimatı, jari təsərrüfat məqsədləri üçün mal və materialların alınması, kommunal, rabitə, enerji və başqa kommunal xidmətləri haqqlarının ödənilməsi daxildir.

İşçilərin e'zamiyyət və xidməti səfər xərjlərinə gediş haqqı, əmək haqqına müxtəlif əlavələr, e'zamiyyə hesabına ödənişlər (kirayə haqqı, gündəlik yemək xərji) və b. ödənişlər daxildir.

Nəqliyyat xidmətləri xərjlərinə nəqliyyatın saxlanması, onun jari tə'miri, şəxsi minik avtomobillərindən istifadəyə görə kompensasiya ödənişləri daxildir.

Rabitə xidməti xərjlərinə beynəlxalq və digər telefon danışçıları, telefakslar, poçt xidməti, internet xidməti və digər xidmət ödənişləri daxildir.

Kommunal xidmətləri xərjlərinə binanın ijarəsi, istilik, enerji, su təjhizatı və digər xidmət ödənişləri daxildir.

Digər jari xərjlərdə avadanlıq və inventarın jari tə'miri, işçilərin ixtisaslarının artırılması və digər xərjlər nəzərdə tutulur.

İdarəediji orqanlara ayrılan bütjə təxsisatlarının xərjlənməsinə nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Maliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Dövlət Xəzinədarlığı, Azərbaycan Respublikasının Hesablama Palatası, Vergilər Nazirliyi həyata keçirir.

Nəzarət orqanları nəzərdə tutulmuş məbləğdən artıq yol verilən xərjləri aşkar edir və bu xərjlərin azaldılması haqqında müvafiq təkliflər verirlər. Ştat jədvəlinin tərtibi və təsdiqi qaydaları, idarəetmə aparatının saxlanmasına çəkilən bütün xərjlərin və əmək haqqı dərəjələrinin yoxlanılmasına xüsusi diqqət yetirirlər.

Yoxlama nətijələrinə görə akt tərtib olunur və smetاشtat intizamının pozulması halları qeyd edilir və onların aradan qaldırılması yolları göstərilir.

Maliyyə orqanları nəzarət funksiyasından əlavə, idarəetmə orqanlarının saxlanılmasına çəkilən xərjlərin səmərəli və düzgün istifadə edilməsi üçün tədbirlər həyata keçirirlər. Respublikanın idarəetmə sistemində 1995-ci ildən

e'tibarən struktur dəyişikliklərinin həyata keçirilməsinə 586,9 mln. dollar həjmində xarji investisiya jəlb edilmişdir ki, bunun da 154 mln. dolları 1999-jü ilin payına düşür.

Azərbayjan Respublikasının Konstitusiyasına uyğun olaraq məhkəmə hakimiyyətini ədalət məhkəməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

Məhkəmə hakimiyyətinin Azərbayjan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbayjan Respublikasının Ali Məhkəməsi, Azərbayjan Respublikasının İqtisad Məhkəməsi, Azərbayjan Respublikasının Ümumi Məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər (maddə 125).

Məhkəmə hakimiyyətinin saxlanması xərjlərinin Azərbayjan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbayjan Respublikası və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəmələrinin, Azərbayjan Respublikası və Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəmələrinin, Azərbayjan Respublikasının Ali Məhkəməsinin Hərbi Kolleksiyasının saxlanılması xərjləri daxildir.

«2003-jü il Dövlət bütçəsi haqqında» Azərbayjan Respublikasının Qanununda məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının saxlanmasına 94579,1 mln. manat vəsait ayrılması nəzərdə tutulmuşdur, onun 98%-i mərkəzləşdirilmiş xərjlər hesabına həyata keçirilmişdir. Hüquq-mühafizə orqanlarının, məhkəmə və prokurorluğun saxlanması xərjlərinin ÜDM-da xüsusi çəkisi aşağıdakı jədvəldə əks olunur:

**Jədvəl 23. Hüquq-mühafizə orqanlarının, məhkəmə və prokurorluğun saxlanması xərjlərinin ÜDM-da**

## xüsusi çəkisi, %-lə<sup>1</sup>

<b>Göstərişlər</b>	<b>1996</b>	<b>1997</b>	<b>1998</b>	<b>1999</b>	<b>2000</b>	<b>2001</b>	<b>2002</b>	<b>2003</b>
<b>Xərjlər və xalis borjlər</b>	<b>17,6</b>	<b>18,6</b>	<b>16,3</b>	<b>19,8</b>	<b>21,5</b>	<b>16,4</b>	<b>17,2</b>	<b>19,6</b>
o jümlədən: Hüquq-mühafizə or-qanlarının, məhkəmə və prokurorluğun saxlanması xərjləri	1,5	1,6	1,8	2,1	2,2	1,7	1,8	1,9

Müdafiə, hüquq-mühafizə fəaliyyəti və dövlətin təhlükəsizlik tə'minatı xərjlərinin həyata keçirilməsi zərurəti Azərbaycanın müstəqil dövlətçiliyinin, ərazi bütövlüyünün, tarixi, mədəni və mə'nəvi dəyərlərinin saxlanmasını tə'min edən milli təhlükəsizliyinin yaradılmasından və möhkəmləndirilməsindən irəli gəlir.

Bu sistemdə əsas yeri ölkənin maliyyə-iqtisadi və maddi imkanlarından irəli gələn dövlətin siyasəti, hərbi doktrinası, Silahlı Qüvvələrin yaradılmasının uzunmüddətli planı bazasında tə'min olunan milli müdafiəsi tutur.

Azərbayjan Respublikasının Silahlı Qüvvələri Azərbayjan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hüjumun qarşısının alınmasına, təjavüz olarsa, onun dəf edilməsinə xidmət edir.

Respublikamızın ərazisinin 20 faizinin Ermənistan tərfindən işğal edilməsi və ölkənin müharibə vəziyyətində olduğu bir vaxtda dövlətin hərbi qüdrətinin artırılması,

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

ordunun maddi-texniki bazasının güjlendirilməsi olduqja zəruridir. Müdafiə sahəsində müasir hərbi texnikanı mənimsəyə bilən kadrların hazırlığına xüsusi diqqət yetirilir. Ölkənin müdafiə qabiliyyətinin güjlendirilməsi məqsədilə 2003-jü il üçün dövlət bütçəsindən 683399,6 mln. manat vəsait ayrılmazı nəzərdə tutulur ki, bu da ümumi bütçə xərjlərinin 10,6%-ni təşkil etməlidir.

Müdafiə xərjlərinin ÜDM-da xüsusi çəkisi aşağıdakı jədvəldə əks olunur:

Jədvəl 24. Müdafiə xərjlərinin ÜDM-da xüsusi çəkisi, %-lə<sup>1</sup>

<i>Göstərijilər</i>	<i>1996</i>	<i>1997</i>	<i>1998</i>	<i>1999</i>	<i>2000</i>	<i>2001</i>	<i>2002</i>	<i>2003</i>
Xərjlər və xalis borjlər	17,6	18,6	16,3	19,8	21,5	16,4	17,2	19,6
o jümlədən: Müdafiə xərjləri	2,2	2,2	2,3	2,6	2,7	2,2	2,0	2,1

Milli müdafiəyə xərjlərinin planlaşdırılması prosesində hərbi islahatlar sahəsində aşağıdakı tədbirlər nəzərdə tutulur: Silahlı Qüvvələrin sayının yüksək ixtisaslı kadrlar hesabına komplektləşdirilməsi, onların strukturunun təkmilləşdirilməsi, hərbi qulluqçuların müasir texnika və silahlarla tə'min edilməsi, müqavilə əsasında Silahlı Qüvvələrin komplektləşdirilməsinə kecid, hərbi xidmətdən tərxis olunmuş qulluqçuların maddi və sosial tə'minat sisteminin təkmilləşdirilməsi və s.

**Müdafiə xərgləri** – dövlət bütçəsi xərjlərinin tərkib hissəsdir. Buna görə də müdafiə xərjlərinin bilavasitə dövlət

<sup>1</sup> Azərbaycanın statistik göstəriciləri, 2002

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

xərjlərinin vahid sisteminə daxil edilməsi, bu sahədə tələbatın iqtisadi jəhətdən səmərəliyini müəyyən edir.

Müdafiə xərjləri Müdafiə Nazirliyi, eyni zamanda Maliyyə Nazirliyi tərəfindən qəbul edilən, müəyyən beynəlxalq tələblərə javab verən, dövlətin müdafiəsinin tə'min edilməsi ilə bağlı xərjlərin qruplaşdırılmasından ibarətdir.

Müdafiə xərjlərinin müəyyən edilməsi və ijrasi zamanı bütğə prosesinin xüsusiyyətini müəyyən edən aşağıdakı hallar nəzərə alınır:

- dövlətin müdafiəsini təmin edən tədbirlərin Azərbaycan Respublikasının qanunverijiliyi əsasında həyata keçirilməsi;

- hərbi texnika və silahların səviyyəsinin yuxarı həddi daxil edilməklə, istifadə olunan maddi ehtiyatların müəyyən edilməsi;

- hərbi təyinatlı məhsulların istehsalında müqavilə qiymətlərinin formalaşması xüsusiyyətlərin nəzərə alınması;

- həyata keçirilən maddi ehtiyat xərjlərinin dəqiq uçotunun aparılması.

Müdafiə xərjlərinin maliyyələşdirilməsi «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanununun 5-jı maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məjlisi tərəfindən təsdiq olunur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tə'minatı dövlət bütğəsindən ayırmalar hesabına həyata keçirilir.

Müdafiə xərjləri Azərbaycan Respublikasının dövlət bütğəsi xərjlərinin funksional təsnifatına uyğun kodlara görə maliyyələşdirilir və aşağıdakı istiqamətlərə yönəldilirlər:

1. *Hərbi ehtiyajların ödənilməsi və mülki müdafiə xərjləri.* O jümlədən:

- Ordu və Donanmanın saxlanması;
- silah və texnikanın alınması;
- Azərbaycan Respublikasının Könüllü Hərbi-Vətənpərvərlik Texniki İdman Jəmiyyətinin saxlanması;
- Mülki Müdafiə tədbirləri;
- sair xərjlər.

**2. *Müdafiə sahəsində elmi-tədqiqat və təjrübə-konstruktur işləri ilə bağlı xərjlər.***

**3. *Digər kateqoriyalara aid edilməyən xərjlər.***

Müdafiə, Məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının saxlanması xərjləri üzrə maddələr Milli Məjlisin müvafiq komissiyasında müzakirə edilir, üç oxunuşda Milli Məjlis tərəfindən təsdiq edilir və növbəti il üçün dövlət büджəsinin xərjlərinə daxil edilir.

Hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanması xərjləri Azərbaycan Respublikasının dövlət büdjəsi xərjlərinin funksional təsnifatına uyğun tərtib edilir və aşağıdakılardan ibarətdir:

- daxili işlər orqanları;
- daxili qoşunlar;
- milli təhlükəsizlik orqanları;
- sərhəd qoşunları xidməti;
- prokurorluq orqanları;
- mühafizə orqanları;
- hüquq-mühafizə, təhlükəsizliyin tə'min edilməsi üzrə digər kateqoriyalara aid edilməyən fəaliyyətlə bağlı xərjlər.

Bu xərjlərin tərkibində müdafiə edilən maddələr üzrə xərjlər də mövjuddur və büdjənin ijrəsi zamanı aşağıdakılara üstünlük verilir:

- sosial və məjburi tibbi sıgorta fonduna, pensiya fonduna, əhalinin məşğulluq fonduna ödənişlərin həyata keçirilməsi;

- tibbi xidmət xərjləri;
- ərzaq tə'minatı.

Müdafiə olunan xərj maddələri əsasən şəxsi hey'ətin tə'min edilməsi və aparatin saxlanması xərjlərinə daxil edilirlər.

**Hərbi hissənin strukturunda** jari xərjlərin planlaşdırılması aşağıdakı prinsiplərə əsaslanır:

1) xərjlərin müdafiə olunun maddələri şəxsi hey'ətin sayı və pul tə'minatı, əmək haqqı, ərzaq xərjləri, kompensasiya və digər sosial ödənişlərin normalar üzrə ödənilməsinin əvvəlki ilin hesabat göstərijiləri nəzərə alınmaqla birbaşa hesablama üsulu ilə müəyyən edilir. Bununla belə hərbi qulluqçulara və onlara bərabər tutulmuş şəxslərə pul tə'minatının ödənilməsində mövjud vəzifə maaşları və hərbi rütbəyə görə ödənişlər nəzərə alınır;

2) ilin nətijələrinə görə birdəfəlik mükafatlandırma və digər müəyyən edilmiş ödənişlər - müəyyənləşdirilmiş həjmdə;

3) pul tə'minatının hesablanması hərbi qulluqçuların kateqoriyaları üzrə müəyyən edilir: zabitlər (zabit səviyyəsində), yuxarı səviyyəli idarəediji hey'ət, gizir, aşağı səviyyəli idarəediji hey'ət, əsgərlər, matroslar (kontraktçılar və çağırışçılar), kursantlar, hərbi təhsil ojaqlarındaki dinləyişilər;

4) ərzaq tə'minatına çəkilən xərjlər nazirlik və idarələrin tərkibində xidmət edən hərbçilər və onlara bərabər tutulmuş şəxslərə bir gün üçün nəzərdə tutulmuş ərzaq payı həjmdə vahid hesablama üsulu ilə müəyyən edilir.

**Büdər vəsaitini xərj maddələri** arasında bölüşdürürkən əsas diqqəti hərbçilərin və hərbi hissənin təjhizatı (silahlanma və s.) ilə əlaqədar xərjlərə yönəltmək lazımdır.

Maliyyə planlaşdırılması zamanı döyüş hazırlığı və operativ fəaliyyət planı, əsaslı tikinti, maddə-texniki təjhirat və məişət tə'minatı, ştat strukturu və şəxsi heyətin sayı, hərbiçilərin maddi (paltar, ərzaq) və pul tə'minatı normaları, hərbi əşyaların qiymətləri, Azərbaycan Respublikasının Prizidentinin, Azərbaycan Respublikası Hökumətinin, eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əlavə sərənjamları nəzərə alınır.

*Silahların və hərbi texnikanın alınmasına xərjlər* Silahlı Qüvvələrin müasir silah və hərbi texnika nümunələri ilə təjhiratını tə'min edir ki, bu da hərbi hissələrin silahla komplektləşdirilməsinə və şəxsi heyətlə tə'minatına imkan verir.

Güj nazirlikləri və idarələrinin maliyyələşdirilməsi dövlət bütçəsinin təkjə «Müdafiə xərjləri», və «Məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının saxlanması xərjləri» bölmələri üzrə deyil, eyni zamanda «Sosial müdafiə» bölməsi üzrə də həyata keçirilir. Göstərilən strukturların maliyyə tə'minatında onların bütjdədənkənar fəaliyyətinin, xüsusilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təsərüffat hesablı müəssisə və təşkilatlarının fəaliyyətindən alınan gəlirin də rolu vardır.

«Sosial müdafiə» bölməsi üzrə hərbi qulluqçuların pensiyaları və hərbi qulluqçuların, himayəsində uşaq olan mülki heyətin dövlət müavinəti planlaşdırılır.

Müvafiq nazirlik və orqanların plan ili üçün xərjlər smetasının layihəsi əsaslandırılmış və hesablanmış formada, tə'yin olunmuş vaxtda Maliyyə Nazirliyinə göndərilir, orada mövjud qanunverijilik çərçivəsində onların düzgünlüyü, normalara, eyni zamanda ölkənin iqtisadi və maliyyə imkanlarına uyğunluğu yoxlanılır. Maliyyə Nazirliyi bütçənin gəlirlər və xərjlər üzrə planına uyğun olaraq Müdafiə Nazirliyinin smetasını nəzərə alıb vəsaitlərin

ayırılmasını planlaşdırır. Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə bu sahədə əlaqəli işləyirlər. Bə'zi hallarda hərbi büджə lahiyəsi tərtibatı zamanı Müdafiə Nazirliyi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi arasında bir sıra göstərijilər üzrə (hərbi büджə daxil olmaqla) fikir ayrılığı baş verir ki, bunu da Azərbaycan Respublikasının Nazirlər kabineti tənzimləyir.

Bütün maraqlı tərəflərlə razılaşdırılmış büджə lahiyəsi dövlət büджəsinin lahiyəsinin tərkibində təqdim olunur, baxılmaq və təsdiq edilmək üçün Azərbaycan Respublikası Milli Məjlisinin İqtisadi siyaset daimi komissiyası vasitəsilə Milli Məjlisin müzakirəsinə verilir.

Dövlət büджəsinin bu istiqamətlərdə ijrاسının nətijələri hesabat dövrü üçün müvafiq nazirliklər tərəfindən hesabat formasında Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyi hesabatın düzgünlüyünü təhlil edir, məqsədli istifadəsini yoxlayır. Hesabatlara görə nətijə tərtib olunur. Büdjə vəsaitindən istifadənin düzgünlüyünə *nəzarəti* hər bir hərbi hissədə, birləşmədə, təhsil müəssisəsində, hərbi dairədə fəaliyyət göstərən xüsusi maliyyə xidmətləri həyata keçirirlər. Azərbaycan Respublikasının Hesablama Palatası və Milli Məjlisin İqtisadi siyaset daimi komissiyası bu sahədə ali nəzarəti həyata keçirir.

Büdjəsi vəsaitinin səmərəli istifadəsinin təmin edilməsi və maliyyə intizamına jiddi əməl olunması üzərində nəzarətin həyata keçirilməsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Baş Dövlət Xəzinədarlığı xüsusi rol oynayır.

## *XXI fəsil. MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATININ MALİYYƏLƏŞDİRİLMƏSİ*

Müasir jəmiyyətdə insan fəaliyyətinin əsas sahələrindən biri mənzil-kommunal təsərrüfatıdır (MKT). Şəhər insanların məskunlaşdığı əsas yaşayış yeri olmuşdur. 2001-ci ilin məlumatlarına əsasən əhalinin 50,8%-ni şəhər əhalisi, 49,2%-ni kənd əhalisi təşkil edir. Müasir şəhərlərdə insanlar communal təsərrüfatın müxtəlif xidmətlərindən istifadə edirlər.

Müasir istehsal da MKT-nin xidməti olmadan fəaliyyət göstərə bilməz. MKT işçilərə həyat şəraiti yaradır, sənaye və tikinti müəssisələrini qaz, su, istilik, elektrik enerjisi ilə tə'min edir və bununla belə istehsal prosesində iştirak edir.

Əhalinin normal həyat fəaliyyətinin tə'min edilməsi üçün şəhərlərin abadlaşdırılmasının (yollar, işıqlandırma, yaşıllaşdırma, ərazinin təmizlənməsi, zibillərin tullanması) mühüm əhəmiyyəti vardır. MKT-nin xidmətləri – maddi istehsalın və işçi qüvvəsinin işlə tə'minatının əsas amilidir.

Ölkənin xalq təsərrüfatının mühüm hissəsi olmaqla MKT özünün fəaliyyəti və inkişafı üçün müəyyən həjmdə maliyyə vəsaiti tələb edir. Bu sahə bütğə ilə ikitərəfli münasibətdədir.

Mənzil-kommunal təsərrüfatına aşağıdakı alt sahələr daxildir:

- mənzil təsərrüfatı;
- su kəməri – kanalizasiya təsərrüfatı;
- istilik-enerji təsərrüfatı;
- yaşıllaşdırma;
- yaşayış yerlərinin abadlaşdırılması.

MKT-nin saxlanması və inkişafı ilə bağlı xərjlərin maliyyələşdirilməsi mənbələri aşağıdakılardır:

- bütğə vəsaitləri;
- öz xidmət və məhsullarının satışı nəticəsində əldə edilən vəsait;

- mənzil-kommunal obyektlərinin saxlanması ilə əlaqədar müəssisələrin vəsaitləri.

1991-ci ilədək mənzil sahəsinin təxminən 60%-i, qaz kəmərlərinin 30%-dən çoxu, su-kanalizasiya müəssisələrinin güjünün 30%-i baş idarə tabeçiliyində idi. Müəssisələrin mənzil təsərrüfatının maliyyələşdirilməsinə ayrıldığı vəsaitin xüsusi çəkisi 75%-dən çox, kommunal təsərrüfatında 25%-ə qədər idi. Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq müəssisələr maliyyə vəsaitlərinin çatışmamazlığı nətijəsində mənzil-kommunal obyektlərindən imtina edib onları yerli iżra orqanlarının səlahiyyətlərinə verdilər, yəni bu obyektlər bütjdən maliyyələşdirilməyə başlanıldı.

İslahatlara qədər MKT-in maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin demək olar ki, hamısı dövlət bütğəsindən həyata keçirildi.

Hazırda MKT-na sərf edilən vəsaitin 5-10%-i mərkəzləşdirilmiş xərjlər, 90-95%-i yerli xərjlər hesabına formalaşır. Yerli xərjlərdə MKT-in saxlanmasına sərf edilən xərjlər 6-7%-dən çox təşkil edir. Bu o deməkdir ki, MKT-in xərjləri əsasən göstərdikləri xidmət və satdıqları məhsul hesabına formalaşır.

MKT-in ayrı-ayrı sahələrinin maliyyələşdirilməsində bütjdə vəsaitlərinin rolü müxtəlifdir. Yol təsərrüfatının, yaşıllaşdırmanın, yaşayış yerlərinin işıqlandırılması və təmizlənməsi bütjdə vəsaitləri hesabına həyata keçirilir.

MKT müəssisələrinin fəaliyyətinin təhlili göstərir ki, bir sıra amillərin tə'siri nətijəsində (xammalın, materialın, yanajağın, əsas vəsaitlərin, əmək haqqının və b.) onların xidmətlərinin maya dəyəri daim artırdı. Xərjlərinin artım tempi əmək məhsuldarlığının artım tempindən irəlidə idi. Tariflərin sabitliyi şəraitində bu rentabelliyyin azalmasına, ziyanla və dotsiya hesabına işləməsinə gətirib çıxarırdı.

MKT-ın xidmətləri əhalinin həyatının əsas elementlərindən biridir. Əgər bu xidmətlərdə tariflər artırırlarsa, istehlak xərjləri də artmış olacaq. Bu artım ya əmək haqqının artırılması, ya da mərkəzləşdirilmiş bütjə vəsaiti hesabına ödənilməlidir. Bazar münasibətləri şəraitində bu üsulun tətbiqi mümkündür.

MKT-na dotsasiyanın ayrılması müəssisələrdə onların janlı və maddiləşmiş əməyinə sərf edilən xərjlər kimi, işçilərdə isə işçi qüvvəsinin bərpası kimi baxmaq olar. Bununla belə qeyd etmək lazımdır ki, istehsalın və bir sıra satılıjaq məhsulların dotsasiyalasdırılması kommersiya fəaliyyətinə neqativ tə'sir edir, təsərrüfatçılığın intensiv metodunun güylənməsinə, maddi və maliyyə ehtiyatlarından daha səmərəli və qənaətlə istifadəyə marağın artırılmasına imkan yaratmır.

MKT-nın iqtisadiyyatında başlıja vəzifə bu sahədə vəsaitlərin səmərəli istifadə edilməsi yolu ilə istismar xərjlərinin artım tempinin aşağı düşməsinə şərait yaratmaqdan ibarətdir.

Mənzil fondunun saxlanmasına xərjlərin artım tempinin aşağı salınması müəyyən dərəjədə onun istismarının yaxşılaşdırılmasından ibarətdir. Mənzil tikintisinin həjminin genişləndirilməsi, binaların texniki tə'minatı, göstərilən xidmətlərin keyfiyyətinə tələbatın artması ona gətirib çıxarıır ki, mənzil fondunun istismarının mövjud təşkilati sistemi bu sahədə kommersiya hesabının inkişafını tormozlayır və kifayət qədər iqtisadi itki verir.

Mənzil təsərrüfatının istismar sisteminin təkmilləşdirilməsinin, istismar xərjlərinin səviyyəsinin aşağı salınmasının yolları aşağıdakılardır:

- istehsal prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması;

- binadaxili mühəndis qurğularının və binaların tə'mirinin həyata keçirilməsi məqsədilə yüksək texniki səvvyyəli ixtisaslaşdırılmış təşkilatların yaradılması;

- bu sahəyə ayrılmış maddi və maliyyə vəsaitlərinin jəmlənməsi;

- əmək haqqı sisteminin təkmilləşdirilməsi;

Mənzil fondunun saxlanmasına ayrılan vəsaitin çox hissəsi jari tə'mirin həyata keçirilməsinə sərf edilir. Jari tə'mirə ayrılan maddi və maliyyə vəsaitləri binaların texniki vəziyyətinin sabit saxlanılmasına imkan verir.

Mənzil təsərrüfatının maliyyə vəziyyətinin yaxşılaşdırılması həmin sahələrin gəlirlərindən asılıdır. Mənzil təsərrüfatının gəlir mənbələri isə aşağıdakılardır:

- mənzil haqqı;

- ijarə haqqı;

- ijaradarlardan istismar xərjlərinə yığım;

- digər gəlirlər.

Gəlirlərin əsas mənbəyini mənzil haqqı və ijarə haqqı təşkil edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında dövlət və ijtimal mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında» Qərarına əsasən mənzil (ev) xidmətinin tarifləri aşağıdakı tariflə təsdiq edilmişdir:

- tam kommunal tə'minatlı mənzillər üzrə mənzil haqqı 1 kv.m. yaşayış sahəsi üçün ayda 100 manat;

- qismən kommunal tə'minatlı, yarımqırızəmi və kommunal tipli mənzillər üzrə mənzil haqqı 1kv.m. yaşayış sahəsi üçün ayda 50 manat;

- özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanması üçün xidmət haqqı 75 manat.

Əhali üçün kommunal xidməti tarifləri aşağıdakı qaydada təsdiq edilmişdir:

- layihələrlə qaz təjhiratı nəzərdə tutulmuş hündür mərtəbəli binaların sakinləri üçün elektrik enerjisindən istifadəyə görə 1 kvt. saat əhali üçün müəyyən edilmiş tariflərin 50 faizi məbləğində;
- istifadə edilmiş hər kvt.saat üçün 96 manat;
- adambaşına istifadə edilən qazın hər kub m. görə 35 manat;

- məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşına 1 aya 700 manat;

- yaşayış binalarında liftdən istifadəyə görə 1 ayda 1000 manat;

- məhəllədaxili fərdi qarajlar üzrə 1 kv.m ümumi sahə üçün 1 ayda 50 manat;

- sudan istifadəyə görə adambaşına ayda 12 kub m. olmaqla 185 manat, yəni ƏDV ilə 2620 manat müəyyən edilmişdir.

Yaşayış yerlərinin su ilə tə'min edilməsi və çirkab suların təmizlənməsi problemi şəhərin, xüsusilə sıx yaşayış yerlərinin və sənaye rayonlarının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Su ilə tə'minat, çirkab sularının təmizlənməsi yaşayış rayonlarının abadlaşdırılması nöqtəyi nəzərindən zəruridir, çünki gələjəkdə sənayenin inkişafı və ətraf mühitin mühafizəsi bunsuz mümkün deyil. Su mənbəyinin olması və su ilə tə'minat vasitələrinin mövjudluğu sənaye istehsalına və onunla bağlı mənzil-kommunal təsərrüfatının inkişafına şərait yaradır. Mərkəzləşdirilmiş su tə'minati təkjə suyun

keyfiyyətinə nəzarəti deyil, eyni zamanda suyun insan sağlamlığına zəruri olan mikroelementlərlə zənginləşdirilməsini həyata keçirir. Su kəmərinin yeniləşdirilməsi və təmizlənmə qurğularının tikilməsi ətraf mühitin ekoloji tarazlığını, ölkənin su ehtiyatının qoruyur.

Azərbaycan Respublikası Statistik Komitəsinin 2000-jı il məlumatına əsasən şəhərlər su kəməri ilə 95,7%, şəhər tipli qəsəbələr 85,6%, kənd yaşayış məntəqələri 11,5%, kanalizasiya ilə şəhərlər 49,3%, şəhər tipli qəsəbələr 31,8%, qazla şəhərlər 100%, şəhər tipli qəsəbələr 70,5%, kənd yaşayış məntəqələri 0,4% tə'min olunmuşdur.

2001-jı ilin yanvarın 1-ə olan məlumata əsasən respublikanın 22 şəhər və şəhər tipli qəsəbələrinin, hər 10 kənd yaşayış məntəqəsinin 9-nun əhalisi mərkəzləşdirilmiş su təhjizatı sistemi ilə təmin edilməmişdir.

Çirkab sularının mərkəzləşdirilmiş qaydada axıdılması vəziyyəti yaxşı deyil. Hazırda şəhərlərin yarından bir qədər çoxunun (51%), şəhər tipli qəsəbələrin isə 2/3 hissəsindən çoxunun (68%) kanalizasiya sistemi isə yoxdur («Azərbaycanın statistik göstərijiləri», 2001).

Mənzil tikintisinin, yaşayış və ijtimali binaların, şəhərlərin abadlıq səviyyəsinin yüksəldilməsi, sənayenin inkişafı və onun su təjhizatı ilə tə'min olunması su-kanalizasiya sisteminin yenidən qurulmasını tələb edir. Bunlar həmin təsərrüfatda gəlirlərin yüksəldilməsinə səbəb ola bilər.

Azərbaycan Respublikasında mənzil fondunun müasir vəziyyəti 25-jı jədvəldə əks olunur.

2000-jı ildə dövlət və ijtimali mənzil fondunun əsaslı təmiri üçün 16,7 mlrd. manat xərjlənmiş, 230,8 min m<sup>2</sup> ümumi sahəsi tə'mir edilmişdir. 2001-jı ilin əvvəlində mənzil fondunun ümumi sahəsinin 727,0 min m<sup>2</sup>-i, yaxud 0,7%-i köhnə və qəza vəziyyətində olan mənzilləridir. 2000-jı ilin

noyabr ayında baş vermiş zəlzələ nətijəsində qəza vəziyyətində olan binaların sayı artdı. Binaların bərpası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti vəsait ayrılmazı barədə sərənjam vermişdir və bərpa işləri davam etdirilməkdədir.

### Jədvəl 25. Mənzil fondu (ilin sonuna, min m<sup>2</sup> ümumi mənzil sahəsi)

<i>Göstərijilər</i>	<i>1995</i>	<i>1996</i>	<i>1997</i>	<i>1998</i>	<i>1999</i>	<i>2000</i>
Ümumi mənzil fondu	90,4	90,6	92,2	94,2	94,7	97,1
o jümlədən vətəndaşların	63,9	66,6	70,1	73,7	75,1	78,4
şəhər mənzil fondu	53,2	53,2	53,7	53,8	54,2	55,0
O jümlədən: vətəndaşların	27,8	27,8	32,6	34,2	35,3	36,8
kənd mənzil fondu	37,2	37,4	38,5	40,4	40,5	42,1
O jümlədən: vətəndaşların	36,1	36,3	37,5	39,5	39,8	41,6

Su kommunikasiyasının yenidən təşkili, çirkab sularının təmizlənməsi, onların texniki səviyyəsinin yüksəldilməsi və dünya standartlarına çatdırılması yüksək ixtisaslı işçilərin olmasını tələb edir. Bütün bunlar kapital qoyuluşunun, amortizasiya ayırmalarının, əmək haqqı artırılması ilə müşaiyət olunmalıdır. Təbii ki, burada iş və xidmətlərin maya dəyərinin yüksəldilməsinə səbəb olacaqdır.

İş və xidmətlərin maya dəyərinin yüksək olduğunu nəzərə alıb, maya dəyərinin aşağı düşməsinə tə'sir edən amillərin aşkar edilməsi zərurəti meydana gəlir. Buraya ilk növbədə, qeyri-səmərəli xərjlərin azaldılması, istehsalçıların, suyun itkisinin qırışının alınması üçün saygajlarla tə'min olunması, su-kanalizasiya sistemində enerjiyə qənaət,

mexanikləşdirmə və avtomatlaşdırma sisteminin tətbiq edilməsi və digər amillər daxildir.

Su-kanalizasiya təsərrüfatının inkişafına xeyli kapital qoyuluşu jəlb olunur. Buna görə onların istifadəsinin səmərəliyi aktual xarakter daşıyır. Əsas fondların strukturunda aktiv hissənin səviyyəsi yüksəkdir, belə ki, əsas hissəni uzun müddət istismarda olan uzunmüddətli tikililər təşkil edir. Bu sahədə amortizasiya normasının orta səviyyəsi digər sahələrə nisbətən aşağıdır, lakin məhsulun maya dəyərində amortizasiyanın xüsusi çəkisi yüksəkdir. Buna görə də bu sahədə xərjlərin artım səviyyəsinin aşağı salınmasını mövjud əsas fondlardan səmərəli istifadədə axtarmaq lazımdır.

Su kəmərlərinin texniki jəhətdən köhnə olması, onların uzun müddətli istismarı və istehlakçıların suya israfçılıq münasibəti su itkisinə səbəb olur. İsrafçılığın və mə'suliyyətsizliyin nəticəsi olaraq hər bir fərdi istehlakçıya su sərfi ayda 12 kub m. başa gəlir.

Su kəmərlərinin köhnə olması və onların konstruksiyasının təkmil olmaması nəticəsində su itkisinin aşağı salınmasında əsas rolü su qurğularının və avadanlıqlarının texniki nəzarəti, profilaktik tə'mirini həyata keçirilməsi, qəza xidmətinin təkmilləşdirilməsi, su norması sərfinə nəzarət oynaya bilər.

Su təsərrüfatında xərjlərin artım tempinin aşağı düşməsinə tə'sir edən texniki xarakterli tədbirlərdən başqa, *iri müəssisələrin tikilməsi və kiçiklərinin birləşdirilməsi* xüsusi əhəmiyyət kəsb edir. İri tikililərlə kiçiklərə nisbətdə daha çox əmək məhsuldarlığına nail olmaq mümkündür. Məsələn, iri su təsərrüfatında bir işçiyə düşən məhsuldarlıq kiçik təsərrüfatından 20 dəfədən çox olur, 1 kub m. suyun məhsuldarlığı xeyli aşağı olur. Bununla yanaşı təsərrüfatın birləşdirilməsi və

iriləşdirilməsi su ehtiyatlarından istifadəni yaxşılaşdırır, verilən suyun sanitar keyfiyyətinə nəzarəti güjləndirir.

Su-kanalizasiya təsərrüfatının vəziyyətinin təhlili və inkişaf perspektivləri göstərir ki, gələjəkdə suyun məntəqələrə çatdırılması, çirkab sularının daha uzaq məsafələrə daşınması və onların təmizlənməsi səviyyəsinin artırılması nətijəsində sabit tariflər və istismar xərjləri çərçivəsində xərjlərin artım tempi gəlirlərin artım tempini üstələyəjəkdir. Bu gələjəkdə su-kanalizasiya təsərrüfatında mənfəətin artım tempinin aşağı düşməsinə gətirib çıxara bilər.

Şəhərlərdə bu təsərrüfatın iqtisadi göstərijilərinin yaxşılaşdırılması məsələləri aktual xarakter daşıyır. Texniki təhjizat və istehsalın təşkili ilə yanaşı *tariflər probleminin* xüsusi əhəmiyyəti vardır.

Maya dəyərinin artım tempinin tariflərin artım tempini üstələməsi su-kanalizasiya təsərrüfatı müəssisələrinin rentabelliyyini aşağı salır. Bu şəraitdə tariflərin tənzimlənməsi üzrə işlərin aparılması zərurəti yaranır. Tətbiq edilmiş tariflər su-kanalizasiya təsərrüfatının bütün xərjlərini ödəməli, yüksək nətijələrin əldə edilməsi üçün maraqları artırmalı, sənaye, nəqliyyat, tikinti və digər müəssisələrin su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadə edilməsi yolunda işləri fəallaşdırmalıdır.

## *XXII fəsil. TƏHSİL XƏRJLƏRİ*

Azərbaycan Respublikasının təhsil sistemi məktəbəqədər müəssisələrdən başlayaraq diplomdan sonrakı təhsil də daxil olmaqla, çox geniş sahəni əhatə edən fasiləsiz (ardıjıl) fəaliyyət göstərən bir sistemdir.

Təhsil sisteminə məktəbəqədər tərbiyə müəssisələri, ümumtəhsil məktəbləri, məktəbdən kənar müəssisələr, peşə təhsili müəssisələri, orta ixtisas və ali təhsil müəssisələri, ixtisasartırma institutları, həmçinin qeyd edilən müəssisələrə müxtəlif səpgidə köməklik göstərən və onlara rəhbərlik edən idarə, müəssisə və təşkilatlar daxildir.

Respublikamızda 2000/2001-ji tədris ilində fəaliyyət göstərən 1790 məktəbəqədər müəssisədə 111,0 min nəfər uşağın tərbiyəsi ilə 32 min işçi, 16 min pedaqoji işçi məşğul olmuşdur.

Azərbaycan təhsil sistemində ümumtəhsil məktəblərinin xüsusi yeri vardır. Ümumtəhsil məktəbləri geniş şəbəkəyə malikdir. 2000/2001-ji tədris ilində respublikada fəaliyyət göstərən 4548 ümumtəhsil məktəbində təhsil alan 1654 min nəfər şagirdin tə'lim-tərbiyəsi ilə 165 min nəfər müəllim məşğul olub.

Ümumtəhsil məktəbləri ilə yanaşı, respublikada peşə təhsili müəssisələri də fəaliyyət göstərir. 2000/2001-ji tədris ilində 119 peşə təhsili müəssisəsində 25 min nəfər gənj müxtəlif peşələr üzrə təhsillərini davam etdirmişlər. Peşə məktəbləri və peşə liseylərində gənlərin tə'lim-tərbiyəsi ilə 3,5 minə yaxın mühəndis-pedaqoji işçi məşğul olmuşdur.

2000/2001-ji tədris ilində respublikamızda 68 dövlət, 3 qeyri-dövlət (özəl) orta ixtisas məktəbi fəaliyyət göstərmışdır. Dövlət orta ixtisas məktəblərində 41,2 min nəfər tələbənin tə'lim-tərbiyəsi ilə 5316 nəfər pedaqoji işçi məşğul olub.

Ali təhsil müəssisələri respublikamızın həyatında mühüm əhəmiyyət kəsb edir. 2000/2001-ji tədris ilində respublikada 25 dövlət, 17 qeyri-dövlət (özəl) ali təhsil müəssisəsi fəaliyyət göstərmışdır. Ali təhsil müəssisələrində 119,7 min nəfərdən çox tələbə təhsil almış, həmin tələbələrin

təhsili ilə 13,3 min nəfərədək professor-müəllim hey'əti məşğul olmuşdur.

## **22.1. Təhsil üzrə bütçə xərjlərinin sosial mahiyyəti**

Müstəqil dövlət qurujuluğu şəraitində müstəqil təhsil siyaseti yeridilməsinə, sovet təhsil sisteminin stereotiplərindən uzaqlaşaraq ölkəmizin yeni müstəqil təhsil sisteminə keçməsinə və bu məqsədlə yeni təhsil konsepsiyasının hazırlanmasına böyük ehtiyaj vardır.

Təhsil qeyri-istehsal sferasının ən mühüm sahələrindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində nəzərdə tutulduğu kimi, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Hazırkı dövrdə özəl təhsil sisteminin yaranması ilə əlaqədar, kadrların, yeni istiqamətlər üzrə mütəxəssislərin hazırlanması, tədris prosesinin daim təkmilləşdirilməsi sahəsində irəliləyişlər baş vermişdir.

Dövlət təhsil sisteminin əsas hissəsi dövlət bütçəsindən, bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilir. Azərbaycan Respublikasının dövlət bütçəsi xərjlərinin funksional təsnifatına uyğun olaraq təhsil xərjlərinə məktəbəqədər uşaq tərbiyə müəssisələri; məktəbuşaq bağçaları, ibtidai, əsas və orta təhsil məktəbləri, gimnaziyalar, litseylər; axşam və qiyabi orta ümumtəhsil məktəbləri; internat məktəbləri; xüsusi rejimli internat məktəbləri; xüsusi məktəblər; texniki-peşə məktəbləri və litseyləri; xüsusi texniki peşə məktəbləri və litseyləri; orta ixtisas təhsili müəssisələri; ali təhsil müəssisələri; ixtisasartırma institutları; kadrları hazırlığı üzrə sair tədris müəssisələri; metodiki iş, texniki təbliğat tədbirləri; uşaq evləri; ümumi ijbari təhsil fondu; mərkəzləşdirilmiş

mühasibatlıqların saxlanması; mərkəzləşdirilmiş təsərrüfat xərjləri daxildir.

Təhsilin maliyyələşdirilməsinə 2003-jü ildə dövlət bütğəsindən 1216,0 mlrd. manat pul vəsaiti ayrılmazı nəzərdə tutulmuşdur ki, bunun da 85,4%-i yerli büджələr, 14,6%-i isə mərkəzləşdirilmiş büdjə hesabına maliyyələşdirilir. Təhsilin maliyyələşdirilməsində yerli büdjələrin xüsusi çəkisinin yüksək olması ümumtəhsil məktəblərinin əsas hissəsinin yerli dövlət hakimiyyəti orqanlarının tabeçiliyində olması ilə əlaqələndirilir.

Təhsil müəssisələrinin maliyyələşdirilməsi haqq-hesab vahidləri üzrə təyin edilən xərj normaları həyata keçirilir.

Xərj normaları Dövlət normativləri Nazirlər Kabineti tərəfindən Maliyyə Nazirliyinin təqdimatı əsasında təsdiq edilir.

Təhsil müəssisələrinin bir qisminin müxtəlif mülkiyyət formalarına keçməsi ilə əlaqədar olaraq bu sahənin maliyyələşdirilməsi üçün əlavə vəsait jəlb edilməsi imkanını genişləndirmişdir. Özəl təhsil müəssisələri mövjud qanunverijilik çərçivəsində əlavə ödənişli təhsil haqqı, hüquqi və fiziki şəxslər tərəfindən məqsədli ödənişlər, müxtəlif ianələr jəlb edə bilərlər. Təhsil sisteminə əlavə maliyyə vəsaitlərinin jəlb edilməsi onların normativlərindəki stabilliyə tə'sir etmir, büjdən maliyyələşdirilən hissə müəyyən düzelişlərə mə'rüz qalır.

Əhaliyə əlavə ödənişli xidmətlərə aiddir:

- əlavə təhsil proqramları üzrə təhsil;
- xüsusi kursların və fənlərin tədrisi;
- repetitorluq;
- ayrı-ayrı fənlərin əsaslı öyrədilməsi və s.

Göstərilən əlavə xidmətlərdən alınan gəlirlər Nizamnamə əsasında fəaliyyətin genişləndirilməsinə, eyni zamanda əmək haqqının artırılmasına yönəldilir.

Özəl təhsil müəssisələri təhsil haqqını dövlət standartları çərçivəsində göstərdiyi təhsil xidmətlərinə görə alırlar. Belə müəssisələrdəki pullu xidmət həmin müəssisənin sahibkarlıq fəaliyyəti ilə məşğul olması demək deyil, belə ki, əldə olunan gəlir tam olaraq təhsil prosesinə, eyni zamanda əmək haqqının verilməsinə, tədris prosesinin inkişifəna və təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə sərf edilir.

Təhsil müəssisələri sərbəst olaraq öz maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirirlər. Jari ildə istifadə edilməyən maliyyə vəsaiti təhsil müəssisəsinin sərənjamında qalır və növbəti maliyyə ilində sərf edilir.

## **22.2. Ümumtəhsil məktəblərinin saxlanması xərjlərinin maliyyələşdirilməsi**

«Təhsil qanunu»na uyğun olaraq ümumi orta təhsil üç pillədən ibarətdir:

- ibtidai (I-IV siniflər);
- əsas (V-IX siniflər);
- orta (X-XI siniflər).

Birinci pillədə uşaq şəxsiyyətinin təşəkkülü, onun bajarıq və qabiliyyətinin aşkarılması və məqsədyönlü inkişafı tə'min olunur.

İkinji pillədə şagird şəxsiyyətinin inkişafı, onun mənlik və əxlaqi şüurunun, hüquqi düşünjəsinin, qabiliyyət və istə'dadının, elmlərin əsaslarının öyrədilməsi və dünyagörüşünün formalasdırılması tə'min edilir.

Üçüncü pillədə dövlət təhsil standartları gözlənilməklə tə'limin diferensiallaşdırılması əsasında ümumtəhsil hazırlığının başa çatdırılması tə'min edilir.

Məktəbin *maliyyə vəsaiti* normativ əsasində müəyyən edilən bütçə və bütçədən kənar vəsait hesabına yaranır. Dövlət və jəmiyyət tə'lim-tərbiyə prosesinin səmərəliyini artırmaq üçün təhsilin maliyyələşdirilməsini tə'min edir. Məktəbin maliyyələşdirilməsi bir şagirdə çəkilən faktiki xərjlərin ardıl il artması prinsipinə əsaslanaraq, dövlət normativləri əsasında həyata keçirilir.

*Məktəbin fondu* aşağıdakı əsas mənbələrdən yaranır:

- məktəb üçün yerli bütçədən ayrılan vəsait;
- nazirliliklərin, baş idarələrin, baza müəssisələrinin, dövlət idarələrinin, ijtimali təşkilatların, birliklərin və s. məqsədli qoyuluşları;
- valideynlərin, xeyriyyə jəmiyyətlərinin, tə'sisçilərin və s. könüllü verdiyi vəsait;
- məktəbin təsərrüfatından, şagirdlərin əmək haqqı istisna olmaqla, məktəbyanı sahəsindən əldə edilən və s. vəsaitlər.

Məktəblər tədrisə zərər yetirməmək şərtilə pullu xidmət göstərməklə gəlir əldə etmək hüququna malikdirlər.

Ümumtəhsil məktəblərinin saxlanması xərjləri təhsilə çəkilən xərjlərin əsas hissəsini təşkil edir.

Ümumtəhsil məktəblərinə çəkilən xərjlər aşağıdakılardır:

- jari xərjlər;
- avadanlıq və inventarın alınması;
- əsaslı tə'mir;
- yeni binaların alınması.

*Jari xərjlərə* pedaqoji işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı, tədris, dəftərxana və təsərrüfat xərjləri, e'zamiyyət, xidməti səfərlər xərjləri və s. daxildir.

Məktəblərin saxlanmasına çəkilən jari xərjlər iki əsas göstəriji əsasında hesablanır:

- 1) şagirdlərin sayı;
- 2) sixlıq norması əsasında təyin edilən siniflərin sayı.  
1. Məktəbə çəkilən xərjlər planlaşdırıllarkən ilk növbədə şagirdlərin kontingenti, sonra siniflərin miqdarı, pedaqoji dərəjələr, tə'mir işlərinin həjmi və digər göstərişlər müəyyən edilir.

Tədris ili təqvim ilinə müvafiq gəlmir, il ərzində şagirdlərin və siniflərin sayı dəyişilir. Büjdədən maliyyələşməni düzgün aparmaq üçün şagirdlərin və siniflərin orta illik sayını hesablamaq lazımdır. Şagirdlərin orta illik sayını hesablamaq üçün tədris ilində buraxılışı və yeni qəbulu nəzərə almaqla 1 sentyabr və 1 yanvar vəziyyətinə şagirdlərin sayını müəyyən etmək lazımdır.

Birinci sinfə qəbul sentyabrın 1-nə məktəb yaşı çatmış (6 yaş) uşaqların sayına əsasən, beşinci sinfə isə ibtidai təhsili bitirmiş şagirdlərin sayına görə planlaşdırılır. Onunju sinfə qəbul əsas təhsil bazasında yaranmış orta texniki-peşə məktəbləri və digər tədris məktəblərinə şagird qəbulu nəzərə alınmaqla, doqquzunju sinfi bitirmiş şagirdlərin sayı əsasında planlaşdırılır. Başqa siniflərə görə şagird kontingenti bir sinifdən digər sinfə keçirilmiş və sinifdə qalmış şagirdlərin sayı əsasında müəyyən edilir.

*Siniflərin miqdarı* sinif qrupları üzrə, yəni I-IV, V-IX, X-XI siniflər üzrə müəyyən olunur. Siniflərin sayı həm sinif qrupu üzrə şagirdlərin mövjud kontingenti və qanunverijiliklə hər sinif üçün təyin edilmiş sixlıq norması əsasında hesablanır. Hal-hazırda I-IX siniflərdə şagirdlərin sixlıq norması 30 nəfərədək, X-XI siniflərdə sayı isə 25 nəfərədək nəzərdə tutulmuşdur. Lakin, məktəblərimizdə bu hədd gözlənilmir, hətta ibtidai siniflərdə şagirdlərin sayı 40 nəfərə yaxın olur.

Məktəblərin, siniflərin və şagirdlərin sayı adətən 1 yanvar və 1 sentyabr tarixinə görə müəyyən olunur.

Şagirdlərin və siniflərin 1 yanvar tarixinə sayı, jari ilin sonunadək dəyişmə ehtimalı nəzərə alınmaqla son hesab dövrünün faktiki vəziyyətinə əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, orta illik göstərijilərin hesablanması zərurəti yaranır.

*Şagirdlərin və siniflərin orta illik sayı* aşağıdakı formula ilə hesablanır:

$$K_{or} = \frac{K_1 \cdot A_1 + K_2 \cdot A_2}{12}$$

burada,  $K_{or}$  – orta illik kontingentin sayı;

$K_1$  – plan ilinin əvvəlinə mövjud olan kontingentin (siniflərin) sayı;

$K_2$  – artma və ya azalmanı nəzərə almaqla dəyişmiş yeni (ilin axırına) kontingentin (sinifin) sayı;

$A_1$  və  $A_2$  müvafiq kontingentin (siniflərin) büджə ilində fəaliyyət göstərdikləri ayların sayı.

Məsələn, məktəbdə plan ilinin 1 yanvar vəziyyətinə şagirdlərin sayı 1000 nəfər, 1 sentyabr vəziyyətinə isə şagirdlərin sayı 1300 nəfərdir. Onda şagirdlərin orta illik sayı:

$$K_{or} = \frac{1000 \cdot 8 + 1300 \cdot 4}{12} = 1100 \text{ nəfər olar.}$$

Bunu aşağıdakı formula ilə də hesablamaq olar:

$$K_{or} = K_1 + \frac{1}{3}(K_2 - K_1) = 1000 + \frac{1300 - 1000}{3} = 1100 \text{ nəfər.}$$

Siniflərin orta illik sayına əsasən məktəbin saxlanması bütün jari xərjlər müəyyən edilir.

Xərjlərin tərkibində *əmək haqqı* xərjləri üstünlük təşkil edir.

Əmək haqqı fondunun planlaşdırılması zamanı şəhər məktəblərinin müəyyən xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə ki, şəhər məktəblərində müəllimlərə əmək haqqı ayda iki dəfə ödənildiyinə görə dekabr ayının ikinci yarısı üçün əmək haqqı növbəti büджə ilinin yanvar ayında verilir. Buna görə də yeni tədris ilində məktəb işçiləri əmək haqqını 3,5 aya görə, ilin əvvəlindən sentyabrın 1-dək isə 8,5 aya görə alırlar. Bu halda hər büджə ili üçün əmək haqqı fondu aşağıdakı formula üzrə hesablanır:

$$K_{or} = \frac{K_1 \cdot 8.5 + K_2 \cdot 3.5}{12} \text{ və ya}$$

$$K_{or} = K_1 + 29.2\%(K_2 - K_1)$$

burada 29,2% - 3,5 ayın 12 aya nisbətidir.  
Bizim misalda şagirdlərin orta illik sayı

$$K_{or} = \frac{(1000 \cdot 8.5) + (1300 \cdot 3.5)}{12} = 1088 \text{ və ya}$$

$$K_{or} = 1000 + 29.2\%(1300 - 1000) = 1088$$

*Məktəb üzrə əmək haqqı fonduna daxildir:*

- dərslərə görə müəllimlərə əmək haqqı;
- dəftərlərin yoxlanması üçün haqq;
- inzibati idarə və tədris-köməkçi heyətinin əmək haqqı;
- müəllimlərin əmək haqqına əlavələr.

Ümumtəhsil məktəblərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qayda əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində taarifləşmə siyahısına salınmaqla həftədə 12 saat (ildə 480 saat) qədər dərs apara bilərlər.

Ümumtəhsil məktəblərinin direktorlarının vəzifə maaşları təhsil alan şagirdlərin sayından asılı olaraq müəyyəyən edilir.

İbtidai məktəblərdə direktor vəzifəsi siniflərin sayı 5, şagirdlərin sayı isə 100 nəfərdən çox olduqda təyin edilir. İbtidai məktəbdə şagirdlərin sayı 100 nəfərdən az olduqda məktəbə rəhbərlik həvalə edilən müəllimə stavka üzrə əmək haqqının 20%-i miqdarında əlavə haqq ödənilir.

Şagirdlərin sayı	Vəzifə maaşının ödəniş dərəjəsi
<i>Ali təhsilli, 5 il pedagoji stajı olan:</i>	
Şagirdlərin sayı 100 nəfərdək olduqda	13
Şagirdlərin sayı 101-dən 300 nəfərdək olduqda	14
Şagirdlərin sayı 301-dən 800 nəfərdək olduqda	15
Şagirdlərin sayı 801 nəfərdən çox olduqda	16

Məktəb direktorunun tə'lim-tərbiyə işləri üzrə müavininin vəzifə maaşı direktorun vəzifə maaşından 10% aşağı, digər müavinlərin vəzifə maaşı direktorun vəzifə maaşından 15% aşağı müəyyəyən edilir. Təsərrüfat işləri üzrə direktor müavininin vəzifə maaşı isə direktorun vəzifə maaşından 20% aşağı müəyyənləşdirilir.

Qüvvədə olan qanunverijiliyə əsasən ümumtəhsil məktəblərində müəllimlərin bir stavka üzrə həftəlik dərs yükü 12 saat (ildə 480 saat) müəyyənləşdirilir.

Ümumtəhsil məktəblərində müəllimlərin ixtisas üzrə faktiki tədris etdikləri dərs saatlarının əmək haqqı tam ödənilir. Yəni zəruri ehtiyaj yarandıqda artıq dərs yükü verilə bilər.

Bütün tipdən olan ümumtəhsil məktəblərində işləyən müəllimlərin əmək haqqı və pedaqoji stajı əsasən aşağıdakı kimi müəyyənləşdirilir:

Təhsil və pedaqoji staj	Vəzifə maaşının ödəniş dərəjəsi
<b>Ali təhsilli müəllimlər:</b>	
3 ilə qədər pedaqoji stajı olan	10
3 ildən 8 ilədək stajı olan	11
8 ildən 13 ilədək stajı olan	12
13 ildən 18 ilədək stajı olan	13
18 ildən çox stajı olan	14
<b>Orta ixtisas təhsilli müəllimlər:</b>	
3 ilə qədər pedaqoji stajı olan	8
3 ildən 5 ilədək stajı olan	9
5 ildən 10 ilədək stajı olan	10
10 ildən 15 ilədək stajı olan	11
15 ildən çox stajı olan	12

Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin ödəniş dərəjələri üzrə vəzifə maaşları aşağıdakı kimi müəyyən edilmişdir:

- ali kateqoriyalı müəllimlər üçün 15-jü dərəjə – 133088 manat;
- I kateqoriyalı müəllimlər üçün 14-jü dərəjə – 119438 manat;
- II kateqoriyalı müəllimlər üçün 13-jü dərəjə – 108063 manat;

Müəllim kateqoriyası üçün, stajından asılı olaraq:

- 12-jü dərəjə – 97825 manat;

- 11-jı dərəjə – 87588 manat;
- 10-jı dərəjə – 78488 manat.

Orta ixtisas təhsilli müəllimlər üçün:

- 9-jı dərəjə – 70525 manat;
- 8-jı dərəjə – 63700 manat.

Ümumtəhsil məktəblərində hər il sentyabr ayının 1-i vəziyyətinə müəllimlərin tarifləşmə siyahısı tərtib edilir. Tarifləşmə siyahısında müəllimin soyadı, tutduğu vəzifəsi, təhsili, hansı məktəbi bitirməsi, diplomun nömrəsi, verilmə tarixi, hansı dərsi aparması, hansı sinifdə dərs deməsi, aylıq əmək haqqı stavkası, dəftər yoxlama haqqı, aldığı əlavə aylıq əmək haqqı məbləği göstərilir. Tarifləşmə siyahısı əsasında sinif qrupları üzrə aylıq əmək haqqı məbləği 1 sentyabr və 1 yanvar vəziyyətinə müəyyən edilmiş pedoqoji stavkaların sayına bölünməklə orta aylıq əmək haqqı məbləği müəyyən edilir.

Sinif qrupları üzrə orta aylıq əmək haqqı məbləği pedoqoji stavkaların orta sayına vurulur, alınan nəticə 8-ə (8,5-ə) və 4-ə (3,5-ə) vurulmaqla jömlənir və orta illik əmək haqqı müəyyən edilir.

Ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilər əsas vəzifələri ilə yanaşı əlavə işlər də yerinə yetirirlər. Buna görə onlara əlavə haqq ödənilir.

Ümumtəhsil məktəblərinin I-IV siniflərinə rəhbərlik edən müəllimə həmin müəllimin bir stavka üzrə aylıq əmək haqqının 15%-i miqdarında əlavə haqq ödənilir. Yuxarı siniflərə, yəni V-XI siniflərə rəhbərlik həvalə edilən müəllimə bir stavka üzrə aylıq əmək haqqının 20%-i miqdarında əlavə haqq ödənilir.

Bütün tipdən olan ümumtəhsil məktəblərinin I-IV sinif müəllimlərinə *yazı işlərinə görə dəftər yoxlanması* üçün bir stavkanın 10%-i miqdarında haqq ödənilir. Bu haqq dərs yükünün həjmindən asılı olmayaraq əsas müəllimə verilir.

Sinifdə şagirdlərin sayı 10 nəfərdən az olduqda yazı işlərinin yoxlanması üçün nəzərdə tutulan məbləğin 50%-i ödənilir.

Ümumtəhsil məktəblərinin V-XI siniflərində ana dili və ədəbiyyat üzrə yazı işlərinin yoxlanması üçün müvafiq müəllim stavkası məbləğinin 15%-i, riyaziyyat, xarici dil və stenoqrafiya üzrə isə 10%-i miqdardında əlavə haqq ödənilir.

Tədris kabinetinin müdirlinə stavka və ya vəzifə maaşının 10%-i miqdardında əlavə haqq ödənilir.

İbtidai məktəbdə şagirdlərin sayı 100 nəfərə qədər olduqda məktəbə rəhbərlik həvalə edilən müəllimə stavkanın 20%-i miqdardında əlavə haqq ödənilir.

7-8 illik uşaq musiqi, injəsənət və rəssamlıq məktəblərində şagirdlərin sayı 50-yə qədər olduqda məktəbə rəhbərlik edən müəllimə stavkanın 15 %-i miqdardında əlavə haqq ödənilir. Həmin məktəblərdə şagirdlərin sayı 150-200 olduqda tədris hissə müdirlinə 20% miqdardında əlavə haqq ödənilir.

Xərjlərin strukturunda tədris xərjləri mühüm yer tutur. Buraya tədris işlərinə, kabinetlərə alınan vəsaitlər, yazı, dəftərxana ləvazimatı, xırda idman inventarı, tədris məqsədilə aparılan ekskursiya və digər məqsədlərə çəkilən xərjlər daxildir. Kitabxana fondunun yaradılması, yeniləşdirilməsi və kitablarla tə'min olunmasına vəsait ayrılır.

Məktəbin smetasında *avadanlıqların, inventarların alınması və əsaslı tə'mir xərjləri* də nəzərdə tutulur.

Planlaşdırılan il üçün məktəblərin avadanlıq və inventara tələbatı məktəbin tədris ilinin əvvəlinə tə'minatı və bir məktəbə və ya bir şagirdə düşən normaya uyğun olaraq, plan dövründə onun yeniləşdirilməsinin zəruriliyi nəzərə alınmaqla müəyyən edilir.

İjmal planlaşdırılma zamanı əsaslı tə'mirə çəkilən xərjlər məktəbin ümumi xarici görünüşünün kubaturasına

düşən norma üzrə hesablanır. Bu məqsədlərə ayrılan vəsait hesabına məktəbdə rekonstruksiya işləri aparıla bilər, məktəbi genişləndirmək, sinif otaqlarını yenidən qurmaq mümkündür.

Yeni məktəblərin tikintisi müvafiq yerli orqanların büджələrinə ayrılan vəsait hesabına həyata keçirilir.

Ümumtəhsil məktəblərinin xərjlərinə həmçinin, *təsərrüfat xidmətlərinə çəkilən xərjlər və e'zamiyyət xərjləri* daxildir.

Təsərrüfat xidmətlərinə çəkilən xərjlər qüvvədə olan normalara uyğun həyata keçirilir. Buraya istilik, işıqlandırma, kommunal xidmətləri və s. təsərrüfat xərjləri daxildir. İjmal planlaşdırma zamanı təsərrüfat xərjləri siniflərin orta illik miqdarına əsasən müəyyən edilir.

Xərj maddələri üzrə hesablamalar əsasında ümumtəhsil məktəblərinin smetası tərtib olunur, bu smetalar əsasında isə yerli büджələrin layihələrinə daxil etmək məqsədilə ümumtəhsil məktəblərinin saxlanması üzrə ijmal xərj smetası tərtib olunur.

### **22.3. Məktəb-internat və məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin xərjlərinin maliyyələşdirilməsi**

Məktəb-internatlara ailədə tərbiyə olunması üçün lazımı şəraiti olmayan və ya valideyn himayəsindən məhrum olan uşaqlar qəbul olunurlar.

*Məktəb-internat xərjlərinin maliyyələşdirilməsinin* bir sıra xüsusiyyətləri vardır:

1. Məktəb-internatların saxlanması xərjlərinin hesablanması üçün əsas göstəriji kimi şagirdlərin sayı, siniflərin sayı və pedaqoji maaş dərəjələri əsas götürülür.

2. Məktəb-internat müəllimlərinin əmək haqqı fondu ümumtəhsil məktəblərində olduğu kimi planlaşdırılır, hər bir sinif qrupuna düşən tərbiyəçi ştatı əlavə olaraq nəzərdə tutulur.
3. İnzibati-təsərrüfat hey'ətinin əmək haqqı fondu ştat vahidlərinin sayı əsasında hesablanır. Lakin, ümumtəhsil məktəblərindən fərqli olaraq tibb işçilərinin, aşpzərlərinin, gejə dayələrinin və s. vəzifələri də nəzərdə tutulur.
4. Məktəb-internatın saxlanılmasına çəkilən xərjlər adətən bir şagirdə görə hesablanır.
5. Şagirdlərin orta illik sayı ümumtəhsil məktəblərində olduğu kimi hesablanır.
6. Dəftərxana və təsərrüfat xərjləri, avadanlıq və inventarların alınmasına, əsaslı tə'mirə çəkilən xərjlər ümumtəhsil məktəblərində olduğu kimiidir.
7. Məktəb-internatda oxuyan şagirdlər yumşaq inventarla və geyimlə tə'min olunma xərjləri də nəzərdə tutulur.
8. Bu məqsədlərə sərf edilən xərjlər, bu tədris müəssisəsində qalmaq müddətindən asılı olaraq bir nəfər şagirdə düşən xərj norması üzrə hesablanır. Yemək xərjləri bir gündə bir nəfər şagirdə düşən yemək norması, internatda tərbiyə alanların orta illik sayı və onların məktəb-internatda qalma günlərinin sayı əsasında hesablanır.
9. Tədris və digər xərjlər bir il ərzində bir nəfər şagirdə düşən xərj norması üzrə müəyyən edilir.
10. Məktəb-internatlarda uşaqların saxlanılması xərjləri budjədən maliyyələşdirilir.
11. Məktəb-internatlardakı sair xərjlər planlaşdırılarkən, onların tərkibinə tərbiyə alanların ehtiyaj xərjləri, gediş haqları, həmçinin onların arasında mədəni-kütləvi işlərin aparılması xərjləri daxil edilir.

12. İjmal planlaşdırılmada ümumi orta təhsil məktəblərindən fərqli olaraq (burada xərjlər hər bir sinif üzrə hesablanır) məktəb-internatda xərjlər bir nəfər tərbiyə alana çəkilən orta xərj üzrə müəyyən olunur.

İnternat məktəblərinin direktorlarının vəzifə maaşları, müəllimlərin əmək haqqı, əlavə ödənişlər ümumtəhsil məktəblərində olduğu kimiidir.

*Məktəbəqədər uşaq müəssisələrinə* uşaq bağçaları və körpələr evi daxildir.

Məktəbəqədər uşaq müəssisələri tərbiyə olunan uşaqların tərkibinə görə ümumi və xüsusi tipli olur. Xüsusi tipli məktəbəqədər uşaq müəssisələrində əqli və ya fiziki inkişafında qüsuru olan, uzunmüddətli müalijəyə ehtiyacı olan uşaqlar tərbiyə olunur.

Məktəbəqədər uşaq müəssisələri təhsil orqanları, müəssisələr, təsərrüfat təşkilatları tərəfindən yaradıla bilər. Tabeçiliyindən asılı olmayaraq, onlara metodiki rəhbərliyi təhsil orqanları həyata keçirirlər. Daha çox geniş yayılmış uşaq bağçalarının iş rejimi 9-11 saatdır, xüsusi qruplarda iş rejimi 12-24 saat ola bilər.

*Məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsinin* müəyyən xüsusiyyətləri vardır:

1. Uşaq bağçalarının saxlanmasına çəkilən xərjlər uşaqların orta illik sayından, qrupların sayından və bir uşağın uşaq müəssisəsində qalma müddətindən asılıdır.

Planlaşdırılma üçün əsas göstəriji uşaqların uşaq bağçasındakı orta illik sayıdır.

2. Uşaq bağçalarında xərjlərin hesablanması üçün uşaqların ilin əvvəlinə sayını və orta illik kontingenti müəyyən etmək lazımdır. Bu kontingent uşaqların (qrupların) ilin əvvəlinə sayı və plan dövründə onun dəyişməsi əsasında müəyyən edilir.

**3. Əmək haqqı xərjləri təsdiq edilmiş ştat jədvəlinə əsasən və vəzifə maaşlarının ödəniş dərəjəsi əsasında planlaşdırılır. Ştat vahidi qrupun sayı və uşaqların bağçada qalma günlərinin sayı əsasında müəyyən edilir.**

Məktəbəqədər uşaq müəssisələri və uşaq evlərinin müdirlərinin vəzifə maaşları qrupların və ya uşaqların sayından asılı olaraq müəyyən edilir: ümumtipli məktəbəqədər uşaq müəssisələrində qrupların sayı 1-4 olduqda 12-jü, 5-8 olduqda 13-jü, 9 və daha çox olduqda 14-jü dərəjə ilə; xüsusi tə'yinatlı məktəbəqədər uşaq müəssisələrində qrupların sayı 1-3 olduqda 13-jü, 4-6 olduqda 14-jü, qrupların sayı 7-8 olduqda 15-jü, 9 və daha çox olduqda 16-jı dərəjə ilə. Uşaq evinin müdürü (direktor) uşaqların sayından asılı olaraq 13-16-jı dərəjəli vəzifə maaşı ilə təsdiq edilir.

Uşaq evi müdirinin tə'lim-tərbiyə işi üzrə müavininin vəzifə maaşı müdirin vəzifə maaşından 10% aşağı, təsərrüfat işləri üzrə müavinin vəzifə maaşı isə 20% aşağı təyin edilir.

**4. Müəllimlərin və tərbiyəçilərin stavka üzrə vəzifə maaşları onların təhsili, pedaqoji iş stajı və vəzifə maaşının dərəjəsindən asıldır.**

Bütün tipdən olan məktəbəqədər uşaq tərbiyə müəssisələrində və uşaq evlərində işləyən baş tərbiyəçi, tərbiyəçi və musiqi rəhbərlərinin stavka üzrə vəzifə maaşları ali ixtisas təhsilli baş tərbiyəçi üçün, stajından asılı olaraq 13-14-jü, ali təhsilli tərbiyəçi 10-14-jü, orta ixtisas təhsilli tərbiyəçi 9-13-jü, ali təhsilli musiqi müəllimi 9-13-jü, orta ixtisas təhsilli musiqi rəhbəri 8-11-jı dərəjə ilə müəyyən edilir.

Məktəbəqədər uşaq müəssisələrinin müdirləri tutduqları vəzifə ilə yanaşı 0,5 ştat tərbiyəçi vəzifəsini də yerinə yetirib müvafiq qaydalar əsasında əmək haqqı ala bilərlər. Bundan əlavə, müdir təhsil müəssisəsində ixtisasına

uyğun olaraq tədris ili ərzində əmək haqqı saathesabı ödənilməklə 240 saatə qədər dərs tədris edə bilər.

5. Ərzaq xərjləri uşağın bağçada qalma müddəti əsas götürülməklə, bir gündə bir uşağa düşən pul norması əsasında müəyyən edilir.

6. Dəftərxana və təsərrüfat xərjləri ümumtəhsil məktəblərində olduğu kimi, binanın kubaturasından asılı olaraq müəyyən edilir.

7. Uşaq bağçalarında həmçinin tədris və digər xərjlər nəzərdə tutulur: oyunjaqların, tədris vəsaitlərinin, uşaqlarla məşgül olmaq üçün materialların alınması, uşaq bayramlarının və s. keçirilməsi xərjləri. Bu xərjlər hər uşağa ildə norma üzrə planlaşdırılır.

8. Avadanlığın, yumşaq inventarın alınması xərjləri ilin əvvelinə, mövjud norma üzrə müəyyən edilir.

9. Məktəbəqədər müəssisələrdə valideynlərin ödədiyi haqq xərjlərin müəyyən, jüz'i hissəsini təşkil edir.

10. İjməl planlaşdırma zamanı bütjə vəsaitləri bir uşağa düşən əmək haqqıya, ərzağa, avandanlığa, yumşaq inventara və s. çəkilən xərjlərə görə müəyyən edilir.

Körpələr evinə çəkilən xərjlərin planlaşdırılması qaydası uşaq bağçalarına çəkilən xərjlər kimidir.

## **22.4. Kadr hazırlığı xərjlərinin maliyyələşdirilməsi**

Elmi-texniki tərəqqi, istehsalın səmərəliliyinin artırılması məsələləri və ölkənin bazar münasibətlərinə qədəm qoyması daim elmi biliyin artmasını, kadrların ümumi mədəniyyətinin yüksəlməsini tələb edir.

*Kadrların hazırlanmasını - professional-texniki liseylər, peşə və orta ixtisas müəssisələri və ali məktəblər həyata keçirirlər.*

Hazırkı dövrde, müəssisələrin bir qisminin bağlanması, bir qisminin elmi-texniki tərəqqi əsasında avtomatlaşdırılması işsizlər ordusunu yaratmışdır.

İnvestisiya qoyuluşu nətijəsində yeni iş yerlərinin açılması və nətijədə kadrların yenidən hazırlanması məsələsi qarşıya çıxmışdır.

Ölkəmizdə dövlət və qeyri-dövlət ali təhsil sistemi formalaşmışdır. Məlum olduğu kimi, hazırda 25 dövlət və 17 qeyri-dövlət (özel) təhsil müəssisəsi fəaliyyət göstərir. *Büджət vəsaitləri* yalnız dövlət təhsil müəssisələrinə yönəldilir. Dövlət təhsil müəssisələrini də demək olar ki, hamısı təhsilinin müəyyən hissəsini ödənişli həyata keçirir. Təhsil müəssisələri iqtisadiyyatın və qeyri-istehsal sferasının bütün sahələri üçün kadrlar hizazırlayırlar.

Təhsil aşağıdakı formada həyata keçirilir: gündüz, axşam, qiyabi.

Ali məktəblərə xərjlər hər bir təhsil müəssisəsinə görə, onların spesifik xüsusiyyətləri nəzərə alınmaqla tələbələrin orta illik sayı, maddi tə'minat normaları, professor-müəllim heyətinin vəzifə maaşları və digər göstərijilər əsasında müəyyən olunur.

Ali məktəbin əsas maliyyə sənədi smetadır. O büjdə xərjlərinin ümumi həjmini, məqsədli istiqamətini və rüblər üzrə bölgüsünü müəyyən edir.

Nazirlik tabeçiliyində olan ali məktəblərə əmək haqqı fonduna ayrmaları, stipendiya, avadanlıq və inventarların alınmasının smetasını təsdiq edir. Ali məktəblərin nəzdində fəaliyyət göstərən magistratura, aspirantura və doktorantura, eləcə də kafedraların elmi işləri ilə bağlı xərjləri də daxil edilməklə ali mətəblərin xərjlər smetasına aid edilir.

Digər məsrəflər üzrə xərjlər «Digər xərjlər» bölməsinə aid edilir və ali məktəbin rektor tərəfindən, xərjlərin ümumi məbləği hüdudunda bölüşdürürlür.

Smetada təhsil müəssisəsi, maddi-texniki bazası haqqında ümumi mə'lumatlar eks olunur. İjmal planlaşdırılma zamanı xərjlər hər bir tələbəyə hesablanmış norma əsasında hesablanır. Bunun üçün plan ilində buraxılış və qəbul nəzərə alınmaqla *tələbələrin kontingenti* müəyyən edilir. Hesablama ayrılıqda gündüz, axşam və qiyabi təhsil üzrə aparılır.

*Tələbələrin orta illik sayı* aşağıdakı formula üzrə hesablanır.

$$K_{orta} = K_1 - \frac{1}{2}B + \frac{1}{3}Q$$

burada  $K_{orta}$  – tələbələrin orta illik kontingenti;

$K_1$  – ilin əvvəlinə kontingent;

$B$  – tələbələrin buraxılışı (məsələn, 1 iyula)

$Q$  – yeni dərs ili üçün tələbə qəbulunun sayı (məsələn, 1 sentyabra).

Planlaşdırma zamanı tələbələrin kursda qalması və bərpası nəzərə alınmır.

Dövlət ali məktəblərində inzibati-idarə heyəti, inzibatçı-təsərrüfat işçiləri, professor-müəllim hey'əti və digər texniki, yardımçı və xidmətediji işçilər qüvvədə olan normativ sənədlərə əsaslanaraq işə qəbul edilirlər. Onların vəzifə maaşları və ya stavka üzrə əmək haqqı yerinə yetirdikləri işin xüsusiyyətlərinə müvafiq olaraq elmi dərəjə, elmi ad, təhsil, staj nəzərə alınmaqla müəyyənləşdirilir.

1. Ali məktəblərin rektorlarının, filial direktorlarının, prorektorlarının və kafedra, şö'bə (laboratoriya) müdirlərinin vəzifə maaşları aşağıdakı kimi müəyyənləşdirilir: müvafiq elmi dərəjəsi və elmi adı,

pedaqoji və ya rəhbər vəzifələrdə 5 ildən az olmayan iş stajı olmaqla vəzifə maaşı 17-19-jü ödəniş dərəjisi ilə; filial direktoru 16-17-jü ödəniş dərəjəsi ilə; tədris işləri üzrə prorektor, elmi işlər üzrə prorektor, tərbiyə işləri üzrə prorektor, qiyabi və axşam şö'bəsi üzrə prorektor, beynəlxalq əlaqələr üzrə prorektor, inzibati-təsərrüfat işləri üzrə prorektor elmi dərəjəsindən, elmi adından, stajindan asılı olaraq 14-18-jü ödəniş dərəjəsi ilə, tədris şö'bəsinin müdürü 12-14-jü, doktorantura və aspirantura şö'bəsinin müdürü 12-13-jü ödəniş dərəjəsi ilə.

Vəzifəli, inzibati-təsərrüfat işçilərinin və xidmət heyətinin maaşı təhsil müəssisənin iş həjmindən və xüsusiyyətindən asılı olaraq, vəzifə maaşları əsasında hesablanır.

2. Professor-müəllim heyətinin əmək haqqı fondu onların tutduğu vəzifəsindən, təhsilindən, elmi dərəjəsindən (elmi adından), stajindan asılı olaraq vəzifə maaşının ödəniş dərəjəsi əsasında hesablanır.

Vəzifələrin miqdarı bir müəllimə düşən tələbələrin, magistrantların və aspirantların sayından asılı olaraq əmsal üzrə hesablanır. Bu əmsallar gündüz, axşam və qiyabi şö'bədə fakültələr üzrə, tələbələrin və aspirantların hazırlıq istiqaməti üzrə müəyyən edilir.

Ali məktəblərdə professor, dosent və müəllimlər iş günü ərzində tədris planına və elmi-tədqiqat işləri planına uyğun olaraq tədris-metodiki və elmi-tədqiqat işləri aparmalıdır. Professor-müəllim heyətinin konkret yükünü ali məktəblərin rektörleri müəyyən edir.

Ali təhsil müəssisələrində ştat üzrə işçilərin stavka üzrə əmək haqqı aşağıdakı kimi ödənilir: professor, elmi dərəjəsindən asılı olaraq 16-18-jü ödəniş dərəjəsi ilə; dosent, elmi dərəjəsindən asılı olaraq 14-16-jü; baş müəllim 13-14-jü; müəllim (assistant) 12-13-jü ödəniş dərəjəsi ilə.

Ali təhsil müəssisələrində dərəjələr üzrə professor-müəllim hey'əti üçün vəzifə maaşları aşağıdakı kimi müəyyən edilmişdir:

1. Ali təhsil müəssisələrində təqaüdlər üzrə xərjlər də mühüm yer tutur. Bu xərjlər təqaüd alan tələbələrin orta illik sayı üzrə hesablanır.

2. Tədris xərjləri və kitabxana üçün kitabların alınması xərjləri təhsil formasından (əyani, axşam, qiyabi) və mütəxəssislərin istiqamətindən asılı olaraq normalar üzrə müəyyən edilir.

Tələbələrin istehsalat təjrübəsi üçün xərjləri təjrübə keçəjək tələbələrin sayından və təjrübənin uzunluğundan asılıdır. Bu xərjlərə eyni zamanda, təjrübəyə rəhbərlik edən müəllimlərə əmək haqqı və s. aiddir.

Ali məktəblərin xərjləri sistemində elmi-tədqiqat işləri, təjrübənin aparılması, müəllimlərə e'zamiyyət xərjləri, dissertasiyaların müdafiəsi üzrə xərjlər daxildir.

3. Ali məktəblər üçün inventar və avadanlıq xərjləri onların xüsusi avadanlıqla, kompüterlərlə və təsərrüfat inventarları ilə tə'min olunma normaları üzrə planlaşdırılır. İjmal planlaşdırılma zamanı inventarların və avadanlıqların alınması xərjləri bir tələbəyə düşən norma əsasında, əsaslı tə'mirə çəkilən xərjlər binanın xarji kubaturası və  $1\text{m}^3$ -ə düşən xərj normasına görə hesablanır.

Peşə və orta ixtisas məktəbələrinin əsas vəzifəsi iqtisadiyyatın müxtəlif sahələri və ölkənin qeyri-istehsal sferası üçün zəruri nəzəri biliklər və təjrubi vərdişlərə malik olan orta ixtisas dərəjəli və ümumi orta təhsilli mütəxəssislərin hazırlanmasından ibarətdir.

Peşə və orta ixtisas məktəblərində xərjlər hesablanarkən aşağıdakı göstərişlər əsas tutulur:

- şagirdlərin orta illik sayı;

- əyani, axşam və qiyabi təhsil üzrə ayrılıqda qrupların sayı.

Şagirdlərin orta illik sayı ali məktəblərdə olduğu kimi hesablanır.

Peşə və orta ixtisas məktəblərinin jari xərjlərinə əmək haqqı, ona əlavələr, təqaüdlərin verilməsi, tədris, təsərrüfat və digər xərjlər daxildir.

Peşə və orta ixtisas məktəblərinin əsas xərjləri əmək haqqı xərjləridir.

Peşə və orta ixtisas məktəblərinin direktorlarının vəzifə maaşları təhsil müəssisəsində şagird və ya tələbələrin sayından asılı olaraq aşağıdakı kimi müəyyən edilir: ali təhsilli, 5 il müvafiq ixtisas üzrə stajı olan, şagirdlərin sayı 200-ə qədər olduqda vəzifə maaşının ödəniş dərəjəsi 14, şagirdlərin sayı 201-500 nəfər olduqda 15, şagirdlərin sayı 500-dən çox olduqda 16.

Peşə və orta ixtisas məktəblərində işləyən müəllimlərin əmək haqqı təhsil və pedaqoji staja əsasən, ümumtəhsil məktəblərində olduğu kimi, vəzifə maaşının ödəniş dərəjəsi ilə müəyyən edilir.

Peşə və orta ixtisas məktəblərində əmək haqqına daxildir:

- pedaqoji heyətinin əmək haqqı;
- yazı işlərinin yoxlanması üçün əmək haqqına əlavələr;
- laboratoriya və kabinet müdirliyinə görə haqq;
  - sinif rəhbərliyinə görə haqq;
- tə'lim-tərbiyə, inzibati heyətin əmək haqqı və s.

## **23.1. Səhiyyə müəssisələrinin saxlanması xərjlərinin tərkibi və quruluşu**

Vətəndaşların sağlamlığının mühafizəsi üzrə qəbul edilmiş qanunverijiliyə əsasən səhiyyənin maliyyələşdirilməsi və idarə edilməsi sahəsində mərhələli islahatlar gedir. Bu sahədə qəbul edilmiş *tibbi sigorta mexanizminin* böyük əhəmiyyəti vardır.


Səhiyyə xərjləri dövlət bütçəsi xərjlərinin tərkib hissəsi olmaqla müəyyən xüsusi çəkiyə malikdir. Lakin bu xərjlərin dövlət bütçəsi xərjləri içərisində xüsusi çəkisi ildən-ilə azalmış, 1995-ci ildə 6,9%, 1996-ci ildə 8,4%, 1997-ci ildə 5,7%, 1998-ci ildə 5,8%, 1999-cu ildə isə 5,7% 2000-ci ildə 5,9%, 2001-ci ildə 5,8% olmuş, 2002-ci ildə 5,3%, 2003-cü ildə 4,7% planlaşdırılmışdır. Bunun da əsas səbəbi bütçə xərjlərinin bir hissəsinin maliyyələşdirilməsinin yerli (bələdiyyə) bütçələrə verilməsi və səhiyyə xidmətinin dövlət maliyyələşdirilməsinin azaldılıb pullu xidmətə keçirilməsindən ibarətdir.

Hal-hazırda səhiyyənin maliyyə tə'minatının modeli bütçə vəsaitlərini, ijbari tibbi sigorta vəsaitlərini, təşkilatların tibbi sigorta fondlarını və digər mənbələri özündə birləşdirir. (Şəkil 4).

**Şəkil 1. Səhiyyə sahəsinə yönəldilən maliyyə vəsaitlərinin yaradılması  
mənbələri və istifadəsi istiqamətləriri**

### ***Yaranması mənbələri***

БЦДЬЯ ВЯСАИТА ЯРИ	Иъбари тибби съвпорта (ИТС)	Кюнцллц тибби съвпор-та (КТС)	Идаря вя тъшкил от-	Диэяр мянбялар (хейрий я-чилил)
-------------------------	--------------------------------------	--	------------------------------	--



*Səhiyyədə tibbi sigorta mexanizminin tətbiqinə qədər xərjlərin planlaşdırılmasının aşağıdakı qaydaları tətbiq edilmişdir və hal-hazırda da bu üsulların bəzilərindən istifadə olunur:*

- 1) səhiyyə müəssisələrinin fərdi və ijməl smetasının tərtib edilməsi;
- 2) yerli büджələrin layihələrinə uyğun səhiyyədə xərjlərin ijməl smetasının tərtib edilməsi;
- 3) Maliyyə Nazirliyi tərəfindən göstərijilərin hesablanması (plan-laşdırılması).

Büджə sisteminin hər bir səviyyəsində xərjlərin planlaşdırılmasının özünəməxsus xüsusiyyətləri var idi.

Tibb müəssisələrinin fərdi smetasının tərtibi çarpayıların orta illik göstərijilərinin, çarpayı-günlərin miqdarının, tibbi və inzibati-təsərrüfat heyətinin orta illik

sayının, poliklinikaya müraciət edənlərin sayının və digər göstərijilərin hesablanması ilə başlanırdı.

Səhiyyədə xərjlərin planlaşdırılmasının aşağıdakı göstərijilərindən istifadə olunurdu:

1) ambulator-poliklinika yardım üzrə – poliklinikalarda işləyən həkimlərin sayı, ildə bir nəfərə düşən müayinənin və evdə yardımın miqdarı (təxminən ildə 12 yardım);

2) stasionar yardım üzrə – çarpayı-yerin miqdarı, il ərzində xəstəxana çarpayısının məşğul olması;

$$D_m = \frac{\sum I_m}{K_m}$$

burada  $D_m$  – m-jı ixtisas üzrə olmayan il ərzində çarpayının istifadə edilməsi günlərinin miqdarı göstərijisi;

$I_m$  – m-jı ixtisas üzrə xərjlərin çarpayı günlərinin miqdari;

$K_m$  – m-jı ixtisas üzrə çarpayılarının orta illik miqdari.

Çarpayılarının dövriyyəsi il ərzində hər bir xəstəxana çarpayısı üzrə xəstələrin orta sayını xarakterizə edir:

$$F_m = \frac{D_m}{R_m}$$

burada  $F_m$  – xəstənin çarpayıda olmasının orta göstərijisidir.

İl ərzində xəstəxana çarpayılarının orta istifadəsi ( $D$ ) xəstələrin orta günlük miqdardından ( $N$ ) və ya xəstəxananın güjündən asılıdır:

$$D_m = \frac{365N}{N + 3\sqrt{N}}$$

$$D_m = 365 - tmFm$$

burada  $tm$  – m-jı ixtisas üzrə ildə çarpayının boş dayanmasının orta göstərijisidir.

Ayrılmış bütğə vəsaitlərinin səmərəli istifadəsininə nəzarət müfəttiş və tematik yoxlama zamanı, yerli idarəetmə orqanları, ayrı-ayrı nəzarət orqanları tərəfindən həyata keçirilir.

Yoxlama zamanı xüsusilə aşağıdakı məsələlərə fikir verilir: səhiyyə müəssisələrinin fəaliyyətinin plan göstərijilərinin düzgün hesablanması; onların faktiki görülən işlərin, göstərilən tibbi xidmətlərin həjmi ilə eyniliyi; ayrılmış bütğə vəsaitlərinin istifadəsinin məqsədə uyğunluğu.

Beləliklə, xəstəxana çarpayısının istifadəsi göstərijiisi nə qədər yüksək olarsa, çarpayıların dövriyyəsi göstərijiləri bir o qədər də yüksək olar və çarpayı fondunun saxlanmasına bütğədən ayrılan vəsaitə, yeni çarpayıların yerləşdirilməsinə, yeni stasionarların tikilməsinə zərurət bir o qədər az olur.

Hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə müəssisələri xərjlərinin planlaşdırılması məqsədilə gəlir və xərj smetasını (ijmal smetasını) tərtib edirlər.

Buna misal olaraq, Bakı şəhər Uşaq Bərpa Müalijə Mərkəzini göstərmək olar. Burada xərjlər smetası (ambulator müəssisə kimi) aşağıdakı kimidir:

1. Əməyin ödəniş fondu;
2. Əmək haqqına üstəlik;

3. Malların alınması və xidmətlərin haqqının ödənilməsi:
  - dəftərxana ləvazimatı, jari təsərrüfat məqsədləri üçün mal və materiallar alınması;
  - dərman və sarğı ləvazimatlarının alınması;
  - yumşaq inventar və paltarların alınması, tə'mir xərjlərinin ödənilməsi;
  - ərzaq məhsullarının alınması;
  - nəqliyyat xidmətlərinin haqqının ödənilməsi;
  - yanajaq və sürtgü materiallarının alınması;
  - rabitə, kommunal xidmətləri, elektrik energisi haqqının ödənilməsi;
  - qaz, su, istilik enerjisi haqqının ödənilməsi;
  - inventar və avadanlığın alınması;
  - binaların jari tə'miri və s.

### **23.2. Səhiyyə işçilərinin əmək haqqı xərjlərinin planlaşdırılması**

Azərbaycan Respublikası Dövlət bütğəsi xərjlərinin iqtisadi təsnifatının tətbiqi üzrə göstərijilərə əsasən «Əməyin ödənişi, malların alınması və xidmətlərin haqqının ödənilməsi» maddəsinin «Əməyin ödəniş fondu» köməkçi maddəsinə daxil olan əsas xərj işçilərə verilən əmək haqqıdır.

Səhiyyə sahəsində çalışan işçilərin əmək haqqına daxildir:

- bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşı;
- işçilərin vəzifə maaşına əlavələr;
- işçilərə əlavə iş üçün ödənişlər;
- elmi dərəjə və fəxri adlara görə əlavə ödənişlər.

Səhiyyə işçilərinin vəzifələr üzrə tarif – ixtisas xüsusiyyətləri kadrların düzgün seçilməsi və yerləşdirilməsi,

onların peşə ixtisasının artırılması, rəhbərlərlə mütəxəssislər arasında əməyin bölgüsü, eləjə də bu kateqoriyadan olan işçilərin vəzifə borjlarının və əməyin ödənilməsi dərəjələri üzrə ixtisas tələblərinin vahidliyini tə'min etmək məqsədini güdürlər.

Azərbaycan Respublikası səhiyyə işçilərinin əməyinin ödənilməsi bütçədən maliyyələşən səhiyyə müəssisəsinin tibb heyətinin *Vahid Tarif Jədvəli* üzrə maddi tə'minatının vahid prinsiplərini nəzərdə tutur və maaşlardan (stavkalardan), eləjə də artımlar, əlavələr və qüvvədə olan qanunverijilikdə nəzərdə tutulmuş digər stimullaşdırıcı xarakterli ödənjlərdən ibarətdir.

Səhiyyə müəssisələrinə və təşkilatlarına ayrılan bütçə vəsaiti çərçivəsində əlavə haqların, üstəlik haqların, əlavələrin, mükafatların və digər stimullaşdırıcı xarakterli ödənjlərin növləri və ölçüsünü, eləjə də müəssisə və təşkilatların strukturunu və şatlarını sərbəst müəyyən etmək hüququ verilmişdir.

Tibb heyətinin əmək haqqı stavkası və maaşları *Vahid Tarif Jədvəli* əsasında müəyyən edilir:

Əməyin ödənil- məsi jədvəli	0 10	1 11	2 12	3 13	4 14	5 15	6 16	7 17	8 18	9 19
Tarif əmsal- ləri	1,0 5,11	1,32 5,72	1,74 6,41	2,30 7,18	2,58 7,97	2,89 8,85	3,24 9,82	3,63 10,90	4,07 12,10	4,56 13,43

*Vahid tarif jədvəli* əsasında müəyyən edilmiş stavka və maaşlar qanunverijiliklə müəyyən olunmuş və əmək müqaviləsi ilə şərtləndirilmiş iş vaxtının uzunluğuna və iş həjminin yerinə yetirilməsinə riayət olunmaqla səhiyyə

işçilərinin əməyinin ödənilməsinin minimal səviyyəsinin dövlət tə'minatıdır.

Sıfır dərəjəli tarif stavkasının (maaşının) ölçüsü hökumət tərəfindən müəyyən edilir və əməyin ödənilməsinin minimal ölçüsünə uyğun olur.

Vahid Tarif Jədvəlinin digər dərəjələri üzrə işçilərin stavka və maaşları tarif jədvəlinin sıfır dərəjəsinin müvafiq tarif əmsalına vurmaq yolu ilə müəyyən edilir.

Büджədən maliyyələşən səhiyyə işçilərinin vəzifələri üzrə əməyin Vahid Tarif Jədvəli əsasında ödənilməsi dərəjələri aşağıdakı kimi müəyyən edilir:

- baş həkim (direktor, müdirdir, rəis, səhiyyə müəssisəsinin rəhbəri) –  
13-18-ci dərəjələr;
- baş tibb bajısı – 8-13-jü dərəjələr;
- həkim-intern – 7-8-ci dərəjələr;
- həkim – 9-15-ci dərəjələr;
- orta tibb hey'əti – 7-12-ci dərəjələr;
- tibb bajısı – 5-9-ju dərəjələr;
- diş texniki – 6-9-ju dərəjələr;
- əjzaçı – 6-9-ju dərəjələr və s.

*Vəzifə maaşları* aşağıdakı hallarda artırılır:

- a) ixtisas dərəjəsinə görə;
- b) elmi dərəjəyə görə;
- v) sağlamlıq üçün təhlükəli və son dərəjə ağır iş şəraitində işləyənlərə;
- q) tə'jili və təxirəsalınmaz tibbi yardım stansiyaların işçilərinə.

Əlavə haaq aşağıdakı hallarda verilir:

- a) gejə işinə görə;
- b) bir-neçə peşənin (vəzifənin) aparılmasına, xidmət sahəsini geniş-ləndirilməsinə;

- v) müvəqqəti olaraq işdə olmayan işçinin vəzifəsinin aparılmasına;  
 q) başqa hallarda.

### **23.3. Səhiyyə üzrə sair xərjlərin planlaşdırılması və maliyyələşdirilməsi**

Stasionar səhiyyə müəssisələrinin saxlanması xərjlərin hesablanması çarpayıların artırılması müddətindən asılı olaraq, **çarpayıların orta illik miqdarı** göstərijisi əsasında, aşağıdakı formula üzrə aparılır:

$$C_{or} = C \pm \frac{C_n \cdot A_n}{12}$$

burada  $J_{orta}$  – çarpayıların orta illik miqdarı;  
 $J_1$  – ilin əvvəlinə çarpayıların miqdarı;  
 $J_n$  – il ərzində istifadəyə verilən (ixtisar olan) çarpayıların miqdarı;

$A_n$  – yeni artırılmış (ixtisar edilmiş) çarpayıların fəaliyyət göstərdiyi ayların sayı.

Səhiyyə üçün rayonun büджə layihəsində ümumi xərjlər aşağıdakı kimi müəyyən edilir:

1. Rayonlar üzrə xəstəxanaların və digər stasionarların tibbi işçilərinin *əmək haqqı fondunun həcmi* müəyyən edilir. Şəhərlərdə, qəsəbə və kənd yerlərində yerləşən, hər bir dispanser üzrə müəyyən edilən çarpayıların orta illik miqdardından və bir ildə çarpayıya düşən orta əmək haqqından asılı olaraq:

$$\Theta HF_{il} = C_{orta} \cdot \Theta H_j$$

burada  $\Theta H_{il}$  – illik əmək haqqı fondu;

$\Theta H_j$  – il ərzində çarpayıya düşən orta əmək haqqı.

**2. Dərmanlara çəkilən xərjlər** (normativ əsasında) və eyni zamanda dəftərxana və təsərrüfat xərjləri (norma üzrə il üçün bir çarpayıya görə) müəyyən edilir.

Dərman alınmasına çəkilən xərjlərin ümumi həjmi dərmanlara çəkilən xərjlərdən və şəhər və kənd yerlərində yerləşən xəstəxanalar üzrə pulsuz və imtiyazlı şəkildə verilən dərmanların xərjlərindən ibarətdir:

$$X_d = N_x \cdot S_{cg}$$

burada  $X_d$  – stasionarda dərmanlara çəkilən xərjlər;

$N_x$  – dərmanlara çəkilən xərj norması;

$S_{cg}$  – çarpayı-günlərin sayı.

$$\bar{X}_m = X_d + X_{im}$$

burada  $\bar{X}_m$  – dərman alınması üçün ümumi xərjlərin miqdari;

$X_d$  – stasionarda dərmanlara çəkilən xərjlər;

$X_{im}$  – imtiyazla (pulsuz) verilən dərmanlara çəkielən xərjlər.

Dəftərxana və təsərrüfat xərjləri də anoloji qaydada müəyyən edilir:

$$M_d = C_{orta} \cdot N_{cx}$$

burada  $M_d$  – dəftərxana və təsərrüfat xərjləri;

$N_{cx}$  – ildə bir çarpayıya düşən xərj norması.

**3. Bir ildə bir çarpayıya düşən ərzaq norması** aşağıdakı kimi müəyyən edilir:

$$N_{ax} = C_g \cdot N_g$$

burada  $N_{ax}$  – bir ildə bir çarpayiya düşən ərzaq norması xərjləri;

$J_g$  – bir ildə çarpayının fəaliyyət göstərdiyi gün;

$N_g$  – bir gündə bir çarpayiya düşən ərzaq norması xərjləri.

Ərzaqa çəkilən xərjlərin məbləği aşağıdakı formula ilə müəyyən edilir:

$$M_x = N_{ax} \cdot C_{orta}$$

burada  $M_x$  – ərzağa çəkilən xərjlərin məbləği;

$N_{ax}$  – bir ildə bir çarpayiya düşən ərzaq norması xərjləri;

$J_{orta}$  – çarpayıların orta illik miqdari.

4. Xəstəxanalar və dispanserlər üzrə çarpayı-günlərin miqdarı müəyyən edilir:

$$S_{cg} = C_g + C_{orta}$$

burada  $S_{cg}$  – çarpayı-günlərin miqdarı;

$J_g$  – bir ildə çarpayının fəaliyyət göstərdiyi gün;

$J_{orta}$  – çarpayının orta illik miqdari.

4. Yumşaq inventara çəkilən xərjlər aşağıdakı formula üzrə hesablanır:

$$X_{yi} = X_{yct} + X_{oyt}$$

burada  $X_{yi}$  – yumşaq inventara çəkilən xərjlər;

$X_{yct}$  – yeni çarpayılarla tamamlanma;

$X_{oyt}$  – əvvəlki yataqlarla təjhizat.

Eyni zamanda çarpayıların istismar artımı hesablanır:

$$A_j = J_{ism} - J_{iem}$$

burada  $A_j$  – il ərzində çarpayıların istismar artımı;

$J_{ism}$  – ilin sonuna çarpayıların miqdari;

$J_{iem}$  – ilin əvvəlinə çarpayıların miqdari.

6. Sonda xəstəxana və dispanserlər üzrə *büdəjə layihəsinin ijmal xərjləri* müəyyən edilir:

$$X_m = \partial HF + H_{shf} + \ddot{U}H_{dx} + \ddot{U}H_{tx} + \ddot{U}H_{ex} + \ddot{U}H_{yix}$$

burada  $X_m$  – xəstəxana və dispanserlər üzrə büdəjə layihələri xərjlərinin məbləği;

$\partial HF$  – tibb işçilçinin və inzibati-təsərrüfat heyətinin əmək haqqı fondu;

$H_{shf}$  – əmək haqqı fondunun hesablanması;

$\ddot{U}H_{dx}$  - dərman xərjlərinin ümumi həjmi;

$\ddot{U}H_{tx}$  – dəftərxana və təsərrüfat xərjlərinin ümumi həjmi;

$\ddot{U}H_{ex}$  – ərzaq xərjlərinin ümumi həjmi;

$\ddot{U}H_{yix}$  - yumşaq inventar xərjlərinin ümumi həjmi.

Tibb müəssisəsinin smetasının tərtibi zamanı əvvəlki bir-üç il ərzində stetanın ijrəsinin iqtisadi təhlilindən istifadə edilir. Təhlil materialları üzrə nətijələr bə'zi xərjlərin həjmini, bə'zi hesablama normalarını dəqiqləşdirməyə, göstərijilərin dinamikasını aşkar etməyə, xərjlər smetasındaki maddələr üzrə kənaraçıxmalara tə'sir edən müxtəlif amillərin tə'sirini müəyyən etməyə imkan verir.

Tibb müəssisələrinin maliyyələşdirilməsinin mühüm modelləri (üsulları) aşağıdakılardır:

1) xərjlər smetası bazasında müəyyən edilən konkret tibbi xidmətin qiyməti;

2) müalijə olunan xəstənin orta xərji (ümmülikdə stasionar və ya orta hesabla şö'bə üzrə);

3) klinik statistik qrup və ya tibbi-iqtisadi standartlar əsasında bir müalijəni qurtarmış xəstənin xərjinin ödənilməsi.

Müasir şəraitdə tibbi siğortanın köməyi ilə bazar münasibətlərinin elementlərini və sosial tə'yinatı özündə birləşdirən səhiyyənin idarə edilməsinin və maliyyələşdirilməsinin optimal modelinin təkmilləşdirilməsinin və inkişafının böyük əhəmiyyəti vardır.

Tibb müəssisələri bir neçə mənbədən maliyyələşdirilir:

- büджə vəsaitləri;
- məqsədli dövlət proqramlarının maliyyələşdirilməsi;
- ijbari tibbi siğorta vəsaitləri;
- könüllü tibbi siğortadan pullu xidmətlər;
- digər vəsaitlər.

1999-ju ildə qəbul edilmiş «Tibbi siğorta haqqında» Azərbaycan Respublikasının Qanunu sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi formasını müəyyən edir, siğorta hadisəsi baş verdikdə əhalinin tibbi və dərman yardımını alınmasını tə'min edir.

Tibbi siğorta ijbari və könüllü formadə həyata keçirilir.

Ijbari tibbi siğorta (İTS) dövlət sosial siğortasının tərkib hissəsi olmaqla, ijbari tibbi siğorta proqramına müvafiq həjmdə əhalinin tibbi və dərman yardımını tə'min edir.

Könüllü tibbi siğorta (KTS) ijbari tibbi siğorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi siğorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər alınmasını tə'min edir.

İTS sistemində siğorta edənlər:

- işləməyən vətəndaşlar üçün - müvafiq ijrə hakimiyyəti orqanları və müvafiq sosial programlar çərçivəsində yerli özünüidarəetmə orqanları;

- işləyən vətəndaşlar üçün - mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və qanunverijilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.

İTS sistemi dövlət bütğəsindən, siğorta edənin ödəmələri, ITS haqlarının ödəmə qaydasının pozulması hallarında tətbiq olunan jərimə və dəbbə pulu, qanunverijilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. ITS haqlarının saxlanması və maliyyə vəsaitlərinin məqsədli istifadəsinə nəzarət müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

İTS sistemində siğorta edənlər işləyən vətəndaşlar üçün məbləği və ödənilmə qaydası müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ijbari tibbi siğorta haqları ödəyirlər. ITS haqları ITS programının yerinə yetirilməsini tə'min edən məbləğdə müəyyən edilir. İşləməyən pensiyaçılar, idarə və təşkilər ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti olmayanlar, uşaqlar, tələbələr və bütğə təşkilatlarının işçiləri üçün ITS haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən bütğə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir.

İTS sistemində tibbi siğorta sistemində tibbi xidmətlər üçün tariflər müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tariflər tibb müəssisələrinin rentabelliyini və tibbi siğorta müqaviləsində nəzərdə tutulan tibbi xidmətin müasir səviyyəsini tə'min etməlidir.

KTS üzrə tibbi xidmətlər üçün tariflər siğorta təşkilatı ilə bu xidmətləri göstərən tibb müəssisəsi arasında razılaşmaya əsasən müəyyən edilir.

Tibbi sigortanın funksiyaları dövlətin sosial siyasetini həyata keçirdiyi funksiyalara uyğundur:

- sosial, belə ki, İTS – dövlətin sosial müdafiəsinin bir hissəsidir;

- tənzimləyiji (nəzarət orqanlarının lisenziyalasdırılması vasitəsilə);

- nəzarət (vergi nəzarəti vasitəsilə);

- həvəsləndiriji – müəssisələrədə əhalinin əməyinin və sağlamlığının qorunması səviyyəsinin artırılması;

- monitorinq – göstərilən tibbi xidmətlərin keyfiyyətinin və son nəticədə tibb işçilərinin işinin qiymətləndirilməsi;

- səlahiyyətlərin bölgüsü – İTS fondları və büджə fondları arasında maliyyə məs'uliyyətinin sərhədlərinin müəyyənləşdirilməsi;

- səmərəlik – mövjud maliyyə vəsaitlərinin optimal istifadəsini nəzərdə tutur.

Göstərilən funksiyalar dövlətin sosial siyaseti və tibbi sigorta subyektlərinin sahibkarlıq fəaliyyəti vasitəsilə həyata keçirilir.

Beləliklə, tibbi sigorta sosial institutu və sigorta bazarı elementini eks etdirir.

### **23.4. Əhalinin sağlığının qorunması tədbirlərinin maliyyələşdirilməsi**

Əhalinin sağlığının qorunması hər bir insanın fiziki və ruhi sağlığının mühafizəsinə, onun fəal uzun ömürlüğünün artırılmasına, tibbi yardımla tə'minatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məjmusundan ibarətdir.

Əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biri tibbi-sosial yardımın hamı üçün mümkünlüyündən ibarətdir.

Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:

- sağlamlığının qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

- səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi;

- dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi;

- əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım göstərilməsinə tə'minat verilməsi;

- məjburı sıgorta üzrə sıgorta məbləğinin və sıgorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;

- səhiyyə sahəsində beynəlxalq əməkdaşlığının həyata keçirilməsi və s.

Dövlət səhiyyə sisteminə Azərbaycan Respublikasının müvafiq ijra hakimiyyəti orqani, dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, tədris, əjzaçılıq, sanitariya-profilaktika müəssisələri, eləjə də səhiyyənin maddi-texniki təjhizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemologiya xidməti, məhkəmə-tibbi ekspertizası daxildir.

Dövlət səhiyyə sistemi əsasən dövlət büджəsi, eləjə də tibbi sıgorta vasitələri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələr və istifadəsi qanunverijiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Dövlət səhiyyə sisteminin vəsaitləri:

- səhiyyənin məqsədli kompleks proqramının işlənib hazırlanmasına və yerinə yetirilməsinə;

- dövlət səhiyyə müəssisələrinin maddi-texniki bazasının inkişafına;
- müalijə-profilaktika və sanitariya-epidemoloji müəssisələrin saxlanmasına;
- güzəştli tibbi xidmətin göstərilməsinə;
- tibb və əjzaçılıq işçilərinin hazırlanmasına və ixtisaslarının artırılmasına;
- tibb elminin inkişafına və tətbiqinə;
- epidemiyaların aradan qaldırılmasına yönəldilir.

Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır.

Hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə səhiyyə sisteminin müəssisədə ixtisaslaşdırılmış tibbi yardımla pulsuz tə'min olunur.

Tibb və əjzaçılıq işçilərinin, habelə elmi işçilərin, ali və orta tibb və əjzaçılıq təhsili müəssisələrinin, universitetlərin tibb fakültələrinin professor-müəllim hey'ətinin əmək haqqı onların ixtisas dərəjəsinə, stajına və yerinə yetirdikləri vəzifələrə uyğun olaraq ödənilir və bu, əmək müqaviləsində nəzərdə tutulur.

Tibb və əjzaçılıq işlərinin əmək şəraitləri təhlükəli, zərərli amillərlə bağlı olduqda onlar vəzifə maaşlarına əlavə olaraq kompensasiya almaq, eləjə də qanunverijilikdə müəyyən edilmiş digər güzəştərdən istifadə etmək hüququna malikdirlər.

Əmək haqqının artırılmasına, əlavə ödəmələrinin verilməsinə kompensasiyalar və güzəştər almaq hüququna malik olan tibb işçilərinin siyahısı ijra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət səhiyyə müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş tibb və əjzaçılıq işçilərinin

ailələrinə miqdarı msüvafiq ijra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən birdəfəlik müavinət verilir.

Tabeçiliyindən və mülkiyyət formalarından asılı olmayaraq müalijə-profilaktika müəssisələrinin, o jümlədən elmi-tədqiqat institutları və dövlət ali tibb təhsil müəssisələrinin əhaliyə göstərdikləri pullu tibbi xidmətin qaydaları və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Tibb müəssisələri əhaliyə göstərilən müvafiq pullu tibbi xidmətin Azərbaycan Respublikasının ərazisində ijazə verilmiş diaqnostik, profilaktik və müalijə metodları ilə tə'min etməyə borjludurlar.

Tibb müəssisələrinin əlavə maliyyələşdirilməsi müəssisə, təşkilat, hüquqi və fiziki şəxslərə pullu xidmətlərin göstərilməsinə görə alınan vəsaitlər hesabına həyata keçirilir.

Tibbi xidmətlərin qiymətlərin Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qayda üzrə tənzim edilir. İl ərzində indeksasiya gəlir-xərj smetası yenidən dəqiqləşdirilir.

Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən tibbi xidmətlərin qiymətləri respublika üzrə orta qiymətlərdir. Səhiyyə müəssisə rəhbərlərinə əhalinin sosial-iqtisadi vəziyyətindən asılı olaraq bu qiymətləri 20% artırıb-azaltmaq hüququ verilir. Müstəsna hallarda tibbi xidməti qiyməti göstərilən hüdudlardan fərqlənərsə, razılışdırılmaq üçün Səhiyyə Nazirliyinə təqdim edilməlidir.

Tibb fəaliyyətinin subyektləri arasında münasibətlərin tənzimlənməsində, onların hüquq və vəzifələrinin, bu fəaliyyəti təşkilati-hüquqi əsaslarının müəyyən edilməsində 30 dekabr 1999-ju ildə qəbul edilmiş "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun böyük əhəmiyyəti vardır.

Özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə səhiyyə müəssisələri ilə yanaşı, səhiyyə sahəsində dövlət

siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlaşığının qorunmasına tə'minat verir.

Özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, ijbari və könüllü tibbi sığorta vəsaitləri, qanunverijiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin dövlət tə'minatı və səhiyyənin məqsədönlü programlarının həyata keçirilməsində iştirakı onları bu işə də'vət edən (razılıq verən) müvafiq ijrə hakimiyyəti orqanlarının vəsaiti və ijbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilir.

## **XXIV fəsil. SOSİAL MÜDAFİƏ VƏ SOSİAL TƏ'MİNAT XƏRJLƏRİ**

Sosial siyaset, Azərbaycan Respublikasının Konstitusi-yası və digər qanunverijilik aktları ilə tənzimlənən və əhalinin hüquq və tə'minatlarını həyata keçirməyə imkan verən, dövlətin ən önjül istiqamətlərindən biridir.

Bu jür hüquq və tə'minatların həyata keçirilməsi əhaliyə sosial müdafiə xidmətlərin göstərilməsini nəzərdə tutur.

Sosial müdafiə dedikdə, xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək olmadan yaşamaq iqtidarında olmayan əhali qrupunun heç olmazsa, minimum tələbatını tə'min etməyə yönəldilmiş dövlət siyaseti başa düşülür. Sosial müdafiənin bu forması jəmiyyətin iqtisadi və siyasi inkişafı ilə əlaqədar meydana çıxmış və inkişaf edərək hər bir dövlətin imkan və maraqlarından asılı olaraq sosial müdafiə mexanizmi yaradılmışdır.

BMT-nin hesablamlarına görə, 150 ildən sonra dünyada hər iki nəfərdən biri qoja olacaqdır. Azərbayjanda

bu günə qojaların sayı ümumi əhalinin sayından xüsusi çəki e'tibarilə 9% təşkil edir. Əmək qabiliyyəti olmayan yaş qruplarının ümumi əhali sayında çəkisi isə 42%-i ötür.

Azərbayjanın sosial müdafiə sistemi MDB ölkələrinin sistemlərinə oxşar olsa da, ölkənin sosial durumu bir qədər fərqlidir. Dövlətin himayəsində milyonlarla qaçqın, Qarabağ müharibəsi əlili və çoxuşaqlı ailə var. Dövlət Sosial Müdafiə Fondu (DSMF) 1,2 milyona qədər vətəndaşa pensiya, 1,65 milyondan çox aztə'minatlı ailəyə müxtəlif müavinətlər verir. Bu respublika əhalisinin təxminən 40 faizə qədərini təşkil edir.

Azərbayjan Respublikasının maliyyə vəziyyətinin ağır olduğu bir şəraitdə, dövlət əhalinin müəyyən kateqoriyaların Sosial xidmətlərinin minimum səviyyəsini tə'min etmək iqtidarındadır. Sosial xidmətlərin bu növlərinə aiddir:

- uşaqlı ailələrə dövlət müavinətləri;
- yaşı, əlliliyə, ailə başçısını itirməyə görə pensiyalar;
- işsizliyə görə müavinətlər;
- Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması iştirakçılarına müavinətlərin ödənilməsi;
- sair müavinətlər və kompensasiyalar.

Sosial müdafiə və sosial tə'minat xərjləri 2003-jü ildə bütjdə xərjlərinin 18,5%-i təşkil etmişdir. 1998-ci ilə nisbətən bu göstəriji 4,8 bənd aşağı düşmüşdür. Lakin ÜDM-də bu xərjlərin çəkisi artmaqdadır.

#### Jədvəl 26. Sosial müdafiə və sosial tə'minat xərjlərinin ÜDM-də xüsusi çəkisi, faizlə<sup>1</sup>

---

<sup>1</sup> Azərbaycanın iqtisadi icmалı, 2002

<i>Göstəriji-lər</i>	<i>1996</i>	<i>1997</i>	<i>1998</i>	<i>1999</i>	<i>2000</i>	<i>2001</i>	<i>2002</i>	<i>2003</i>
jəmi xərjlər	<b>17,6</b>	<b>18,6</b>	<b>15,4</b>	<b>19,8</b>	<b>17,0</b>	<b>16,4</b>	<b>17,1</b>	<b>19,6</b>
O jümlə: sosial müdafiə və sosial təminat xərjləri	2,6	3,3	3,6	3,7	3,1	3,0	3,1	3,3

Əhalinin sosial tə'minat hüququ müxtəlif forma və metodlarla həyata keçirilir. Bununla belə hər bir dövlətdə sosial tə'minat hüququ sahəsində vətəndaşların pensiya tə'minatı ən aparıcı yer tutmuşdur.

Azərbaycan öz müstəqilliyini e'lan etdikdən sonra qəbul etdiyi ilk mühüm qanunlardan biri «Vətəndaşların pensiya tə'minatı haqqında» Azərbaycan Respublikasının Qanunu olmuşdur. Həmin Qanun 1993-jü il yanvarın 1-dən qüvvəyə minmişdir. Qanuna dəyişikliklər və əlavələr 13 iyun 1997-jü ildə qəbul olunmuşdu.

Bu Qanun iki mərhələdə: ilk mərhələ 1 avqust 1997-jü ildə və ikinci mərhələ isə 1 avqust 1998-jü ildə qüvvəyə minmişdir.

Bu Qanunla vətəndaşlara aşağıdakı pensiyalar tə'yin edilir.

- a) əmək pensiyaları:
  - yaşa (qojalığa) görə;
  - əlliliyə görə;
  - ailə başçısını itirdiyinə görə;
  - xidmət illərinə görə;
- b) sosial pensiyalar.

«Azərbaycan Respublikasının 2002-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

«Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu

Yaşa görə pensiya hüququna aşağıdakılardan malikdir:

- kişilər – 62 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda;
- qadınlar – 57 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda.

*Yaşa görə pensiya üçün tələb edilən tam ümumi iş stajı olduqda pensiyaların minimum məbləği müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta aylıq əmək haqqının 30%-i məbləğində tə'yin edilir.*

İşləyən pensiyaçılara pensiyalar himayəsində olanlara və qulluğa görə əlavələr nəzərə alınmadan 50% məbləğində ödənilir. «Vətəndaşların pensiya tə'minatı haqqında» Azərbaycan Respublikası Qanununun 21-jı maddəsinə əsasən yaşa görə pensiyalara əlavələr aşağıdakı qaydada müəyyən edilmişdir:

*Jədvəl 27. Yaşa görə pensiyaların hesablanması*

İşləmə-yənlərin hər ailə üzvünə	75 yaşına çatmış tənhalara	Müharibə əllilləri və iştirakçı-larına	Repressiya-yaya mə-ruz qalaqları	I qrup əllillərə	Çernobil iştirakçılarına
Yaşa görə minimum pensiya-nın 20%	Yaşa görə minimum pensiya-nın 20%	Yaşa görə minimum pensiyanın: I qrup-100% II qrup-70% III qrup-50% İştirakçı- 30%	Yaşa görə minimum pensiya-nın 50%	Yaşa görə minimum pensiya-nın 50%	Yaşa görə minimum pensiya-nın 50%
3600 man.	3600 man.	I qrup-18000m. II qrup-12600m. III qrup-9000 m. İştirakçı – 5400 man.	9000 man.	9000 man.	9000 man.

Qeyd:

1. Jədvəlin ayrı-ayrı qrafalarında göstərilən əlavələr pensiyaçının hüququ olduqda bu əlavələri eyni zamanda ala bilər.
2. Aile əlavəsi uşaqların 18 yaşı tamam olanadək (əyani təhsil aldıqda 23 yaşınadək) verilir.

3. İşləyənlərin pensiyalarının üzərinə himayədə olanlara (ailə əlavəsi) və qulluğa görə əlavələr hesablanmır.

*Əlliyyə görə pensiyalar*, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda tə'yin edilir:

- a) əmək zədəsi və ya peşə xəstəliyi;
- b) ümumi xəstəlik;
- v) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya jəbhədə olmaqla əlaqədar xəstələnmə, həmcinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə.

Əlliyyə görə pensiyalar əllilik, əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nətijsində yaralanma, zədələnmə, müddətli hərbi və alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq tə'yin edilir.

Ümumi xəstəlik nətijsində əlliyyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayıaraq, 23 yaşınadək əlil olmuş şəxslərə bir il stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay stajı olduqda tə'yin edilir.

«Vətəndaşların pensiya tə'minatı haqqında» Azərbaycan Respublikasının Qanununun 29, 30, 32, 33 və 34-jü maddələrinə əsasən əlliyyə görə pensiyaların hesablanması qaydaları aşağıdakı kimi müəyyən edilmişdir:

## *Jədvəl 28. Əlliyyə görə pensiyaların hesablanması*

Pensiyaçı- ların kateqo- riyaları	Pensiyan ın əsas məbləği	Minimum məbləği	Əlavələr		
			İşləyənlərin hər ailə üzvünə	Mühəribə iştirakçıla- rina	Qulluq
Ümumi səbəbdən, peşə xəstə- liyi, əmək zədəsi I qrup	Orta aylıq əmək haqqını n	Yaşa görə minimum pensiyanın	Yaşa görə minimum pensiyanın	Yaşa görə Minimum pensiyanın	Yaşa görə minimum pensiyanın
	70%	150%-27000 man.	20%-3600 man.	50%-9000 man.	50%-9000 man.
	50%	100%-18000 man.	20%-3600 man.	50%-9000 man.	50%-9000 man.
III qrup	30%	70%-12600 man.		50%-9000 man.	
Mühəribə əlliləri və onlara bərabər tutulanlar	Orta aylıq əmək haqqını n	Yaşa görə minimum pensiyanın	Yaşa görə minimum pensiyanın	Yaşa görə Minimum pensiyanın	Yaşa görə minimum pensiyanın
I qrup	80%	200%-36000 man.	20%-3600 man.	50%-9000 man.	50%-9000 man.
II qrup	60%	150%-27000 man.	20%-3600 man.	50%-9000 man.	50%-9000 man.
III qrup	40%	100%-18000 man.		50%-9000 man.	
Hərbi xidmətlə əlaqədar digər əllilər	Orta aylıq əmək haqqını n	Yaşa görə minimum pensiyanın	Yaşa görə minimum pensiyanın	Yaşa görə Minimum pensiyanın	Yaşa görə minimum pensiyanın
I qrup	70%	150%-27000 man.	20%-3600 man.	50%-9000 man.	50%-9000 man.
II qrup	50%	100%-18000 man.	20%-3600 man.	50%-9000 man.	50%-9000 man.
III qrup	30%	70%-12600 man.		50%-9000 man.	

Qeyd:

1. Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təltif olunan əlillərin pensiyalarının üzərinə əlavələr ödənilir.

2. Övladı şəhid olan əlillərin pensiyalarının üzərinə yaşa görə minimum pensiyanın 50% - 9000 manat məbləğində əlavə hesablanır.

Vəfat etmiş ailə başçısının öhdəsində olmuş əmək qabiliyyəti olmayan ailə üzvlərinin *ailə başçısını itirməyə görə* pensiya almaq hüququ vardır. Ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayaraq aşağıdakı əmək qabiliyyəti olmayan ailə üzvləri pensiya almaq hüququna malikdirlər:

- müharibədə həlak olmuş vətəndaşların uşaqları, valideynləri, dul arvadları;
- vəfat etmiş vətəndaşların uşaqları və s.

«Vətəndaşların pensiya tə'minatı haqqında» Azərbaycan Respublikası Qanununun 47, 49 və 51-jı maddələrinə əsasən ailə başçısını itirməyə görə pensiyaların hesablanması qaydası aşağıdakı kimi müəyyən edilmişdir:

#### Jədvəl 29. Ailə başçısını itirməyə görə pensiyanın hesablanması

Pensiyaçıların kateqoriyaları	Pensiyanın əsas məbləği	Minimum məbləğ
Hər iki valideynini itirmiş, yaxud vəfat etmiş tənha ananın hər uşağına	Hər iki valideynin orta aylıq əmək haqqının 60%	Yaşa görə minimum pensiyanın 100%-18000 manat
Ümumi səbəbdən, peşə xəstəliyi, əmək zədəsi nətijəsində vəfat etmiş şəxslərin hər ailə üzvünə	Orta aylıq əmək haqqının 30%	Yaşa görə minimum pensiyanın 80%-14400 manat
Müharibədə həlak olanların və onlara bərabər tutulanların hər ailə üzvünə	Orta aylıq əmək haqqının 60%	Yaşa görə minimum pensiyanın 100%-18000 manat

Vəfat etmiş hərbi qulluqçuların hər ailə üzvünə	Orta aylıq əmək haqqının 30%	Yaşa görə minimum pensiyanın 80%-14400 manat
---	------------------------------	--

«Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə dövlət tə'minatının məzmununu, tədbirlərini müəyyən edir, həmin tə'minatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Aşağıdakı şəxslərin sosial müdafiəsi həyata keçirilir;

– valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;

– valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni mə'lum olmayan;

– valideynlik hüquqlarından məhrum edilə və ya valideynlik hüquqları məhdudlaşdırılanlar;

– xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edilən, ölmüş e'lan edilən;

– azadlıqdan məhrum edilmə yerlərində jəzasını çəkən;

– uşaqların tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edilən;

– uşaqların tərbiyə, müälijə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edilən və d. şəxslər.

Müvafiq ijra hakimiyyəti orqani tərəfindən müəyyən olunan qaydada və məbləğdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq müavinətlər verilir.

Bu şəxslərə həmçinin təhsil, tibbi xidmət, əmlak və yaşayış sahəsi, əmək hüququ üzrə tə'minatlar verilir.

*Xidmət illərinə görə pensiyalar* yaşa görə pensiya almaq hüququ verən yaşa çatandan əvvəl əmək qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan ayrı-ayrı peşə sahibləri üçün müəyyən edilmiş şərtlərlə tə'yin edilir.

Məsələn, AR Nazirlər Kabinetinin təsdiq etdiyi siyahi üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilir.

65-jı maddəyə əsasən xidmət illərinə görə pensiyalar aşağıdakı qaydada hesablanır:

Xidmət illərinə görə pensiyanın hesablanması	Xüsusi staja görə əlavələr	Xidmət illərinə görə pensiyaların minimum məbləği	Xidmət illərinə görə pensiyaların maksimum həddi
Orta aylıq əmək haqqının 60%	Pensiya tə'yin edilməsi üçün tələb ediləndən artıq xüsusi iş stajının hər tam ili üçün orta aylıq əmək haqqının 1%	Yaşa görə minimum pensiyanın 100%-18000 m.	Orta aylıq əmək haqqının 80%

İşləməyən pensiyaçılardan sosial müdafiəsinin güjləndirilməsi haqqında 24 dekabr 1999-jü il Sərənjamə əsasən pensiya və müavinətlərinin ümumi məbləği 50 min manatdan az olan işləməyən pensiyaçılardan (III qrup əlliliyə görə pensiya alanlardan başqa) pensiya və müavinətlərinin ümumi məbləği dövlət bütçəsinin vəsaiti hesabına əlavə edilməklə 50 min manata çatdırılıb.

*Sosial pensiyalar* aşağıdakı əmək qabiliyyəti olmayan işləməyən vətəndaşlara onların əmək pensiyası almaq hüququ olmadıqda tə'yin edilir və ödənilir:

- ümumi xəstəlik nətijəsində I, II və III qrup əllilərə;

- 65 yaşına çatmış kişilərə, 60 yaşına çatmış qadınlara;

- 55 yaşına çatmış, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş analara;

- uşaqlıqdan əlil olanların 55 yaşına çatmış analarına, onlar həmin uşaqları 8 yaşınadək tərbiyə etmişlərsə;

- ailə başçısını itirmiş uşaqlara;

- vəfat etmiş ailə başçısının 8 yaşına çatmış uşaqlarına, qardaşlarına, bajılara, nəvələrinə qulluq edən və işləməyən valideynlərdən birinə və ya ərə (arvada), yaxud babaya nənəyə, qardaşa, bajıya yaşından və əmək qabiliyyətindən asılı olmayaraq.

Sosial pensiya əmək qabiliyyəti almaq hüququ olmayan I,II və III qrup uşaqlıqdan əlillərə və eləjə də 16 yaşına çatmamış əlil uşaqlara da tə'yin olunur.

«Vətəndaşların pensiya tə'minatı haqqında» Azərbaycan Respublikası Qanununun 91-jı maddəsi sosial pensiyaların aşağıdakı qaydada məbləğini müəyyən etmişdir.

Azərbaycan Respublikasında sosial sigortalar sahəsində tənzimlənən münasibətlər, sosial sigortanın hüquqi, iqtisadi və təşkilati əsasları 18 fevral 1997-jı ildə qəbul edilmiş «Sosial sigorta haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

Yaşa görə sosial pensiyalar	Ailə başçısını itirməyə görə sosial pensiyalar	I qrup əlilliyə və II qrup əlilliyə görə sosial pensiyalar	II qrup ümumi xəstəlikdən əlilliyə görə sosial pensiyalar	16 yaşına çatmamış uşaqlara sosial pensiyalar	III qrup əlilliyə görə sosial pensiyalar
Yaşa görə minimum	Yaşa görə minimum pensiyanın 80%	Yaşa görə minimum pensiyanın 100%	Yaşa görə minimum pensiyanın 80%	Yaşa görə minimum pensiyanın 100%	Yaşa görə minimum pensiyanın 50%

pensiya-nın 80%					
14400 manat	14400 manat	18000 manat	14400 manat	18000 manat	9000 manat

Qeyd:

I qrup əllillərin, 16 yaşına çatmamış əllil uşaqların pensiyalarının üzərinə yaşa görə minimum pensiyanın 50% - 9000 manat məbləğində qulluq əlavəsi hesablanır.

*Sosial siğorta* vətəndaşların itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərjlərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına ygnəldilmiş tə'minat formasıdır.

Sosial siğorta məjburı dövlət sığortası və könüllü (əlavə) siğorta formalarında olur.

Məjburı dövlət sosial siğortası işəgötürənlər tərəfindən bütün fərdi əmək müqaviləsi (kontrakt) üzrə işləyənlər barəsində həyata keçirilir.

Sosial siğorta hadisəsi baş verdikdə aşağıdakı siğorta ödəmələri verilir:

- «Vətəndaşların pensiya tə'minatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət pensiyaları;

- könüllü (əlavə) sosial siğorta əsasında dövlət pensiyalarına əlavələr;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;

- haiməliliyə və doğuma görə müavinət;

- uşağın anadan olmasına görə birdəfəlik müavinət;

- qanunverijilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;

- dəfn üçün müavinət;

- sigorta olunanların sanatoriya-kurort müalijəsi üzrə xərjlərinin tam və ya qismən ödənişi.

Azərbaycan Respublikasının qanunverijiliyi ilə sosial sigorta üzrə tə'minatın növləri də müəyyən edilə bilər.

İkinji növ tə'minat vətəndaşların əvvəlki ödənjörindən asılı olmayaraq müvəqqəti və ya həmişəlik əhalinin ehtiyacı olan aztə'minatlı təbəqəsinə kömək olunmasını nəzərdə tutur.

Bu tədbirlər dövlət büджəsinin vəsaitləri hesabına həyata keçirilir. Bu kateqoriyada olan ailələrin müavinət alması hüququ forması üçün bə'zi hallarda ailənin aylıq gəlirinin məbləği nəzərə alınır.

Dövlət büdjəsi vəsaiti hesabına aşağıdakı müavinətlər ödənilir:

- uşaq doğulduğu aydan başlayaraq 16 yaşına çatanadək (18 yaşınadək təqaüd almayan məktəblilər) verilən müavinətlər;

- işləməyən təqaüdçülərə verilən müavinət;

- uşağın valideyni müddətli hərbi xidmətdə olduğu müddətdə verilən müavinət;

- müharibə əllərinin, şəhid ailələrinin uşaqlarına verilən müavinət;

- 70 yaşından yuxarı tənha, ahil vətəndaşlara aylıq əlavə müavinət;

- sosial təqaüdçülərə, Çernobil qəzası əllərinə, I və II qrup vətəndaşlara aylıq əlavə müavinət;

- 1941-1945 ji illər Böyük Vətən müharibəsi iştirakçılara, fədəkar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlara aylıq müavinətlər.

Sosial sigorta vəsaitləri hesabına məaliyyələşdirilən əsas tə'minat növü vətəndaşların pensiyalarının ödənilməsidir.

«Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət ijbari şəxsi sıgortası haqqında» Azərbaycan Respublikası Qanunu bu işçilərin sosial müdafiəsinə güjləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət ijbari şəxsi sıgorta qaydalarını və şərtlərini müəyyən etmişdir.

Hər bir məhkəmə və hüquq-mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sıgorta edilir.

Sığorta haqqı, işin aparılması üçün sıgortaçının xərjləri də nəzərə alınmaqla, sıgorta məbləğinin bir faizi miqdarında müəyyən edilir.

Sığorta hadisələri baş verdikdə sıgorta məbləğindən faizlə aşağıdakı sıgorta ödənişləri verilir:

a) sıgorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) – 100 faiz;

b) sıgorta olunan xidmətdə olduğu zaman aldığı zədələnmə, yaralanma və ya xəsarətə görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə – 100 faiz;

v) sıgorta olunana əllilik tə'yin olunduqda:

- I qrup – 80 faiz;
- II qrup – 60 faiz;
- III qrup – 40 faiz;

q) sıgorta olunan:

- ağır yaralandıqda – 20 faiz;
- yüngül yaralandıqda – 10 faiz.

Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət ijbari sı-ğortası hər il dövlət bütçəsindən nəzərdə tutulmuş vəsait hesabına aparılır.

«Bə’zi kateqoriyalardan olan vətəndaşlara tə’dilən aylıq və birdəfəlik müavinətlərin məbləği barədə» Fərmana əsasən:

- valideynlərdən biri şəhid olmuş ailədə hər bir uşağın 16 yaşı (şagirdlər üçün 18 yaşı) tamam olanadək onların hər birinə aylıq müavinət 35 min manat məbləğində müəyyən edilmişdir;

- Çernobil qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobil qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarını dispanser qeydiyyatında olan uşaqlarına hər uşaq üçün aylıq müavinət 25 min manat məbləğində müəyyən edilmişdir;

- «Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 14-jü maddəsində nəzərdə tutulmuş əllillərə hər il müalicə ilə əlaqədar olaraq verilən birdəfəlik müavinət 30 min manat müəyyən edilmişdir.

«Hərbi qulluqçuların» pensiya tə'minatı haqqında Azərbaycan Respublikasının Qanunu müvafiq ijrə hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və xidmətindən artıq xidmət edən hərbi qulluqçuları, habelə müvafiq ijrə üakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemini müəyyən edir.

Hərbi qulluqçulara əlliliyə görə pensiyalar, onların ailələrinə isə ailə başçısının itirməyə görə pensiyalar, xidmət illərinə görə pensiyalar tə'yin edilir.

20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə pensiyanın minimum məbləği Azərbaycan Respublikasının qanunverijiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150 faizi məbləğində tə'yin edilir.

Əlliliyə görə pensiyaların minimum məbləğləri aşağıdakı kimi müəyyən edilir;

a) I və II qrup müharibə əllillərinə və xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş hərbi qulluqçulara – yaşa görə minimum pensiyanın 200 faizi, III qrup əllillərə – yaşa görə minimum pensiyanın 150 faizi;

b) digər əllillərə, o jümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan hadisə nətijəsində əlil olmuş şəxslərə:

- I və II qrup əllillərə – yaşa görə minimum pensiyanın 100 faizi məbləğində;

- III qrup əllillərə - yaşa görə minimum pensiyanın 50 faizi məbləğində.

Ailə başçısını itirməyə pensiyalar aşağıdakı məbləğlərdən az ola bilməz:

- ailənin əmək qabilləyəti olmayan hər bir üzvü üçün – yaşa görə minimum pensiyanın 75 faizi;

- valideynlərinin ikisini də itirmiş hər uşaq üçün, habelə hərbi əməliyyatlar zamanı və ya xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçunun ailəsinin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün - yaşa görə minimum pensiyanın 100 faizi.

21 may 1999-ju il tarixində Azərbaycan Respublikası Prezidenti «Məjburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu imzalamışdır. Qanunun məqsədi Azərbaycan Respublikasında məjburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərinin və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir.

Məjburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir:

- müvəqqəti yaşayış sahəsi ilə tə'min edilməsi;
- məşğulluğun tə'min edilməsi;

- sosial tə'minat;
- tibbi tə'minat;
- təhsil hüququnun tə'min edilməsi;
- nəqliyyat və mənzil-kommunal güzəştləri;
- vergi güzəştləri.

Məjburi köçkünlərə əmək qabiliyyətinin müvəqqəti itirməyə görə sosial sıgorta ödəmələri iş stajından asılı olmayaraq əmək haqlarının tam həjmində ödənilir.

Azərbaycan Respublikasının Məjburi köçkünlərin Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Prezidentinin Qərarı ilə 6 dekabr 1999-ju ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında yaradılmışdır.

Fondun əsas məqsədi məjburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlerinin açılmasını tə'min edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün vəsait ayırmaq istifadəsini tə'min etməkdən ibarətdir.

Məjburi köçkünlərin sosial müdafiəsinin güjləndirilməsi haqqında Sərənjama əsasən yemək xərji üçün verilən aylıq müavinət 2000-jı ilin yanvar ayının 1-dən 20 min manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti «Məjburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə tə'min edilməsi» Qaydasını təsdiq edmişdir. Bu Qərara əsasən məjburi köçkünlərə mütəmadi pul yardımları dövlət büджəsi hesabına ödənilir.

### *XXV fəsil. DÖVLƏT BORJLARI VƏ DÖVLƏT ZƏMANƏTLƏRİ*

#### **25.1. Dövlət borjlarının və dövlət zəmanətlərinin**

## **iqtisadi mahiyyəti, əsas anlayışlar.**

Hər bir dövlətin mövjud maliyyə vəsaiti ilə onun xərjləri arasında müəyyən dövr ərzində fərq əmələ gələ bilər. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Belə ki, müsbət fərq olduqda həmin vəsait dövlətin ehtiyatına keçir. Bu fərq mənfi olduqda isə hər hansı bir mənbə hesabına ödənilməlidir. Həmin mənbənin tapılması bu fərqi bağlanması prosesi və sonradan borjun qaytarılması borjanma adlanır. Başqa sözlə desək, hökumətin xərjlərinin gəlirlərlə örtülə bilməyən hissəsinin digər mənbələrdən borj hesabına ödənməsi və hər bir hüquqi və fiziki şəxsə zəmanət verməsi nəzərdə tutulur.

Dövlət borju – müvafiq xərjlərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan və dövlətin öhdəliyi əsasında müəyyən edilmiş müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitidir.

Dövlət borjları normal istifadə olunarsa, sosial-iqtisadi inkişafa müsbət təsir göstərə bilər. Əgər onlar yalnız jari istehlak məqsədlərinə istifadə olunarsa, bu zaman jəmiyyət üçün ağır bir yükə çəvrilir.

Beynəlxalq maliyyə-kredit və digər kredit təşkilatlar ilə saziş əsasında ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet hesab edilən layihələrin maliyyələşdirilməsi məqsədilə müvafiq qaydada hökumət zəmanətləri verilir. Belə ki, dövlət bütçəsində həmin il tələb olunan məbləğdə vəsait olmadıqda hökumət zəmanətlə borj alır və gələjək illərin bütçəsində bu borjun ödənilməsi üçün vəsait nəzərdə tutulur.

Dövlət zəmanətinin verilməsi məsələsinə dövlət investisiya proqramları çərçivəsində baxılır və kreditlə əhatə olunan layihələr üzrə texniki-iqtisadi əsaslandırmalara və

kredit sazişinin şərtlərinə Maliyyə Nazirliyi və digər əlaqədar orqanlar tərəfindən müvafiq rəy verilir.

Dövlət borj zaman hüquqi və fiziki şəxslərin və digər qurumların qənaətlə yiğdiqları vəsaiti özünə jəlb edir və buna uyğun olaraq borjun müddəti bitdikdə geri qaytarır. Buna görə də borjlanma həm dövlətə gəlir gətirir, həm də dövlət xərjlərini artırır. Dövləti borjlanmaya sövq edən əsas səbəb dövlətin ən vajib xərjlərini tam maliyyələşdirmək məjburiyyətidir. Bu xərjlər heç də həmişə vergilər və digər dövlət gəliri ilə təmin edilə bilmir. Çünkü, dövlətin vergi və digər ənənəvi gəlirlərinin artırılmasının müəyyən hüdudu vardır. Bu hüdud nə qədər geniş olsa da elə dövlət xərjləri meydana gəlir ki, həmin gəlirlər bunun üçün kifayət etmir.

Bu baxımdan borjlanmayı vergilərə və başqa dövlət gəlirlərinə alternativ kimi başa düşmək qətiyyən düzgün deyildir. Bununla bərabər hər hansı bir dövlət xərjinin vergi və digər normal dövlət gəlirləri ilə deyil, borjlanma ilə maliyyələşdirilməsi üçün xüsusi səbəb ola bilər. Bu əsasən xüsusi səbəblərə əsaslanan maliyyə ehtiyajlarının təmin edilməsidir. Bu kimi xərjlərə əsasən fövqəladə hallar, müharibə, təbii fəlakətlərlə bağlı xərjlər aid edilir.

Dövlətin borjlanması və borjların idarə edilməsi də dövlət xərjləri və gəlirləri kimi onun maliyyə siyasetinin mühüm tərkib hissəsidir.

Dövlət borjlanmaya və borjların tdarə edilməsinə başlayarkən bu vasitə ilə özünə gəlir əldə etmək məqsədini deyil, iqtisadi və sosial vəzifələri reallaşdırmaq istəyir. Əsasən dövlət ən çox inflasiya dövrlərində borjlanır. Əsas məqsəd sərf ediləjək xərjlərin təmin edilməsi deyil, iqtisadiyyatda pul-kredit və valyuta sahəsindəki çətinlikləri aradan qaldırmaqdır.

İnflyasiya dövrlərində dövlət borjlarının uzunmüddətli və yüksək faizli olması lazımlı gəlir ki, burada

da məqsəd iqtisadiyyatda pul aktivlərinin məhdudlaşdırılması, şəxsi istehlak və investisiya xərjlərinin azaldılmasına nail olmaq izafə xərjlərə tələbi aşağı salmaqdan ibarətdir.

Müasir dövrdə demək olar ki, dünyanın əksər dövlətləri mütəmadi olaraq borjlanmaq və borj ödəmək məjburiyyətindədirler. Dövlətin borjlanma və ödəmə fəaliyyəti dövlətin borj bazarı və ya borj imkanlarını aydın göstərir. Bu borj bazarı eyni xüsusiyyətli borjlardan ibarət deyildir. Bu baxımdan dövlət borjları xüsusiyyətlərinə görə qruplaşdırılır.

«Dövlət borju haqqında» Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının daxili borju daxili və xariji dövlət borjundan ibarət olmaqla, respublikanın təxirəsalınmaz sosial-iqtisadi xərjlərinin maliyyələşdirilməsi və büджə kəsirinin yerinin doldurulması üçün Azərbaycan Respublikası Hökumətinin hüquqi və fiziki şəxslərə, habelə xariji dövlətlərə müvafiq faiz ödənilməklə qaytarılmalı olan, milli və ya xariji valyuta ilə idarə edilmiş borj öhdəlikləridir.

Maliyyə Nazirliyinin Azərbaycan Respublikası adından bağladığı müqavilələr (sazişlər) üzrə milli valyutada ifadə olunmuş daxili dövlət borjunun və xariji dövlət borjunun ümumi məbləğidir. Azərbaycan Respublikasının digər xariji valyutalarda dövlət borju Azərbaycan Respublikası Milli Bankı tərəfindən müvafiq tarixə müəyyən olunmuş rəsmi valyuta məzənnəsinə əsasən milli valyutada ifadə olunun.

Azərbaycan Respublikasının dövlət borjunun formaları və tərkibi aşağıdakılardan ibarətdir.

- Azərbaycan Respublikası Hökumətinin aldığı kreditlər;

- Hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları;

- Hökumətin təminat verdiyi digər borj öhdəlikləri.

Borjun tərkibi isə ötən illərin borjundan və yeni yaranan borjdan ibarətdir.

Dövlət borju qısamüddətli, ortamüddətli və uzunmüddətli borj öhdəlikləri şəklində ola bilər.

*Azərbaycan Respublikasının kreditlər üzrə dövlət zəmanətləri* Maliyyə Nazirliyinin Azərbaycan Respublikası adından kreditlər üzrə təqdim etdiyi bütün dövlət zəmanətləridir.

*Azərbaycan Respublikasının daxili kreditlər üzrə dövlət zəmanətləri* Azərbaycan Respublikasının kreditlər üzrə dövlət zəmanətlərinin tərkib hissəsi olmaqla, zəmanət müqavilələrinə uyğun olaraq milli valyutada ifadə olunmuş məbləğin kredit təşkilatlara ödəniş üzrə Maliyyə Nazirliyinin Azərbaycan Respublikası adından üzərinə götürdüyü bütün şərti öhdəliklərin məbləğini özündə eks etdirir

*Azərbaycan Respublikasının xariji kreditlər üzrə dövlət zəmanətləri* Azərbaycan Respublikasının kreditlər üzrə dövlət zəmanətlərinin tərkib hissəsi olmaqla, zəmanət müqaviləsinə uyğun olaraq xariji valyutada ifadə olunmuş məbləğin kreditor təşkilatlarına ödəniş üzrə Maliyyə Nazirliyinin Azərbaycan Respublikası adından üzərinə götürdüyü bütün şərti öhdəliklərin məbləğini özündə eks etdirir.

*Əsas borj məbləği* – borj müqaviləsinə (sazişə) uyğun olaraq alınmış (istifadə edilmiş) pul vəsaitlərinin ümumi məbləğidir.

*Dövlət qiymətli kağızı* – dövlət borjunun bir forması olmaqla, borj alan timsalında Azərbaycan Respublikası ilə kreditor timsalında fiziki və hüquqi şəxslər arasında milli və

ya digər valyutada qısamüddətli və ya uzunmüddətli borj müqaviləsindən irəli gəlir.

*Faizli qiymətli kağız üzrə (dövlət istiqrazi) əsas borj məbləği* – ödəniş gününə ödənilməli olan qiymətli kağızin nominal dəyərinin ümumi məbləğidir.

*Diskontlu qiymətli kağız* – nominal dəyərindən aşağı qiymətə satılan qiymətli kağızdır.

*Təxsisat* – Parlament tərəfindən Hökumətə verilmiş səlahiyyət çərçivəsində xəzinədarlıq vasitəsilə həyata keçirilən xərjlərdir.

*Daimi təxsisat* – il ərzində təsdiq olunmuş bütjə haqqında qanunda yenidən təsdiqi tələb edilməyən qanunverijiliklə nəzərdə tutulmuş müəyyən məqsəd üçün həyata keçirilən bütjə xərjləridir.

*Xəzinədarlıq hesabı* – bütün gəlirlərin toplandığı və bütjə xərjlərinin həyata keçirildiyi hesabdır.

*Hesabda yazılış sistemi* – Azərbaycan Respublikasının Milli Bankı tərəfindən baş agent kimi qiymətli kağızların sənədləşdirilmiş formasının qeydiyyat və uçotunun aparılması sistemidir.

*Pul öhdəliyi* – müəyyən pul məbləğinin ödənilməsi üzrə öhdəlikdir.

*Təminat hesabı* – Maliyyə Nazirliyi tərəfindən dövlət zəmanətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə benifisiar təşkilatların verilmiş zəmanətlərə görə ödədiyi haqq və bütjə vəsaiti hesabına yaradılan bütjdənkənar hesabdır.

*Təminat müqaviləsi* – Maliyyə Nazirliyi ilə kreditor arasında ödənişlərin müəyyən edilmiş şərtlərə uyğun olaraq həyata keçiriləjəyi haqqında bağlanan müqavilədir.

*Kredit müqaviləsi* – debitorun kredit təşkilatından pul vəsaitləri alması, əsas borj və müvafiq faizlərin müəyyən

vaxtdan sonra ödənilməsinə dair razılığı haqqında müqavilədir.

Azərbayjan Respublikasının dövlət borjlarının maliyyələşdirilməsi Azərbayjan Respublikası dövlət bütçəsinin təsnifatına uyğun olaraq həyata keçirilir.

## **25.2. Azərbayjan Respublikasının daxili dövlət borjunun formaları və tərkibi**

Azərbayjan Respublikasının daxili dövlət borju Azərbayjan Respublikasının dövlət borjunun tərkib hissəsi olmaqla, Maliyyə Nazirliyinin Azərbayjan Respublikası adından Azərbayjan Respublikasının hüquqi və fiziki şəxsləri ilə bağladığı müqavilələrin bilavasitə yerinə yetirilməmiş öhdəlikləri ilə borj vəsaitlərinin milli valyutada yekununu eks etdirir.

*Daxili borj – dövlətin daxili bazarlardan əldə etdiyi, yəni ölkə daxilində yerləşən müəssisə və təşkilatlardan, banklardan və yaxud əhalidən jəlb edilən borjlara deyilir.*

*Hər hansı bir borjun daxili borj olub-olmadığını müəyyənləşdirən əsas əlamət borjun alınma yeridir. Əgər borj milli maliyyə mənbəyi ilə təmin olunarsa, onda bu borj daxili borjdur.*

Daxili borjlar dövlət borjunun ən mühüm hissəsini təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, inflyasiyanın sabit olduğu hallarda dövlətin daxili maliyyə bazarlarından borjlanması xarici maliyyə bazarlarından borjlanmasından daha asandır və üstündür. Bundan başqa, dövlət daxili maliyyə bazarlarından borjlanarkən satdığı dövlət istiqrazlarının pulunu tez bir zamanda əldə edir və tez bir zamanda da dövlət xərjlərini ödəyir.

Normal şəraitdə, yəni iqtisadi sabitlik dövründə dövlətin buraxdığı istiqrazların daxili maliyyə bazarlarında alıjinın tapılması heç də çətin olmur. Dövlət qiymətli

kağızlarını satın alanlar müxtəlif qurumlar ola bilərlər: - müxtəlif fondlar, xeyriyyə jəmiyyətləri, sosial yardım təşkilatları, siğorta şirkətləri, investisiya şirkətləri və fondları, Milli Bank, kommersiya bankları, maliyyə şirkətləri, fiziki şəxslər və s.

Hazırda Azərbayjanda da müəyyən qədər daxili və xariji borj bazarı yaranmışdır. Bu borjlar isə «Dövlət borju haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Daxili və xariji dövlət borjlarının limitləri hər il dövlət bütçəsi ilə bərabər təsdiq olunur.

Azərbaycan Respublikası dövlət bütçəsinin təsnifatına əsasən Azərbaycan Respublikasının dövlət daxili borjunun maliyyəlşmə mənbələri aşağıdakılardır:

- uzunmüddətli dövlət daxili uduşlu istiqrazları;
  - qısamüddətli istiqrazlar və veksellər;
  - başqa kateqoriyalara aid olmayan uzunmüddətli ssudalar;
  - başqa kateqoriyalara aid olmayan qısamüddətli ssudalar;
  - sair öhdəliklər;
  - bank hesabında vəsait qalıqlarının dəyişdirilməsi.
- Ölkənin daxili borjunun əsas komponentləri aşağıdakılardan ibarətdir:
- dövlət qısamüddətli istiqraz vərəqələri;
  - 1994-jü il dövlət 150 faizli istiqraz vərəqələri;
  - hökumətin sərənjamına əsasən buraxılmış dövlət nəğdsiz kuponlu istiqraz vərəqələri;
  - beynəlxalq maliyyə-kredit və digər kredit təşkilatları ilə aparılan danışıqlar nətiyəsində ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet hesab edilən layihələrin maliyyələşdirilməsi məqsədilə müvafiq hökumət zəmanətləri ilə verilmiş kreditlər;

- Birləşmiş Universal Səhmdar Bankının zəruri kapitala və likvidliyə olan tələbatını ödəmək məqsədilə buraxılan dövlət qiymətli kağızları;
- Mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Respublikası Milli Bankının silinmiş əsas borju məbləğində yerləşdirilmiş dövlət qiymətli kağızları;
- 2001-jı il dövlət daxili uduşlu istiqraz vərəqələri.

Kreditlər üzrə maliyyələşmələr Azərbaycan Respublikasının Hökuməti adından «zəmanətçi» kimi çıxış edən Maliyyə Nazirliyi ilə benefisiar arasında müvafiq sazişlər imzalandıqdan sonra həyata keçirilir. Hökumət zəmanəti ilə təmin edilmiş kreditlərdən istifadə edən benefisiarlar layihələr üzrə görülmüş işlər və maliyyələşmələrlə əlaqədar Maliyyə Nazirliyinə rüblük hesabatlar təqdim edilməli və eyni zamanda Maliyyə Nazirliyi bu hesabatları Nazirlər Kabinetinə təqdim etməlidir.

Daxili dövlət krediti aşağıdakı formalarda ola bilər: dövlət istiqrazları; əhalinin əmanətlərinin bir hissəsinin dövlət istiqrazlarına çevrilməsi; ümumdövlət ssuda fondundan borj vəsaitinin alınması; xəzinə öhdəlikləri və s.

Normal iqtisadi sabitlik şəraitində dövlətin buraxdığı istiqrazların daxili maliyyə bazarında satışı normal həyata keçirilir.

Dövlət istiqrazlarının xüsusiyyəti əhalinin, müəssisə və təşkilatların sərbəst pul vəsaitləri istiqrazların, xəzinə biletlərinin və digər qiymətli kağızların buraxılışı və satışı ilə əlaqədar xərjlərin maliyyələşdirilməsinə sərf edilməsindən ibarətdir. Dövlət istiqrazları satarkən onlara görə müəyyən müddət ərzində, müəyyən faizlə jəlb edilmiş pul vəsaitinin ödənilməsini öz üzərinə bir öhdəlik kimi götürür.

Dövlət istiqrazları bir neçə əlamət üzrə təsnifləndirilir:

1. Yerləşdirmə üsuluna görə dövlət istiqrazları bir neçə əsas qrupa bölünürək: *sərbəst dövr edən; abunə formasında yerləşdirilən; ijbari formada yerləşdirilən*.

Dövlət istiqrazları hökumət tərəfindən ssuda kapitalı bazarında bankların və qeyri-bank maliyyə institutları vasitəciliyi ilə yerləşdirilir. İstiqrazlar adətən bank sistemi vasitəsilə, əhalinin əmanətlərinin yaradılması üçün isə əmanət bankları vasitəsilə yerləşdirilir.

2. Dövlət istiqrazları *qısamüddətli* – bir il müddətinədək ödənilən; *orta müddətli* – beş ilədək; *uzunmüddətli*- beş ildən yuxarı olur.

3. Gəlirlilik növlərinə görə istiqrazlar *faizli* (istiqraz sahibi hər il eyni həjmdə təsdiq olunmuş dərəjə əsasında gəlir əldə edir) və *uduşlu* (uduş tirajı nəşr olunandan sonra gəlir əldə edilir) ola bilər.

4. Dövlət istiqrazları yerləşdirilməsi yerinə görə *daxili* (milli valyutada) və *xariji* (kreditor ölkənin, borj alan ölkənin, üçünjü ölkənin valyutasında) olur. Daxili istiqrazları xariji ölkə vətəndaşları da ala bilər.

Bir çox ölkələrdə dövlət istiqrazları dövlət gəlirlərinin əsas hissəsini təşkil edirlər (vergilərdən sonra ikinji). Büdjə kəsirinin xroniki mövjudluğu şəraitində dövlət artan xərjlərini maliyyələşdirmək məqsədilə dövlət istiqrazlarından istifadəni genişləndirir. Vergilərin sistematik artımına baxmayaraq ölkənin artan xərjlərini tam ödəyə bilmirlər.

Dövlət istiqrazları dövlətə qısa müddət ərzində böyük həjmdə pul vəsaitinin jəmlənməsinə imkan verir.

Dövlət istiqrazlarının mahiyyəti ondan ibarətdir ki, dövlətin kreditorları rolunda dövlətə könüllü olaraq pul vəsaitlərini ssuda formasında verən ssuda kapitalının sahibi çıxış edir. Eyni zamanda dövlət istiqrazlarının ödənilməsi və onlara görə faizlərin verilməsi vergilər vasitəsilə həyata keçirilən vəsaitlərdir. Dövlətin kreditorları faiz şəklində gəlir

əldə edirlər, yəni bu halda istiqrazlar vasitəsilə milli gəlirin yenidən bölgüsü həyata keçirilir.

Dövlət istiqrazları bir qayda olaraq, pul formasında olur. Kağız pulların kəskin qiymətdən düşməsi nətijəsində onların natural formada tətbiqi həyata keçirilirdi. Dövlət istiqrazlarının ümumi həjmində daxili istiqrazların xüsusi çəkisi yüksəkdir (Böyük Britaniyada – 97 %, Fransada – 96 %, İtaliyada – 90 % və Yaponiyada – 87 %).

Azərbayjanda dövlətin daxili borjlarına çəkilən xərjlərin ÜDM-da xüsusi çəkisi 2001-ci ildə 0,5%, büджə xərjlərində isə 2,9% təşkil etmişdir. Daxili borjun ödənilməsi ilə bağlı xərjlərdə daxili istiqrazların xüsusi çəkisi 20,2% olmuşdur, 2002-ci ildə isə bu göstəriji 36,0% proqnozlaşdırılmışdır.

Dövlət istiqrazları həm mərkəzi hökumət tərəfindən, həm də yerli idarəetmə (bələdiyyə) orqanları tərəfindən buraxıla bilər.

Bəzi hallarda dövlət borjları o miqyasda çatır ki, bəzi dövlətlər dövlət istiqrazları üzrə öhdəliklərini müəyyən olunmuş müddətdə ləğv edə bilmirlər. Buna görə də əvvəllər buraxılmış istiqrazların şərtlərini dəyişmək zərurəti yaranır.

Bu istiqrazlar üzrə xərjlərin azaldılması üçün onların müddəti uzadılır və ya ödəniləjək faizlərin həjmi azaldılır.

Bəzi hallarda bu üsulların hər ikisi birgə tətbiq olunur.

Dövlət qiymətli kağızları qiymətli kağızlar bazarında xüsusi yer tutur. 26 iyul 1999-jü ildə qəbul edilmiş «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında qiymətli kağızların buraxılışı və tədavülü qaydalarını müəyyən edir, qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətini tənzimləyir. Dövlət istiqrazları, veksellərin bəzi tipləri, banknotlar, xəzinə öhdəlikləri, çeklər və başqaları onların sahibi ilə emitentlər arasında əmlak münasibətlərini eks etdirir, bunlardan

istifadəyə görə gəlir əldə etməyə imkan verir. Dövlət qiymətli kağızları müəyyən səbəblərə görə hökumət, ijra hakimiyyəti orqanları tərəfindən buraxıla bilər.

*Qiymətli kağız* – onun sahibinin əmlak və qeyri-əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məjburİ rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir.

Qiymətli kağızlar emissiya və qeyri-emissiya qiymətli kağızlarına bölünür.

*Emissiya qiymətli kağızları* – buraxılışlarla yerləşdirilən və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqlarının həyata keçirilməsinin həjmi və müddəti eyni olan qiymətli kağızlardır.

*Qeyri-emissiya qiymətli kağızları* – buraxılışlarla yerləşdirilən və qiymətli kağızlar üzrə hüquqların keçməsinin həjmi və müddəti müxtəlif olan qiymətli kağızlardır. Qeyri-emissiya qiymətli kağızlarına veksel, çek, depozit sertifikatları, opson, warrant, fyuçers, özəlləşdirmə payları və bu anlayışa javab verən qiymətli kağızların digər növləri aiddir.

*Səhm* – onun sahibinin (səhmdarın) səhmdar jəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdar jəmiyyətin idarə edilməsində iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakin bir hissəsini əldə etmək hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.

*Istiqraz vərəqəsi* – onun sahibinin emitentdən istiqraz vərəqəsində nəzərdə tutulan müddətdə onun nominal dəyərinin və bu dəyərdən müəyyən edilmiş faizi və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsbit edən emissiya qiymətli kağızıdır. Dövlət və bələdiyyə qiymətli kağızları üzrə gəlir aşağıdakı formada müəyyən edilə bilər:

- qiymətli kağızın nominalına nisbətdə müəyyənləşdirilmiş faiz dərəjəsi ilə;
- pilləli faiz dərəjəsi ilə;
- diskontla (nominal dəyərdən güzəştələ);
- dəyişilə bilən faiz dərəjəsi ilə;
- qiymətli kağızların nominal dəyərinin indeksləşdirilməsi yolu ilə.

Dövlət istiqrazlarının nominal dəyərini müəyyən edir. Bu məbləğ istiqraz sahibinə onun ləğv edilməsi nəticəsində ödənilir və onun üzərinə faizlər hesablanır. Lakin istiqraz sahibi üçün real gəlirlilik səviyyəsi onun nominal dəyərindən yuxarı və yaxud aşağı ola bilər. Bu onunla əlaqədardır ki, istiqrazlar məzənnə qiyməti ilə satıla bilər, bu da onun nominal dəyərindən fərqlənə bilər. Belə kənarlaşma *məzənnə fərqi* adlanır.

Dövlət qiymətli kağızlarının buraxılmasının əsas məqsədi bunlardır:

- jari büджə kəsirinin maliyyələşdirilməsi;
  - əvvəller buraxılmış istiqrazların ləğv edilməsi (ödənilməsi);
  - dövlət büdjəsinin kassa ijrاسının təmin edilməsi;
  - bütün maliyyə ili ərzində vergi daxil olmalarının bərabər həjmədə təmin olunması;
  - büdjə ödəmələrinin ardıcılığının tənzimlənməsi;
  - dövlətin müəyyən edilmiş pul-kredit siyasetinin həyata keçirilməsi;
  - dövlət əhəmiyyətli sosial problemlərin həlli və s.
- Bələdiyyə qiymətli kağızların buraxılması aşağıdakı məqsədlərlə həyata keçirilir:
- yerli büdjənin formallaşması;
  - yerli iqtisadi inkişaf programının həyata keçirilməsi;

- yerli əhəmiyyətli sosial, mədəni və məişət problemlərinin həll edilməsinin həyata keçirilməsi;
- alqı-satqı əməliyyatlarının həyata keçirilməsi.

*Qiymətli kağızlar bazarı* – ölkənin təsərrüfat mexanizminin ayrılmaz hissəsidir. Bu bazar dövlət xəzinəsinə nağd pulun daxil olmasının etibarlı təminatçısıdır və müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə onların sərbəst pul vəsaitlərinə görə gəlir əldə etməyə imkan verir.

*Fond birjası* – müstəsna olaraq fəaliyyət predmeti qiymətli kağızların normal tə davülü üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi (qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən qiymət), həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilatdır.

*Qiymətli kağızlar buraxılışı* – sahiblərinə eyni həjmdə hüquqları təmin edən, eyni emissiya (ilkin yerləşdirmə) şərtləri və bir dövlət qeydiyyatı nömrəsi olan qeydə alınan bir emitentin qiymətli kağızlarının məjmusudur.

Dövlət qiymətli kağızlarını Azərbaycan Respublikası adından Maliyyə Nazirliyi buraxır. Dövlət qiymətli kağızları yazılı hüquqi sənəd olmaqla hesabda sənədləşdirilmiş və ya sənədləşdirilməmiş formada buraxılır.

Emissiya qiymətli kağızların sənədləşdirilmiş forması – müvafiq surətdə sənədləşdirilmiş qiymətli kağızlar sertifikatı təqdim etmək əsasında və ya qiymətli kağızlar deponentə qoyulduğu halda deponent hesabında olan yazının əsasında sahibi müəyyən edilən emissiya qiymətli kağızları formasıdır.

Emissiya qiymətli kağızların sənədləşdirilməmiş forması – qiymətli kağız sahiblərinin reyestrinin aparılması sistemində yazı əsasında və ya deponent hesabında olan

yazının əsasında sahibi müəyyən edilən emissiya qiymətli kağızları formasıdır.

### **25.3. Azərbaycan Respublikasının xariji borjunun formaları və tərkibi**

Azərbaycan Respublikasının xariji dövlət borju Azərbaycan Respublikasının dövlət borjunun tərkib hissəsi olmaqla, Maliyyə Nazirliyinin Azərbaycan Respublikası adından xariji hüquqi və fiziki şəxslərlə, həmçinin Beynəlxalq maliyyə təşkilatları ilə bağlı müqavilələrə əsasən bilavasitə yerinə yetirilməmiş maliyyə öhdəliklərinin xariji valyutada yekununu əks etdirir.

Azərbaycan Respublikası dövlət bütçesinin təsnifatına əsasən Azərbaycan Respublikasının dövlət xariji borjunun maliyyələşdirmə mənbələri aşağıdakılardan hesab edilir:

- uzunmüddətli istiqrazlar;
  - qısamüddətli istiqrazlar və veksellər;
  - başqa kateqoriyalara aid olmayan uzunmüddətli ssudalar;
  - başqa kateqoriyalara aid olmayan qısamüddətli ssuda və avanslar;
  - sair öhdəliklər;
  - bank hesablarında vəsait qalıqlarının dəyişdirilməsi.
- Azərbaycan Respublikasının xariji dövlət borjunun vəsaitlərinə aşağıdakılardan aiddir:
- milli valyutadan başqa istənilən qanuni xariji valyutada borj haqqında müqaviləni (sazişi) özündə əks etdirən dövlət qiymətli kağızları;

- xariji dövlətlərin hökumətlərindən, xariji dövlətlərin hökumətlərinin agentlərindən (müvəkkillərindən) alınan borjlar;

- xariji maliyyə-kredit təşkilatları və beynəlxalq maliyyə təşkilatları tərəfindən verilən kreditlər;

- digər xariji xüsusi banklardan və fondlardan alınan iki tərəfli və çoxtərəfli kreditlər.

Xariji dövlət borjları üzrə alınmış vəsaitlər aşağıdakı məqsədlər üçün istifadə olunur:

- dövlət bütçəsi kəsirinin maliyyələşdirilməsinə;

- tədiyyə balansının saxlanması;

- investisiya layihələrinin maliyyələşdirilməsinə;

- xammalın, enerji resurslarının və digər məhsulların idxalına;

- kreditlər üzrə dövlət zəmanətləri ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinə;

- digər məqsədlərə.

Xariji kreditlərin alınması üzrə müqavilələrə əsasən investisiyaların və ya idxalın maliyyələşdirilməsi üçün alınmış vəsaitlər Maliyyə Nazirliyinin təklifi ilə, hökumətin qərarına əsasən respublikaının maliyyə təşkilatları arasında bölüşdürürlür. Borj alınmış vəsaitlərin qaytarılma şərtləri Maliyyə Nazirliyi və maliyyə-kredit təşkilatları arasında bağlanmış müqavilələrə əsasən müəyyən olunur. Bu müqavilələrdə Maliyyə Nazirliyinə ödənilən faiz dərəjəsi, faiz dərəjəsinə marja limiti, əsas borj və faizlərin ödəniləjəyi valyuta, həmçinin tərəflərin digər öhdəlikləri öz əksini tapır.

Xariji kreditlər üzrə alınan vəsaitlər, bütçədən maliyyələşən təşkilatlara investisiya və ya idxal üçün nəzərdə tutularsa, bu borjlar Azərbaycan Respublikası Hökumətinin və Milli Məjlisin müvafiq qərarlarında müəyyən olunmuş şərtlər əsasında Maliyyə Nazirliyi tərəfindən idarə olunur.

Azərbaycan Respublikasının xariji borju – struktur dəyişiklikləri ilə əlaqədar (maliyyə-bank, satınalmalar, enerji sektorу, su və digər dövlət sektorlarında aparılan islahatların həyata keçirilməsi üçün) Dünya Bankından alınmış kreditlər, yoxsulluğun azaldılması və inkişafına kömək məqsədilə Beynəlxalq Valyuta Fondundan alınmış kreditlər, ixراجat məqsədilə Türkiyə Eksimbankından alınmış kreditlər və digər kommersiya banklarından alınmış kreditlərdən ibarətdir.

Xariji ölkələrdən kreditlər uzunmüddətli və aşağı faizlə alınmışdır.

Azərbaycan Respublikası 1995-jı ildən başlayaraq Beynəlxalq maliyyə-kredit təşkilatlarından hökumətin iqtisadi islahatlarının dəstəklənməsi üçün Beynəlxalq Valyuta Fondundan 462,5 mln. dollar həjmində kredit almış, 01 yanvar 2001-jı il tarixi vəziyyətinə bu kreditin 94,8 %-i istifadə olunmuşdur.

Dünya Bankı tərəfindən Maliyyə Nazirliyinə 157,1 mln. dollar həjmində kredit verilmişdir. Kredit uzunmüddətli olub, 0,75 %-lə 2032-jı ilədək qaytarılmaq şərtilə verilmişdir. Kreditin 38,8 %-ni reabilitasiya krediti, 11,9 %-ni institusional kredit, 49,3 %-ni SAK krediti təşkil edir və tam istifadə edilmişdir.

Beynəlxalq maliyyə-kredit təşkilatlarından güzəştli şərtlərlə investisiya layihələrinin maliyyələşdirilməsi üçün alınmış kreditlərin həjmi 802,3 mln. dollar, digər təşkilatlardan kommersiya şərti ilə investisiya layihələrinin maliyyələşdirilməsi üçün alınmış kreditlərin həjmi 515,9 mln. dollar təşkil etmişdir.

Bütövlükdə alınmış kreditlərin 41,9 %-ni bilavasitə hökumətə verilən kreditlər, 34,2 %-ni hökumətə verilən və ijraçıya ötürülən kreditlər, 23,9 %-ni hökumət zəmanəti ilə təqdim edilən kreditlər təşkil edir. 01 yanvar 2001-jı il

tarixinə istifadə olunmuş kreditlər 64,7 % təşkil etmiş, qaytarılmış məbləğ 5 %-ə yaxın olmuşdur.

Azərbayjanda dövlətin xariji borjlara çəkilən xərjlərin ÜDM-da və budjət xərjlərində xüsusi çəkisinin ən yüksək səviyyəsi 1998-ci ildə müşahidə olunun (müvafiq olaraq 1,4% və 6,7%). 2001-ci ildə bu göstəriyilərin nisbəti azalmış 0,3% və 1,9% olmuşdur. Xariji dövlət borjlarının qaytarılması ilə əlaqədar 2002-ci ildə xərjlərdə onların xüsusi çəkisinin nisbi artımı nəzərdə tutulur (müvafiq olaraq 0,4% və 2,4%).

Hökumət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin güjləndirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti 11 iyun 2001-ci ildə fərman imzalamışdır.

Fərmanla müəssisə və təşkilatlar tərəfindən hökumət zəmanəti ilə alınan kreditlərin vaxtında qaytarılmasına nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Maliyyə Nazirliyinə tapşırılmışdır ki, Hökumət zəmanəti ilə kredit almış dövlət müəssisə və təşkilatlarında nazirliyin nümayəndəliyini təyin etsin, hökumət zəmanəti ilə kredit almış müəssisə və təşkilatlarda alınmış vəsaitin istifadə olunması vəziyyətini hərtərəfli aşdırıb öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görsün və bu barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat versin.

Müəyyən edilmişdir ki, hökumət zəmanəti ilə kredit almış müəssisə və təşkilatlarda kreditin vaxtında qaytarılması vaxtında təmin olunanadək bu müəssisə və təşkilatların hesablarına onların təsərrüfat fəaliyyətindən daxil olan vəsaitin əmək haqqı, vergilər və qanunverijiliklə nəzərdə tutulmuş digər məjburi ödənişlər istisna olmaqla, başqa məqsədlər üçün istifadəsinə yalnız Azərbaycan

Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla yol verilir.

## **XXVIII fəsil. BÜDJƏDƏNKƏNAR FONDLAR VƏ ONLARIN SOSİAL-İQTİSADI MAHİYYƏTİ**

Büджədənkənar fondlar dövlətin maliyyə sisteminin mühüm hissəsidir. Onların yaradılmasında əsas məqsəd mümkün qədər çox vəsait jəlb etmək və onları sosial-iqtisadi məsələlərin həllinə yönəltməkdən ibarətdir.

Büdjədənkənar fondları dövlət və yerli səviyyələrdə yaratmaq olar. Məqsədli təyinatına görə büdjədənkənar fondları sosial-iqtisadi və digər fondlara bölmək olar.

Büdjədənkənar fondlar pul vəsaitlərinin xüsusi formasıdır. Büdjədənkənar fondlar üçün pul vəsaitlərinin yaradılması və istifadəsinin xüsusi sistemi fəaliyyət göstərir.

*Dövlətin büdjədənkənar fondları* mərkəzi və yerli iżra hakimiyyəti orqanlarının sərənjamında olan və məqsədli təyinata malik olan maliyyə vəsaitlərinin möjmusudur.

Tarixən büdjədənkənar fondlar büdjədən tez yaranmışdır. Onların büdjə vəsaitlərindən əsas fərqi məqsədi üzrə istifadə edilməsindən ibarətdir. Maliyyə sisteminin inkişafının müəyyən mərhələsində müxtəlif fondların birləşməsi nəticəsində dövlət büdjəsi yaranmış və bu da bir fondda vəsait çatışmadıqda digər fondun vəsaiti hesabına ödəniləmsinə imkan verirdi. Büdjədənkənar fondların dövlətin büdjə sisteminə daxil olması prosesi hələ də davam etməkdədir. Məsələn, son illər büdjədənkənar fondların bir hissəsi dövlət büdjəsinin tərkibinə daxil edilmiş və *məqsədli büdjə fondları* statusu almışdır.

Müasir dövrde bütjədənkənar fondların əhəmiyyəti artır. Bu ilk növbədə fondların bütjədən kənar fəaliyyət göstərməsi üstünlüyü ilə əlaqədardır. Bu üstünlüklərə aiddir: birinjisi, fondların muxtar fəaliyyət göstərməsi. İqtisadiyyatın qeyri-sabitliyi və bütjə kəsirinin mövjudluğu şəraitində xüsusi tədbirlərin maliyyələşdirilməsi sabit olaraq bütjədənkənar fondlar vasitəsilə həyata keçirilir.

İkinji üstünlüyü ondan ibarətdir ki, bütjədənkənar fondların gəlir hissəsi bütjəyə nisbətən tez dolur və bu da fonda müsbət saldonun mövjudluğu şəraitində bütjənin kreditoru rolunu oynamaya imkan verir.

Bütjədənkənar fondların mənbəyini milli gəlir təşkil edir. Bu fondların əsas yaranma mənbələrini sosial siğorta haqları, transfertlər, müəssisə və təşkilatların əmək haqqı fondlarından, balans mənfəətindən məjburı ayırmalardan daxiləlmalar, kommersiya və sahibkarlıq fəaliyyətindən daxiləlmalar təşkil edir.

**Xüsusi fondlar.** Sənayejə inkişaf etmiş ölkələrin maliyyə sistemi üçün müxtəlif bütjədənkənar fondlar, həmçinin «xüsusi fondlar» anlayışı altında birləşən birləşdirilmiş bütjələr xarakterikdir. İnkişaf etmiş ölkələrin maliyyə sistemi üçün onların əhəmiyyəti böyükdür. Bir sıra ölkələrdə xüsusi fondlar həjminə görə dövlət bütjəsi ilə müqayisə edilə bilər, bir çox ölkələrdə isə bu fondlar vasitəsilə dövlət xərjlərinin  $1/3$  hissəsi, hətta yarısı maliyyələşdirilir.

Hüquqi statusundan asılı olaraq xüsusi fondlar *dövlət və yerli fondlara* bölündür. Dövlət xüsusi fondlarına mərkəzi hakimiyyət orqanlarının sərənjamlarında olan fondlar daxildir. Bu fondlara aiddir: dövlətin valyuta fondu, mərkəzi yol fondu, investisiya fondları, elmi-tədqiqat fondları, pensiya fondu və b. Yerli xüsusi fondlar

müxtəlif tədbirlərin kreditləşdirilməsi üçün yaradılan fondlardır.

İstifadə istiqamətinə görə xüsusi fondlar aşağıdakı qruplara bölünür:

- sosial fondlar;
- iqtisadi fondlar;
- elmi-tədqiqat fondları;
- kredit fondları;
- şəxsi və əmlak sigortası fondları;
- hərbi-siyasi fondlar;
- dövlətlərarası fondlar.

**Sosial fondlar.** Sosial fondlar əhaliyə sosial yardımın həyata keçirilməsi məqsədilə yaradılan pul vəsaitləri fondlarıdır. Son zamanlar bir sıra obyektiv səbəblərə görə (inkişaf etmiş ölkələrdə həyat səviyyəsinin yaxşılaşması ilə əlaqədar uzunömürlüyün artması və s.) sosial ehtiyajların artması müşahidə olunur.

Sosial fondların yaradılmasının üç əsas mənbəyi mövjuddur: sigorta olunanların və muzdla işləyənlərin sigorta haqları, sahibkarların ödədiyi sigorta haqları, dövlət subsidiyaları.

Sigorta olunanların və muzdla işləyənlərin sigorta haqları onların gəlirlərin-dən çıxılan hissədir. Bir çox ölkələrdə bu haqların dərəjələri faizlə və proporsional olaraq tətbiq edilir, yəni onlar gəlirlərin həjmindən asılı olaraq dəyişmir, sabit olur. Müxtəlif ölkələrdə üzvlük haqlarının dərəjələri aşağıdakı həjmdə müəyyən edilir: Böyük Britaniyada və Fransada – 5,7%, ABŞ-da – 7,15%, Yaponiyada – 5,3% və s.

Sahibkarların ödədiyi sigorta haqlarının həjmi müxtəlifdir, məsələn, ABŞ-da 15,3% həjmində kombinə

edilmiş dərəjə (muzdla işləyənlərdən və sahibkarlardan birgə) tətbiq olunur.

Burada sıgorta haqqına jəlb edilmə bazası qabaqjadan müəyyən edilmiş maksimal ümumi əmək haqqıdır (məsələn, ABŞ-da bu məbləğ 50 min dollardır). Maksimum həddi keçdikdə haqq ödənilmir.

Sosial fondlara haqq istehsal xərjlərinə bərabər tutulur və beləliklə, məhsulun qiymətinə daxil edilir.

ABŞ-da çoxlu sayda sosial fondlar vardır. Bunların arasında ən iriləri qojalığın, əlliliyin və ailə başçısının itirilməsinə görə sıgorta fondu, dövlət qulluqçularının sıgortalanması fondu, ehtiyajı olanlara yardım fondudur.

Almaniyada bir neçə fond vardır: fəhlə və qulluqçuların pensiya sıgortası fondu, xəstəliyə görə sıgorta fondu, işsizliyə görə sıgorta fondu.

Böyük Britaniyada milli sıgorta fondu və dövlət müəssisələrinin pensiya fondu fəaliyyət göstərir.

Yaponiyada sağlamlığın sıgortası fondu, istehsal zədələnməsindən sıgorta fondu və işsizliyə görə sıgorta fondu fəaliyyət göstərir.

Fransada əhaliyə sosial yardım fondu, xəstəliyin, əlliliyin, analığın sıgortalanması fondu, pensiya fondu, ailələrə yardım fondu və işsizlərə yardım milli fondu xidmət edir.

**İqtisadi fondlar.** İqtisadi fondlar təsərrüfat prosesinin tənzimlənməsi məqsədilə yaradılır. Bu fondlara investisiya fondları və modernləşdirmə fondları aiddir. Bu fondlar vasitəsilə dövlət və özəl kompaniyaların subsidiyalar və imtiyazlı kreditlər formasında maliyyələşdirilməsi həyata keçirilir.

ABŞ-da iqtisadiyyatın yenidən qurulması və inkişafı fondu fəaliyyət göstərir və bu fondun yaranmasının əsas mənbəyi federal bütçənin vəsaitləridir.

Fransada iqtisadi və sosial inkişaf fondu (mənbəyi – ssuda kapitalları bazarında yerləşdirilən istiqrazlar, mərkəzi büджənin vəsaitləri), sənaye adaptasiya fondu (mənbəyi – mərkəzi büджənin vəsaitləri), konyunktura fondu (mənbəyi – konyunktura vergisi) fəaliyyət göstərir.

Yaponiyada investisiya büджəsi (mənbəyi – əmanət, sığorta və pensiya vəsaitləri) fəaliyyət göstərir.

Elmi-tədqiqat fondları. *Elmi-tədqiqat fondları sənayedə və tikintidə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi, həmçinin fundamental tədqiqatları həyata keçirən dövlət elmi mərkəzinin saxlanması üçün istifadə edilir.*

ABŞ-da milli elmi fond (mənbəyi – federal büджənin vəsaiti, sənaye müəssisələrinin mənfəətindən ayırmalar, universitetlərin və kollejlərin üzvlük haqları), standartlar bürosunun elmi fondu (mənbəyi – federal büджənin vəsaiti) fəaliyyət göstərir.

Böyük Britaniyada tədqiqatların inkişafi üzrə millmi korporasiya fondu (mənbəyi – ixtitalardan istifadə hüququ verən lisenziyaların satışından gəlir, uzunmüddətli imtiyazlı dövlət krediti, mərkəzi büdjədən subsidiyalar) fəaliyyət göstərir.

**Kredit fondları.** Kredit fondları – dövlət banklarının, əmanət cassalarının, digər kredit institutlarının qaytarılmaq və faizli şərtlərlə verilən vəsaitləridir. Bu fonddan istifadə etmək hüququna dövlət sifarişlərini yerinə yetirən hüquqi şəxslər və ya inkişaf etmiş ölkələrin dövlət proqramları ilə işləyənlər malikdirlər.

ABŞ-da fermer kreditinin inzibati fondu, mənzil tikintisinin imtiyazlı kreditləşdirilməsi fondu (mənbəyi – xəzinədarlığın vəsaiti, qiymətli kağızlar emissiyası), ABŞ-ın ixraj-idxlə bankı fondu (mənbəyi – bankın vəsaiti, qiymətli kağızlar emissiyası) fəaliyyət göstərir.

Fransada Fransanın Bank fondu(mənbəyi – Milli Bankın vəsaitləri, fondun qiymətli kağızlar emissiyası), xariji tijarət bankı fondu (mənbəyi – xariji tijarət Bankı vəsaiti, xüsusi istiqrazlar emissiyası) fəaliyyət göstərir.

Yaponiyada mənzil tikintisinin maliyyələşdirilməsi korporasiyası fondu, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi korporasiyası fondu, Yaponianın ixraj-idxlə bankı fondu (mənbələri – büджə vəsaitləri, kreditlərin verilməsindən gəlirlər) fəaliyyət göstərir.

## **IV BÖLMƏ**

### ***BÜDJƏ PROSESİNİN TƏŞKİLİ ƏSASLARI***

#### **XXVII fəsil. BÜDJƏ PROQNOZLAŞDIRILMASI**

##### **27.1. Maliyyə-büджə siyaseti**

Dövlət öz funksiyalarını yerinə yetirmək üçün lazımı miqdarda maliyyə vəsaitinin səfərbərliyə almalı və istifadə etməlidir ki, bu da əsasən büджə vasitəsilə həyata keçirilir. Büdjə mexanizmi vasitəsilə maliyyə vəsaitinin toplanması və istifadəsi zamanı dövlətlə hüquqi və fiziki şəxslər arasında müəyyən maliyyə münasibətləri əmələ gəlir. Həmin maliyyə münasibətləri dövlətin maliyyə-büджə siyaseti vasitəsilə tənzimlənir.

Maliyyə-büджə siyaseti - hər bir konkret tarixi dövrdə jəmiyyətin idarə edilməsi, iqtisadi-sosial və siyasi vəzifələrin həyata keçirilməsi məqsədilə dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və məqsədə uyğun istifadəsi ilə əlaqədar olaraq həyata keçirtdiyi tədbirlər sistemindən ibarətdir.

Dövlətin büджə siyaseti Azərbaycan Respublikasının Konstitusiyası ilə, «Büджə sistemi haqqında» Azərbaycan

Respublikasının Qanunu ilə, ayrı-ayrı hakimiyyət orqanlarının bütjə prosesi sahəsində funksiyalarını və səlahiyyətlərini ifadə edən digər qanunverijilik aktları ilə müəyyən edilir. Bütjə siyasetini yalnız bütjə prosesinə aid etmək olmaz. Bütjə siyaseti haqqında qanun hər bir dövlət hakimiyyəti orqanının bütjə prosesindəki funksiyalarını dəqiq müəyyən edir.

Bununla yanaşı, bütjə siyaseti UDM-un bütjə vasitəsilə istifadə edilən hissəsinin müəyyən edilməsini, bütjə vəsaitinin istifadə edilməsi zamanı mərkəzi və yerli hakimiyyət və idarəetmə orqanları arasındaki münasibətləri, bütçənin xərjlərinin quruluşunu və bütçə xərclərinin müxtəlif səviyyəli bütjələr arasında bölüşdürülməsini, dövlət borjlarının və bütjə kəsirinin idarə edilməsi kimi məsələləri və s. əhatə edir.

Dövlətin maliyyə siyasetinin tərkib hissəsi kimi bütçə siyasetinin işlənib hazırlanmasında dövlət hakimiyyətinin qanunverici və içraediçi həlqələri iştirak edir. Müasir dövrdə Azərbaycan Respublikasının inkişaf xüsusiyyətləri şəraitində çari dövr və perspektiv üçün ölkənin iqtisadi siyasetinin, o cümlədən maliyyə-bütçə siyasetinin əsas istiqamətlərinin müəyyən edilməsində Respublika prezidenti aparıçı rol oynayır.

Ölkənin iqtisadi inkişafının və sosial sabitliyin təmin edilməsi məqsədilə Respublika prezidenti dövlətin iqtisadi və sosial siyasetinin əsas istiqamətlərini müəyyən edir. Buna əsasən Respublika hökuməti dövlətin maliyyə-bütjə siyasetini həyata kejirmək üçün müvafiq qanun layihələrini hazırlayıb və müzakirə və qəbul üçün Milli Məjlisə təqdim edir.

Azərbaycan Respublikasının Prezidentinin Bütjə göndərişində növbəti maliyyə ilinə Azərbaycan Respublikasının bütjə siyaseti müəyyən edilir. Yerli

səviyyədə bu siyaset müvafiq orqanların qərarları ilə müəyyən edilir. Bu siyaset maliyyə və vergi orqanlarının, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi, pul-kredit siyasetini tənzimləyən orqanın (Azərbaycan Respublikasının Milli Bankı), nəzarət-hesablama orqanının (Azərbaycan Respublikasının Hesablama Palatası) fəaliyyətində həyata keçirilir.

Azərbaycan Respublikasında bütçə ili, bütçə ijrası prosesi yanvarın 1-dən dekabrın 31-dək olan 12 aylıq dövrür. Bütçə prosesinin uzunluğu (müddəti) bütçə ilindən çoxdur, belə ki, bütçə prosesinə bütçə proqnozlaşdırılmasına, sonradan, bütçə nəzarətinə və digər proseslərə ayrılan vaxt daxildir.

Bütçə siyasetini həyata keçirən dövlət orqanları sisteminə maliyyə orqanları, pul-krediti təzimləyən orqanlar, dövlət (bələdiyyə) maliyyə nəzarəti orqanları daxildir. Hər bir orqanın öz funksiya və səlahiyyətləri vardır.

Pul-kredit siyasetini tənzimləyən orqan Azərbaycan Respublikasının Milli Bankı sayılır.

Dövlət və ya bələdiyyə maliyyə nəzarəti orqanlarına aşağıdakılardır:

- Azərbaycan Respublikasının Hesablama Palatası;
- dövlət maliyyə və bələdiyyə nəzarəti orqanları;
- Naxçıvan Muxtar Respublikasının qanunverijilik orqanı və yerli özünüidarəetmə nəzarət orqanları.

Bütçə sisteminə nəzarət orqanları aşağıdakılardır:

- Azərbaycan Respublikasının Prezidenti;
- Azərbaycan Respublikasının Milli Məjlisi;
- iżra hakimiyyəti orqanları;
- pul-kredit siyasetini tənzimləyən orqanlar;
- bütçə vəsaitinin baş sərənjamçıları və sərənjamçıları.

• Naxçıvan Muxtar Respublikasının qanunverijiliyi ilə bütjdə, vergi və digər səlahiyyətlər həvalə edilən başqa orqanlar.

Milli Bank Azərbayjan Respublikasının hökuməti ilə birlikdə pul-kredit siyasetinin əsas istiqamətlərini işləyir və baxılmaq üçün Milli Məjlisə təqdim edir.

Milli Bank bütjdənin xəzinə hesablarına xidmət edir.

Azərbayjan Respublikasının qanunverijilik orqanları, yerli özünüidarəetmə orqanları tərəfindən yaradılan dövlət, bələdiyyə maliyyə nəzarət orqanları müvafiq bütjdənin və bütjdənkənar dövlət fondlarının ijrəsinə nəzarət edir, göstərilən bütjdələrin, dövlət və ərazi məqsədli programların və bütün səviyyəli bütjdə qanunverijiliklərinin və hüquqi aktların ekspertizasının aparır.

Azərbayjan Respublikasının ijrə hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikasının ijrə hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları tərəfindən yaradılan dövlət, bələdiyyə maliyyə nəzarəti orqanları bütjdələrin və bütjdənkənar dövlət fondlarının bütjdələrinin ijrəsinə qabaqjadan, jari və sonrakı nəzarəti həyata keçirirlər.

Dövlət və bələdiyyə maliyyə nəzarəti orqanlarının səlahiyyətləri Azərbayjan Respublikasının «Vergi Məjəlləsi», «Hesablama Palatası haqqında» Azərbayjan Respublikasının Qanunu, Naxçıvan Muxtar Respublikasının nəzarət orqanları haqqında qanunları, yerli özünüidarəetmə orqanlarının hüquqi aktları, habelə digər normativ hüquqi aktlarla müəyyən edilir.

*Dövlət bütjdəsi vəsaitlərinin baş sərənjaməcisi* dövlət bütjdəsinin xərjlərinin təşkilatlar üzrə təsnifatı əsasında bütjdə vəsaitini vəsait alanlar arasında bölgüsünü həyata keçirmək hüququ olan ilk birbaşa bütjdə vəsaiti alan Azərbayjan Respublikasının ijrə hakimiyyəti orqanıdır.

Büdəjə vəsaitlərinin baş sərənjamışının səlahiyyətləri aşağıdakılardır:

- dövlət büdəjəsinin xərjlərini təşkilatlar üzrə təsnifləşdirmək, bütçə vəsaitlərini vəsaitlər alanlar arasında bölüşdurmək;
  - qaytarmaq şərtilə verilən bütçə vəsaitlərinin, dövlət və ya bələdiyyə zəmanətlərinin, bütçə investisiyalarının verilməsi haqqında müqavilələrdə dövləti təmsil etmək;
  - tabeçiliyində olan bütçə vəsaitlərinin məqsədli istifadəsini tə'min etmək, onların vaxtında qaytarılması, hesabatların vaxtında təqdim edilməsi, dövlət və ya bələdiyyə xidmətləri üzrə tapşırıqların yerinə yetirilməsi üzərində nəzarət etmək;
  - tabeçiliyində olan bütçə idarələrinin gəlirlər və xərjlər smetalarını təsdiq etmək;
  - bütçənin bölgüsünü tərtib etmək, bütçə öhdəlikləri limitlərini, bütçə vəsaitlərini tabeçilikdə olanlar arasında bölüşdurmək;
  - bütçə vəsaitlərinin istifadəsinə nəzarət etmək;
  - bütçənin ijrasi haqqında ijmal hesabatı, gəlir və xərjlərin ijmal smetasını, həmçinin dövlət və ya bələdiyyə xidmətləri üzrə verilən tapşırıqların yerinə yetirilməsi haqqında hesabatları hazırlamaq və təqdim etmək.
- Bütçə vəsaitlinin sərənjamçıları* – bütçə vəsainin tabeçilikdəki bütçə təşkilatları alanlar arasında bölüşdurmək hüququ alan dövlət hakimiyyəti orqanı və ya yerli özünüidarəetmə orqanı sayılır.
- Mərkəzi səviyyədə bütçə səlahiyyətlərinə malik olan bütçə prosesinin iştirakçıları aşağıdakılardır:
- Azərbaycan Respublikasının Prezidenti;
  - Azərbaycan Respublikasının Milli Məjlisi;
  - Azərbaycan Respublikasının Nazirlər Kabineti;

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- Azərbaycan Respublikasının Milli Bankı;
- Azərbaycan Respublikasının Hesablama Palatası;
- Büdjdənkənar dövlət fondları;
- Azərbaycan Respublikasının qanunverijiliyi ilə büджə, vergi və digər səlahiyyətlər həvalə edilən orqanlar.

Büdjə prosesinə aşağıdakılardaxildirdir:

- ijmal maliyyə planlaşdırılması və proqnozlaşdırılması;
- büdjə layihəsinin tərtibi, baxılması və təsdiqi;
- büdjə ili ərzində büdjələrin ijrə edilməsi;
- büdjənin ijrəsinin təhlili və büdjənin ijrəsinə nəzarət.

## **27.2. Toplu maliyyə planlaşdırılması**

Ümumi daxili məhsulun (ÜDM) dövriyyəsi maddi və dəyər formasında həyata keçirilir. ÜDM-un dəyər formasında dövrəni zamanı maliyyə vəsaitinin yaradılması, bölgüsü, yenidən bölgüsü və istehlakı prosesində maliyyə münasibətləri yaranır. Maliyyə vəsaitinin yaradılması, bölgüsü, yenidən bölgüsü və istehlakı prosesinin idarə edilməsi maliyyə planlaşdırmasının köməyi ilə həyata keçirilir. Maliyyə planlaşdırılması iqtisadiyyatı, təsərrüfatlararası nisbəti balanslaşdırır, əmək, maddi və maliyyə ehtiyatlarından səmərəli istifadənin yollarını müəyyən edir.

Dövlət və yerli səviyyələrdə maliyyə planlaşdırılması dəyər ifadəsində maddi və əmək balansları ilə əlaqələndirilən maliyyə planları sistemi ilə tə'min olunurlar. Hər bir maliyyə

planı idarəetmənin konkret sahəsində maliyyənin təşkili və idarə edilməsi məsələlərini həll edir.

Maliyyə planları sisteminə daxildir:

- perspektiv maliyyə planı;
- idarəetmənin dövlət və yerli səviyyələrində tərtib olunan toplu maliyyə balansı.

*Perspektiv maliyyə planı* - Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin sosial-iqtisadi inkişafının orta və tə"jili proqnozuna əsaslanan, bütçə layihəsi ilə birlikdə formalasdırılan və özündə bütçə gəlirlərinin səfərbər edilməsi üzrə imkanları, dövlət və bələdiyyə borj götürmənin jəlb edilməsini və bütçənin əsas xərjlərinin maliyyələşməsini əks etdirən sənəddir.

Perspektiv maliyyə planı aşağıdakı məqsədlərə görə tərtib olunur:

- sosial-iqtisadi inkişafın və maliyyə siyasetinin istiqamətlərini tə"min etmək;
- planlaşdırılmış tədbirlərin həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaitləri həjminin proqnozlaşdırılması;
- islahatların, programların maliyyə nətijələrinin proqnozlaşdırılması;
- maliyyə siyaseti sahəsində mxtəlif tədbirlərin həyata keçirilməsi imkanlarının aşkar edilməsi;
- uzunmüddəti neqativ meyllərin qarşısının alınması və vaxtında müvafiq tədbirlərin həyata keçirilməsi.

Perspektiv maliyyə planı üç ilə işlənir, onlardan:

- birinci il - bütçə tərtib edilən il;
- sonrakı iki il - plan dövrüdür. Bu zaman bəyan edilən iqtisadi siyasetin real nətijələri izlənir.

Perspektiv maliyyə planının formalasdırılması üçün əsas jari ilin bütçəsi sayılır.

Perspektiv maliyyə planı Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin sosial-iqtisadi inkişafının orta tə"jili proqnozunun göstərijilərinin dəqiqləşdirilməsinin uçotu ilə düzürtləşdirilir, bu zaman plan dövrü bir il irəli çəkilir.

Perspektiv maliyyə planı bütğə təsnifatının əsas göstərijiləri üzrə tərtib edilir.

***Uzunmüddətli məqsədli programlar*** ijrə hakimiyyəti orqanları, yerli idarəetmə orqanları tərəfindən işlənir, müvafiq qanunverijilik və yerli idarəetmə orqanı tərəfindən təsdiq edilir.

Uzunmüddətli məqsədli programların siyahısının formalasdırılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının proqnozuna və müvafiq ərazilərin sosial-iqtisadi inkişaf proqnozuna uyğun olaraq sahələr üzrə ijrə hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Təsdiq olunmağa və bütğə vəsaitləri və ya məqsədli bütğədən kənar fondlar hesabına maliyyələşdirməyə təklif olunan uzunmüddətli programlarda aşağıdakılardır əks olunmalıdır:

- texniki-iqtisadi əsaslandırmaşalar;
- göstərilən programın tətbiqi nətijəsində gözlənilən sosial-iqtisadi proqnozlar;
- göstərilən programların sifarişçilərinin adı;
- işlər üzrə maliyyələşmə mənbələrinin və məbləğlərinin bölüşdürülməsi haqqında mə'lumat;
- onun təsdiq olunması üçün lazım olan digər sənədlər və materiallar.

*Torlu maliyyə balansı* – konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələrin və istifadə istiqamətlərin barədə məlumatları özündə əks etdirən maliyyə sənədidir. Toplu maliyyə balansı müvafiq ərazidə

yerləşən bütçələri və məqsədli bütjdənkənar fondları əhatə edir.

Toplu maliyyə planlaşdırılmasının tərtibi ünvanlı maliyyə planının, yə"ni bütjdən tərtibində hazırlıq mərhələsidir. Dövlətin toplu maliyyə planı təsərrüfat sahələrində maddi və maliyyə nisbətlərinin asılılığına, müxtəlif səviyyəli maliyyə-kredit sisteminin göstərijilərinin uzlaşdı-rılmasına şərait yaradır; dövlətin iqtisadi və sosial inkişaf proqnozu balansının yoxlanması tə"min edir, bu proqnozla nəzərdə tutulan tədbirlərinin maliyyələşmə mənbələrini aşkar edir; əlavə maliyyə vəsatilərini aşkar edir; maliyyə siyasəti istiqamətlərini müəyyənləşdirir.

Dövlətin toplu maliyyə balansı makroiqtisadi göstərijilər əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin bahçılığı ilə Maliyyə Nazirliyində hazırlanır. Dövlətin toplu maliyyə balansının strukturu jədvəl 30-də göstərilmişdir.

Bələliklə, toplu maliyyə balansının tərtibi ölkənin iqtisadi və sosial inkişafının konkret istiqamətlərini müəyyən edir; dövlət vəsaitlərinin dövlət qurumları arasında səmərəli

#### Jədvəl 30. Toplu maliyyə balansının strukturu

GƏLİRLƏR	XƏRJLƏR
1. Fiziki şəxslərin gəlir vergisi	1. Dövlət iżra hakimiyyəti orqanlarının saxlanması xərjləri
2. Hüquqi şəxslərin mənfəət vergisi	2. Elm və təhsil xərjləri
3. Əlavə dəyər vergisi və aksızlar	3. Müdafiə xərjləri
4. Hüquqi şəxslərin əmlak vergisi	4. Məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının saxlanması xərjləri

5. Hüquqi şəxslərin torpaq vergisi	5. Səhiyyə xərjləri
6. Yol vergisi	6. Sosial müdafiə və sosial təminat xərjləri
7. Mədən vergisi	7. Mədəniyyət, injəsənət və KİV xərjləri
8. Sadələşdirilmiş sistem üzrə vergi	8. Mənzil-kommunal təsərrüfatı xərjləri
9. Birdəfəlik rüsum	9. Yanajaq və enerji kompleksi xərjləri
10. Vergi olmayan gəlirlər	10. Kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq xərjləri
11. Dövlət əmlakının ijarəsindən və satışından daxilolmalar	11. Sənaye və tikinti xərjləri
12. Dövlət kreditlərindən faizlər	12. Nəqliyyat və rabitə xərjləri
13. Xariji iqtisadi fəaliyyətlə bağlı vergilər	13. İqtisadi fəaliyyətlə bağlı sair xərjlər
14. Digər gəlirlər	14. Məqsədli büджə fondları xərjləri
	15. Dövlətin xariji borqları üzrə xərjlər
	16. Ehtiyat fondu xərjləri
	17. Yerli büdjələrə dotasiyalar
	18. Saır xərjlər
JƏMİ GƏLİRLƏR	JƏMİ XƏRJLƏR

bölgüsünü təşkil edir; dövlət büджəsi vəsaitləri hüdudunda müxtəlif səviyyəli maliyyə planlarını həyata keçirir; milli gəlirin bölgüsü və yenidən bölgüsünün müxtəlif tərəflərini əks etdirir; məqsədli büджə fondlarının və ehtiyat fondlarının bölgüsünü həyata keçirir; yerli büdjələrə dotasiyaların həjmini müəyyən edir və s.

### 27.3. Büdjə proqnozlaşdırılması

Büdjə proqnozlaşdırılması «Büdjə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 11-ju maddəsinin «Dövlət büdjəsi layihəsinin tərtibi prosesi və büdjə təqvimi»

maddəsinə əsasən həyata keçirilir. Büdəjə proqnozlaşdırılması respublikanın iqtisadi-sosial inkişaf programı və toplu maliyyə planlaşdırılması ilə sıx əlaqədədir.

Təsərrüfat fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün onun idarəetmə üsullarının daim təkmilləşdirilməsi gərəkdir. Bununla əlaqədar olaraq perspektiv planlaşdırmanın rolü artır, deməli, elmi proqnozlaşdırmanın zərurəti meydana gəlir. Natural göstərijilərin parametrlərinin proqnozlaşdırılması maliyyə ehtiyatlarının proqnozu ilə müşaiyət olunmalıdır. Belə ki, bu ehtiyatların artım perspektivinin uçotu olmadan təsərrüfatın inkişafının keyfiyyət baxımdan proqnozlaşdırılması mümkün deyil.

Uzunmüddətli ijməl maliyyə planlaşdırılmasından fərqli olaraq büdəjə proqnozlaşdırılması ünvanlı olur və büdəjə ili üçün, yə»ni bir ildən çox olmayan dövr üçün hesablanır. İjməl maliyyə balansı göstərijilərinin əsas hissəsini büdəjə göstərijiləri təşkil etdiyi üçün perspektiv ijməl maliyyə balansının tərtibi zamanı əsas büdəjə göstərijilərinin proqnoz hesablamaları aparılmalıdır.

**Büdəjənin inkişaf proqnozu** dedikdə, onun gəlir və xərj hissələrinin inkişaf yollarının ehtimal qiymətləri kompleksi nəzərdə tutulur.

Büdəjə proqnozlarının məqsədi mövjud konkret sosial-iqtisadi şəraitdə və perspektiv qiymətləndirmə əsasında büdəjənin inkişafının optimal yollarını işləmək, əsaslandırmaq və onun möhkəmləndirilməsi üçün təkliflər verməkdən ibarətdir. Belə proqnozlaşdırmanın nəticələrinin müasir uçotu, dövlətin maliyyə siyasətində daha səmərəli tədbirlərin qəbul edilməsinin mühüm şərtidir.

Büdəjə göstərijilərinin proqnozlaşdırılmasının hesablanması illik büdəjə göstərijilərinin hesablanması ilə

yanaşı, metodoloji yanaşmanın da böyük əhəmiyyəti vardır. Bütçələrin illik və rüblük göstərijiləri iqtisadi və maliyyə parametrlərinin birbaşa hesablamaları bazasında müəyyən edilir.

Dövlət bütçəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası müəyyən edilmişdir. Vergilərin proqnozlaşdırılması zamanı ilk növbədə mə'lumat bazası əldə edilir. Bu mə'lumat bazası Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyindən, Statistika Komitəsindən, Vergilər Nazirliyindən, Gömrük Komitəsindən, ayrı-ayrı təşkilatlardan əldə edilir. Bu bazaya əsaslanaraq hər bir tədiyə növü üzrə potensial vergi məbləği və əvvəlki illərin yığım əmsalı da tətbiq etməklə proqnoz müəyyən edilir.

### **Birbaşa vergilərin proqnozlaşdırılması**

Vergilər üzrə mədaxillərin proqnozlaşdırılması zamanı onların xüsusiyyətləri nəzərə alınır. Mənfəət vergisinin proqnozunun verilməsi üçün ilk növbədə ÜDM-un əvvəlki illər üzrə faktiki və jari ilə gözlənilən döstərijisi müəyyənləşdirilməlidir.

Mənfəət vergisinin proqnozunun hazırlanması zamanı ötən illərin faktiki daxilolmaları, rayon və şəhər ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların maliyyə-təsərrüfat gəstərijiləri barədə mə'lumatlar əldə edilməlidir. Bu tədiyə növünün proqnozu müəyyən edilərkən rayon və şəhər ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların balans mə'lumatlarından istifadə edilir. Balans mənfəəti məhsulun (işlərin və xidmətlərin) satışından əldə edilən gəlirlərlə məhsulun (işlərin və xidmətlərin) gəlirdən çıxılan xərjlərə daxil edilən istehsal və satış məsrəfləri arasındaki fərq kimi hesablanır. Bu zaman qeyri-satış əməliyyatlarından gəlirlərə (xərjlərə) aid olan digər müəssisələrin fəaliyyətində payçı

kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər (dividendlər, faizlər), habelə məhsul (işlər və xidmətlər) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər (xərjlər), o jümlədən jərimə və zərərin ödənilməsi şəklində alınmış və ödənilmiş məbləğləri də nəzərə almaq lazımdır. Balans mənfəeti müəyyən edildikdən sonra mövjud qanunverililikdə müəyyən olunmuş güzəşt məbləği və çıxılmalar edildikdən sonra mənfəət vergisinin proqnoz məbləği hesablanır.

Qeyd olunanlarla yanaşı mənfəət vergisinin proqnozlaşdırılmasında ayri-ayrı sahələr, regionlar və ya müəssisələr üzrə həmin vergi üzrə yerinə yetirilmənin dinamikası, hesablanmış məbləğ, qalıq əsas götürülür. Burada müəssisənin əvvəlki illərlə müqayisədə tədiyə qabiliyyəti nəzərə alınır.

Fiziki şəxslərdən gəlir vergisi proqnozlaşdırılanda dövlət və qeyri dövlət sektorunda işçilərin sayı və orta aylıq əmək haqqı əsas götürülür. Bununla yanaşı, fiziki şəxslərdən gəlir vergisinin proqnozunun müəyyən edilməsində rayon ərazisində olan büджə və qeyri-büджə təşkilatlarında işləyənlərin orta illik sayı və illik əmək haqqı fondu müəyyən edilməlidir. Sonra illik əmək haqqı fondunu işçilərin orta illik sayına bölməklə bir nəfər işçiyə düşən orta aylıq əmək haqqı hesablanır. Bu tə'diyyə növü üzrə proqnoz hesablanarkən gəlir vergisindən azad olunan və güzəşt edilən əmək haqqı fondunun məbləği çıxılmaqla gəlir vergisi məbləği hesablanır.

Mə"dən vergisi proqnozunun müəyyən edilməsi zamanı xam neftin, təbii qazın, sair faydalı qazıntıların topdansatış qiyməti, eyni zamanda şəhər və rayon ərazisində mülkiyyət formasından asılı olmayıaraq yerin təkindən faydalı qazıntılarının çıxarılması ilə məşğul olan hüquqi və

fiziki şəxslərin dislokasiyası barədə mə "lumat əldə edilməlidir. Bu zaman şəhər və rayon ərazisində yerin təkindən çıxarılan faydalı qazıntıların hər vahidinin dəyəri, onların növü, keyfiyyəti, dağ-mə "dən şəraiti, hasilatın rentabelliyi nəzərə alınmaqla mə "dən vergisinin dərəjələrinə uyğun hesablanır.

### *Vasitəli vergilərin proqnozlaşdırılması*

Vasitəli vergilərə ƏDV, aksızlər, gömrük rüsumları aiddir. ƏDV proqnozunda ilk növbədə ÜDM-un daxili istehlakı, mal və xidmətlər əlavə dəyər vergisinə jəlb olunan və olunmayan qruplara bölməklə, güzəştlər nəzərə alınmaqla ƏDV-i üzrə proqnoz hazırlanır, istehsal xərjlərinə aid edilmiş məsrəflərin məbləği, bu məsrəflər üzrə ödənilmiş ƏDV-nin məbləği müəyyən edilir. Bundan sonra satılmış malların, işlərin və xidmətlərin dəyəri (o jümlədən əlavə dəyər vergisinə jəlb olunan və olunmayan satış) və bunlar üzrə alınmış ƏDV-nin məbləği müəyyən edilməklə bündən sonra ödənilməli olan ƏDV-nin məbləği müəyyən edilir.

Bu halda əvvəllər ƏDV ödəmiş və 1 yanvar 2001-jı il tarixdən sadələşdirilmiş vergi sisteminə keçmiş vergi ödəyijiləri hökmən nəzərə alınmalıdır.

Aksiz vergisini hesablayarkən aksizə jəlb olunan mallar, məhsulları istehsal və idxal edən rezident və qeyri-rezident şəxslər barədə mə "lumat əldə edilməlidir. Bundan sonra aksizə jəlb olunan malların (neft məhsulları, tütün məmulatları, alkoqollu içkilər) daxili istehlak üçün istehsal müəyyən edilməli, sonra isə aksizin dərəjəsinə uyğun vergi hesablanmalıdır.

### *Mülkiyyət vergiləri və bu tədiyələrin proqnozlaşdırılması*

Mülkiyyət vergilərinə hüquqi və fiziki şəxslərin torpaq vergisi və əmlak vergisi addır. Qeyd etmək lazımdı ki, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa və "Vergi Məjəlləsi"nə əsasən fiziki şəxslərin əmlak və fiziki şəxslərin torpaq vergisi bələdiyyələrin büджəsinə daxil olur. Torpaq vergisi hesablanarkən rayon və şəhər üzrə olan torpaq sahələri barədə mə "lumatlar əldə edilməlidir. Bunun üçün rayon ərazisində olan əkin, dinj və həyətyanı torpaqlar, çoxillik əkinlər (keyfiyyət qruplarına görə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-jı il 14 may tarixli 43 sayılı qərarı ilə təsdiq edilmiş torpaq vergisini hesablamaq üçün torpaqların qiymətləndirilməsi jədvəlinə əsasən, müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının tə'yinatı, joğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında hesablanır. Şəhərlərdə isə sənaye, tikinti, nəqliyyat, rabitə, tijarət-məişət və digər xüsusi tə"yinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin tutduğu və kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqlar, vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar bir kvadrat metrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 1999-jı il tarixli Qərarında edilmiş dəyişikliyə və "Vergi Məjəlləsi"nə əsasən hesablanır. Həmçinin «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının tə'yinatı, joğrafi yerləşdirilməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2000-jı ji il 230 sayılı qərarı nəzərə alınmalıdır. Bu zaman əvvəlki illərdə hüquqi şəxslər tərəfindən hesablanmış və faktiki ödəməyə uyğun yığım faizi müəyyən edilməklə

proqnoz müəyyən edilir. Əmlak vergisinin proqnozu müəyyən edilərkən ilk növbədə rayon statistika idarələrinin rayon ərazisində olan hüquqi şəxslərin əsas vəsaitlərinin orta illik dəyəri barədə mə "lumatlarından istifadə edilməlidir. Bu tədiyyə növü üzrə vergitutma obyekti onların balansında olan əmlakin dəyəridir. Hüquqi şəxslər tərəfindən mövjud qanunverijilikdə nəzərdə tutulmuş faiz dərəjəsinə uyğun olaraq əmlak vergisi üzrə hesablanılan məbləğ və bu məbləğdən əvvəlki illərin yiğim faizi nəzərə alınmaqla vergi məbləği məüyyən edilir.

### ***Gömrük vergiləri və rüsumları və onların proqnozlaşdırılması***

Gömrük vergilərinə Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi, idxal rüsumu, gömrük rüsumu, gömrük nəzarəti və gömrük əməliyyatlarının aparılması ilə bağlı daxilolmalar, Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizə jəlb edilən mallar aid edilir. Bu vergi və rüsumların proqnozunun müəyyən edilməsində mal qrupları üzrə idxalin həjmindən, mal qrupları üzrə azadolmalardan, malların mənşə mənbələrinə dair mə "lumatlardan istifadə edilir.

Büджənin inkişaf proqnozunun tərtibi zamanı müxtəlif üsullardan istifadə edilə bilər:

1) *Ekstropolyasiya üsulu* - əvvəlki dövrün təjribəsindən (göstəriji-lərindən) istifadə etməklə proqnozun tərtibidir. Bu üsuldan az-çox sabit olan dövlət büджəsinin gəlir və xərjləri üzrə bir sıra maddələrin proqnozlaşdırılmasında istifadə edilə bilər;

2) *Ekspert qiymətləndirilməsi üsullu* - elmin və xalq təsərrüfatının müxtəlif sahələrinin mütəxəssisləri tərəfindən aparılan və əsaslandırılan qiymətləndirmə bazasında

proqnozun tərtibidir. Lakin bu üsul subyektivizm elementinə malikdir;

3) Eyni vaxtda hər iki üsuldan istifadə edilir. Bu zaman həm inkişafın obyektiv meyli və həm də mütəxəssislərin fikirləri nəzərə alınır.

Əsas maliyyə qanuna uyğunluğunun ekstropolyasiya üsullarından biri *reqressiya xətti* ola bilər. Bu halda büdə proqnozu üzərində işləyərkən bütçənin yaradılmasına tə"cir edən amillərin araşdırılmasından və öyrənilməsindən başlamaq lazımdır. Bu amillərə ölkənin məhsuldar qüvvələrinin inkişafı və ümumdüvlət maliyyə ehtiyatlarının mövjudluğu, demoqrafik dəyişiklik, təsərrüfat sahələrinin inkişafı və b. aiddir.

Perspektiv üçün dövlət bütçəsinin gəlirlərinin həjmi ilə milli gəlir və sənaye və kənd təsərrüfatı istehsalının məjmuu məhsulu, eyni zamanda bu göstərijilərlə mənfəət vergisi arasındakı *korrelyasiya əlaqəsindən* istifadə edilə bilər. Korrelyasiya əmsali bu əlaqələrin sıxlığını göstərir və aydınlaşdır ki, bütçənin gəlirləri ilk növbədə vergilər hesabına yaranır, mənfəət vergisi ilə mənfəət arasındakı fərq isə şübhəsizdir.

Perspektiv üçün bütçə vəsaitləri həjminin proqnozlaşdırılması zamanı dərin *iqtisadi* və *statistik təhlildən* istifadə edilir və bu müəyyən dərəjədə bir çox amillərin göstərijilərə tə"sirinin araşdırılmasına imkan verir. Təhlil göstərir ki, bütçə vəsaitlərinin müəyyən edilməsinin statistik üsulu perspektiv üçün hesablanmış göstərijilərin dolğunluğunu əks etdirir.

Yuxarıda qey olunan iki dəyişənli kəmiyyəti olan *reqressiya tənliyi* aşağıdakı xətti halda olar:

$$u = a_0 + a_1 x$$

burada, u - dövlət büджəsi vəsaitinin həjmi;

x - 1) iqtisadiyyatın sahələrində istehsal edilən məhsul,

2) milli gəlir;

a<sub>0</sub>, a<sub>1</sub> - ilkin mə'lumatlar əsasında müəyyən edilən repressiya xətti əmsali.

Bu üsulların tərtibi zamanı proqnozlaşdırılan dövrə asılı olmayan kəmiyyətlərin qiymətlərinin tapılması (milli gəlir və istehsal olunmuş məhsul) problemi sərbəst problem kimi meydana çıxır. Onların müəyyən edilməsi üçün qeyd olunan ümumi göstərişlərin proqnoz hesablanmasından istifadə edilir. İqtisadi təhlil tədqiq edilən göstərişlərin inkişaf tempinin öyrənilməsi, onların qarşılıqlı münasibəti, tədqiq olunan hadisələrin illər üzrə orta illik tempinin hesablanması ilə tamamlanır. Belə təhlil ona görə vajibdir ki, dövlət büudgeti real iqtisadi vəziyyət ilə əlaqədədir və xalq təsərrüfatında baş verən hər bir dəyişikliyə reaksiya verir, əhalinin sosial müdafiəsi sahəsində siyasetlə, dövlətin əsas xərjlərinin maliyyələşdirilməsi üsullarının dəyişilməsi ilə əlaqədardır.

#### **27.4. Büdjə layihəsinin tərtibi**

Büdjə proqnozlaşdırılmasının növbəti mərhələsi - *büdjə layihəsinin tərtibi prosesidir*. Büdjə layihəsinin tərtibinin əsas vəzifəsi dövlət hakimiyyəti orqanı və yerli idarəetmə orqanları üzərinə qoyulmuş funksiyaların dövlət və yerli özünüidarəetmənin iqtisadi və sosial pronozlaşdırılmasında nəzərdə tutulan tədbirlərin maliyyə tə'minatının həyata keçirilməsi məqsədilə büdjədə mərkəzləşdirilmiş pul vəsaitlərinin həjminin müəyyən edilməsidir.

Büджə layihəsinin tərtib edilməsi üçün Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin və iqtisadiyyatın müxtəlif sahələrinin sosial-iqtisadi inkişaf proqnozları işlənib hazırlanır. İhra hakimiyyəti orqanlarında büджə layihəsinin işlənməsi üçün əsas sayılan ijmal maliyyə balansı hazırlanır.

Büджə layihəsinin tərtib edilməsi Azərbaycan Respublikası hökumətinin, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının, müvafiq ijra hakimiyyəti orqanlarının mühüm vəzifəsidir.

Büджə layihəsinin tərtib edilməsini bilavasitə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və bələdiyyələrin maliyyə orqanları həyata keçirirlər.

Büджə layihəsinin vaxtında və keyfiyyətlə tərtib edilməsi üçün müvafiq orqanlardan və hüquqi şəxslərdən lazımi mə'lumatlar alınmalıdır.

Büджə layihəsinin tərtib edilməsi üçün vajib olan mə'lumatlar bunlardır:

- qüvvədə olan mövjud vergi qanunverijiliyi;
  - büджə sisteminin müxtəlif səviyyələrinin tənzimləyiji normativləri;
  - Azərbaycan Respublikasının dövlət büджəsinin digər büdjələrə verəjəyi maliyyə yardımının nəzərdə tutulan həjmi;
  - Azərbaycan Respublikasının dövlət büджəsinin digər büdjələrə verəjəyi xərjlərin növü və həjmi;
  - dövlət və ya bələdiyyə xidmətlərinin göstərilməsinə maliyyə məsrəflərinin normativləri;
  - minimum maliyyə tə'minatı normativləri.
- Büджə layihəsinin tərtibi aşağıdakılara əsaslanır:
- Azərbaycan Respublikasının Prezidentinin büджə göndərişinə;

- növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin sosial-iqtisadi inkişaf proqnozuna;
- növbəti maliyyə ilinə müvafiq ərazinin büджə və vergi siyasetinin əsas istiqamətlərinə;
- növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin iqtisadiyyatının dövlət və ya bələdiyyə bölməsinin inkişaf planına.

İnzibati-ərazi vahidinin sosial-iqtisadi inkişaf proqnozu son hesabat ilində həmin ərazinin sosial-iqtisadi inkişafı haqqında mə'lumatlar, baza ilinin sonuna qədər ərazinin sosial-iqtisadi inkişaf proqnozu və planlaşdırılan maliyyə ilinə iqtisadiyyatın və sosial sahənin inkişaf meylləri əsasında işlənib hazırlanır.

Büджə layihəsinin tərtib edilməsi mövjud büджə qanunverijiliyi əsasında həyata keçirilir.

Əhaliyə ödənilməli müavinət, pensiya, kompensasiya, dotasıya və digər ödəniş növlərinin hesablanması üçün qüvvədə olan hüquqi aklara edilmiş dəyişikliklər və əlavələr nəzərə alınır.

Büджə haqqında qanun layihəsində büджənin əsas xarakteristikası öz əksini tapmalıdır.

Büджə haqqında qanun layihəsinin əsas xarakteristikasına aşağıdakılardır:

- büджə gəlirlərinin ümumi həjmi;
- büdjə xərjlərinin ümumi həjmi;
- büdjə kəsiri.

Büdjə layihəsinin tərtib edilməsi üçün ilkin makroiqtisadi göstərjilər bunlardır:

• növbəti maliyyə ilinə ÜDM-un həjmi və növbəti maliyyə ilində ÜDM-un artım sür'əti;

- inflyasiyanın səviyyəsi (qiymətlərin artım sür'əti).

Dövlət büdjəsi layihəsinin tərtibi prosesi növbəti büdjə ilinə 11 ay qalmış başlanır və büdjə layihəsinin

Azərbaycan Respublikasının Milli Məjlisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

Qeyd edildiyi kimi, növbəti büджə ili üzrə dövlət büdjəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli programlar, iqtisadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin jari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nətijələrinin qiymətləndirilməsi əsasında hazırlanır.

Növbəti büджə ili üzrə dövlət büdjəsi layihəsinin tərtibi üçün lazım olan iqtisadi və sosial programların hazırlanması barədə əsaslandırılmış sənədlər müvafiq iżra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddət ərzində və qaydada hazırlanıb ona təqdim edilir.

Azərbaycan Respublikasının qanunverijiliyi əsasında dövlət büdjəsi layihəsinin müəyyən edilmiş əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli iżra hakimiyyəti orqanlarından, dövlət büdjəsindən vasitəsilə maliyyələşdirilən təşkilatlardan tələb edilir.

Növbəti büджə ili üzrə dövlət büdjəsi layihəsinin tərtibi üçün lazım olan iqtisadi və sosial proqnozların hazırlanmasına jəlb olunan idarə və təşkilatların adları müvafiq iżra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət büdjəsinin formalasdırılmasının *birinci mərhələsində* Azərbaycan Respublikasının hökuməti və mərkəzi iżra hakimiyyəti orqanları tərəfindən iqtisadiyyatın vəziyyətini eks etdirən makroiqtisadi göstərijiləri əsasında növbəti maliyyə ilinə Azərbaycan Respublikasının iqtisadiyyatının fəaliyyət proqnoz - planı işlənib hazırlanır.

Proqnoz-plan əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti maliyyə ilinə dövlət büdjəsinin gölirlər və xərjlər üzrə əsas göstərijilərinin layihələrini hazırlayır. Azərbaycan Respublikası dövlət büdjəsi

xərjlərinin funksional təsnifatına uyğun olaraq növbəti maliyyə ili üçün dövlət bütçəsi xərjlərinin bölgüsünü müəyyəne edir.

Eyni zamanda Azərbaycan Respublikasının hökuməti növbəti maliyyə ilində vəzifə maaşlarının, pensiyaların, müavinətlərin və sənədlişlərin minimum həddinin artırılması haqqında təklifləri nəzərə alır.

Növbəti maliyyə ilinə dövlət bütçəsinin əsas xarakteristikası və Azərbaycan Respublikasının bütçə xərjlərinin funksional təsnifatına uyğun olaraq növbəti maliyyə ilinə dövlət bütçəsi xərjlərinin bölgüsü Azərbaycan Respublikasının hökuməti tərəfindən qəbul edildiyi gündən sonra iki həftə ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

- dövlət bütçəsi vəsaitinin bütçədən maliyyələşən təşkilatlar arasında bölüşdürülməsi üçün bütçə layihəsini mərkəzi ijra hakimiyyəti orqanlarına göndərir;

- növbəti maliyyə ilinə və Azərbaycan Respublikasının qanunverijiliyi ilə müəyyən edilən orta müddətli perspektivə Azərbaycan Respublikası hökumətinin Naxçıvan Muxtar Respublikası ijra hakimiyyəti orqanına münasibətini bildirir.

Dövlət bütçəsinin formalaşmasının *ikinci mərhələsində* mərkəzi ijra hakimiyyəti orqanları tərəfindən bütçə vəsaitinin bütçə təsnifatına uyğun olaraq bölüşdürülməsi, həmçinin bütçə vəsainin sərənjamçılar arasında ünvanlı maliyyələşdirilməsi nəzərdə tutulur.

Ijra hakimiyyətinin müvəkkil orqanı eyni zamanda növbəti maliyyə ilində dövlət bütçəsi vəsaitlərindən maliyyələşən məqsədli programların siyahısını hazırlayır, növbəti ildə və orta müddətli perspektivdə onların maliyyələşmə həjmini müəyyən edir.

Növbəti ildə və orta müddətli perspektivdə bütjə layihəsi üzrə razılışdırılmış məsələlər Maliyyə Nazirinin rəhbərlik etdiyi xüsusi dövlət komissiyasında baxılır.

Azərbaycan Respublikasının hökuməti Azərbaycan Respublikasının müvafiq ijrə hakimiyyəti orqanları tərəfindən növbəti maliyyə ili üçün təqdim edilmiş sosial-iqtisadi inkişaf proqnozunun və bütjə layihəsinin əsas göstərişilərinin uyğunluğunu müəyyən edir, dövlət bütjəsinin və bütjdənəkənar dövlət fondları bütjələrinin layihələrini, növbəti maliyyə ili və orta müddətli perspektiv üçün bütjə-maliyyə siyasetini xarakterizə edən digər sənədləri və materialları dəqiqləşdirir və təyin olunmuş qaydada Milli Məjlisə təqdim edilməkdən örrü qanun layihəsini bəyənir. Azərbaycan Respublikasının hökuməti növbəti maliyə ilinə dövlət bütjəsi haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Növbəti bütjə ili üzrə dövlət bütjəsi ilə bağlı aşağıdakı sənədlər hazırlanıb Azərbaycan Respublikasının Milli Məjlisinə təqdim edilir:

- jari ilin dövlət bütjəsinin ijrasının vəziyyəti barədə hesabat;
- növbəti bütjə ili üzrə Azərbaycan Respublikasının dövlət bütjəsi haqqında qanun layihəsi;
- Azərbaycan Respublikasının növbəti bütjə ili üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstərişiləri;
- dövlət bütjəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli programlar;
- bütjə və vergi siyasetinin əsas istiqamətləri;
- Azərbaycan Respublikasının inzibati ərazisi üzrə ijmal maliyyə balansı;

- dövlət bütçəsinə daxil olmayan məqsədli dövlət fondlarının bütçələri haqqında qanun layihələri;
- bütçə təsnifatına uyğun olaraq növbəti bütçə ili üzrə dövlət bütçəsinin gəlirlərinin və xərjlərinin məbləği;
- müvafiq iżra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

Növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə jari ilin oktyabr ayının 15-dən gej olmayıaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-ju maddəsinin 2-ji bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məjlisinin müzakirəsinə və təsdiqinə təqdim edilir.

Növbəti maliyyə ilinə dövlət bütçəsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının Milli Məjlisində dekabr ayının 20-dən gej olmayıaraq təsdiq edilir.

## **27.5. Büdçə layihəsinə baxılması və təsdiq edilməsi**

Maliyyə orqanlarından müvafiq bütçə layihələrini aldıqdan sonra, iżra hakimiyyəti orqanları layihəyə baxır və zəruri hallarda düzəşlər və əlavələr edirlər.

Azərbaycan Respublikası hökuməti növbəti maliyyə ilinə dövlət bütçəsi haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları oktyabrın 1-dək Azərbaycan Respublikası Prezidentinə təqdim edir.

Azərbaycan Respublikası Prezidenti növbəti maliyyə ilinə dövlət bütçəsi haqqında qanun layihəsinə və ona əlavə olunmuş materiallara baxdıqdan sonra onları oktyarın 15-dən gej olmayıaraq Azərbaycan Respublikasının Milli Məjlisinə təqdim edir.

Növbəti büджə ili üzrə dövlət büdjəsi ilə balı aşaöidəki sənədlər müvafiq ijrə hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məjlisinə təqdim edilir:

- növbəti büджə ili üzrə dövlət büdjəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;
- Azərbaycan Respublikasının növbəti büджə ili və gələn üç il üzrə iqtisadə və sosial inkişaf konsepsiyası və proqnoz göstərişləri;
- büджə-vergi siyasetinin əsas istiqamətləri;
- dövlət büdjəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli programlar;
- büджə gəlirləri təsnifatının, funksional, iqtisadi və təşkilati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərjlərin laüihəsi;
- dövlət borjları və dövlət zəmanətləri ilə digər öhdəliklərə dair məlumat;
- növbəti il üzrə ijmal büdjənin layihəsi;
- Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;
  - qanunverijiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məjlisi tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büджə ili üzrə büjdədənkənar dövlət fondlarının büjdələri haqqında qanun layihələri;
  - növbəti büджə ili üzrə gəlirləri ötən ilin faktiki və jari gözlənilən nətijələri ilə, habelə xərjlərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqayisəsi;
  - funksional, iqtisadi və təşkilati təsnifatlar paraqrafları səviyyəsində jari ilin dövlət büdjəsinin gözlənilən ijrəsinin vəziyyəti;
  - jari ilin ijmal büdjəsinin gözlənilən ijrəsinə dair məlumat;

- bütçədən kənar əməliyyatlara dair ijmal hesabat;
- keçən bütçə ilində, faktiki və jari bütçə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat;
- müvafiq ijra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

Azərbaycan Respublikasının Prezidenti növbəti maliyyə ilinə dövlət bütçəsi haqqında qanun layihəsi ilə birlikdə Milli Məjlisə aşağıdakı qanun layihələrini göndərir:

- Azərbaycan Respublikasının vergilər və rüsumlar haqqında qanunverijsilik aktlarına dəyişikliklər və əlavələr edilməsi;

- Azərbaycan Respublikasının bütçədən kənar fondlarının bütçələri haqqında qanun layihələri.

Lazım olan hallarda maliyyə ilinə dövlət bütçəsi haqqında qanun layihəsi ilə və növbəti maliyyə ilinə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə fondunun bütçəsi haqqında qanun layihəsi ilə əmək haqlarının və dövlət pensiyalarının indeksləşdirilməsi nəzərdə tutularsa, onda Milli Məjlisə eyni zamanda pensiyaların minimum məbləğinin artırılması, dövlət pensiyalarının yenidən hesablanması və indeksləşdirilməsi, əməyin ödənilməsinin artırılması haqqında qanun layihələri də göndərilir.

Milli Bank jari ilin oktyabrın 1-dək növbəti maliyyə ilinə vahid dövlət pul-kredit siyasetinin əsas istiqamətlərinin layihəsini Milli Məjlisə təqdim edir. Bu layihə həmçinin Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası hökumətinə göndərilir.

Dövlət bütçəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların layihələri Milli Məjlisə növbəti maliyyə ilinə dövlət bütçəsi haqqında qanun layihəsi ilə eyni zamanda təqdim edilir. Məqsədli

proqramların layihələrində proqramların bütün texniki iqtisadi göstəriyiləri eks etdirilir.

Milli Məjlisdə dövlət bütçəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların layihələri dövlət bütçəsinin layihəsi ilə eyni zamanda baxılır və qəbul edilir.

Azərbaycan Respublikasının Prezidenti dövlət bütçəsi haqqında qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini Milli Məjlisə təqdim edir. Dövlət bütçəsi haqqında qanuna dəyişikliklər və əlavələr edilməsi dövlət bütçəsinin əsas xarakteristikasının dəyişdirilməsi və tənzimləyiji gəlirlərin Azərbaycan Respublikası bütçə sisteminin müxtəlif səviyyəli bütçələri arasında bələşdürülməsi, həmçinin dövlət bütçəsi xərjlərinin funksional və təşkilatlar üzrə təsnifatının bölmələri üzrə bələşdürülməsi səbəb ola bilər.

Qeyd edildiyi kimi, növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikası Milli Məjlisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

Milli Məjlisə təqdim edilmiş növbəti il üçün dövlət bütçəsi haqqında qanun layihəsini Milli Məjlisin sədri Milli Məjlisin İqtisadi siyaset daimi komissiyasına göndərir və layihəyə baxılması müddətini müəyyən edir.

Qanun və qərar layihələrinə baxılması üçün daimi komissiya işçi qrupu yarada bilər.

Müvafiq ijra hakimiyyəti orqanının tapşırığı ilə onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Milli Məjlisinin ijasında növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında mə'rüzə edir.

Milli Məjlisdə qanun layihələrinə, bir qayda olaraq, **üç oxunuşda** baxılır. Milli Məjlisin sədrinin qərarı ilə və ya

Milli Məjlisin protokol qaydasında qəbul etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər.

I. Növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanun layihəsinin *birinci oxunuşunda* Milli Məjlis Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının konsepsiyası və proqnozunu, bütçələrarası qarşılıqlı münasibətlərin əsas prinsiplərini, dövlət bütçəsi kəsirinin ödənilməsi üçün xariji maliyyələşdirmə mənbələrini araşdırır. Eyni zamanda dövlət bütçəsinin göstərijiləri, o jümlədən bütçə gəlirlərinin bölmələr, qruplar və yarımqruplar üzrə təsnifatı, dövlət bütçəsinin gəlirlərinin və rüsumlarının bütçə subyektləri arasında bölgüsü, dövlət bütçəsi kəsirinin ölçüsü və növbəti il üçün dövlət bütçəsi xərjlərindəki xüsusi çəkisi, bütçə kəsirinin örtülməsi mənbələri və ümumilikdə, dövlət bütçəsinin xərjlərinin ümumi həjmi təhlil edilir.

Azərbaycan Respublikasının Milli Məjlisinin daxili Nizamnaməsinin 16-jı maddəsinə əsasən qanun layihələrinin birinci oxunuşu zamanı onun qəbul edilməsini zəruriliyi, yuxarıda qeyd olunan əsas müddəaları müzakirə edilir, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilir.

İqtisadi siyaset daimi komissiyasında layihəyə baxılarkən onların arasında fikir ayrılığı əmələ gəlmişsə, layihə ilə razı olmayan daimi komissiyanın rə'yini həmin komissiyanın nümayəndəsi oxuyur.

Qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Milli Məjlis aşağıdakı qərarlardan birini qəbul edir:

- 1) layihə birinci oxunuşda qəbul edilsin və söylənmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin (bu qərar protokol qaydasında qəbul edilir);
- 2) layihə qəbul edilməsin;
- 3) layihə qəbul edilsin.

Milli Məjlis birinji oxunuşda qəbul edilmiş qanun layihəsinin dərj olunması və ümumxalq müzakirəsinə çıxarılması haqqında qərar qəbul edə bilər.

Birinji oxunuşda qəbul edilmiş qanun layihəsinə dair təklifləri və iradları aparıcı daimi komissiya öyrənir və ümumiləşdirir. Aparıcı daimi komissiya layihəyə təklif olunan dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasına uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müstəqil ekspertiza tə'yin edə bilər. Layihəyə təklif edilən dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasına zidd olmasından müəyyənləşdirdikdə aparıcı daimi komissiya bu barədə dəyişikliyin müəllifinə xəbər verir. Dəyişiklik vermiş şəxslər müzakirə zamanı dəyişiklikləri dəqiqləşdirə və ya geri götürə bilərlər.

Layihənin ayrı-ayrı maddələri üzrə qruplaşdırılmış dəyişikliklərə aparıcı daimi komissiyanın ijləsində baxılır və daimi komissiya dəyişikliklərlə razı olduqda onları layihənin mətninə daxıl edir. Yenidən işlənmiş qanun layihəsi ikinji oxunuşda baxılmaq məqsədilə Milli Məjlisin sədrinə göndərilir.

Milli Məjlisdə ikinji oxunuşda baxılmasına azı 5 gün qalmış qanun layihəsi onun təşəbbüsçüsünə göndərilir.

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkə-məsinin və Naxçıvan Muxtar Respublikası Ali Məjlisinin qanunverijilik təşəbbüsü qaydasında Milli Məjlisinin müzakirəsinə verdikləri qanun layihələri təqdim olunmuş şəkildə müzakirəyə çıxarılmalı və səsə qoyulmalıdır. Belə qanun layihələrində dəyişikliklər yalnız həmin orqanların razılığı ilə edilə bilər.

II. Azərbaycan Respublikası Milli Məjlisinin daxili Nizamnaməsinin 18-ci maddəsinə əsasən qanun layihəsinin *ikinci oxunuşunda* müzakirəsi aparıcı daimi komissiyanın nümayəndəsinin məruzəsi ilə başlanır. Məruzəçi daimi

komissiyada layihəyə baxılmasının nətijələri haqqında mə'lumat verir.

Layihənin ikinji oxunuşunda müzakirəsi bir qayda olaraq, təşəbbüsçünün çıxışı ilə başlanır.

İkinji oxunuşda dövlət bütçəsi xərjlərinin ümumi məbləği çərçivəsində dövlət bütçəsinin funksional təsnifatı üzrə xərjlərin bölgüsü, Azərbaycan Respublikası subyektlərinə maliyyə yardımının həjmi (dotasiya), jari xərjlər bütçəsi, dövlət məqsədli programlarının maliyyələşdirilməsi xərjləri, Azərbaycan Respublikasının dövlət xariji borjlanması programı, Azərbaycan Respublikasının xariji dövlətlərə dövlət kreditinin verilməsi, gəlirlərin və xərjlərin rüblər üzrə bölgüsü, dövlət bütçəsinin kəsiri və bir sıra digər məsələlər müzakirə edilir.

İkinji oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi qəbul edilməsi barədə protokol qaydasında qərar qəbul edilir. Bu jür qərar qəbul edilməzsə, qanun layihəsi qəbul edilməmiş sayılır.

Qanun layihəsi əsas kimi qəbul olunduqdan sonra Milli Məjlisin ijasına sədrlik edən deputatlardan qanun layihəsində edilmiş dəyişikliklərə e'tirazların olub-olmamasını öyrənir. Bu jür e'tirazlar olduqda onları qisaja əsaslandırmaq üçün hər deputata 3 dəqiqliyədək vaxt verilir. Məruzəçi həmin e'tirazlara javab verir və qanun layihəsi maddə-maddə müzakirə edilir.

Bundan sonra qanun layihəsi ikinji oxunuşda qəbul edilir. İkinji oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilməsi üçün daimi komissiyaya çatdırılır.

İş başa çatdıqdan sonra daimi komissiya üçünə oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məjlisin sədrinə göndərir. Milli Məjlisin sədri qanun layihəsinə

üçünjü oxunuşda baxılmasının Milli Məjlisin ijlasının gündəliyinə salır.

III. Azərbayjan Respublikası Milli Məjlisinin daxili Nizamnaməsinin 19-ju maddəsinə əsasən qanun layihəsinin üçünjü oxunuşu zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. Qanun layihəsinin üçünjü oxunuşu zamanı onun mətnində dəyişikliklər edilə bilməz.

Müstəsna hallarda Milli Məjlisin ijlasında iştirak edən deputatların əksəriyyətinin tələbi ilə üçünjü oxunuşda olan qanun layihəsi ikinji oxunuşa qaytarıla bilər.

Azərbayjan Respublikası Konstitusiyasının 96-jı maddəsinin IV və V hissələ-rində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün başqa hallarda Milli Məjlisə təqdim edilmiş layihələrə 6 ay müddətində baxılır, müzakirə edilir və onlar barəsində qərar qəbul edilir.

Azərbayjan Respublikası Konstitusiyasının 96-jı maddəsinin V hissəsində sadalanan subyektlər qanun layihələrini Milli Məjlisin sessiyasının işinin bitməsinə 20 gündən az qaldıqda göndərərsə Milli Məjlisin sədri həmin layihələrə növbəti sessiyada baxılması haqqında vəsatət qaldırıa bilər. Qanunverijilik təşəbbüsü hüququ subyektləri vəsatətə rədd javab verərsə, Milli Məjlisin işi bitənədək həmin layihələr barədə qərar qəbul edilir.

Növbəti büджə ili üzrə dövlət büdjəsi haqqında qanun layihəsi Azərbayjan Respublikasının Milli Məjlisində jari ilin dekabr ayının 20-dən gej olmayıaraq təsdiq edilir.

Növbəti büdjə ili üzrə dövlət büdjəsi haqqında qanunla aşağıdakı əsas göstərijilər təsdiq olunur:

- gəlirlərin ümumi məbləği;
- vergilərin dərəjələri;
- mədaxil mənbələri üzrə gəlirlərin məbləği;
- mənbələr üzrə grantlar və transfertlər;

- ayrı-ayrı gəlirlərin bütjələr arasında bölgüsü və ayırma normaları;
- funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərjlərin məbləği;
- Naxçıvan Muxtar Respublikasının bütjəsinə və yerli bütjələrə verilən dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği;
- digər bütjə ssudalarının ümumi məbləği və istiqamətləri,
- daxili və xariji dövlət borjlarının faizləri və əsas məbləğləri üzrə ödənişlər;
- dövlətin üçünjü tərəf qarşısında öhdəliyinin yuxarı həddi;
  - sair beynəlxalq öhdəliklərin məbləği;
  - ehtiyat fondunun məbləği;
- Azərbaycan Respublikasının daxili və xariji borjlanmasıının həddi (il ərzində götürüle biləjək dövlət borjunun və jəlb ediləjək dövlət istiqrazlarının məbləği);
  - xərjlərin maliyyələşdirilmə ardijillığı;
  - dövlət bütjəsinin müdafiə olunan xərj maddələri;
  - bütjə kəsirinin yuxarı həddinin məbləği;
  - təsdiq olunması zəruri hesab edilən digər göstərijilər.

Növbəti bütjə ili üzrə dövlət bütjəsi təsdiq olunduqdan sonra müvafiq ijra hakimiyyəti orqanı təşkilatlar üzrə bütjə təsnifatı əsasında xərjlərin bölgüsünü aparır və təsdiq edir.

Müvafiq ijra hakimiyyəti orqanı növbəti bütjə ili üzrə dövlət bütjəsinin təsdiq olunmuş göstərijiləri əsasında onun gəlirlərinin (mənbələr üzrə) və xərjlərinin (bütjə təsnifatına uyğun olaraq) rüblük bölgüsünü müəyyən edir.

Təsdiq olunmuş dövlət bütçəsinin göstərijiləri, gəlir və xərjlərin rüblük bölgüsü müvafiq iżra hakimiyyəti orqanı tərəfindən bir ay müddətində idarə və təşkilatlara çatdırılır.

Dövlət bütçəsi xərjlərinin – təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə idarə və təşkilatlara çatdırılmasına görə müvafiq iżra hakimiyyəti orqanlarının rəhbərləri Azərbaycan Respublikasının qanunverijiliklə müəyyən edilmiş qaydada məs'uliyyət daşıyırlar.

Növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanun layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmazsa, Respublika Prezidenti dövlət bütçəsi təsdiq olunanadək bütçədən maliyyələşmənin müvəqqəti qaydalarını müəyyən edir.

Bütçəni iżra edən orqan keçən ilin bütçə xərjlərinin 1/12 hissəsi həddində Azərbaycan Respublikasının bütçə xərjlərinin funksional və təşkilatlar üzrə təsnifatların müvafiq bölmələri üzrə qanunverijiliklə müəyyən edilmiş məqsədlərə dövlət kontraktlarının, Azərbaycan Respublikasının bütçə sisteminin digər səviyyəli bütçələrinə maliyyə yardımı göstərilməsinə bütçə vəsaitlərinin maliyyələşməsini həyata keçirir.

Azərbaycan Respublikası bütçə sisteminin digər səviyyəli bütçələrin hesabına götürülən nizamlandırıçı vergilərin dərəjələri, mərkəzləşdirilmiş xərjlərin maliyyələşməsi üçün Azərbaycan Respublikası bütçə sisteminin digər səviyyəli bütçələrin hesabına götürülən mərkəzləşdirilmiş gəlirlərin normativləri, bütçə haqqında qanun ilə müəyyən edilən sair tariflər və dərəjələr keçən maliyyə ilinin bütçəsi haqqında qanun ilə müəyyən edilmiş ölçülərdə və qaydalarda tətbiq edilir.

Azərbaycan Respublikası bütçə sisteminin digər səviyyəli bütçələrinə maliyyə yardımı göstərilməsinə

vəsaitlərin bölüşdürülməsi qaydası keçən maliyyə ilinin bütjəsi haqqında qanunla müəyyən olunduğu kimi saxlanılır.

Əgər bütjə haqqında qanun maliyyə ili başlanandan 3 ay sonra qüvvəyə minmirsə, onda bütjəni ijra edən orqan müəyyən olunmuş şərtlərə riayət etməklə xərjləri həyata keçirir, gəlirləri bölüşdürür və borj götürməni həyata keçirir.

## **XXVIII fəsil. BÜDJƏNİN İJRASININ TƏŞKİLİ**

### **28.1. Büdjənin ijrasının əsas prinsipləri**

***Büdjənin ijra edilməsi*** – bütjə vəsaitlərinin yiğilması və istifadəsi üzrə bütjə prosesinin mühüm mərhələsidir. Bu ijra prosesində ijra hakimiyyəti orqanları, maliyyə və vergi orqanları, kredit təşkilatları, hüquqi və fiziki şəxslər – vergi ödəyişləri və bütjə vəsaiti alanlar iştirak edirlər.

Azərbaycan Respublikasında bütjələrin xəzinədarlıq vasitəsilə ijra edilməsi müəyyənləşdirilmişdir. İjra hakimiyyəti orqanlarına bütjələrin ijrasının təşkili və ijra edilməsi, bütjə hesablarının və bütjə vəsaitlərinin idarə edilməsi həvalə edilir. Göstərilən orqanlar bütjə vəsaitlərini alanların və bütün sərənjamçıların xəzinədarları sayılırlar və bütjə idarələrinin tapşırığı ilə və adından bütjə vəsaitləri hesabına tə'diyələri həyata keçirirlər.

Büdjənin ijrası *xəzinənin vahidliyi prinsipinə* əsaslanır. Bu prinsip daxil olan gəlirlərin və bütjə kəsirinin maliyyələşməsi mənbələrindən daxilolmaların vahid bütjə hesabına götürülməsini və nəzərdə tutulan bütün xərjlərin vahid bütjə hesabından həyata keçirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası bütjə sisteminin bütün səviyyəli bütjələri vahid xəzinə prinsipi əsasında ijra edilir.

*Xərjlər üzrə büджənin ijrası xərjlər siyahısı üzrə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinin tə'min edilməsi deməkdir və bir-neçə mərhələdən ibarətdir:*

*1) Büdjə bölgüsünün tərtibi, təsdiqi və büdjə vəsaitlərinin sərənjamçılaraya çatdırılması.*

Azərbaycan Respublikası büdjə sisteminin bütün səviyyəli büdjələrinin ijra edilməsini müvəkkil ijra orqanları büdjə bölgüsü əsasında həyata keçirirlər.

Büdjə bölgüsü üzrə büdjə vəsaitlərinin baş sərənjamçıları tərəfindən rüblərə bölünməklə Azərbaycan Respublikası büdjə xərjlərinin funksional və iqtisadi təsnifatlarına uyğun təsdiq edilmiş büdjə əsasında sərənjamçılar və büdjədən vəsait alanlar üzrə tərtib edilir büdjənin tərtibinə məs'ul olan ijra hakimiyyəti orqanına təqdim edilir.

Büdjə vəsaitlərinin baş sərənjamçılarının büdjə bölgüləri əsasında müvafiq büdjənin layihəsinin tərtib edilməsinə məs'ul olan orqan ijmal büdjə bölgüsünü tərtib edir. İjmal büdjə bölgüsü müəyyən olunmuş qaydada həmin orqanın rəhbəri tərəfindən təsdiq edilir və büdjəni ijra edən orqana göndərilir.

*2) Büdjə öhdəliklərinin limitləri haqqında bildirişlərin təsdiqi və onun sərənjamçılaraya və büdjə vəsaiti alanlara çatdırılması.*

*Büdjə öhdəliyi* – büdjəni ijra edən orqanın büdjə haqqında qanuna və ijmal büdjə bölgüsünə uyğun yaranan, müəyyən edilmiş müddət ərzində müvafiq büdjə vəsaitlərinin xərjlənməsini həyata keçirmək üzrə borjudur.

*Büdjə öhdəlikləri limiti* – büdjəni ijra edən orqan tərəfindən sərənjamçılar və büdjədən vəsait alanlar üçün üç ay müddətinə müəyyən edilən və təsdiq edilən büdjə öhdəliklərinin həjmidir.

Sərənjamçılar və bütjdədən vəsait alanlar üçün bütjdə öhdəlikləri limitləri bütjdəni ijra edən orqan tərəfindən baş sərənjamçılar tərəfindən təsdiq edilən bütjdə vəsaitlərinin bölgüsünün layihələri əsasında təsdiq edilir.

Bütjdə öhdəlikləri limitləri bütjdəni ijra edən orqan tərəfindən onların qüvvədə olduğu müddət başlanana qədər bütün sərənjamçılara və bütjdədən vəsait alanlara çatdırılır.

Bütün sərənjamçılar və bütjdədən vəsait alanlar üzrə öhdəlikləri limitlərinin ijmal reyestri müvəkkil ijra orqanı tərəfindən qanunverijilik (nümayəndəli) orqan tərəfindən yaradılan nəzarət orqanına təqdim edilir.

3) *Bütjdə təxsisatları haqqında bildirişlərin təsdiqi, onun sərənjamçılara və bütjdə vəsaitləri alanlara çatdırılması, bütjdə idarələrinə gəlirlər və xərjlər smetasının təsdiq edilməsi.*

Bütjdə təxsisatları haqqında bildiriş alındıqdan sonra bütjdə idarəsi müəyyən olunmuş formada gəlirlər və xərjlər smetasını tərtib və təsdiq olunmaq üçün yuxarı bütjdə vəsaitləri sərənjamçısına təqdim etməlidirlər.

Bütjdə vəsaitlərinin baş sərənjamçısı sayılan bütjdə idarəsinin gəlirlər və xərjlər smetasi həmin sərənjamçı tərəfindən təsdiq edilir.

Bütjdə idarəsinin gəlirlər və xərjlər smetasi təsdiq edilən gündən sonra bir iş günü ərzində bütjdə idarəsi tərəfindən bütjdəni ijra edən orqana verilir.

4) *Bütjdədən vəsait alanların xəzinə öhdəliklərinin qəbul edilməsi.*

Bütjdə vəsaitlərini alanlar onlara çatdırılmış bütjdə öhdəlikləri limitləri, gəlirlər və xərjlər smetaları hüdudunda xərjlərin həyata keçirilməsi, xərjlərin və tə'diyyələrin aparılması üçün lazımlı olan tə'diyyə və digər sənədlərin tərtib edilməsi yolu ilə tə'diyyələrin həyata keçirilməsi üzrə xəzinə öhdəliyi qəbul edirlər.

Ödəmə sənədlərinin formalarını Azərbaycan Respublikası Maliyyə Nazirliyi Milli Bank ilə razılaşdırılmaqla təsdiq edir.

*5) Xəzinə öhdəliklərinin ijra edilməsinin təsdiqi.*

Büджəni ijra edən orqan xərjlərin ijra edilməsi üçün lazımlı olan ödəmə və digər sənədləri bütçə idarəsinin təsdiq edilmiş gəlirlər və xərjlər smetasının və bütçə limitlərinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra bütçə vəsaitlərinin xərjlənməsini aparır. Təqdim edilən sənədlərin siyahısı və formaları ijra hakimiyyəti orqanının hüquqi aktı ilə təsdiq edilir.

Büdjəni ijra edən orqan xəzinə öhdəliklərinin ijrəsini təsdiq edən mexanizmi həyata keçirir və ödəmə sənədləri təqdim edildikdən sonra yazılı ijazə verir.

Büdjəni ijra edən orqan xəzinə öhdəliklərinin qəbul edilməsindən aşağıdakı hallarda imtina edə bilər:

- qəbul edilmiş xəzinə öhdəlikləri tələblərə javab vermədiyi zaman;
- qəbul edilmiş xəzinə öhdəliklərinin bütçə haqqında qanuna, çatdırılmış bütçə təxsisatlarına və bütçə öhdəlikləri limitlərinə uyğun gəldiyi zaman;
- qəbul edilmiş bütçə öhdəliklərinin bütçə idarəsinin təsdiq edilmiş gəlirlər və xərjlər smetasına uyğun gəlmədiyi zaman;
- xərjlərin blokirovkası zamanı.

Bütçə vəsaitlərinin xərjlənməsi bütçənin vahid hesabından təsdiq edilmiş bütçə öhdəliyindəki məbləğdə fiziki və hüquqi şəxslərin xeyrinə pul vəsaitlərinin silinməsi yolu ilə həyata keçirilir.

Xərjlənmiş bütçə vəsaitlərinin həjmi təsdiq edilmiş xəzinə öhdəliklərinin həjminə uyğun olmalıdır.

Dövlət bütçəsinin ijrasi prosesində gəlirləri təsdiq olunmuş məbləğdən 20 faiz az yerinə yetirilərsə və bu, bütçə kəsirinin müəyyən olunmuş yuxarı həddinin keçməsinə səbəb olarsa, onda dövlət bütçəsinin müdafiə olunmuş müddəaları istisna olmaqla bütün xərjlərin ilin qalan ayları üzrə proporsional ixtisarı mexanizmi (sekvestr) tətbiq olunur.

Dövlət bütçəsinin müdafiə olunan müddəalarının tərkibi növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanunla müəyyən edilir.

Dövlət bütçəsinin ijrasi prosesində zərurət yarandıqda müvafiq ijrə hakimiyyəti orqanları bütçə təsnifatına uyğun olaraq təsdiq olunmuş xərj maddələri həddində dəyişiklik apara bilər.

Bütçə xərjlərinin ixtisar edilməsi mexanizminin tətbiq edilməsi haqqında sərənjamçılar və bütçədən vəsait alanlar ixtisar mexanizmi tətbiq edilmədiyi gündən əvvəl xəbərdar edilir.

Bütçə xərjlərinin ixtisar edilməsi mexanizminin ləğv edilməsi, bütçə xərjlərinin ixtisar edilməsinin ölçülərinin dəyişdirilməsi bu mexanizmin tətbiq edilməsi haqqında qərar qəbul etmiş orqan tərəfindən aparılır.

Bütçə xərjlərinin blokirovkası – bütçə təxsisatları ilə müqayisədə bütçə öhdəlikləri limitlərinin ixtisar edilməsi və ya müəyyən olunmuş şərtlər yerinə yetirilmədikdə qəbul edilmiş bütçə öhdəliklərinin təsdiq edilməsindən imtina etməkdən ibarətdir.

Bütçə xərjlərinin blokirovkası həmçinin bütçəni ijrə edən orqan tərəfindən və dövlət maliyyə nəzarətini həyata keçirən orqan tərəfindən bütçə vəsaitlərinin məqsədsiz istifadəsi faktları aşkar edildikdə həyata keçirilir.

Büджə xərjlərinin blokirovkası bütçənin ijrəsinin hər hansı mərhələsində maliyyə orqanının rəhbərinin qərarı ilə həyata keçirilir.

Blokirovka aşağıdakı xərjlərə aid edilə bilər:

- bütçə haqqında qanun ilə müəyyən edilən bütçə xərjləri;
- məqsədsiz istifadə faktları aşkar olunan bütçə xərjləri.

Dövlət bütçəsinin xəzinə ijrəsi zamanı daxil olmaların qeydiyyatı, qəbul edilmiş bütçə öhdəliklərinin həjmlərinin və müddətlərinin nizamlanması, ayrılan bütçə öhdəlikləri limitləri çərçivəsində xərjlərin həyata keçirilməsi hüququna yazılı ijazələrin aparılması, dövlət bütçəsinin vəsaitini alanlar adından tə'diyələrin həyata keçirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığına həvalə edilir.

Dövlət bütçəsinin hesablarının açılması və bağlanması hüququ, onların rejimlərinin müəyyən edilməsi Maliyyə Nazirliyinə məxsusdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığının Milli Bankda və kredit təşkilatlarında hesabları Azərbaycan Respublikasının mülki qanunverijiliyinə uyğun olaraq bağlanmış və ihra edilən müqavilələr əsasında aparılır.

Xəzinədarlığın bütçə prosesindəki funksiyaları aşağıdakılardan ibarətdir:

- Baş Dövlət Xəzinədarlığının hesabları üzrə əməliyyatları həyata keçirir və onların uçotunu təşkil edir;
- xəzinədarlığın jari hesabları ilə tranzit hesabları arasında hesablaşmaların həyata keçirilməsini Azərbaycan Respublikasının Milli Bankı ilə razılışdırılmış qaydada tənzimləyir;

- müəyyən olunmuş qaydada mərkəzləşdirilmiş xərjlərin, o jümlədən məqsədli bütçə fondlarının xərjlərinin ijrasını tə'min edir;
- dövlət bütçəsi ilə digər bütçələrin qarşılıqlı əlaqələrinin nizamlanmasını və qarşılıqlı hesablaşmaları həyata keçirir, o jümlədən müvafiq ilin dövlət bütçəsinə riayət olunmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetini müəyyən etdiyi qaydada və hədlərdə dövlət bütçəsindən ssuda (borj) verir;
- bütçə qanunverijiliyinə uyğun olaraq mərkəzləşdirilmiş xərjlərdən dəqiqləşdirmələr haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişlərinin vaxtında iżra olunmasını tə'min edir;
- Baş Dövlət Xəzinədarlığı ilə yerli xəzinədarlıq orqanları arasında hərəkət edən maliyyə resurslarının və pul vəsaitlərinin dövri üzləşdirilməsini həyata keçirir;
- dövlət bütçəsindən ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, bütçə təşkilatlarının bütçədən kənar vəsaitlərinin maliyyə orqanları ilə razılışdırılmış qaydada təsdiq edilmiş smetaya uyğun istifadəsinə ümumi nəzarət edir;
- bütçə və bütçədən kənar (o jümlədən məqsədli bütçə fondları) gəlir və xərjlərin ijrasına dair hesabat mə'lumatlarının müvafiq bütçə təşkilatları ilə dövrü üzləşdirilməsini həyata keçirir;
- bütçə və bütçədən kənar (o jümlədən məqsədli bütçə fondları) gəlirlərin tə'diyyə növləri üzrə kassa ijrasının, xərjlərin isə bütçə təşkilatları üzrə kassa və faktiki ijrasının uçotunu aparır;
- bütçə və bütçədən kənar (o jümlədən məqsədli bütçə fondları) vəsaitlərin ijrası üzrə yerli xəzinədarlıq orqanları və bütçədən maliyyələşən nazirlik, komitə və şirkətlərdən

alınan hesabatlar əsasında dövri hesabatları tərtib edir və müvafiq orqanlara göndərilmək üçün Nazirliyin rəhbərliyinə təqdim edir;

- müəyyən olunmuş qaydada dotsiyaların verilməsini tə'min edir;
- büджənin ijrəsində yaranmış gərginliyi aradan qaldırmaq üçün «Büджə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş daxili və xariji maliyyələşmə mənbələrindən istifadə edir.

Gəlirlər üzrə dövlət büdjəsinin kassa ijrəsi aşağıdakılardan nəzərdə tutur:

- dövlət büdjəsi gəlirlərinin dövlət büdjəsinin vahid hesabına köçürülməsi;
- təsdiq edilmiş dövlət büdjəsinə uyğun olaraq nizamlayıcı vergilərin bölüş-dürülməsi;
- artıq ödənmış vergilərin, daxil olmaların, maliyyə sanksiyalarının və faizlərin vergi ödəyijsinə qaytarılması;
- artıq ödənilmiş vergilərin, rüsumların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyijsilərinə qaytarılması;
- Azərbaycan Respublikasının büджə təsnifatına uyğun olaraq dövlət büdjəsi gəlirlərinin uçotu və dövlət büdjəsinin gəlirləri haqqında hesabat.

Dövlət büdjəsi xərjlərinin ijrəsi bu xərjlərin sanksiyalaşdırmasını və maliyyələşdirilməsi üsullarının həyata keçirilməsini nəzərdə tutur. Dövlət büdjəsi xərjlərinin sanksiyalaşdırılmasına aşağıdakılardan daxildir:

- dövlət büdjəsi vəsaitləri sərənjamçılarına və büджə vəsaiti alanlara büджə təxsisatlarının təsdiq edilməsi və çatdırılması;
- dövlət büdjəsi sərənjamçılarına və alanlara büджə öhdəlikləri limitlərinin təsdiq edilməsi və çatdırılması;
- dövlət büdjəsinin pul öhdəliklərinin təsdiq edilməsi.

Dövlət bütjəsi xərjlərinin sanksiyalaşdırılmasının qaydalarını Azərbaycan Respublikası Maliyyə Nazirliyi müəyyən edir.

Dövlət bütjəsi xərjlərinin maliyyələşdirilməsi üzrə aparılan əməliyyatlar aşağıdakıları özündə əks etdirir:

- ödəməni həyata keçirmək üçün ijazə (sərənjam);
- ödəmənin həyata keçirilməsi.

Baş Dövlət Xəzinədarlığının xəzinəarası köcürmə sərənjamı ilə dövlət bütjəsinin vahid hesabından müvafiq bütjə təşkilatlarına maliyyələşmə verilir.

Büджələrarası münasibətlər çərçivəsində dövlət bütjəsindən yerli bütjələrə vəsaitlərin köçürülməsi dekabrın 20-dək başa çatdırılmalıdır.

Baş Dövlət Xəzinədarlığı dövlət bütjəsinə daxil olan gəlirlərin və dövlət bütjəsi kəsirinin maliyyələşməsi mənəbələrindən daxil olmaları, həmçinin dövlət bütjəsi xərjlərinin sanksiyalaşdırılması və maliyyələşdirilməsi ilə əlaqədar bütün əməliyyatları Baş xəzinə kitabında qeydiyyatdan keçirir.

Dövlət xəzinədarlığı dövlət bütjəsi vəsaitləri alanların ijmal reyestrini aparır. Dövlət bütjəsi vəsaitləri alanların qeydiyyatını və uçotu qaydasını Azərbaycan Respublikası Maliyyə Nazirliyi müəyyən edir.

Baş xəzinə kitabı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən hesablar planı əsasında aparılır.

Baş xəzinə kitabında yazılışlar dövlət bütjəsinin iżra edilməsi prosesində aparılan müvafiq əməliyyatların faktı üzrə həyata keçirilir.

Baş xəzinə kitabının mə'lumatları dövlət bütjəsinin iżrası haqqında hesabatın formalasdırılması üçün əsas sayılır.

**Büdəjə uçotu və hesabatı.** Büdəjənin bütün gəlirləri, bütçə kəsirinin maliyyələşmə mənbələri, bütçənin xərjləri, həmçinin bütçənin ijrəsi prosesində həyata keçirilən əməliyyatlar vahid hesablar planına əsaslanmaqla bütçə uçotuna alınır.

Dövlət bütçəsinin bütün gəlirləri, dövlət bütçəsi kəsirinin maliyyələşmə mənbələrindən daxil olmalar, dövlət bütçəsinin xərjləri, dövlət bütçəsinin kəsiri, dövlət bütçəsinin artıqlığı, həmçinin dövlət bütçəsinin vəsaitləri ilə bütün əməliyyatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı tərəfindən müvafiq uçot registrlərində əks etdirilir.

Bütçənin ijrə edilməsi barədə hesabat operativ, rüblük, yarımillik və illik tərtib edilir. Büdəjənin ijrəsi haqqında hesabatın yiğilması, ijmallaşdırılması, tərtib edilməsi və təqdim edilməsi müvəkkil ijrə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Bütçənin ijrə edilməsi barədə hesabatın vahid metodologiyasını Azərbaycan Respublikasının hökuməti müəyyən edir və təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti və ya onun tapşırığına əsasən Azərbaycan Respublikasının hökuməti dövlət bütçəsinin ijrəsi haqqında rüblük və illik hesabatları Milli Məjlisə təqdim edir. Bu hesabatların bir nüsxəsi Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.

Müvəkkil ijrə orqanı müəyyən olunmuş qaydada bütçənin ijrə edilməsi barədə rüblük, yarımillik və illik hesabatları nümayəndəli orqana və müvafiq nəzarət orqanına təqdim edir və həmin orqan tərəfindən təsdiq edilir.

Bələdiyyələr yerli büджələrin ijra edilməsi barədə mə'lumatı müəyyən olunmuş qaydada Dövlət Statistika Komitəsinə təqdim edirlər.

Dövlət büджəsinin kassa ijrası dekabrın 31-də başa çatır və büджə öhdəliklərinin limitləri öz qüvvəsini itirir.

Dekabrın 31-dək Azərbaycan Respublikası Maliyyə nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı qəbul edilmiş və təsdiq edilmiş büджə öhdəliklərini ödəməlidir.

Büджə idarələri tərəfindən sahibkarlıq fəaliyyətindən alınan və dekabrın 31-i vəziyyətinə istifadə edilməyən vəsaitlər, həmin məbləğlərdə müvafiq büджə idarəsinə yeni açılmış şəxsi hesaba götürülür.

Başa çatmış ildə qəbul edilmiş büджə öhdəlikləri üzrə əməliyyatlar başa çatdırıldıqdan sonra dövlət büджəsinin vahid hesabında olan vəsait qalığı daxil olan maliyyə ilinin dövlət büджəsinin gəlirlərində vəsait qalığı kimi uçota alınır.

«Büджə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 20-jı maddəsində nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının dövlət büджəsinin ijrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin may ayının 15-dən gej olmayıaraq müvafiq ijra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məjlisinə təqdim olunur.

Azərbaycan Respublikasının Milli Məjlisi təqdim olunmuş sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət büджəsinin ijrası barədə qanunu təsdiq edir.

Azərbaycan Respublikasının Milli Məjlisi təqdim olunmuş sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət büджəsinin ijrası barədə qanun təsdiq edir.

## 28.2. Büdjənin ijrasında dövlət xəzinədarlığının rolü

Bazar iqtisadiyyatına keçid dövründə maliyyəsistemində aparılan başlıja islahatlardan biri dövlət bütjəsinin ijrasında dövlət xəzinədarlığının tətbiqidir. Bu iqtisadiyyatın maliyyə, vergi və bank sektorlarında aparılan islahatların tərkib hissəsidir.

Xəzinə və dövlət xəzinədarlığı ayrı-ayrı ölkələrin iqtisadiyyatının inkişaf yolundan asılı olaraq tətbiq edilmiş və formalaşmışdır. Xəzinədarlıq öz inkişaf dövründən asılı olaraq müxtəlif funksiyaları yerinə yetirib. Belə ki, xəzinədarlıq əvvəllər dövlətin qızıl ehtiyatlarının, qiymətli daş və metalların, həmçinin kənd təsərrüfatı məhsullarının ehtiyat kimi qorunub saxlanması və onların hesabının aparılmasında başlıja rol oynayıb. Müəyyən dövr keçdikdən sonra xəzinədarlıq dövlət səviyyəsində inkişaf etmiş və dövlətin maliyyə resurslarının idarə olunmasına tətbiq olunmuşdur.

Hazırda xəzinədarlıq dövlətin mərkəzləşdirilmiş vəsaitlərinin istifadəsində özünün müəyyən inkişaf yolu keçmiş və bir çox dövlətlər tərəfindən maliyyə resurslarının idarə olunmasında başlıja alətlərdən biri kimi istifadə olunur. Yeni müstəqillik qazanmış respublikalarda beynəlxalq maliyyə institutları tərəfindən bu sistemin tətbiq olunması tövsiyyə olunmuş və müvafiq işlər görülmüşdür.

Son illərdə aparılmış islahatları nəzərə almasaq Azərbaycan Respublikasının maliyyə, vergi, bank sistemi planlı iqtisadiyyatın prinsiplərinə uyğun inkişaf yolu keçmişdi. Həmin dövrlərdə təşkilatlarda fərdi formada xəzinədarların fəaliyyət göstərməsinə baxmayaraq, dövlət bütjəsinin ijrasına bu metodun tətbiq olunması nəzərdə tutulmamışdır. Tarixən Respublikamızda maliyyə vəsaitlərinin idarə olunması mərkəzləşdirilmiş aparılmış, yəni dövlət bütjəsinin gəlirlərinin formalaşdırılması, onların uçotu, bütjə vəsaitlərinin xərj istiqamətlərinin

müəyyənləşdirilməsi və onlara nəzarət yuxarı orqanlar tərəfindən həyata keçirilmişdir. Bu sahədə həmin illərdə bir çox eksperimentlər aparılmış və respublikalarda büджədən maliyyələşən təşkilatların tələbatları nəzərə alınmadan maliyyə vəsaitlərinin maksimum mərkəzləşdirilməsini təmin edən maliyyə planları təsdiq və ijra olunurdu.

Dövlət büdjəsinin tərtibi, təsdiqi, ijrası və ijrasına nəzarət də uzun illər formalışmış təjrübəyə əsasən həyata keçirilirdi. Bu zaman Respublikalar mərkəzdən daha çox vəsait almaq, yuxarı büdjələr isə öz növbəsində daha az vəsait vermək prinsipi əsasında öz münasibətlərini qururdular. Qeyd etmək lazımdır ki, həmin illərdə respublikalar ayrılmış büdjə vəsaitlərinin maksimum istifadə edilməsinə çalışırdılar.

Əvvəlki illərdə maliyyə sisteminin idarə olunmasının mənfi tərəfləri ilə yanaşı bir çox müsbət jəhətləri də var idi ki, bu da ilk növbədə büdjələrin vaxtında təsdiq olunması, ən başlıjası isə büdjələrin gəlir və xərjlərinə vahid program əsasında nəzarət edilməsi idi. Hər il respublikaların büdjələrinin ijrası mərkəzi orqanlar tərəfindən təftiş edilərək müvafiq tədbir lər görülürdü. Həmin illərin ən maraqlı hallarından biri də istifadə olunmamış büdjə vəsaitlərinə görə maliyyə orqanlarının rəhbərlərinə iradların tutulması idi. Bu da maliyyə orqanlarının rəhbərlərinə ayrılmış vəsaitlərin vaxtında və dolğun istifadə olunmasında daha da məsuliyyətli olmayı tələb edirdi.

Əgər büdjə təşkilatlarının büdjə ilində bu və ya digər sahələr üzrə istifadə olunmamış vəsait qalırdısa belə hallarda növbəti büdjə ilində həmin məbləğ qədər büdjədə azalma verilirdi. Maraqlı orasındadır ki, büdjə təşkilatları dövlət büdjəsinin vəsaitlərini istifadə etdikdən sonra onların özlərinin tabeçiliyində olan maliyyə nəzarət idarələri tərəfindən nəzarət işləri aparılırdı. Bu da büdjə vəsaitlərinin

xərjlənməsində yol verilmiş nöqsanların gizlədilməsinə və nətijədə büджə vəsaitlərinin qeyri-səmərəli istifadə olunmasına şərait yaradırdı. Bir çox illərdə büджələrin tərtibi, ijrasi və onlara nəzarət üzrə statistika göstərijilərini nəzərə almasaq keçən illərdə olduğu kimi təkrarlanırdı. Maliyyə orqanları isə büджə vəsaitlərinin istifadəsinə nəzarəti müəyyən müddət keçdikdən sonra həyata keçirirdi, yəni nöqsanlar baş verən zaman maliyyə nəzarətinin aparılmasına imkan və şərait yox idi, eyni zamanda baş vermiş nöqsanların tam aradan qaldırılması mümkün olmurdu. Bu dövrə maliyyə sisteminin təkmilləşdirilməsi sahəsində əsaslı islahatlar aparılmırdı, bazar prinsipləri ilə inkişaf etmiş dünya ölkələrinin təjrübəsi öyrənilmirdi.

Respublikamızın iqtisadiyyatında son illərdə aparılan islahatlar maliyyə sistemindən də yan keçməmişdir. Əvvəlki illərdən fərqli olaraq müstəqillik dövründə mövjud sistemin olduğu kimi qalması maliyyə vəsaitlərinin optimal idarə olunmasına maneçilik törədirdi. Eyni zamanda Respublikamızda beynəlxalq maliyyə institutlarının köməyi ilə iqtisadi imkanlar təhlil edilməklə onların idarəetmə strukturlarında da əsashi dəyişikliklərin aparılması zəruriyyətinin mövjudluğu sübut edildi. Bu baxımdan dövlət büджəsinin layihəsini və ijrاسını tənzimləyən «Dövlət büdjəsi haqqında» Azərbayjan Respublikasının Qanununun qəbul edilməsi, Dövlət büdjəsinin təsnifatının təkmilləşdirilməsi, dövlət büdjəsinin gəlir və xərjlərinin makroiqtisadi göstərijilərə müvafiq proqnozlaşdırılması, vergi ödəyijilərinin vergi yükünün azaldılması, Vergi Məjəlləsinin və «Dövlət rüsumu haqqında» Qanununun qəbulu və tətbiqi, «Büджə sistemi haqqında» Qanunun yeni variantda işlənib hazırlanması, büdjənin kassa ijrəsini həyata keçirən yeni strukturun xəzinədarlıq sisteminin tətbiq edilməsi və buna uyğun olaraq normativ sənədlərdə dəyişikliklər və

onların yeni məzmunda hazırlanması aparılan islahatların bariz nümunəsidir.

Respublika Prezidentinin 4 oktyabr 1995-jı il tarixli «Azərbayjanda dövlət xəzinədarlığının yaradılması haqqında» Fərmanı ilə Respublikamızda Dövlət xəzinədarlığının yaranmasının hüquqi bazası və bünövrəsi qoyulmuşdur. Xəzinədarlığa keçid mürəkkəb bir sistem olduğu üçün mərhələli xarakter daşıyır. İlkin mərhələ xəzinədarlığa keçidin birinci və ən maraqlı mərhələsi sayılır. Xəzinədarlığa keçidin birinci mərhələsində bütjə təşkilatlarının bank hesabları mövjud banklarda saxlanılmışdı və əməliyyatlar həmin banklarda aparılırdı. Lakin onlar tərəfindən aparılan bütün bank əməliyyatları mərkəzi və yerli maliyyə orqalarında qeydiyyata düşdükdən, yəni təsdiq olunduqdan sonra bank əməliyyatlarının aparılmasına ijazə verilirdi. Xərjlərin aparılması üçün müvafiq sənədlərlə yanaşı bütjə təşkilatları maliyyə orqanlarına sıfariş təqdim edirdi. Bununla yanaşı maliyyə orqanlarında gəlirlərin və xərjlərin uçotu aparılırdı. Bu prosesin baş tutması üçün bütün bank qurumlarına müvafiq göstərişlər verilmişdi. Qeyd etmək lazımdır ki, maliyyə orqanları anjaq bütjədən açılmış vəsaitlərinin hərəkətinə nəzarət edirdi və onların uçotunu aparırdı. Bu mərhələnin bir çox maraqlı tərəfləri var idi. Belə ki, uzun müddət formalasmış sənədləşmə ilə yanaşı bütjə təşkilatlarının rəhbərləri bu sistemin tətbiqini qəbul etmək istəmirdilər. Buna görə də bu mərhələdə bir sıra çətinliklər yaranmışdı, Bunun başlıja səbəbi Dövlət xəzinədarlığı barədə məlumatların az olması, daha doğrusu bütjə təşkilatlarının rəhbərlərinin məlumatlarının olmaması idi. Digər tərəfdən isə, bütjə təşkilatlarının rəhbərləri vəsaitlərin xərjlənməsi sahəsində olan hüquqlarını itirmək istəmirdilər. Ona görə də hər vasitə ilə bunun tətbiqinə maneçiliklər törədirdilər.

Bütün bu jəhdlərə baxmayaraq maliyyə işçilərinin yüksək səyi nətijəsində xəzinədarlığın birinci mərhələsi izahat işləri aparılmaqla müvəffəqiyyətlə həyata keçirilməyə başladı. Bu mərhələdə maliyyə orqanları dövlət büджəsinin vəsaitlərinin istifadəsinə əvvəljədən nəzarət funksiyasını həyata keçirməyə şərait yaratdı.

Dövlət maliyyəsinin rtərkib hissəsi kimi Dövlət xəzinədarlığı aşağıdakı funksiyaları yerinə yetirir:

1. Dövlət büudgetinin vəsaitlərinin optimal idarə edilməsi;
2. Maliyyə nəzarətinin tərkib hissəsi kimi dövlət büudgetinin vəsaitinin xərjlənməsində əvvəljədən nəzarət funksiyası;
3. Dövlət büudgetində mərkəzləşdirilmiş vəsaitlərin yenidən bölgüsünün təmin edilməsi;
4. Dövlət büudgetinin ijrəsində vahid uçotun təmin edilməsi.

Dövlət xəzinədarlığının maliyyə sisteminə tətbiqi maliyyə funksiyalarının yerinə yetirilməsinə əlverişli şərait yaratdı.

Eyni zamanda maliyyə orqanları əvvəlkı funksiyalarını yerinə yetirməklə yanaşı dövlət xəzinədarlığının birinci mərhələsi üzrə verilmiş göstrişləri ijra edirdi. Təbii ki, bu zaman gəlir və xərjler üzrə müvafiq xəzinə hesab kitablarının və gündəlik bank sənədlərinin işlənməsində, bəzi əməliyyatların aparılmasında, mal material alışında və sair əməliyyatlarda müəyyən çatışmamazlıqlar yaranırdı. Bütün bunlara baxmayaraq maliyyə işçilərinin böyük səyi nətijəsində respublikamızda keçmiş ittifaq respublikalarından fərqli olaraq Dövlət xəzinədarlığına keçidin birinci mərhələsi müvəffəqiyyətlə həyata keçirildi.

Xəzinədarlıq hazırlıq mərhələsindən sonra Azərbaycan Respublikası Prezidentinin 16 may 1997-ci il tarixli «Azərbayjanda Dövlət xəzinədarlığının fəaliyyətinin tənzimlənməsi haqqında» Sərənjami ilə dövlət bütçəsinin ijrاسına rəsmi dövlət xəzinədarlığının tətbiqi başlandı.

Dövlət xəzinədarlığının ikinji, yəni ən məsuliyyətli və çətin mərhələsi 1 iyun 1997-ci il tarixindən başlandı. Bu mərhələ xəzinədarlığın birinci mərhələsindən əsaslı surətdə fərqlənirdi. Belə ki, xəzinədarlığın bu mərhələsində bütün bütçə təşkilatlarının bank hesabları bağlanılmış, həmin hesablarda olan qalıqlar ərazi üzrə yeni açılmış xəzinədarlıq orqanlarının tranzit hesablarına köçürülmüşdü. Maliyyə orqanlarının strukturlarında müvafiq dəyişikliklər aparılaraq onların tabeçiliyində xəzinədarlığın funksiyasını həyata keçirən şöbələr yaradıldı. Bunula xəzinədarlıq keçidin ikinji mərhələsi başlandı. Dövlət xəzinədarlığının hazırlıq işləri olaraq ərazi üzrə yerləşən təşkilatlara xüsusi kitabların açılması və maliyyə orqanlarının texniki bazalarının güjləndirilməsi idi. Bu mərhələdə bütçə təşkilatlarının rayon (şəhər) və ya mərkəzi bütçədən maliyyələşdirilməsi tamamilə yerləşdirilmiş, dövlət bütçəsinin gəlirlərinin uçotu banklardan alınaraq xəzinə orqanlarına həvalə edilmiş, yeni seçilmiş Agent-Banklarda dövlət gəlirlərinin bütçəyə daxilolmasının operativliyi təmin olunmuş və həmin bankların tranzit hesablarında hər gün üzrə olan vəsaitlərin mərkəzi xəzinəyə köçürülməsi təmin edilmişdir. Mərkəzi və yerli xəzinədarlıq orqanları öz növbəsində açılmış vəsaitləri xərj maddələri üzrə həmin təşkilatların xəzinə hesab kitablarına kredit resursu kimi işləyirlər. Hər bir təşkilat üzrə açılmış kitablarda onların bütçə ili üzrə təsdiq olunmuş smetalarının göstərijiləri eks olunur və bu smetaya uyğun olaraq smetanın ijrəsine nəzarət həyata keçirilir.

Xəzinədarlığın başlıja vəzifələrindən biri də dövlət bütjəsinə daxil olmuş gəlirlərin uçotunun aparılmasıdır. Əvvəlki illərdən fərqli olaraq bank sənədləri birbaşa maliyyə idarələrinə daxil olur. Maliyyə idarəsinin xəzinə uçot işçiləri gəlirləri bank sənədləri əsasında üzləşdirdikdən sonra vergi idarəsi ilə birlikdə üzləşmə aktı tərib edir. Həmin sənədlər tədiyyəçilər üzrə uçotun qurulması üçün üzləşmə aktı ilə birlikdə vergi orqanlarına təqdim edilir.

Dövlət xəzinədarlığına keçidin sonrakı mərhələsi 1 avqust 2000-ji il tarixdən tətbiq olunmağa başlamışdır. Bu mərhələ krediti sərənjamçıları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin xəzinə uçotunun aparılması işinin təşkil olunmasıdır. Xəzinə orqanları bu mərhələdə bütjə təşkilatlarına malların tam və vaxtında çatdırılmasına, iş və xidmətlərin yekunlaşdırılmasına nəzarəti həyata keçirirlər, yəni alışlar haqqında xəzinədarlıq tərəfindən qəbul edilməmiş və uçota alınmamış heç bir xərj maddəsi üzrə kassa ijrasi aparıla bilməz. Malların (iş və xidmətlərin) alış sənədində xərj əməliyyatlarının məbləği öhdəlik sənədində əks olunmuş məbləğdən artıq ola bilməz, əks halda həmin əməliyyatlar uçota alınmadığı üçün kassa xərji aparılmır. Bu prosesdə xəzinə orqanları ilə yanaşı bütjə təşkilatları malların alınmasında, onun mədaxilində, iş və xidmətlərin görülməsində məsuliyyətləri daha da artır. Bu zaman malların (iş və xidmətlərin) alış sənədi hər bir xərj maddəsi üzrə ayrılıqda uçota alınır. Bütün əməliyyatlar xəzinə hesab kitablarında öz əksini tapır.

Maliyyə sistemində dövlət xəzinədarlığının tətbiqi ilə əlqədar olaraq bütjənin ijrəsinə nəzarət edilməsi prinsipləri də dəyişməlidir. Bu prinsiplər aşağıdakılardır:

- bütjənin təsdiq olunması və ona müvafiq bütjə təşkilatları arasında fərdi smetalar əsasında rüblər üzrə

bölgüsünü müəyyənləşdirməklə xəzinə orqanlarına vaxtında təqdim olunması;

- büdjə və büdjədənkənar vəsaitlərin gəlirlərinin düzgün uçotunun aparılması;

- xəzinə əməliyyatlarının aparılması üçün zəruri sənədlərin düzgün rəsmiləşdirilməsi və buna müvafiq olaraq xərj əməliyyatlarının aparılması;

- aparılmış əməliyyatlar barədə büdjə təşkilatlarına xəzinə çıxarışlarının verilməsinin təmin olunması;

- xəzinə uçotunun düzgünlüyünün yoxlanılması, xəzinə hesab kitablarında xərj maddələri üzrə vəsaitlərin hərəkətinin düzgünlüyünün yoxlanılması.

Agent-Bank və mərkəzi xəzinədarlıqla vəsaitlərin hərəkətinin üzləşdirilməsin, artıq ödənilmiş vəsaitlərin qaytarılması prosesinin aparılması, dövlət öhdəliklərini və mal (iş və xidmət) alışını təsdiq edən sənədlərin düzgün rəsmiləşdirilməsin, ilin sonunda büdjə vəsaitinin və büdjədənkənar vəsaitlərin qalıqlarının mərkəzi büджəyə köçürülməsi və təşkilatların kitablarına işlənilməsi, büdjə təşkilatlarının xüsusi vəsaitləri üzrə əlavə dəyər vergisinin düzgün hesablanması və büdjəyə köçürülməsi, xəzinəarası köçürmələrin düzgünlüyünün, maliyyələşmədə büdjə qalıqlarına uyğun forma 5 və xəzinə köçürmə sərənjamının yazılması, faktiki və kassa xərjlərinin üzləşdirilməsi, büdjə və büdjədənkənar əməliyyatlar üzrə hesabatların mərkəzi xəzinəyə verilməsi və digər işlər büdjənin ijra edilməsinin mühüm şərtlərindəndir.

Hal-hazırda dövlət xəzinədarlığının təkmilləşdirilməsi sahəsində müvafiq işlərin görülməsi davam etdirilir.

### **28.3. Dövlət büdjənin ijrəsına nəzarət**

**Dövlət bütçənin ijrəsinə nəzarəti** Azərbaycan Respublikasının Milli Məjlisi və onun Hesablama Palatası həyata keçirir. Dövlət bütçənin ijrəsinə jari nəzarəti müvafiq ijrə hakimiyyəti orqanı həyata keçirir.

Büджətə nəzarətin iki forması mövjuddur:  
qanunverijilik və inzibati.

*Qanunverijilik orqanı, yerli özünüidarəetmə orqanları maliyyə nəzarətinin* aşağıdakı formalarını həyata keçirirlər:

- qabaqjadan nəzarət - bütçə haqqında qanun (qərar) layihəsinin və bütçə - maliyyə məsələləri üzrə digər qanun (qərar) layihəsinin müzakirəsinə və təsdiq edilməsinə;

- jari nəzarət - qanunverijilik (nümayəndəli) orqanlarının komitələrinin, komissiyalarının və işçi qruplarının ijləslərin ijrəsi ilə bağlı ayrı-ayrı məsələlərin baxılmasına, yerli özünüidarəetmə orqanları tərəfindən deputat sorğuları ilə əlaqədar parlament dinləmələrinin gedişinə;

- sonrakı nəzarət - bütçələrin ijrəsi haqqında hesabatların baxılması və təsdiq edilməsi gedişinə.

Qanunverijilik orqanının, yerli özünüidarəetmə orqanlarının aşağıdakı hüquqları vardır:

- bütçənin təsdiq edilməsi zamanı ijrə hakimiyyəti orqanlarından, yerli özünüidarəetmə orqanlarından lazımlı olan materialların alınması;

- bütçəni ijrə edən orqanlardan onun ijrəsi haqqında operativ mə'lumatın alınması;

- bütçənin ijrəsi haqqında hesabatın təsdiq edilməsi (təsdiq edilməməsi);

- bütçənin açıq auditini aparmaq üçün özünün nəzarət orqanlarının (Azərbaycan Respublikasının Hesablama Palatası, Naxçıvan Muxtar Respublikasının qanunverijilik

orqanının, və yerli özünüidarəetmə nəzarət orqanları)  
yaratılması;

- bütjdəni ijra edən orqanın fəaliyyətinin  
qiymətləndirilməsi.

İjra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları Azərbaycan Respublikasının Konstitutsiyası və digər normativ hüquqi aktlar ilə nəzərdə tutulmuş bütjdə məsələləri üzrə onların səlahiyyətləri çərçivəsində parlament nəzarətlərini həyata keçirmək üçün qanunverijilik orqanına, yerli özünüidarəetmə orqanlarına bütün mə'lumatları təqdim etməlidirlər.

*İnzibati nəzarəti* Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı, Naxçıvan Muxtar Respublikasının Maliyyə-İqtisadiyyat Nazirliyi və bələdiyyələrin maliyyə orqanları, bütjdə təşkilatlarının baş mühasibləri həyata keçirirlər.

İnzibati nəzarət aşağıdakılardır nəzərdə tutur:

- bütjdə vəsaitlərinin baş sərənjamçisinin və bütjdə vəsaiti alanların yoxlama keçirmək hüququ;
- bütjdə qanunverijiliyinə riyət olunmasına görə nəzarət üçün lazım olan informasiyanın alınması hüququ;
- bütjdə qanunverijiliyinə pozulmasına görə aşkar olunmuş çatışmamazlıqların aradan qaldırılmasını tələb etmək hüququ;
- bütjdə qanunverijiliyinin pozulmasına görə müvafiq sənədlərin tərtibinin həyata keçirilməsi üçün göstərişlər vermək hüququ.

1) Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı ijra ediləjək bütjdələr, bütjdədənkənar dövlət fondlarının bütjdələri üzrə aparılan bütün əməliyyatlara qabaqjadan və jari nəzarət həyata

keçirir, bu nəzarəti həyata keçirdikdə digər hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə işləyir.

2) Azərbaycan Respublikası Maliyyə Nazirliyi bütjə vəsaitlərinin baş sərənjamçıları, sərənjamçıları və bütjə vəsaiti alanlar tərəfindən bütjə vəsaitlərindən istifadə edilməsinə daxili nəzarəti həyata keçirir.

Bütjənin mədaxil mənbələrinin imkanlarını aşkar etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi birlik, müəssisə təşkilatların maliyyə-təsərrüfat fəaliyyətini təhlil edir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası zəmanətlərini, bütjə kreditlərini, bütjə ssudalarını və bütjə investisiyalarını alan hüquqi şəxslərin maliyyə nəzarətini, yoxlanılmasını və təftişini təşkil edir.

3) Bütjə vəsaitlərinin baş sərənjamçıları, sərənjamçıları tabeliklərində olan bütjə idarələri tərəfindən bütjənin ijrəsi haqqında hesabatların vaxtında təqdim edilməsinə nəzarət edirlər.

4) Bütjənin müstəqil ijrəsi zamanı Naxçıvan Muxtar Respublikasının və bələdiyyələrin maliyyə orqanları bütjə vəsaitlərinin baş sərənjamçısının, sərənjamçılarının və bütjə vəsaiti alanların, kredit təşkilatlarının, bütjə prosesinin digər iştirakçılarının bütjə vəsaitləri ilə əməliyyatlarına, bütjə kreditlərinin, bütjə ssudalarının, dövlət və bələdiyyə zəmanətlərinin məqsədli istifadəsinə və qaytarılmasına maliyyə nəzarətini həyata keçirirlər.

Hər maliyyə ilinin sonunda Maliyyə Naziri ilin bağlanması və dövlət bütjəsinin ümumi və hər bir bütjdən kənar dövlət fondunun bütjəsinin ayrı-ayrılıqda ijrəsi haqqında hesabatın hazırlanması barədə sərənjam verir.

Maliyyə Nazirinin sərənjamına əsasən bütjdədən bütün vəsait alanlar gəlirlər və xərjlər üzrə illik hesabatları hazırlayırlar.

Büjdə vəsaitlərinin baş sərənjamçısı onlara tabe olan bütjdə idarələrinin hesabatlarını ijmallaşdırırlar.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi bütjdə vəsaitlərinin baş sərənjamçısı kimi subvensiya, bütjdə kreditləri və bütjdə ssudaları verilməsi yolu ilə həyata keçirilən xərjlər üzrə dövlət bütjdəsinin ijmal hesabatını hazırlayır.

Dövlət sifarişçiləri, onlara dövlət bütjdəsindən dövlət sifarişləri üzrə ayrılan vəsaitlərinin istifadə edilməsi haqqında ijmal hesabat hazırlayırlar.

Dövlət xəzinə müəssisələri illik və mühasibat hesabatları hazırlayırlar və bütjdə vəsaitlərinin baş sərənjamçısına göndərirlər.

Dövlət bütjdəsinin ijrasi haqqında hesabat, həmin ilə dövlət bütjdəsi haqqında qanunun təsdiq edilməsi zamanı, bütjdə strukturuna və təsnifatına uyğun tərtib edilməlidir.

Dövlət bütjdəsinin ijrasi barədə rüblük hesabatlarda bütjdənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstərijilərdən 20 faiz az olduqda həmin hesabatlar Azərbaycan Respublikası Milli Məjlisinin müvafiq komissiyalarında müzakirə edilir.

Dövlət bütjdəsinin ijrasi prosesində bütjdənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinji yarısı üzrə nəzərdə tutalan göstərijilərdən 30 faiz az olduqda, müdafiə olunmuş xərj maddələrinin maliyyələşdirilməsi üçün vəsait çatmadıqda, bütjdə kəsirinin nisbi göstərijisi təsdiq olunmuş səviyyəni keçdiqdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə əsaslandırılmış təklif olmadıqda müvafiq iżra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Milli Məjlisi qarşısında oktyabr ayının 1-

dən gej olmayaraq bütjdə xərjlərinin (müdafiə olunmuş maddələr istisna olmaqla) ilin qalan ayları üzrə proporsional ixtisarı mexanizminin tətbiqi (sekvestr) barədə məsələ qaldırır.

Jari ilin dəqiqləşmiş dövlət bütjdəsi haqqında qanun layihəsinə Azərbaycan Respublikasının Milli Məjlisi oktyabr ayının 15-dən gej olmayaraq təsdiq edir.

Dövlət bütjdəsinin ijrəsi haqqında hesabat Milli Məjlisə eyni zamanda aşağıdakı sənədlər və materiallar ilə təqdim edilir:

- Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyat fonlarının vəsaitlərinin xərənjlənməsi haqqında hesabat;
- bütjdə ssudalarının, bütjdə kreditlərinin verilməsi və ödənilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və digər müvəkkil orqanların hesabatı;
- dövlət zəmanətlərinin verilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və digər müvəkkil orqanların hesabatı;
- borj götürmənin növləri üzrə Azərbaycan Respublikası daxili və xariji borj götürülmələri haqqında hesabat;
- dövlət əmlakının istifadə edilməsindən alının gəlirlər üzrə hesabat;
- dövlət və ya bələdiyyə xidmətinin göstərilməsi üzrə tapşırıqların yerinə yetirilməsi haqqında ijmal hesabat;
- bütjdə vəsaitlərinin baş sərənjamçıları üzrə bütjdə idarələrinin gəlirlərinin və xərjlərinin hesabat smetaları;
- maliyyə ilinin ilk və son gününə dövlət mülkiyyətinin reyestri haqqında hesabat;
- maliyyə ilinin ilk və son gününə Azərbaycan Respublikasının xariji və daxili borjlarının vəziyyəti haqqında hesabat;

- bütjdə qanunverijiliyinin pozulmasına görə baxılmış işlər və qoyulmuş jərimələr haqqında hesabat.

Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikası Milli Məjlisinin, Azərbaycan Respublikası Milli Məjlisi daimi komissiyalarının sorğuları əsasında Hesablama Palatasının maliyyə-bütjdə ekspertizası keçirmək, rə'y hazırlamaq və təkliflər vermək səlahiyyəti vardır.

Hesablama Palatası sorğu daxil olduqdan 3 gün müddətində sorğuya baxır və onun ijrasi haqqında qərar qəbul edir.

Hesablama Palatası dövlət bütjdəsinin gəlirlərini və xərjlərini təhlil edərkən zərurət yarandıqda müəssisə və təşkilatlarda audit apara bilər.

Maliyyə-bütjdə ekspertizası ilə bağlı yoxlamalar aparılması və onların əsasəndə hesabatlar tərtib və təqdim edilməsi qaydaları Hesablama Palatasının Daxili

Nizamnaməsi ilə tənzimlənir.

Hesablama Palatasının rə'yini və hesabatı yalnız maliyyə-bütjdə ekspertizasının nətijələrini əks etdirir. Bu nətijələr Milli Məjlisə təqdim edilən hesabatlarda öz əksini tapır və yoxlanılmış orqanların, müəssisələrin, idarələrin, təşkilatların rəhbərlərinə çatdırılır.

Dövlət bütjdəsinin ijrasi haqqında hesabatın baxılması və Azərbaycan Respublikası Hesablama Palatasının rə'yinin nətijələri üzrə Milli Məjlis müvafiq qərar qəbul edir.

## **28.4. Büjdənin ijrاسının təhlili**

Bütjdə ilinin gedişində və tsiklinin sona bitməsi üzrə maliyyə orqanları, başda Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi olmaqla, bütjənin tərtibi və ijrəsinin nətijələri üzrə analitik iş aparırlar. Dövlət bütjəsinin gəlirlərinin və xərjlərinin audit qanunverijiliyə uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır.

***Bütjə təhlilinin məqsədi*** bunlardır:

- bütjənin tərtibi və ijrəsinin nətijələrinin qiymətləndirilməsi;
- hökumətin maliyyə-bütjə siyasetinin əsaslandırılması;
- bütjənin formallaşması zamanı göstərijilərin parametrlərinin əsaslandı-rılması;
- bütjənin plan göstərijilərinin yerinə yetirilməsinə mane olan amillərin və səbəblərin aşkarlanması;
- idarəetmə sahəsində hakimiyyət orqanlarının sərənjam və qərarlarının qəbul edilməsinin əsaslandırılması;
- bütjənin tərtibi və ijrəsi zamanı ehtiyatların aşkar edilməsi;
- bütjəyə gəlirlərin tam, vaxtında və stabil yiğilmasının tə'min edilməsi;
- bütjdə nəzərdə tutulan maliyyə tədbirlərinin tam və vaxtında həyata keçirilməsinin tə'min edilməsi;
- bütjə vəsaitlərinin səmərəsiz və məqsədsiz istifadəsinə səbəb olan bütjə vəsaitlərini alanların fəaliyyətində çatışmamazlıqların aşkar edilməsi;
- bütjə xərjlərinin iqtisadi və sosial səmərəliyinin müəyyən edilməsi;
- bütjənin tərtibi və ijrəsi gedişində maliyyə orqanlarının işində çatışmamazlıqların aşkar edilməsi və bu çatışmamazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- bütjə prosesinin və bütjələrarası münasibətlərin təkmilləşdirilməsi.

Qeyd etmək lazımdır ki, təjrübədə maliyyə orqanlarının işində *büdər göstərijilərinin yerinə yetirilməsinin təhlili* tətbiq olunur. Büdjənin vəziyyətinin təhlili ilə əlaqədar olan məsələlər hələ kifayət qədər işlənib hazırlanmamışdır. Ölkə iqtisadiyyatının dirçəliş mərhələsinə qədəm qoyduğu bir vaxtda, sosial və iqtisadi problemlərin həlli istiqamətlərinin düzgün müəyyən edilməsində bu məsələlərin həlli aktual əhəmiyyət kəsb edir.

Büdjənin təhlilini həyata keçirmək üçün müəyyən üsul və vasitələrdən istifadə edilir.

Ən sadə üsul - *müqayisədir*. Hesabat dövrünün büdər göstərijiləri ya plan və ya da əvvəlki ilin (bazis) göstərijiləri ilə müqayisə edilir. Bazis dövrünün göstərijilərinin müqayisəsi zamanı onlar tutuşdurulur, yəni göstərijilərin tərkib elementləri, iqtisadiyyatda inflyasiya prosesi, qiymətləndirmə üsulları nəzərə alınmaqla təhlil edilir.

Növbəti üsul – *gruplaşdırmadır*. Bu zaman göstərijilər qruplaşdırılır və jədvəl şəklinə salınır. Bu da öz növbəsində analistik hesablamalara imkan verir, ayrı-ayrı halların və onların qarşılıqlı əlaqəsinin inkişaf meylləri, göstərijilərin dəyişməsinə tə'sir edən amillər aşkar edilir.

Büdər təhlilinin həyata keçirilməsi üçün *büdər əmsali* vasitəsindən istifadə olunur. Bir ərazinin maliyyə vəziyyəti göstərijiləri digər ərazinin anoloji göstərijiləri ilə müqayisə edilir. Bu zaman göstərijilərin dinamik inkişafı və ərazini maliyyə vəziyyətinin dəyişməsi meylləri aşkar edilir.

Büdjənin təhlili gəlirlər və xərjlər üzrə ayrija aparılır.

Büdər təhlili üçün aşağıdakılardan istifadə edilir:

1. *Üfüqi təhlil* zamanı büdjənin jari göstərijiləri gələn dövrün müvafiq göstərijiləri ilə, eyni zamanda plan göstərijiləri faktiki göstərijilərlə müqayisə edilir;

2. ***Şaquli təhlil*** zamanı bütjənin strukturu, ümumi göstərijilərdə ayrı-ayrı bütjə göstərijilərinin xüsusi çəkisi və onların ümumi nətijələrə tə'siri müəyyən edilir;

3. ***Trend təhlildən*** bütjə göstərijilərinin dinamik olaraq dəyişməsi meyllərinin aşkar edilməsi üçün istifadə edilir. Bu təhlilin gedisi zamanı bir neçə illərin plan və hesabat göstərijiləri müqayisə edilir. Bunun əsasında gələjək dövr üçün bütjə göstərijilərini proqnozlaşdırmaq mümkün olur.

4. ***Faktorlu təhlil*** zamanı bütjə göstərijilərində ayrı-ayrı amillərin tə'siri müəyyən edilir (məsələn, sosial-mədəni tədbirlər üzrə xərjlərin həjminə tə'sir edən bütjə təşkilatlarının sayı, bu təşkilatların fəaliyyət müddəti, qiymət səviyyəsi, inflyasiya indeksi və d. amillərin tə'siri).

Analitik təhlil zamanı bütjənin gəlir və xərjlər üzrə göstərijilərindən, bütjə əmsallarından, bütjə muxtariyyətindən, xüsusi gəlirlərlə tə'minatdan, xüsusi və tənzimləyiji gəlirlərin nisbətindən və d. istifadə edilir; bütjə göstərijilərinin inkişaf meylləri, bütjənin tərtibi və ijrasi prosesinə tə'sir edən ayrı-ayrı amillərin kəmiyyət və keyfiyyət tərəfləri aşkar edilir.

Xariji təjrübədən istifadə edib bütjə təhlilinin ***ərazi bütjəsi üzrə sabitlik təhlili üsuluna*** diqqət yetirək.

Ərazi bütjəsinin sabitlik səviyyəsi minumum bütjə xərjləri ilə tə'min olunmaq üçün zəruri olan vəsaitlərin həjmi ilə müəyyən edilə bilər. Bu vəsaitlər əhalinin sosial tə'minata ehtiyajı olan hissəsinin maliyyələşdirilməsinin həyata keçirilməsi üçün bütjədə nəzərdə tutulan hissəsidir. Bu vəsaitlər eyni zamanda ərazidə yerləşən bütjə təşkilatlarının, onların əhaliyə imtiyazlı xidmətlərinin həyata keçirilməsi üçün sərf edilir.

Bütjənin sabitliyi onun vəziyyətinin dörd tipi ilə xarakterizə edilir:

- 1) tam sabit;
- 2) normal;
- 3) qeyri-sabit;
- 4) krizis.

Ərazi bütçəsinin sabitlik səviyyəsinin aşağıdakı üsulları tətbiq edilir:

1. Büdənin *tam sabit* vəziyyəti belədir:

$$X_m < G_x + G_t$$

Burada  $X_m$  - bütçənin minimum xərjləri;

$G_x$  - bütçənin xüsusi gəlirləri;

$G_t$  - bütçənin tənzimləyiji gəlirləri.

2. *Normal* vəziyyət belədir:

$$X_m = G_x + G_t$$

3. *Qeyri-sabit* vəziyyət belədir:

$$X_m = G_x + G_t + G_o$$

burada  $G_o$  - jəlb edilmiş əlavə maliyyə vəsaiti (büdən vəsaitlərinin sərbəst qalığı, bütçədən kənar vəsaitlər və s.).

4. *Krizis* vəziyyət belədir:

$$X_m > G_x + G_t$$

1. Büdənin tam sabit vəziyyəti aşağıdakı şərtlərlə mümkündür:

$$G_x : G = 60 - 70\%$$

$$G_t : G = 30 - 40\%$$

$$B : X = 10 - 15\%$$

Burada  $G$  - bütçə gəlirlərinin ümumi məbləği;  
 $X$  - bütçə xərjlərinin ümumi məbləği;

B - bütğə borjları (büdğənin planlaşdırılmış xərjlərinə % - lə)

2. Büdğənin normal vəziyəti:

$$G_x : G = 40 - 50\%$$

$$G_t : G = 50 - 60\%$$

$$B : X = 30 - 35\%$$

3. Büdğənin qeyri-sabit vəziyyəti:

$$G_x : G = 5-10\%$$

$$G_t : G = 90 - 95\%$$

$$B : X = 40 - 50\%$$

Büdğənin təhlili üçün vasitə kimi *bütğə əmsallarından* istifadə edilə bilər. Onlar müxtəlif dövrlərdə bütğə göstərijilərini, ərazi bütğələrinin analoji göstərijilərinin müqayisəsinə imkan verir. Belə əmsallar bütğənin vəziyyətini normativi (kriteriyası) kimi istifadə oluna bilər. Bu kriteriyalar daha müvəffəqiyyətlə tərtib edilə və ijra edilmiş bütğələr, ərazi əlamətinə və d. görə formallaşmış bütğə qrupları bazasında işlənib hazırlanara bilərlər.

Büdğənin təhlili üçün aşağıdakı bütğə əmasallarından istifadə olunması tövsiyyə olunur:

1) Tənzimləyiji və xüsusi bütğə gəlirlərinin müqayisəsi əmsali:

$$\Theta_{n.x.} = G_n : G_x$$

2) Muxtariyyət əmasali:

$$\Theta_m = G_x : G$$

3) Xüsusi gəlirlərlə minimum xərjlərin tə'min olunması əmsali:

$$\Theta_{t.o.x.} = G_n : X_m$$

4) Büdğə ödəməsi (doldurulması) əmsali:

$$\Theta_{b.o.} = G : X_m$$

5) Bütçə borjları əmsalı:

$$\Theta_{b.b.} = B : X$$

6) Ərazinin bütçə səmərəliliyi əmsalı:

$$\Theta_{b.s.} = G_b : S_e$$

7) Əhalinin bütçə tə'minatı əmsalı:

$$\Theta_{b.t.} = X : S_e$$

burada  $G$  - gəlirlər;

$G_n$  - nizamlayıcı gəlirlər;

$G_x$  - xüsusi gəlirlər;

$X$  - xərjlər;

$X_m$  - minimum xərjlər;

$B$  - bütçə borjları;

$G_b$  - bölgə bütçə gəlirləri;

$S_e$  - əhalinin ərazi üzrə illik sayı.

Bu vasitərlə ərazi bütçələrinin vəziyyətinin qiymətləndirilməsində obyektivlik əldə olunur, bu vəziyyətə tə'sir edən amillər aşkar edilir. Bu amillər haqqında mə'lumatın öyrənilməsi və onların bütçəyə tə'siri bütçə sferasında neqativ hadisələrin səbəblərinin aşkar edilməsinə və aradan qaldırmaq üçün tədbirlərin həyata keçirilməsinə imkan verir.

Bütçə təhlili nəticələrə görə tərtib və ijra edilə bilər.

*Bütçənin tərkibinin təhlili* tədqiqatın aşağıdakı istiqamətlərini nəzərdə tutur:

- maddi istehsal sahələrinin maliyyə vəziyyətinin təhlili;

- jari ilin gözlənilən bədəjə ijrəsinin təhlili;
- ijmal mənbələri üzrə bədəjə layihəsinin gəlir hissəsinin təhlili;
- bədəjə vəsaitlərinin xərjlər hissəsi üzrə istifadəsinin təhlili.

*Bədəjənin ijrəsinin təhlilinə* daxildir:

- ayrı-ayrı mənbələr və xalq təsərrüfatının sahələri üzrə daxil olan gəlirlərin yerinə yetirilməsinin təhlili;
- maddi və qeyri-maddi istehsal sahələrinin maliyyələşdirilməsinin istiqamətləri üzrə xərjlər planının yerinə yetirilməsinin təhlili;
- bədəjə öhdəliklərinin yerinə yetirilməsinin təhlili;
- bədəjənin kassa ijrəsinin təhlili.

Bədəjənin kompleks təhlilinin aparılması maliyyə siyasətinin həyata keçirilməsində ihra hakimiyyəti orqanları tərəfindən müəyyən qərarların qəbul edilməsi üçün zəruri informasiyanın alınmasına, bədəjədə əlavə vəsaitlərin aşkar edilməsinə, onlardan istifadənin səmərəliliyinin artırılmasına imkan verir.

## **28.5. Bədəjə kəsiri və onun idarə edilməsi**

Bədəjə kəsiri dövlət bədəjəsi xərjlərinin gəlirlərindən artıq olmasını ifadə edir. Cox vaxt iqtisadi ədəbiyyatda bədəjə kəsiri fövqəladə və qorxulu maliyyə hadisəsi kimi qiymətləndirilir və eyni zamanda buna dövlətin maliyyə vəziyyətinin ağırlaşması (pozulması) göstərijisi, ölkədə inflasiya prosesinin inkişaf amili kimi baxılır.

Keçmiş sovet iqtisadçılarının bəziləri bədəjə kəsirinin əsas səbəbini kapitalist təsərrüfat sisteminin qeyri-sabit inkişafında və onun daxili və xarici ziddiyətlərinin

güjlənməsində göründülər. Eyni zamanda ijtimai mülkiyyətə və planlı sosialist təsərrüfat sisteminə əsaslanan ölkələrin dövlət bütçələrində bütçə kəsirinin qeyri-mümkünlüyünün əsaslandırılmasına jəhd göstərildi. Halbuki inzibati-amirlik metodları ilə idarə edilən planlı təsərrüfat sistemi dağılıqdan dərhal sonra bütçənin gəlirləri və xərjləri arasındaki nisbət pozuldu, ölkənin iqtisadi sistemindəki dərin böhran və ziddiyətlər aşkara çıxdı. Nətijədə keçmiş İttifaqdan ayrılmış və müstəqillik qazanmış bütün ölkələrin dövlət bütçələrindəki kəsirin həjmi artmağa başladı.

Bütçə kəsiri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əksəriyyətində baş verə bilən maliyyə hadisəsi olmaqla, ona heç də həmişə fövqəladə və qeyri-normal hal kimi baxmaq düzgün olmazdı. Çünkü dünyanın elə bir ölkəsi yoxdur ki, onun inkişaf tarixinin bu və ya digər mərhələsində bütçə kəsirinə məruz qalmamış olsun. Ona görə də bütçə kəsirinin mahiyyəti, onun kəmiyyət və keyfiyyət əlamətləri, səbəb və nətijələri, hər hansı dövlətin müəyyən konkret dövrdə qarşısında duran məqsəd və vəzifələri baxımından xarakterizə edilməlidir.

Bütçə kəsirinin (defistinin) yaranma səbəbləri, əsasən aşağıdakı kimi izah edilə bilər:

1. Qabaqjadan nəzərə alına bilməyən və qəflətən baş verən fövqəladə hadisələrin (məsələn, müharibənin, böyük dağıntılarla səbəb olan geniş miqyaslı təbii fəlakətlərin və s.) baş verməsi. Bu halda ölkənin mövjud maddi və maliyyə ehtiyatı fondları əmələ gələn disproportsiyaları aradan qaldırmağa, təxirəsalınmaz bir sıra zəruri sosial iqtisadi xərjləri ödəməyə kifayət etmir və ona görə də digər xüsusi mənbələrdən, eləjə də bütçə vəsaitindən istifadə etmək zərurəti meydana çıxır.

2. Ölkənin iqtisadi-sosial sistemində dərin böhranın baş verməsi, onun maliyyə-kredit sisteminin

sarsılması, pul tədavülünün pozulması və nətijədə maliyyə vəziyyətinin tənzimlənməsinə dövlətin nəzarət etmək etmək qabiliyyətinin olmaması. Belə bir vəziyyətdə büджə kəsirinin baş vermesi labüb olmaqla yanaşı, həm də qorxuludur və bu halda nəinki təjili olaraq təsirli iqtisadi tədbirlər görünməlidir, eləjə də müvafiq operativ siyasi qərarlar qəbul etmək lazımdır.

3. Büdjə kəsiri ölkənin iqtisadiyyatına böyük məbləğdə dövlətin investisiya qoyuluşu ilə də əlaqədar ola bilər. Belə ki, ölkənin iqtisadi konyukturuunu tənzimləmək, onun ijtimali istehsal sistemində daha mütərəqqi və strateji əhəmiyyətli struktur dəyişikliyi aparmaq üçün dövlətin nəhəng maliyyə vəsaiti sərf etməsi nətijəsində büdjə kəsiri əmələ gələ bilər ki, bu da onun iqtisadiyyatının böhranlı olması ilə əlaqədar deyildir. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin tarixi inkişaf təjrübəsində və müasir dövrədə bu jür hallar olmuşdur və bu vəziyyəti normal hal kimi qiymətləndirmək lazımdır.

Deməli, ölkənin sabit inkişaf etdiyi və səmərəli beynəlxalq iqtisadi münasibətləri olduğu şəraitdə mümkün hədd dairəsində büdjə kəsirinin olmasına qeyri-normal hal kimi baxmaq olmaz. Lakin büdjə kəsirinin həddini elə səviyyədə saxlamaq lazımdır ki, onun kəmiyyəti əks keyfiyyətə çevriləməsin, yəni ölkəni daim borju vəziyyətdə saxlamasın və gələjəkdə əhalinin sosial ehtiyajlarının ödənilməsinə mənfi təsir göstərməsin. Dünya ölkələrinin təjrübəsindən məlum olduğu kimi, büdjə kəsirinin yol verilən həddi ümumi daxili məhsulun 2-3 faizindən artıq olmamalıdır. Əgər büdjə kəsiri göstərilən həddən yuxarı olarsa, onun ixtisar edilməsi üçün zəruri tədbirlərin görülməsi vajibdir.

Azərbaycan Respublikasının Dövlət büdjəsi də kəsirli olmuş və hazırda kəsirin ixtisar edilməsi və minimum həddə

endirilməsi üçün tədbirlər görülür. Müstəqillik qazanmış Azərbaycan Respublikası Dövlət bütğəsinin kəsirli olmasının başlıja səbəbləri aşağıdakılardan ibarətdir:

1. Keçmiş Sovet İttifaqının tərkib hissəsi olmuş Azərbaycanın müstəqillik əldə etməsi və mövjud təsərrüfat əlaqələrinin qırılması şəraitində dərin iqtisadi böhrana düşməsi, maliyyə-pul-kredit sisteminin sarsılması;

2. Ermənistanın Azərbaycan Respublikasına təjavüzü və ərazimizin 20 %-ə qədərinin işgali, 1 milyon nəfərə qədər vətəndaşın qaçqın və köçkün vəziyyətində yaşamağa məjbur olması şəraitində dövlət bütğəsinin xərjlərinin artması;

3. Respublikada ijtimai-siyasi sabitliyin pozulması və tez-tez hakimiyyət dəyişikliyi şəraitində maliyyə-bütğə siyasetinin düzgün qurulmaması.

1991-1994-jü illərdə Azərbaycan Respublikasında gedən ijtimai-siyasi proseslər və dərin iqtisadi böhran şəraitində keçmiş inzibati-amirlik sistemindən miras qalmış qeyri-çevik maliyyə mexanizminin daha da pozulması nətijəsində dövlət bütğəsinin gəlirləri kəskin surətdə azalmağa və xərjləri isə böyük miqyasda artmağa başladı. Bütün bunlar bütğə kəsirinin görünməmiş səviyyəyə çatmasına səbəb oldu. Bütgə kəsiri ÜDM-a nisbətən 1994-jü ildə ən yüksək həddə çatmış, yəni 10,3 % təşkil etmişdir.

Qeyd etməliyik ki, Respublika dövlət hakimiyyətinin gördüyü səmərəli siyasi-iqtisadi tədbirlər nətijəsində 1995-ci ildən etibarən bütğə kəsiri aşağı düşməyə meyl etməyə balamışdır və 2001-ci ildə 2 % nəzərdə tutulmuşdur. Dünya təjribəsinin göstərdiyi kimi, bütğə kəsirinin kəskin surətdə artması ölkədə inflasiya prosesinin geniş miqyas almasına səbəb olur, çünkü kəsirin ödənilməsi üçün hökumət mütəmadi olaraq pul-kredit emissiyasından istifadə etməli olur. İnflasiyanın genişlənməsi əmtəə və xidmətlərə olan

qiymətlərin surətlə yüksəlməsində (buna görünən inflyasiya deyilir) və təmin olunmayan tədiyyə qabiliyyətinin kəskin artmasında (buna gizli inflyasiya deyilir) özünü bürüzə verir. İnflyasiya prosesinin artması eyni zamanda əhalinin həyat səviyyəsinin olduqja aşağı düşməsinə və ölkədə sosial gərginliyin kəskinləşməsinə gətirib çıxarır.

90-jı illərin əvvəllərində Azərbaycan Respublikasının milli valyutasının dəyəri ildən-ilə kəskin surətdə azalırdı. Belə ki, 1992-jı ildə Azərbaycan manatı dövriyyəyə buraxılınca 1 ABŞ dolları 15 manata, 10 rus rublu 1 manata bərabər tutulurdusa, 1993-1994-jü illərdə 1 dollar 4470 manata qalxmışdı və nətijədə Respublikada inflyasiya 1994-jü ildə 1800 faizə çatmışdı.

Azərbaycan Respublikasının prezidenti H.Əliyevin rəhbərliyi altında ölkədə aparılan ardiyal və məqsədyönlü siyaset nətijəsində 90-jı illərin əvvəllərində iqtisadiyyatda xroniki xarakter almış geriləmə prosesinin qarşısı alındı, Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin möhkəm təməli qoyulmağa başlandı. Əldə edilən makroiqtisadi sabitlik, sənaye və digər təsərrüfat sahələrində iqtisadi göstəriyilərin artımı və həyata keçirilən iqtisadi islahatlar nətijəsində 1995-1996-jı illərdən başlayaraq milli daxili məhsulun artımı əldə edildi. Nətijədə, ölkədə inflyasiyanın səviyyəsi 1995-jı ildə 83 faizə, 1996-jı ildə 8 faizə, 1997-jı ildə 0,4 faizə enmişdir və 1998-jı ildə 1,5-2 faizə qədər təşkil etmişdir. Bütün bunlarla yanaşı bütjdə kəsirinin azalma meyli də güjlənməyə başlamışdır.

Jədvəl 31. Büjdə kəsirinin ÜDM-a olan nisbəti, %-lə

	<b>1996</b>	<b>1997</b>	<b>1998</b>	<b>1999</b>	<b>2000</b>	<b>2001</b>	<b>2002</b>	<b>2003</b>
<b>ÜDM</b>	<b>100</b>	<b>100</b>	<b>100</b>	<b>100</b>	<b>100</b>	<b>100</b>	<b>100</b>	<b>100</b>
<b>ÜDM-a</b>								

nisbətən bütçə kəsiri	0,7	2,6	1,9	2,8	0,9	2,8	1,2	1,0
-----------------------------	-----	-----	-----	-----	-----	-----	-----	-----

Son dərəjə mənfi maliyyə, iqtisadi və sosial nəticələrə gətirib çıxaran böyük həjimdə bütçə kəsirini aradan qaldırmaq üçün siyasi-iqtisadi tədbirlər sistemi həyata keçirilməsini, fəal maliyyə siyasəti yeridilməsini, dünya təjrübəsində qəbul ejidmiş metodlarla mübarizə aparılmasını tələb edir. Dövlət bütçəsinin balanslaşdırılması yolu ilə onun gəlirləri və xərjlərinin tarazlaşdırılmasına (bərabərləşdirilməsinə) nail olmağa doğru edilən jəhdələr hazırda qarşıda duran ən başlıja vəzifələrdən biridir.

Lakin bütçə kəsiri ilə mübarizə strategiyası və tədbirləri işlənib hazırlanarkən aşağıdakı mühüm prinsipləri nəzərə almaq vajibdir:

Birinci, bütçənin gəlirləri və xərjləri arasında tarazlığın yaradılması və hətta gəlirlərin xərjlərdən artıq olması heç də həmişə sağlam və dinamik inkişaf edən iqtisadiyyatdan xəbər vermir. Xünya təjrübəsindən məlumdur ki, bu və ya digər ölkənin müəyyən inkişaf mərhələlərində, onun inkişaf xüsusiyyətlərinidən və şəraitindən asılı olaraq bütçə kəsirinə yol verilir.

İkinji, bütçə kəsiri arzuolunmaz və ölkənin iqtisadiyyatı və maliyyə sistemi üçün daha böyük bəla olmaqla, onun aradan qaldırılmasına xalis riyazi metodla yanaşlıqda, bu nəinki iqtisadiyyatı stimullaşdırmağa, hətta onun vəziyyətini daha da ağırlaşdırmağa səbəb olur, yəni iqtisadiyyatı «müalijə» etmək əvəzinə onu daha da ağır «xəstəliyə» düçər edir.

Üçüncüüsü, bütçə kəsiri dünya təjrübəsində sübut olunduğu kimi, yol verilən həddən, yəni ümumi daxili məhsula nisbətən 2-3 faizdən artıq olmamalıdır. Əgər bütçə

kəsiri göstərilən həddən yüksək olarsa, onda dövlət jiddi iqtisadi və siyasi tədbirlər görməklə, onun ixtisar olunmasına çalışmalıdır.

Dördünjüsü, bütçə kəsirini azaltmaq və aradan qaldırmaq üçün hər şeydən əvvəl iqtisadiyyatın özünü dirçəltmək və sağlamlaşdırmaq lazımdır. Hər hansı mütərəqqi maliyyə tədbiri görülməsinə baxmayaraq, ölkə iqtisadiyyatını inkişaf etdirmədən maliyyə sabitliyinə və eləjə də bütçə kəsirini aradan qaldırmağa nail olmaq mükün deyildir.

Beşinjisi, bütçə kəsirini aradan qaldırmaq üçün müxtəlif maliyyə metodlarından, o jümlədən daxili və xarici dövlət borjlarından istifadə etmək olar. Lakin çox vaxt təjrübədə bütçə kəsirini ləğv etmək asan yol kimi pulun emissiyasından istifadə edilir ki, bu da pul tədavülü qanununa zidd olmaqla, sonradan bütçəni daha ağır vəziyyətə salır, yəni onun kəsiri növbəti mərhələdə daha artır, ona görə də bütçə kəsirinin aradan qaldırılması üçün maliyyə bazارında dövlətin qiymətli kağızlarını yerləşdirməklə, yalnız borj əsasında örtmək məqsədə uyğundur.

Bütçə kəsirini aşağı salmaq və onu idarə etmək sahəsində konkret tədbirlər programı işlənib hazırlanarkən, ölkənin inkişaf xüsusiyətləri, siyasi, iqtisadi sosial şəraiti nəzərə alınmaqla, yuxarıda göstərilən prinsiplər mütləq həyata keçirilməlidir.

Bütçə kəsirini azaltmaq üzrə konkret tədbirlər programına elə məsələləri daxil etmək və ardıljal həyata keçirmək lazımdır ki, bunlar bir tərəfdən, ölkənin Dövlət bütçəsinə daxil olan gəlirlərini artırmağa stimul yaratsın, digər tərəfdən isə bütçə xərjlərini ixtisar etməyə köməklik göstərsin. Bu jür tədbirlərə xüsusilə aşağıdakılar aid edilməlidir:

- özəlləşdirmə programının həyata keçirilməsi və özəlləşdirilən əmlakdan gələn gəlirlərin büджəyə daxil edilməsi%<sup>10</sup>

- dövlət bölməsində olan təsərrüfat sahələrinin məhdudlaşdırılması və dövlət maliyyələşdirilməsinin azaldılması;

- istehsalın dirçəlməsinə və inkişafına stimul yaradan maliyyə güzəştərinin və sanksiyaların geniş tətbiq edilməsi;

- büdjə vəsaitindən səmərəli istifadə etmək və onun maliyyə faydasını artırmaq məqsədilə büdjədən xalq təsərrüfatına investisiya qoyuluşunun istiqamətini dəyişdirmək;

- sülh və xariji təhlükəsizlik şəraitində büdjədən hərbi xərjlərə təsisatı ixtisar etmək;

- ölkənin iqtisadiyyatını sürətlə inkişaf etdirmək məqsədilə xariji investisiyanın jəlb olunmasını genişləndirmək, yəni kapital idxalını artırmaq və s.

- Beləliklə, ölkənin iqtisadi-sosial inkişafına nail olmaq məqsədilə digər tədbirlərlə yanaşı, büdjənin gəlirlərini artırmağa, onun xərjlərini ixtisar etməyə və eləjə də büdjə kəsirini nizamlaşdırmağa və səmərəli idarə etməyə yönəldilən kompleks tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi Azərbaycan Respublikasının bazar iqtisadiyyatının istiqamətində inamlı irəliləyişinə imkan verəjəkdir.

## V BÖLMƏ

### MALİYYƏ VƏ VERGİ ORQANLARININ BÜDJƏNİN İJRASI ÜZRƏ NƏZARƏT İŞİ

**XXIX fəsil. Büdjənin ijrası üzrə maliyyə və vergi nəzarəti**

## **29.1. Dövlət bütçəsinin ijrəsına maliyyə nəzarəti**

Maliyyə nəzarəti jəmiyyətin iqtisadi həyatının müxtəlif sahələrində və təsərrüfatın ayrı-ayrı səviyyələrində irəli sürünlən tələblərə uyğun idarə edilməsini təşkil etmək məqsədilə həyata keçirilən nəzarət formasıdır.

Maliyyə nəzarətinin həyata keçirildiyi obyektdən asılı olaraq, dövlət, ijtimali, təsərrüfatdaxili və müstəqil (auditor) maliyyə nəzarəti kimi fərqlənilər.

Maliyyə nəzarəti keçirilmə formasına görə ilkin, jari və sonrakı nəzarətdən ibarətdir.

İlkin maliyyə nəzarəti müəssisələrin maliyyə planlarının, idarə və təşkilatların gəlir və xərj smetalarının, bütçə layihələrinin, müqavilə şərtlərinin və s. sənədlərin tərtib edilməsi və təsdiqi zamanı həyata keçirilir.

Jari maliyyə nəzarəti – maliyyə planının ijrəsi prosesində, maliyyə-təsərrüfat əməliyyatları keçirildikdə, pul vəsaitlərinin və əmtəə-material qiymətlilərinin sərfinin norma və normativlərə uyğun olması yoxlanıldıqda, əvvəljdən verilmiş vəsaitlərin istifadəsi, vəsaitlərin xərj planlarına uyğun buraxılması zamanı həyata keçirilir.

Sonrakı maliyyə nəzarəti hesabat dövrünün və maliyyə ilinin bütövlükdə başa çatmasından sonra həyata keçirilir. Dövlət bütçəsinin, bütçə idarələrinin smetalarının, müəssisə və təşkilatların maliyyə planlarının ijrəsi zamanı pul vəsaitlərinin düzgün, məqsədə uyğun və səmərəli xərjlənməsi yoxlanılır.

Keçirilmiş tədbirlərə qiymət verilməsi, maliyyə, əmək və material ehtiyatlarının qanuna uyğun istifadə olunması, mühasibat hesabatlı və məxarij sənədləri, maliyyə-təsərrüfat əməliyyatlarının yoxlanması əsasında aparılmış son maliyyə nətijələrinin təhlil edilməsi ilə

həyata keçirilir. Sonrakı maliyyə nəzarəti ilkin nəzarətlə qarşılıqlı əlaqədə aparılır.

Maliyyə nəzarəti zamanı aşağıdakılardan müəyyən edilir:

- iqtisadi və hüquqi qanunların tələblərinə riayət olunması, milli gəlirin və ijtimali əmtəəlik məhsulun dəyərinin bölüşdürülməsinin və yenidən bölüşdürülməsinin əlverişli və uyğun olması;

- bütçənin düzgün tərtibi və ijra edilməsi;

- müəssisə və təşkilatlarda, bütçə idarələrində maliyyə vəziyyəti, əmək, material və maliyyə resurslarından səmərəli istifadə olunması, vergilərin düzgün hesablanması, ödənilməsi və s.

Maliyyə nəzarəti qarşısında aşağıdakı vəzifələr durur:

- maliyyə resurslarına olan tələb ilə gəlirlərin məbləği əsasında tarazlığı təmin etmək;

- dövlət bütçəsi qarşısındaki maliyyə öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək;

- istehsaldaxili maliyyə ehtiyatlarını aşkarla çıxartmaq, xərjlərin azaldılması imkanlarını müəyyən etmək;

- müəssisələrdə, bütçə idarə və təşkilatlarında material qiymətlilərindən və pul vəsaitindən səmərəli istifadə olunmasına, həmcinin uçot və hesabatların düzgün aparılmasına kömək etmək;

- qüvvədə olan qanunverijilik və normativ aktlara riayət olunması, o jümlədən təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin vergiyə jəlb olunması sahəsində nəzarəti həyata keçirmək;

- müəssisələrin xariji-iqtisadi fəaliyyəti, o jümlədən valyuta və s. əməliyyatları üzrə yüksək faydalılığa nail olmağa köməklik etmək.

Bütçə vəsaitinin səfərbər edilməsi və istifadə olunması üzərində nəzarət başdija olaraq maliyyə orqanları

tərəfindən həyata keçirilir. Ona görə də maliyyə nəzarətinin bu növü bütjə nəzarəti adlanır. Büdjə nəzarəti iqtisadiyyatın inkişafına və dövlət bütjəsinə daxil olan vəsaitin maksimum atırılmasına və optimal maliyyə-bütjə siyasətinin işlənib hazırlanmasına şərait yaradır.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Baş İdarəsi maliyyə nəzarətini təftiş və yoxlamalar aparmaq yolu ilə həyata keçirir. Dövlət Maliyyə Nəzarəti Baş İdarəsi dövlət bütjəsi vəsaitinin düzgün, səmərəli və təyinatına uyğun xərjlənməsini müəyyən etmək üçün respublikada bütjdən maliyyələşən bütün nazirlik, idarə və təşkilatlarda təftiş işinin təşkilinə javabdehdir.

Təftişin aparılmasında əsas məqsəd yerli maliyyə orqanlarında gəlir və xərj planının tərtibi, təsdiqi və ijrasını, bütjə vəsaitindən məqsədyönü və səmərəli istifadə vəziyyətini, habelə maliyyələşmənin aparılmasının düzgünlüyünü müəyyən etmək, xəzinədarlığın tətbiqi prosesində müəyyənləşdirilmiş prinsiplərin ijrası vəziyyətinə, bu sahədəki işlərin səmərə və keyfiyyətinə nəzarət etmək, bu işlərin təkmilləşdirilməsində bütjə təşkilatlarının işçilərinə əməli köməklik göstərmək, bütjə idarələrinin smetalarında nəzərdə tutulmuş təyinatların əsaslı olmasını, bütjdən ayrılan və bütjdənkənar vəsailərin öz təyinatı üzrə xərjlənməsini, pul vəsaiti və material qiymətlilərinin qorunub saxlanması, mühasibat uçotunun düzgün aparılması və hesabat məlumatlarının doğruluğunu müəyyənləşdirməkdir.

Yerli maliyyə orqanında təftiş aparılan zaman aşağıdakı əsas məsələlər yoxlanılmalıdır:

1. Gəlir və xərjlərin tərtibi üzrə bütçə proqnozlarının düzgünlüyü, proqnoz rəqəmlərinə qarşı gəlirlər və xərjlərin nejə planlaşdırıldıığı, onlar planlaşdırılarkən müəyyən haqq-

hesablarla əsaslandırılması, ötən ildə gəlirlər planının faktiki yerinə yetirilməsi və ilin əvvəlinə qalığın nəzərə alınması;

- Maliyyə Nazirliyi tərəfindən göndərilmiş vergi tədiyyələri proqnozlarının xəzinə orqanlarından alınmış faktiki daxilolmalar üzrə rəqəmlələ, vergi orqanının proqnoz və faktiki rəqəmləri ilə uyğunluğu;

- dövlət bütçəsinin gəlirləri üzrə ehtiyatları, habelə əlavə vergi mənbələrini aşkar etmək məqsədi ilə rayon ərazisində pərakəndə tijarət, ijtimai iaşə, habelə digər sahələrdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən alınan və bütçəyə ödənilən tədiyyələrin düzgünlüyü;

- ijra orqanlarının yerli təşkilatlarından dövlət bütçəsinin gəlir proqnozlarında tədiyyələrin reallığının müəyyən edilməsi ilə əlaqədar müvafiq arayış və göstərijilər alınmalı, birdəfəlik rüsum haqlarının bütçəyə jəlb edilməsi ilə əlaqədar bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərdən alınan birdəfəlik rüsum məbləğinin düzgünlüyü araşdırılmalıdır;

- dövlət rüsumlarının, habelə qeyri-vergi tədiyyələrinin idarə və təşkilatlar tərəfindən düzgün tutulması və bütçəyə ödənilməsi, müəssisələrdə, bütçə idarə və təşkilatlarında fiziki şəxslərdən tutulan gəlir vergisinin, qanunverijilikdə nəzərdə tutulmuş digər vergi və tədiyyələrin düzgünlüğünün yoxlanması təmin edilməlidir.

2. «Bütçə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq bütçələrin tərtibi, baxılması və təsdiqi qaydalarına əməl olunması, ayrı-ayrı bütçələr arasında gəlirlərin və xərjlərin düzgün bölünməsi, vergi və gəlirlərdən, həmçinin yerli gəlirlərə aid edilməli olan digər mədaxillərdən ayırma, həmçinin gəlir və xərj məbləğlərinin təyin edilməsi və hesablanması, yerli gəlirlərə

aid olunmuş tədiyələrin tamamilə bütjəyə daxil olması, ayrı-ayrı tədiyələrin mədaxilinin mövsümi olmasının nəzərə alınmasına və yerli gəlirlərə daxil olan vəsaitin nəzərdə tutulmuş normalara uyğun bütjələr arasında bölüşdürülməsinin təmin edilməsinə riayət olunması;

- bütjdən maliyyələşən müəssisə və təşkilatların maliyyə vəsaitinə olan ehtiyaclarının öyrənilməsi, onların xərjləri üzrə müvafiq proqnozların alınması və ijmallasdırılması işinin təşkili səviyyəsinin vəziyyəti;

- bütjə idarələrinin smetalarının (fərdi və ijmal smetaların) düzgün və tam həjmdə tərtibi, bu smetalarda maddələr üzrə hesablaşmaların və literlərin yazılıb-yazılmaması, fərdi smetaların yekunlarının bütjə ijmalı ilə uyğunluğu;

- ayrı-ayrı ijrə nümayəndəliklərinin ərazisində olan bütjə idarələrinin xərjlərinin həmin nümayəndəliklərin gəlirlərinə daxil edilməsinin düzgünlüyü, bütjdənin mədaxil və məxarij üzrə ijmal rəqəmlərin ijrə hakimiyyəti və müvafiq nümayəndəlik orqanının bütjdənin təsdiqinə dair qərarlarındakı (protokoldan çıxarış) rəqəmlərə uyğunluğu;

3. Yerli xərjlərin ijrəsi zamanı gəlir və xərjlər üzrə təyinata qarşı fərq olarsa, bu hal aydınlaşdırılmalıdır, ijrə ərəfəsində, həmçinin, ayrı-ayrı gəlirlər və xərjlər üzrə dəyişikliklərin uçotunun aparılmasının düzgünlüğünə xüsusi fikir verilməklə bütün dəyişikliklər barəsində rayon ijrə hakimiyyətinin qərarlarının (sərənjamlarının və Maliyyə Nazirliyinin məktublarının) varlığı, əlavə gəlirlərin istifadə olunması üzrə müəyyən edilmiş qaydalara əməl edilməsi, əmək haqqı və ona bərabər tutulmuş zəruri xərjlərin ödənişi üzrə borjların olub-olmaması, maliyyələşmə mənbəyi olmadan xərjlərin aparılması halları araşdırılmalıdır.

Vəsaitlərin bütjdən qaytarılması halları sənədlər əsasında başdan-başa yoxlanılmalıdır:

4. Ərazi nümayəndəliklərində bədəjə qanununa riayət olunması, onlara mənsub olan gəlirlərin vaxtında yiğilması, bədəjə təyinatından əlavə xərjlərin edilməsi kimi faktların olub-olmamasına xüsusi diqqət yetirilməli, həmçinin Maliyyə İdarəsi tərəfindən kənd nümayəndəliklərinə nə kimi əməli köməklik göstərilməsi yoxlanılmalıdır;

- Yerli maliyyə orqanı tərəfindən fərdi və ijmal xərj smetalarının, bədəjə idarələri işçilərinin tarifləşmə siyahılarının yoxlanılması vəziyyəti şərh edilməlidir;

- Yerli maliyyə orqanında iqtisadi nəzarət işlərinin təşkili, bədəjə idarələrindən hesabatların qəbulu, hesabat məlumatlarının düzgünlüyü yoxlanılmalıdır;

- Yerli xərjlər üzrə ilin əvvəlinə yaranmış azad bədəjə vəsaiti qalığının bölüşdürülməsi və istifadəsi, 01 yanvar tarixinə yaranmış bədəjə qalığının dövlət bədəjəsi layihəsində nəzərdə tutulmuş ehtiyat fonduna köçürülməsi, habelə xüsusi vəsaitlərin bədəjədən kənar fondların yaradılması və istifadəsinin bu sahədə mövjud olan təlimat və göstərişlərə uyğun ijrasi vəziyyəti araşdırılmalıdır.

5. Bədəjə vəsaitinin öz təyinatına uyğun tam və səmərəli xərjlənməsinin düzgünlüyü yoxlanılarkən maliyyə orqanları tərəfindən bədəjə idarə və təşkilatlarının müəyyən edilmiş qaydada maliyyələşdirilməsi düzgün araşdırılmalıdır. Bu zaman bədəjələrin mütənasib bölgüsü və maliyyələşmənin bu bölgüyə müvafiq olaraq aparılması vəziyyətinə xüsusi diqqət yetirilməlidir.

Bədəjə təşkilatlarının maliyyələşdirilməsi üçün tərtib edilmiş rüblük xərj jədvəllərinin ijrasi zamanı təyinatdan artıq vəsaitin köçürülməsinə yol verilməsi halları açıqlanmalı və araşdırılmalıdır. Sərənjam olmadan maliyyələşmə açılmışsa, bunun səbəbləri aydınlaşdırılmalıdır.

Bədəjə idarələrində mal-material qiymətlilərinin normalan artıq ehtiyatlarının, jari maliyyələşdirmə hesabına

qarşılıqlı əvəzləşmənin düzgün aparılmasına və maliyyələşmədə nəzərə alınmasına xüsusi fikir verilməlidir.

Büdjə təşkilatlarında şəbəkə, ştat və contingent göstərijilərinin təhlilini aparmalı və bu göstərijilər üzrə artım varsa, bunun səbəbləri araşdırılmalıdır.

Büdjənin rüblük və illik ijrasi yekunları haqqında rayon ijra hakimiyyətinə qərar layihələrinin verilib-verilməməsi, ijra hakimiyyətində müzakirə edilərək müvafiq qərar qəbul edilib-edilməməsi və eləjə də Maliyyə Nazirliyi və digər orqanlardan daxil olmuş məktubların, idarəyə daxil olmuş ərizə və şikayətlərin, həmçinin Maliyyə Nazirliyinin əmr və göstərişlərinin ijra vəziyyəti yoxlanılmalıdır.

**Büdjə təşkilatlarında təftiş aparılarkən aşağıdakılardan yoxlanılmalıdır:**

1. Smeta təyinatlarının düzgünlüyü, mühasibat uçotunun düzgün aparılması, hesabatların tərtibi və uçot məlumatları ilə hesabat məlumatlarının uyğunluğu, şəbəkə, ştat və contingent planlarının yerinə yetirilməsi və xərjlərin həmin göstərijilərə uyğunluğu, pul vəsaitləri və mal-material qiymətlilərin qorunub saxlanması və onlardan qənaətlə istifadə olunması, əsaslı təmirə çəkilən xərjlərin səmərəliliyi, avadanlıq və inventar alınması, mal-material qiymətlilərin silinməsi normalarına riayət olunması, usaqlı ailələrin və işləyən pensiyaçılardan sosial müdafiəsi üçün komissiyalar tərəfindən az təminatlı ailələrə təyin edilən müavinətlərin, həmçinin işləyən pensiyaçılara ödənilən pensiyaların düzgünlüyü, əmək haqqı fondunun düzgün xərjlənməsi, büjdənəkənar (xüsusi vəsait) fondların yaradılması və onların xərjlənməsi, debitor və kreditor borjların vəziyyəti, onların reallığı və yaranma səbəbləri, təhtəl-hesab şəxslərlə hesablaşmalar, pul vəsaitləri və mal-material qiymətlilərin inventarizasiyalarının aparılması barədə qüvvədə olan qaydalara riayət olunması, əsas vəsaitlərin yenidən

qiymətləndirilməsinin vəziyyəti, əvvəlki təftişlə aşkar olunmuş faktların aradan qaldırılması vəziyyəti və bu məqsədlə görülmüş tədbirlər.

2. Büdəjə təşkilatlarında bədəjə vəsaitinin xərjlənməsinin düzgünlüyü yoxlanıklärən təsərrüfat xərjlərinə ayrılan vəsailər hesabına dövlət və qeyri-dövlət müəssisələrindən nəğd qaydada və köçürmə ilə mal alış, habelə dərman və sarğı materiallarının, ərzaq məhsulları alınarkən onların qiymətlərinin təsdiq edilmiş qiymətlər səviyyəsinə uyğunluğunun, alışa dair təsdiqedijri sənədlərin olması və mühasibatlıqda mədaxil edilməsi vəziyyəti araşdırılmalı, xəzinədarlığın bu sahədəki nəzarət funksiyalarının yerinə yetirib-yetirilməməsi yoxlanılmalıdır.

3. Büdəjə təşkilatlarında jari bədəjə ili üçün nəzərdə tutulmuş vəsaitlərin təyinatı üzrə xərjlənməsini yoxlamaqla bərabər, həmin vəsaitlər hesabına keçmiş illərdən qalmış kreditor borjların ödənilməsi hallarına yol verilməsi müəyyən edilməli, dövlət öhdəciliyi olmayan və müəyyən edilmiş limitlərdən artıq kreditor borjların yaradılması halları araşdırılmalı və bu barədə aktda qeydlər edilməlidir.

4. Təftiş olunan bədəjə idarələrində (təhsil, səhiyyə, mədəniyyət şöbələrində, ərazi nümayəndəliklərində) Respublika Prezidentinin Fərmanları ilə əmək haqlarının, digər yardımların artırılmasının tətbiq edilməsinin düzgünlüyünü yoxlamaq.

Yoxlama gedişində yoxlayıcı programda göstərilən suallarla kifayətlənməməli, bədəjə vəsaitlərindən səmərəli istifadə, maliyyələşmənin düzgün iżra olunması və xəzinədarlıq sisteminin həyata keçirilməsində müəyyənləşdirilmiş bünün prinsiplərin gözlənilməsinə xüsusi fikir verməli, habelə lazımlı gəldikdə ortaya çıxan digər məsələləri də araşdırılmalıdır.

Təftiş üçün müəyyən edilmiş vaxtdan səmərəli istifadə etmək məqsədi ilə əsas istiqaməti yoxlanılan təşkilatın daha vajib sahələrinə yönəltmək lazımdır.

Aparılan yoxlamanın nəticələri üzrə akt tərtib olunmalıdır. Aktda yerli maliyyə və xəzinədarlıq orqanında yoxlanılan məsələlərə dair müəyyən olunmuş nöqsan və çatışmamazlıqlar öz əksini tapmalı, onların aradan qaldırılması məqsədilə təkliflər verilməlidir.

Təftişin nəticələri təftiş olunan büджə təşkilatlarında müzakirə edilməli, yerli büджənin tərtibi və ijrasi üzrə aparılmış təftişlərin ümumi nəticələrinin Rayon İhra Hakimiyyəti başçısının Şura ijləsində müzakirə olunması üçün qərar layihəsi təqdim edilməlidir.

Təftiş və yoxlamalarda jinayət xarakterili faktlar aşkar edildikdə, bu barədə nazirliyin rəhbərliyinə məlumat verilməli, dövlətə dəymış zərərin bərpa olunması məqsədilə materiallar hüquq-mühafizə orqanlarına göndərilməlidir.

## **29.2. Vergi nəzarətinin təşkili formaları və yoxlama üsulları**

Azərbaycan Respublikasında vergi nəzarətinin forma və üsulları Azərbaycan Respublikasının «Vergi Məjəlləsi» ilə müəyyən edilir.

Vergi nəzarəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətləri çərçivəsindədir. Bundan başqa, nəzarət funksiyasını informasiyanın düzgünlüyünü yoxlayan və bunları mühasibat və vergi hesabatlarında eks etdirən auditorlar yerinə yetirir.

Vergilərin bütün səviyyəli büджələrə tam və vaxtında yığılması, vergitutma obyektlərinin uçotu, habelə vergi qanunverijiliyinə riayəi olunması üzərində nəzarət Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büджə daxilolmalarının düzgün hesablanması, onların vaxtında və tam məbləğdə dövlət büджəsinə köçürülməsinə, vergi qanunverijiliyinə riayət olunmasına nəzarət etmək;

- vergi qanunverijiliyi ilə bağlı vergi ödəyijilərinə məlumatların verilməsini, vergilərin hesablanması və ödənilməsi barədə onlara əvəzsiz olaraq izahatların verilməsini təmin etmək;

- vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirmək;

- vergi ödəyijilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;

- Azərbaycan Respublikasının qanunverijiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Vergi ödəyijilərində vergi yoxlaması onların fəaliyyətinə dövlət nəzarətinin əsas üsuludur. Vergi yoxlaması vergi ödəyijilərinin ilkin mühasibat və digər sənədlər əsasında verginin düzgün və vaxtında hesablanması və büджəyə ödənilməsini müəyyən etmək

üçün həyata keçirilir. Vergi yoxlamasının əsas məqsədi vergi ödəyijsinin vergi hesabat-larının mə'lumatları ilə vergi orqanlarının aldığı mə'lumatların tutuşdurulmasıdır.

Vergi yoxlamalarının subyektləri aşağıdakılardır:

- Nazirliklər, komitələr, idarələr, dövlət müəssisə və təşkilatları;

- mülkiyyət formasından asılı olmayaraq kommersiya təşkilatları və müəssisələri;

- yerli və xariji hüquqi şəxslərin iştirakı ilə yaradılmış birləşmə müəssisələr;

- qeyri-dövlət və qeyri-kommersiya idarə və təşkilatları;

- Azərbaycan Respublikasının vətəndaşları, xariji vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər.

Vergi yoxlaması zamanı vergi ödəyijisinin digər şəxslərlə bağlı fəaliyyəti haqqında mə'lumat alınması zərurəti yaranarsa, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyijisinin fəaliyyətinə aid olan sənədləri tələb edə bilər. Bu hərəkət üçün vergi orqanının qərarı olmalıdır. Vergi praktikasında bu qarşılıqlı yoxlama adlanır.

Vergi qanunveriqliyi ilə vergi yoxlamasının iki növü müəyyən edilmişdir:

- kameral yoxlama;

- səyyar yoxlama.

*Kameral yoxlamalar* vergi idarələrində hesabat sənədləri vergi ödəyijilərindən qəbul edilən zaman aparılır, başqa sözlə, belə yoxlama vergi orqanında aparılır. Bu zaman hesabat formalarının doldurulmasının, vergilərin hesablanmasıının düzgünlüyü və hər hansı bir güzəştən istifadə etmənin qanuna uyğunluğu yoxlanılır. Kameral yoxlama aparmaq üçün vergi ödəyijisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyijisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi gdəyijisinə 5 gün müddətində müvafiq ijra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir.

Vergi ödəyijisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi müraciət daxil olan dövrədək xronometraj metodu ilə sonunju müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.

Səyyar vergi yoxlaması, adından göründüyü kimi, vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən bilavasitə vergi ödəyijisinin yerləşdiyi yerdə həyata keçirilir. Kameral yoxlamadan fərqli olaraq, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir.

Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir və bir aydan artıq davam edə bilməz. Müstəsna hallarda onun müddəti 3 aya qədər uzadıla bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə vergi orqanı

tərəfindən vergi ödəyijisində yoxlama başlananadək 15 gündən gej olmayaraq yazılı bildiriş göndərilir.

Növbədənkənar səyyar vergi yoxlaması aşağıdakı hallarda keçirilə bilər:

- verginin hesablanması və ödənilməsi üçün zəruri olan hesabat sənədləri müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilmədikdə;
- vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;
- ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyijisinin ƏDV-nə jəlb edilən əməliyyatları üzrə aparıla bilər;
  - artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi vergi ödəyijisinin ərizəsi daxil olduqda;
  - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyijisinin gəlirlərinin gizlədildiyi (azaldıldığı) aşkar edildikdə;
  - jinayət prosesual qanunverijiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərar olduqda.

Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsləri vergi ödəyijisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla)

bilavasitə daxil ola bilərlər. Bu zaman onlar öz xidməti vəsiqələrini, vergi orqanının həmin vergi ödəyijisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etməlidirlər.

Vergi orqanının vergi yoxlamasını keçirən vəzifəli şəxsləri yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə əsaslandırılmış qərar əsasında vergi ödəyijisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını keçirmək hüququ vardır. Baxışın keçirilməsi barədə protokol tərtib olunur.

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən yoxlama üçün zəruri olan sənədlər müəyyən edilmiş qaydada tələb edilir. Həmin sənədlər 5 gün müddətində vergi orqanına təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyijisi tərəfindən bildirildikdə, vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib olunur. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini vergi ödəyijisi haqqında özündə olan mə'lumatlar və ya analogiya üzrə müəyyənləşdirmək hüququ vardır.

Vergi ödəyijisi tərəfindən sənədlərin təqdim edilməsindən imtina edildikdə, vergi orqanının vəzifəli şəxsi müəyyən edilmiş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər.

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspert, vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təjribə

tələb olunduqda isə mütəxəssis dəvət olunur. Bu hərəkətlərin aparılması üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır.

Səyyar vergi yoxlamasının nətijələri üzrə vergi orqanının səlahiyyətli şəxsləri tərəfindən müəyyən edilmiş formada akt tərtib edilir. Vergi qanunveri-jiliyinin pozulubpozulmaması hallarının aşkar edilməsindən asılı olmayaraq aktda aşağıdakılar əks etdirilir: müəssisənin adı, yoxlanmanın tarixi, yoxlanılan məsələlərin siyahısı, yoxlanmanın əhatə etdiyi dövr.

Əgər yoxlama zamanı vergi qanunveri-jiliyinin pozulması halları aşkar edilərsə aktda aşağıdakılar əks olunmalıdır: vergi qanunveri-jiliyinə əməl edilmə-sində aşkar olunmuş pozuntular haqqında konkret faktlar, yoxlanılan dövr ərzində mühasibat hesabatları-nın, pul əməliyyatlarının, gəlir və xərjlərin uçotunun düzgün aparılması nətijəsində vergi qanunveri-jiliyinin pozulmasına gətirib çıxarılmış faktlar, vergi orqanlarına təqdim edilmə qaydalarındaki pozuntular və s.

Səyyar vergi yoxlaması aktı yoxlananı aparan vergi orqanının səlahiyyətli şəxsi, yoxlama aparılan müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanır.

Vergi ödəyijisi yoxlama aktına öz qeydlərini edə bilər, onu imzalamaqdan imtina edə bilər. Bu zaman bu barədə aktda müvafiq qeyd aparılır.

Səyyar vergi yoxlamasının nətijələri vergi orqanının yoxlananı aparan səlahiyyətli nümayəndəsi vergi orqanına gəldikdən bir gün sonra xüsusi jurnalda qeyd olunur.

Qeyd etmək lazımdır ki, vergi orqanının səlahiyyətli nümayəndəsi tərəfindən aktın tərtib edilməsi heç də avtomatik surətdə vergi ödəyijisinin məs'uliyyətə jəlb

edilməsi demək deyildir. Çünkü yoxlama aktı aşkar edilmiş qanun pozuntularının bir növ siyahısıdır. Orada şərh edilmiş hallar vergi orqanının rəhbərinin müəssisəyə uyğun sanksiyaları tətbiq etmək qərarının qəbul edilməsi üçün əsasdır. Vergi orqanının rəhbəri aktı aldıqdan sonra səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə 10 gün müddətində aşağıdakı qərarlardan birini çıxarır:

- vergi ödəyijsinin vergi qanunverijiliyinin pozulmasına görə məsuliyyətə jəlb edilsin;
- vergi ödəyijsinin vergi qanunverijiliyinin pozulmasına görə məsuliyyətə jəlb edilməsindən imtina edilsin;
- əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilsin.

## **XXX fəsil. BÜDJƏ SİSTEMİNDƏ İNFORMASIYA AXINININ AVTOMATLAŞDIRILMASI**

### **30.1. Büdjə prosesində informasiya texnologiyasının rolü**

Büdjə sistemi, ekspertlərin məlumatına görə artan surətlə hərəkətdə olan informasiya axınlarının kəsişmə mərkəzidir. Ölkə üçün böyük həjmlı və strateji əhəmiyyət daşıyan informasiyanın müvəffəqiyyətlə təşkili üçün idarəetmə və büdjə sisteminin təşkilinin bütün

mərhələlərində geniş müdaxilə problemini həll etmək lazımdır.

Bu problemin sosial-iqtisadi əhəmiyyətinin dərk edilməsi Azərbaycanın hökumət orqanları səviyyəsində irəli sürürlər və bununla əlaqədar olaraq Azərbaycanın vahid informasiya məkanının formalaşması və inkişafi prosesinə başlanılmışdır. Həyata keçirilən bu tədbir milli informasiya potensialının əlaqələndirilmiş inkişafi əsasında jəmiyyətin avtomatlaşdırılmasını nəzərdə tutur. İnformasiya və telekommunikasiya texnologiyasının inkişafi və səmərəli istifadəsi probleminin həlli Azərbaycanın dövlət informatizasiya siyasetinin tərkib hissəsidir və bunun da əsas mahiyyəti informatizasiyanın instrumental vasitələrinin prioritet inkişafından informasiya resurslarının koordinasiyası və integrasiyaya əsaslı dönüşünü nəzərdə tutur. Bu jəhət özünü itəkjə iqtisadi islahatların səmərəli strategiyasına deyil, həmçinin ölkədə gələjəkdə informatizasiya sisteminin inkişafına öz təsirini göstərəjəkdir.

İnkişaf etmiş xarici ölkələrin təjribəsi göstərir ki, informasiya texnologiyaları potensialının bütçə prosesinə tətbiqi bu ölkələrə iqtisadi və sosial sabitlik gətirir.

Azərbayjana gəldikdə isə hüquqi demokratik dövlət quruluşu və bazar iqtisadiyyatında keçid şəraitində bütçə informasiyası inkişafın ən zəruri amilinə çevrilir ki, dövlət və yerli idarəetmə orqanlarının qarşılıqlı fəaliyyəti prosesində özünü bürüzə verir.

Qeyd etmək lazımdır ki, jəmiyyətin idarəetmə strukturunun müasir inkişafi üçün yerli və bələdiyyə idarəetmə orqanlarının hüquq və vəzifələrinin durmadan artmaqda olan rolu üçün xarakterikdir. Yerli bütçələrin yaradılması və səmərəli istifadəsi, regional program və layihələrin işlənməsi və həyata keçirilməsi, sosial-iqtisadi

sahədə tədbirlərin həyata keçirilməsi, bütün bunlar məqsədyönlü informasiya şəbəkəsinin, müasir informasiya texnologiyasının tətbiqini tələb edir.

Büdə prosesinə uyğun müasir proqressiv informasiya texnologiyasının əsasını personal hesablama, kompüter kommunikasiyası, korporativ standartlar təşkil edir.

Büdə prosesinə uyğun informasiya texnologiyasının inkişafı və tətbiqinin aktuallığı *global miqyaslı ərazi informasiya – bölgü sisteminin* yaradılmasının zəruriliyi ilə əlaqədardır. Belə sistemlər ölkənin informasiya tələbatını təmin etməyə və konkret regionların abonentləri arasında informasiya kommunikasiyasının təmin edilməsi, həmçinin iqtisadi, hüquqi və sosial informasiyalara malik informasiya bazasının əldə edilməsinə yardım edilməsi məqsədini daşıyan şəhər, respublika miqyaslı integrasiya edilmiş regional informasiya – telekommunikasiya şəbəkəsinin yaradılmasına xidmət edir.

Bununla belə, informasiya texnologiyasını təkjə büdə prosesini informasiya mühitinin təşkilinin səmərəli, vasitəsi kimi deyil, həmçinin onun gələjəkdə inkişafının katalizatoru kimi baxmaq lazımdır.

*Büdə prosesinə uyğun informasiya sistemləri (BPİS)* müasir korporativ informasiya sistemlərinə daxildir. Bu səviyyəsinə görə ərazi üzrə bölüşdürülmüş, həyat təminatlı komponentlərə malik olan, açıq sistem prinsipi əsasında fəaliyyət göstərən çoxprofilli, büdə prosesi sistemidir.

Bu o deməkdir ki, operativ və taktiki tənzimləmə tədbirinin həyata keçirilməsi büdə sisteminin tərkibinə daxil olan bölmələrin səlahiyyəti çərçivəsindədir.

Büdə prosesinin sabitliyinin artırılmasına, onun tamlığının möhkəmləndirilməsinə yardım edən hər şey nəzərə alınmalıdır. Bu dövlət hakimiyyəti orqanlarından yerli idarəetmə orqanlarınınadək şaquli surətdə qarşılıqlı

təsirdə olan subyektlərin jömlənməsidir, bu hakimiyyətin müxtəlif qanadlarının qarşılıqlı təsir konstuktivliyidir, bu maliyyənin idarə edilməsinin təkmilləşdirilməsi, sabit inkişafın və bank strukturlarının təhlükəsizliyinin artırılması hesabına ümumi məhsul istehsalının böhransız inkişafıdır.

Konfliktli və böhranlı sosial-iqtisadi vəziyyətin aradan qaldırılması, yaranmış vəziyyətdən daha səmərəli çıxış yolunun axtarılması, qəbul olunmuş qərarların mümkün nətiyələrinin qiymətləndirilməsi, maliyyə vəziyyətinin inkişafının qanuna uyğunluğunun və meyllərinin aşkar edilməsi, büджənin ijrاسının səmərəliliyinin qiymətləndirilməsi və ona əhəmiyyətli nəzarətin həyata keçirilməsi, sosial-iqtisadi ssenarilərin «araşdırılması» və qurulması, iri korporasiyaların qarşılıqlı əlaqəsi və bu kimi bir sıra digər problemlər bütğə prosesi ilə razılaşdırılması tələb olunan dövlət idarəciliyi problemlərinə aiddir.

Bu problemlər aşağıdakılardan xarakterizə olunur:

- informasiya açıqlığı və qəbul edilmiş qərarların sərhədlərinin qeyri-müəyyənliyi;
- məsələnin qoyuluşu zamanı metodik köməkliyin zəruriliyi;
- hər bir vəziyyətin və onlara qarşı qəbul edilmiş qərarın unikallığı;
- informasiyanın bir-birinə zidd və natamamlığı zamanı qəbul edilmiş qərarın operativliyinə tələbin yüksəkliyi;
- stereotip qərarların çərçivəsindən çıxmağın və az ehtimallı alternativ variantların baxılmasının zəruriliyi;
- qeyri-ənənəvi modelləşdirmə metodlarının və analitik fəaliyyətdə informasiya texnologiyalarının qəbul edilməsini tələb edən xariji mühitin xaotikliyi. Bunula belə bütğə sisteminin sabitliyinin artırılması üçün informasiya-

analitik texnologiyadan istifadə problemini başa düşmək lazımdır.

Bu sahədə irəliyə getmək üçün informasiya-analitik intelektual texnologiyanın tətbiqi ilə əlaqədar yeni yanaşmalar və metodikalar lazımdır. Bu məqsədlə 1991-ci ildən etibarən regression-statistik təhlilə, ekspert sistemlərin və bilik bazasının yaradılmasına, neyron texnologiyaya, genetik alqoritmlərə, ehtimal hesablamalara əsaslanan layihələndirmə sisteminə başlanmışdır. Bütün bunlar ümumi tematika olan yumşaq hesablamalar (Soft Jomputinq) adı altında birləşmişdir.

Dövlət idarəetmə orqanlarında intelektual informasiya texnologiyalarından yeni istifadə edilməyə başlanmışdır.

BPİS layihələndirmə metodologiyasına yeni baxış aşağıdakı fərqli xüsusiyyətlərə malikdir:

- müxtəlif lokal kompleks məsələlərin avtomatlaşdırılmasından birbaşa idarəetmə şəraitindəki son maliyyə nətijələrinə, işgüzar proseslərə keçid;
- bölüşdürüjü hesabatların müdafiə edilməsi;
- açıq köçürülə bilən və miqyaslaşdırılmış əlavələrin mövjudluğu;
- yeni tərtib olunmuş əlavələrin və fəaliyyətdə olan məlumatlar bazasının integrasiyası;
- informasiyalasdırmaya sərf edilən xərjlərin azaldılması əsasında informasiya emalının iqtisadi səmərəliliyinin artırılması;
- büджə sistemində qərarların qəbul edilməsi mərkəzi üçün vaxtında və düzgün informasiyanın təqdim edilməsi.

Korporativ standartlar sisteminin quruluşunun səmərəliliyi büdjə sisteminin tərkibində yeni sistemyaradıçı elementdən ibarətdir.

BP İS-nin layihələşdirilməsi zamanı avtomatizasiya proseslərinin təşkilati və texnoloji əsaslarına xidmət edən korporativ standartlardan aktiv olaraq istifadə etmək lazımdır. Bununla belə əsas kimi sahəvi, milli və beynəlxalq standartlar götürülür.

Beləliklə, BP İS-nin tərtibatı zamanı kombinə edilmiş yanaşma inkişaf etməyə başlayır və bunu qarşılıqlı hərəkət kimi xarakterizə etmək olar: kompüter infrastrukturASI və sistem funksionallıq elə əlaqələndirilməlidir ki, maksimum dərəjədə büджə prosesinin tətbiqi funksional səviyyəsində dəyişkənliliyə və ardıcılılığı təmin etmək mümkün olsun. BP İS-nin layihələndirilməsi zamanı metodologiyanın və professional mədəniyyətin özəyini təşkil edən məsələlərə kompleks baxış informasiya axınlarının və korporativ şəbəkənin idarə edilməsinin standartlaşdırılması şəraitində yormalaşır.

Belə bir miqyaslı sistemin layihələşdirilməsi Azərbaycanın təjrübəsində tətbiqi həyata keçirilmədiyindən Azərbaycan Respublikasının maliyyə sistemində tətbiq edilməyə başlanılmış informasiyalasdırmanın ayrı-ayrı istiqamətlərinə nəzər salaq.

### **30.2. Maliyyənin idarə edilməsində informasiya sisteminin rolü**

Azərbaycan Respublikasında maliyyənin idarə edilməsinin yeni sistemi yaradılır. Maliyyənin idarə edilməsinin ilk növbədə Ali Dövlət Hakimiyyət və idarəetmə orqanı olan Prezident və Milli məjlis həyata keçirir. Bu jür idarəetmə dövlət büджəsi layihəsinə baxılması və təsdiqi, həmçinin ijrاسının təsdiqi zamanı həyata keçirilir.

*Dövlətin maliyyə sistemi* – bilavasitə dövlətin maliyyə fəaliyyətini həyata keçirən dövlət orqanlarının, maliyyə və kredit təşkilatlarının məjmusudur. Maliyyə orqanlarının sistemində iżra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi başçılıq edir. Maliyyə Nazirliyi Azərbayjanda vahid maliyyə, büджə, vergi və valyuta siyasetini təmin edir və iżraediji hakimiyyət orqanlarının bu sahədə fəaliyyətini əlaqələndirir. Maliyyəni idarə edərkən bu orqanlar öz səlahiyyətləri çərçivəsində vahid dövlət maliyə siyasetini həyata keçirirlər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin fəaliyyəti bütün maliyyə sistemi həlqələrinə şamil edilir. Dövlət büджəsinə büdjədənəkənar fondlar, dövlət kreditinə, pul tədavülünə, büджə vəsaitlərinin istifadəsinə nəzarət onun bilavasitə səlahiyyətlərinə daxildir.

Nazirlikdə iqtisadi proseslərin idarə edilməsi, problemlərin mümkün variantlarının hazırlanması və təhlili ilə əlaqədar olaraq daima analitik iş aparılır.

Hazırda Maliyyə Nazirliyində bəzi funksional proseslərin avtomatlaşdırılmasını həyata keçirən ayrı-ayrı informasiya sistemi komponentləri tətbiqi olunmuşdur.

Büджənin formallaşması və iżrası prosesini informasiyalasdırılmış təminatını təkmilləşdirmək vəzifələri bütövlükdə müasir informasiya texnologiyası və hesablama texnikası vasitələrindən istifadə etməklə maliyyə hesablamalarının kompleks avtomatlaşdırılmış informasiya sisteminin yaradılması yolu ilə mümkündür.

**«Maliyyə» AİS** – bütün maliyyə sistemi həlqələrində dövlət büджəsinin tərtibi və iżrası proseslərinin təkmilləşdirilməsi məqsədi ilə mütəxəssisləri (mərkəzi aparatda və yerli orqanlarda çalışan iştirakçıları) və texniki vasitələri (kompüter, faks, telekommunikasiya və b.) birləşdirən sistemdir.

«Maliyyə» AİS maliyyə orqanlarının ayrılmaz hissəsidir, onun strukturuna integrasiya olunub. AİS maliyyə informasiyasının yığılması, emalı, ümumiləşdirilməsi və təhlili rabitə kanalları vasitəsilə, həmcinin dövlət ilarəetmə ijrə hakimiyyəti orqanları və başqa fəaliyyətdə olan orqanlar və sistemlər vasitəsilə onun ötürülməsi prosesində operativliyi və işin keyfiyyətini təmin edir.

AİS-in tətbiqi bütçənin planlaşdırılmasına və proqnozlaşdırılmasına, dövlət bütçəsinin gəlirlərinin və xərjlərinin idarə edilməsinin optimallaşdırılmasına imkan verir, dövlət vəsaitlərinin daxil olmasına və məqsədli istifadəsinə nəzarəti güyləndirir, dövlət programlarının maliyyələşdirilməsinin operativliyini və Nazirliyin struktur bölmələrinin qarşılıqlı əlaqəsini artırır.

«Maliyyə» AİS-in ayrı-ayrı sistemaltı elementlərinin integrasiyalı informasiya sisteminin tərkib komponentləri kimi baxılmalıdır və bunlar ölkədə maliyyə vəziyyətinin tam bir şərtini eks etdirməli, kompleks təhlili təmin etməli, proqnoz qiymətləndirmənin təmin edilməsinə yardım etməli, kollektiv və fərdi qərarların qəbul edilməsi prosesinə yardım etməlidirlər.

«Maliyyə» AİS ərazi-bölгü informasiya sistemi olmaqla mərkəzi apparat, xəzinədarlıq, yerli maliyyə idarələri də daxil edilməklə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının informasiya tələbatını ödəməyə xidmət edir. Bundan başqa, «Maliyyə» AİS-i abonent şəbəkəsi birbaşa bütçə vəsaiti alanlarda yerləşdirilir. «Maliyyə» AİS-i dövlət hakimiyyət və idarəetmə orqanlarının qarşılıqlı informasiya sistemləri ilə əlaqədədir.

«Maliyyə» AİS-in yaradılması və tətbiqi nətijəsində aşağıdakılara nail olmaq olar:

- informasiyanın işlənməsi, işlənmiş informasiyanın ümumi axınının sürətli artımı, onların tam və dolğun təmin edilməsi zamanı sənəd dövriyyəsinin və əl əməyinin azaldılması;
- maliyyə sisteminin müxtəlif səviyyələrinə daxil olan informasiyanın operativ işlənməsinin artırılması;
- vahid qarşılıqlı əlaqəli sistem kimi maliyyə informasiyasının vahidliyini təmin etmək üçün informasiya bazasının (normativ-məlumatlandırma və hüquqi informasiya, daxili və xariji sənədləşdirilmə, informasiya obyektlərinin siyahıya alınması, nətijələrin təqdim edilməsi və s.) standartlaşdırılması;
- büджə vəsaitlərinin uçotu üzrə göstərijilərin dolğunluğunun artırılması, onların alınması və istifadəsi zamanı səmərəli nəzarətin həyata keçirilməsi;
- vergilərin daxil olması dinamikasının əsaslı avtomatlaşdırılmış təhlili və bu dinamikanın proqnozunun mümkünlüyü;
- xariji sistemlərlə – dövlət və təsərrüfat idarəetmə orqanları, bank sistemi, vergi orqanları, gömrük orqanları və s. ilə informasiya mübadiləsinin operativliyinin və bütövlüğünün artırılması;
- konkret gün üçün büdjənin gəlirləri və xərjləri haqqında məlumatların alınmasının tamlığının və operativliyinin artırılması;
- büdjənin ijrasının hər hansı bir ierarxik səviyyəsində büdjənin gəlir və xərj dinamikasının analitik təhlilinin dərinləşdirilməsi;
- büdjənin ijrasının müxtəlif ierarxik səviyyələri arasında büdjənin gəlir və xərjləri haqqında informasiyanın (metodik və təlimatlandırıcı materiallar – yuxarıdan aşağı,

hesabat və analitik informasiyalar – aşağıdan yuxarı) operativ ötürülməsi.

«Maliyyə» AİS-nin fəaliyyəti müəyyənləşdirilmiş real tələbat əsasında büджə proseslərini daha səmərəli və seçimli optimallaşdırmağa, maliyyələşdirmədə jiddi «kəsir» ehtimalını azaltmağa, büdjənin ijrəsi prosesini daha ararlı olmağa imkan verir.

### **30.3. Vergi sistemində proqressiv informasiya texnologiyaları**

Pul vəsaitlərinin dövlət büdjəsinə yiğilması ilə məşğul olan ən mühüm orqan vergi xidməti orqanıdır ki, bu da Azərbaycan Respublikası Vergilər Nazirliyindən, 12 Ərazi Vergilər İdarəsitndən, işgal altında olan şəhər və rayon vergi şöbələrindən, Naxçıvan MR Vergilər Nazirliyindən, Bakı şəhəri Vergilər Departamentindən və onun Bakı şəhəri üzrə 3 filialından ibarətdir.

Dünya təjribəsi göstərir ki, informasiya texnologiyalarının nailiyyətlərinin tətbiqi vergi orqanlarının işində ən perspektiv və iqtisadi səmərəlik istiqamətidir. Vergi informasiyasının emalının təşkili üsulları vergilərin tam yiğilmasına daha jiddi təsir edir. Buna görə də əsas məsələ vergi xidmətinin fəaliyyətinin əsas istiqamətləri üzrə informasiyanın vaxtında tətbiqi, işlənməsi (emalı), saxlanması və ötürülməsindən ibarətdir. Vergi orqanlarının əməkdaşlarının gündəlik işlərinin həjmi böyük və mürəkkəb olduğundan bu işləri kompleks qaydada işləmək üçün vahid məlumat şəbəkəsinin yaradılması zəruridir.

Vahid məlumat şəbəkə sisteminin yaradılmasının tərkib hissəsindən biri korporativ telekommunikasiya şəbəkəsidir. Bu şəbəkənin əsas məqsədi vergi sisteminin

bütün struktur bölmələri arasında etibarlı və fasiləsiz əlaqə yaratmaqla informasiyanın ötürülməsinin keyfiyyətinin təmin edilməşcindən ibarətdir.

Korporativ telekommunikasiya şəbəkəsinin yaradılması mərhələləri aşağıdakı kimidir:

1. Yerlərdə infrastruktura və telekommunikasiyanın imkanlarının öyrənilməsi məqsədilə vergi orqanlarının mövjud infrastrukturunun araşdırılması;

2. Korporativ telekommunikasiya şəbəkəsi üçün optimal topologiyanın seçilməsi;

3. Məlumatların ötürülməsi üçün texniki vasitələrin müəyyən edilməsi:

a) məlumatların kabel xətti ilə ötürülməsi;

b) məlumatların optik lifli xətlərlə ötürülməsi;

v) məlumatların radio xətti ilə ötürülməsi;

q) məlumatların sputnik kanalı ilə ötürülməsi.

4. Telekommunikasiya sisteminin təhlükəsizliyi ilə bağlı məsələlərin həlli;

5. Vergi sisteminin bütün səviyyələrində istifadə olunacaq tətbiqi program təminatının hazırlanması:

a) vergi ödəyijilərinin qeydiyyatı;

b) çoxölçülü məlumat bazasının yaradılması;

v) rəqlament olunmuş hesabat işlərinin aparılması;

q) təhlilin aparılması;

d) vergi bəyannamələrinin və mühasibat hesabatlarının kameral yoxlamasının həyata keçirilməsi;

e) vergi ödəyijilərinin şəxsi hesabat vərəqələrinin tətbiqi;

j) vergi ödəyijilərinin maliyyə vəziyyətinin təhlili və onların müxtəlif kriteriyalara görə qruplaşdırılması;

i) inzibati jərimələrin tətbiqi;

- k) tədiyə borjları ilə işin aparılması;
  - l) vergi orqanlarının xəzinədarlıq ilə əlaqəsinin təşkili;
  - m) sənədli yoxlamalın həyata keçirilməsi;
  - n) proqnozlaşdırmanın həyata keçirilməsi;
  - o) kartoqrafik görünüşün yaradılması.
6. Vergi sistemində texniki avadanlıqlara olan tələbatın müəyyən edilməsi;

7. Vahid məlumat şəbəkə sisteminin yaradılması ilə bağlı təşkilati məsələlərin həlli;

8. Vahid məlumat şəbəkə sistemindən istifadə etmək üçün tədris kurslarının təşkil edilməsi.

Vergi orqanlarında informasiyalasdırmanın texniki əsasını IBM PJ tipli personal kompüterlər bazasında lokal hesablama şəbəkəsi təşkil edir.

Vergi orqanlarında informasiya texnologiyalarından istifadə edilməsi aşağıdakı problemlərin həllinə imkan verir:

- ödəniş və hesabat vergi sənədlərinin daxil edilməsi və saxlanması;

- vahid normativ-sorğu informasiyasının fəaliyyət göstərməsi;

- vergi xidmətləri subyektləri arasında informasiya mübadiləsi üçün nəzərdə tutulan kodlaşdırılmış standartlaşdırma sisteminin yaradılması;

- vergitutma üzrə informasiyaların eyniləşdirilməsi;

- sanksiyalasdırılmamış iştirakçılardan informasiyanın mübadiləsi məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi;

- informasiyanın qorunmasını və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə əlavə vasitələrin jəlb edilməsi;

- vergitutma üzrə məlumatların arxivləşdirilməsi və bu məlumatlar əsasında proqnoz hesabatın tərtibinin mümkünlüyü;

- arxiv-sorğu sisteminin tətbiqi, informasiya bazasına, hesabat formalarına və digər başqa sənədlərə sorğunun nətiyələrinin işlənməsi;

- giriş interfeys formalarının, çıxış hesabat formalarının, sorğu kitabxanasının, istifadəçilərin şəxsi kartotekalarının modifikasiyası;

- istifadəçilərin iş seansı və informasiya bazasının müxtəlif hissələrinin təhlilinin intensivliyi, müxtəlif sistemaltı programlara girişin fəallığı haqqında statistik informasiyanın yığılması və işlənməsi.

Yuxarıda qeyd olunan problemlərin həlli hal-hazırda Vergilər Nazirliyində tətbiqi nəzərdə tutulan Vahid məlumat şəbəkəsi sistemi sayəsində reallaşa bilər.

Azərbaycan Respublikasının vergi sistemində Vahid məlumat şəbəkə sisteminin yaradılması kimi mürəkkəb bir işin ixtisaslı mütəxəssislər, ən əsası isə belə bir sistem yaratmaq təjribəsi olan təşkilat tərəfindən həyata keçirilməsi məqsədə uyğundur.

Bu təşkilat Vahid məlumat şəbəkə sisteminin yaradılması layihəsinin hazırlanması, tətbiqi, program təminatının yazılıması, əməkdaşların məlumatlandırılması, sistemin texniki müşayiət edilməsi və s. mərhələlərdə Vergilər Nazirliyinin İnformasiya texnologiyası və resursları şöbəsi ilə birlikdə fəaliyyət göstərməlidir. Belə olduqda şöbənin əməkdaşları layihənin yerinə yetirilməsinin bərabər hüquqlu iştirakçılarına çevriləjəklər. Bu isə öz növbəsində gələjəkdə sistemin təkmilləşməsi istiqamətində zəruri dəyişikliklərin şöbənin əməkdaşları tərəfindən yerinə yetirilməsini təmin edəjəkdir.

Vahid məlumat şəbəkə sisteminin yaradılması və tətbiqi prosesində Nazirliyin İnformasiya texnologiyası və resursları şöbəsi aşağıdakı məsələləri həyata keçirməlidir:

1. Müasir informasiya texnologiyaları haqqında məlumatların, yaradılajaq sistemin konsepsiyası, məqsəd və vəzifələri, strukturu və iş texnologiyasının onun tətbiq olunduğu dövrdə mənimsənilməsi;

2. Vergi sistemində vahid məlumat şəbəkə sisteminin yaradılması üzrə məsələnin qoyuluşunun işlənilməsi və yaradılajaq sistemə ümumi texniki tələblərin hazırlanması;

3. Layihənin ayrı-ayrı komponentlərinin hazırlanması və ya adaptasiya proseslərində iżraçı ilə birgə fəaliyyət göstərməsi;

4. Gələjəkdə vergi sisteminin işçilərinin öyrədilməsi və sistemin müşaiyəti məqsədilə tətbiq olunajaq şəbəkə sisteminin və program təminatının ilkin kodlarının öyrənilməsi;

5. Açıq rabitə kanalı vasitəsilə ötürürlən informasiyanın məxfiliyinin qorunması işlərinin mənimsənilməsi;

6. Yerli və ərazi vergi orqanları səviyyəsində məlumat-ların qorunmasının inkişaf etdirilməsi.

Müasir hesablama texnikasından, məlumat sistemlərin-dən və telekommunikasiya vasitələrindən istifadə etməklə vergi sistemində görülən jari işlərin keyfiyyətini artırmağa nail olmaq mümkündür ki, bu da vergi orqanlarının bütün sahələrdə fəaliyyətinə müsbət təsir göstərəjəkdir.

Vergi sistemində avtomatlaşdırılmanın həyata keçirilməsi üçün çox mühüm komponentlərdən biri onun texniki təminatıdır. Vergi orqanlarında olan kompüter, çap qurğuları, server və şəbəkə avadanlıqlarının texniki tərkibinin spektri çox rəngarəngdir. Belə ki, mənəvi jəhətdən

köhnəlmış AT 386-dan tutmuş müasir Pentiumlara qədər bütün növ kompüterlərdən istifadə olunur.

Bütünlükdə vergi sistemində 11 ədəd AT 386, 75 ədəd Pentium markalı kompüterlər istismardadır.

Vergi sistemində həmçinin, şəbəkənin qurulması üçün 23 ədəd NT server, 2 ədəd UNİX server vardır.

Bundan başqa, vergi sistemində 268 ədəd çap qurğusundan istifadə edilir. Onlardan 176-sı lazer tipli, qalanı isə matris tiplidir.

Son vaxtlaradək vergi orqanlarının texniki avadanlıqlarla təjhiz olunmasında bir nizamsızlıq olmuşdur. Bu istiqamətdə məqsədyönlü iş Dünya Bankının vəsaiti hesabına maliyyələşən layihə hazırlanın zaman görülmüşdür. Anjaq bu layihə üzrə ayrılmış maliyyənin məhdud olması səbəbindən vergi sistemini texniki avadanlıqlarla tam təjhiz etmək mümkün olmamışdır.

İnformasiya texnologiyalarından istifadə etməklə hazırlanan tətbiqi proqramlar vergi sisteminin təkmilləşdirilməsi üçün zəruri komponentlərdəndir. Vergi orqanlarının fəaliyyətinin avtomatlaşdırılması istiqamətində bir sıra proqramlar hazırlanaraq tətbiq edilmişdir.

İlk növbədə vergi ödəyijiləri uçota götürülərək onlara Azərbayjan Respublikasının bütün ərazisində vahid olan eyniləşdirmə nömrəsi verilir. Vergi ödəyijisinin eyniləşdirmə nömrəsi 1) unikal və fərdidir, yəni bir VÖEN bir vergi ödəyijisinə verilə bilər; 2) dəyişməzdır, belə ki, vergi ödəyijisinin ilkin qeydiyyat məlumatları dəyişdikdə, (məsələn, vergi ödəyijisi bu rayondan digərinə keçdikdə) VÖEN dəyişməz qalır; 3) VÖEN etibarlıdır, hər dəfə yoxlanılaraq xüsusi alqoritm əsasında verilir.

Vergi ödəyijilərinə eyniləşdirmə nömrəsinin verilməsi proqram təminatının tətbiqi ilə vergi ödəyijilərinin uçotdan yayınma hallarının qarşısı alınmaqla bərabər, həm də

onların dövlət qeydiyyatı haqqında, fəaliyyət növləri və bank hesabları barədə və s. məlumatlarından ibarət çox geniş informasiya bazası yaradılmışdır.

Vergi sistemində bütün hesabatların (daxilolma, qalıq, ijmal daxilolma, ijmal qalıq və s.) kompüterdə aparılmasını təmin edən programlardan müvəffəqiyyətlə istifadə olunur.

Yuxarıda qeyd olunan bütün tətbiqi proqramlar vergi ödəyijiləri ilə birbaşa təmasda olan yerli vergi orqanlarında istismar olunur və məlumatlar burada toplanır.

Yerli vergi orqanlarında vergi ödəyijilərinə eyniləşdirmə nömrəsinin verilməsi, vergi və ödənişlərin uçotu və hesabatlar üzrə məlumatlar toplusu ayda 1 dəfə disket vasitəsilə mərkəzi aparata verilir və burada həmin məlumatlar respublika üzrə ijmallaşdırılır.

Vergilər Nazirliyi ilə digər dövlət qurumları arasında da mütəmadi məlumatlar mübadiləsi aparılır. Belə ki, ayda bir dəfə Dövlət Gömrük Komitəsindən idxlal-ixraj əməliyyatları barədə məlumatlar disket vasitəsilə alınır və xüsusi hazırlanmış program vasitəsilə bu məlumatlar rayonlar üzrə qruplaşdırılır və istifadə üçün yerli vergi orqanlarına təqdim edilir.

Yuxarıda sadalananlardan göründüyü kimi, hələlik Vergilər Nazirliyi sistemində, həm sistemin öz daxili qurumları arasında, həm də kənar təşkilatlarla məlumatlar mübadiləsi bəsit yolla, yəni disket vasitəsilə aparılır.

Vergilər Nazirliyində aparılmış struktur islahatları, yəni Bakı şəhəri Vergilər Departamentinin, Ərazi Vergi İdarələrinin, Vergilər Nazirliyi nədində vergi ödəyijilərinə xidmət İdarəsini yaradılması ötürülən informasiyanın sürətinin artırılmasını tələb edir ki, bu sahədə Vergilər Nazirliyində əsaslı işlər görülür. İlk addımlardan biri kimi Vergilər Nazirliyinin <http://taxes.gov.az> saytı yaradılmışdır.

## Ə D Ə B İ Y Y AT

1. Azərbayjan Respublikasının Konstitusiyası. Bakı, 1995
2. Azərbayjan Respublikasının Vergi Məjəlləsi. Bakı, 2000
3. Azərbayjan Respublikasının Gömrük Məjəlləsi.
4. Hərbi qanunverijilik. Bakı, 1998
5. «Hesablama Palatası haqqında» Azərbayjan Respublikasının Qanunu. Bakı, 1999
6. «Büdəjə sistemi haqqında» Azərbayjan Respublikasının Qanunu. Bakı, 2002
7. «Dövlət rüsumu haqqında» Azərbayjan Respublikasının Qanunu. Bakı, 2002
8. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbayjan Respublikasının Qanunu. Bakı, 1993
9. «Sosial sığorta haqqında» Azərbayjan Respublikasının Qanunu. Bakı, 1997

10. «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət ijbari şəxsi sigortası haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999
11. «Tibbi sigota haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999
12. «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999
13. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1992
14. «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999
15. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999
16. «Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999
17. «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999
18. «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1993
19. «Məjburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999
20. «Əlillərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1998
21. «Pensiya haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı,
22. «Dövlət borju haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1992
23. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 2002

24. «2002-jü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu
25. «2003-jü il dövlət bütçəsi haqqında» Azərbaycan Respublikası Qanunu
26. «Birdəfəlik rüsum haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1995
27. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə. Bakı, 2000
28. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə. Bakı, 2001
29. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı haqqında Əsasnamə. Bakı, 2000
30. «Məjburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə. Bakı, 1998
31. Azərbaycan Respublikası dövlət bütçəsinin təsnifatı. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Bakı, 1998
32. Azərbaycanın statistik göstərijiləri, 2002
33. Azərbaycanın iqtisadi ijmali, 1996-2002
34. Bödjetniy Kodeks RF. Moskva, 1998
35. Abbasov Ə.M., Sadıqov M.M. Azərbaycan Respublikasının regionları: maliyyə və vergi potensialının proqnozlaşdırılması problemləri. Bakı, 2002
36. Bədəlov Ş.Ş. Azərbaycan Respublikasının bütçə kəsiri və onun aradan qaldırılması yolları. İqtisad elmləri: nəzəriyyə və praktika. № 1, 2. Bakı, 1999
37. Bədəlov Ş.Ş. Yeni şəraitdə bütçə tənzimlənməsinin təşkili və təkmilləşdirilməsi istiqamətləri. «Audit» № 4. Bakı, 2000.

38. Bədəlov Ş.Ş. Sosial siğorta və sosial təminatın məzmunu və təşkili prinsipləri. İqtisad elmləri: nəzəriyyə və praktika. № 1,2 Bakı, 2000
39. Baqirov D.A. Naloqovaə proverka. Bakı, 1997
40. Əliyev A., Qasımov Ə., Zeynalov V., Jəfərov Z. Bələdiyyələrə elmi-metodik kömək. Bakı, 2002
41. Əliyev A., Şəkərəliyev A. Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti. Bakı, 2002
42. Qurbanov F.Ə. Dövlət xəzinədarlığı bütçənin gəlir və xərjlərinə nəzarətin başlıja formasıdır. Jurnal «Maliyyə-uçot», N2, 2002
43. Qraçeva E.Ö., Sokolova G.D. Finansovoe pravo. Učebnik. Moskva, 2000
44. Nağıyev Z.A. Təhsil işçilərinin hüquqi məsələləri üzrə məlumat kitabı. Bakı, 1999
45. Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A. Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və nətijələr. Bakı, 2002
46. Musayev A.F., Rzayev Z.H., Süleymanov Q.S., Vergi sistemi (dərs vəsaiti). Bakı, 1998
47. Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Rzayev Z.H., Kəlbiyev Y.A. Vergitutmanın nəzəri və metodoloji əsasları (dərslik). Bakı, 2001
48. Maliyyə (dərslik). Bakı, 2001
49. Məmmədov S.M. Maliyyə (dərslik). Bakı, 1997
50. Məhərrəmov R.B. Tarixi keçmişimizin vergi və mükəlləfiyyət sistemindən. Sosial bilgilər № 4, 2000
51. Mestnoe samoupravlenie. Učebnoe i praktičeskoe posobie /Pod red. Vasil'eva V.İ. Moskva, 1999
52. Polék Q.B. Bödjetnaə sistema Rossii. Učebnik. Moskva, 1999
53. Postovoy N.V. Muniüipal'gnoe pravo Rossii. Moskva, 1998

54. Sadıqov M.M. Azərbayjan Respublikasının maliyyə potensialının formallaşması problemləri. Bakı, 2001
55. Sadıqov M.M., Zeynalov V.Z., Sadıqova Q.M., Aliev V.F. Rinoçnaə əkonomika: finansı i naloqi. Baku, 2001
56. Finansı. Učebnik. /Pod red. V.M.Rodionovoy. Moskva, 1999
57. Finansı. Učebnik. /Pod red. L.A.Drobozinoy. Moskva, 2000
58. Finansı, denəqi, kredit: Učebnik /Pod red. O.V.Sokolovoy. Moskva, 2001
59. Finansı, denejnoe obrahenie i kredit: Učebnik Romanovskiy M.V. i dr. /Pod red. M.V. Romanov-skoqo i O.V.Veriblevskoy. Moskva, 2001
60. Finansovo-kreditnıy slovarğ. V 3-x tomox. Moskva, 1994, 1996, 1998
61. Xankişiyyev B.A. Maliyyə nəzarəti (dərs vəsaiti). Bakı, 2002
- 62. Xəlilov S.S. Təhsil sistemi: nəzəriyyə və praktika. Bakı, 1999**
63. Hajiyev R. Təftiş və nəzarət (dərslik). Bakı, 1999
64. Həsənli M.X. Vergilər. Bakı, 1998
65. Şəkərəliyev A.Ş. Keçid iqtisadiyyatı və dövlət. Bakı, 2000
66. Ötkina T.F. Naloqovedenie. Moskva, 1999

BƏDƏLOV ŞAKİR ŞAHPUR oğlu  
 MƏHƏRRƏMOV RAMİZ BULUT oğlu  
 QURBANOV FIRSƏND ƏLİHEYDƏR oğlu

**BÜDJƏ SİSTEMİ  
 (dərslik)**

Nəşriyyatın direktoru:

Redaktor:

Korrektor:

Operator:

Kompütet tərtibatçıları:

**Sadıqova Aytən Oqtay qızı**  
**İsgəndərova Kəmalə Tahir qızı**  
**Orujzadə Məhsəti Jümsüd qızı**

Qasımovan İləhə Bəkir qızı

